



*Azərbaycan birdir.  
Əgər o, ikidirsə, o, yoxdur əslində.  
\*\*\*  
Siyasi xilasımız – Güney Azərbaycan...*

*ASİF ATA -  
İNAM ATA*

*ULUYURD  
AQİBƏTİ –  
BÜTÖV  
AZƏRBAYCAN*

*İzharlar. Müsahibələr. Məqamlar...*

Nəşrə hazırlayan  
və buraxılışına məsul:

**Nəzakət Ulusəs,**  
*Uluyurd Hərəkatının Yetkini*

Tərtib edəni:  
**SAFRUH**

A 88 **İnam Ata (Asif Ata).** *Uluyurd Aqibəti – Bütöv Azərbaycan (İzharlar, Müsahibələr, Məqamlar...).*  
Bakı, «Adiloglu» nəşriyyatı, 2007, 296 səh.

Mütləqə İnam Peyğəmbəri, Ruhani Ocaq Atası, Böyük Azərbaycan filosu Asif Atanın bu kitabında Türkçülükün, Azərbaycançılığın, Dövlətçiliyin insanlıq və mütləqilik yönündən ruhani, tarixi-siyasi, ideoloji məhiyyətini, habelə Yurdumuzun, Şərqimizin, Dünyamızın müasir təzadlı siyasi vəziyyəti və çıxış yollarını əks etdirən Asif Ata Evladları və ayrı-ayrı jurnalistlər tərəfindən götürülmüş, əksəriyyəti dövri mətbuatda çap olunmuş izharları, müsahibələri, məqamları toplanmışdır.

Kitab Asif Ata Ocağının ideyalarından biri olan Müstəqil Vətən İdeyasını və bu ideyanın ana xətti olan Güney Azərbaycanla bağlı tarixi, siyasi, Dövlətsizlik faciəmizi və ona qarşı çıxış yolu kimi qoyulan Uluyurd aqibətini gerçəkləşdirəcək Müstəqil Vətən sabahını və Ruhani (İdeal) Dövlət ideyasını özündə birləşdirir...

A  $\frac{4305002000}{121-2007}$  qrifli nəşr

©Könül Zamanova (Nurtochin Ata), 2007

Mütləqim, Müqəddəsim, Peyğəmbərim  
İnam Ataya (Asif Ataya) Ali Səcdəylə!

**ASİF ATA İRSİ...**

Türkçülük – millətçilik, Azərbaycançılıq – yurdçuluq,  
Dövlətçilik – Özümlük mövzularında izharlar, müsahibələr,  
məqamlar...

**Asif Ata Vətəni**

«Asif Ata. Uluyurd aqibəti –  
Bütöv Azərbaycan. Bakı. 2007»  
Kitabına Önsöz.

Ürəyinizdə Günəş olsun!..

Peyğəmbərimiz Asif Atanın millətçilik, yurdçuluq, dövlətçilik mövzularındaki müsahibə və içsəslərini təqdim edirik. Ayri-ayri vaxtlarda ayrı-ayrı şəxslər tərəfindən götürülmüş bu müsahibələrin, ayrı-ayrı olaylarla bağlı yazılmış və ya söylənilmiş Ata içsəslərinin başlıca diləyi: yeni dünyabaxışı – Mütləqə İnam Əsasında Müstəqil, Bənzərsiz, Qüdrətli Azərbaycan Vətəni yaratmaq!

**Asif Ata** – yalnız İnsana, bütünlükə İnsaniyyə əsaslanan ilk Peyğəmbər, İnsanlıyın ilk Peyğəmbəri, Ləyaqətli Bəşəriyyət carçası! Buna görə də İnam Ata!.. **Asif Ata Vətəni** – Müstəqil, Qüdrətli, Bənzərsiz! Türkçülük Yurdu, Şərqçılık Yurdu!

Asif Ata İcsəsində Vətən ideyası fəlsəfədən də, hər cür sosial-siyasi doktrinadan – yönəldən də yüksəyə qalxır – İnama çatır, Səc-dəgaha çevrilir – özünün İnsanlarıyla, Dağlarıyla, Çaylarıyla, Göyləriyle, Torpağıyla...

Asif Ata Vətəni ilk növbədə Asif Ata milləti deməkdir. Asif Ata milləti – türkdür. Asif Atanın Özü – Xantürkçüdür (Avropa dilində buna «pantürkist» deyirlər).

Asif Ata Milləti ilk növbədə onun İnamı deməkdir; İdraki, Mənəviyyati, İradəsi deməkdir. Bu baxımdan, Asif Ata Milləti başqa millətlərdən əsaslı surətdə fərqlənir. Bu fərqə və ya fərqli xüsusiyətlər birliyinə Avropa dilində «mentalitet» deyirlər. Asif Ata buna özümlük deyirdi. Asif Atanın fikrincə, Azərbaycan özümlüyü

ümümtürk özümlüyünün canı, ən dolğun ifadəsidir. «Zərdüştən başlamış Saza qədər nəyimiz varsa, hamısı türk mahiyyətlidir». (Bu nəşr, səh.46); «Türk ruhaniyyatının canı azərbaycançılıqdır». (Bu nəşr, səh.20). Bu, aşağıdakı sıfətlər ardıcılığında özünü göstərir: Şumerçiliklə bağlı olan, qohum olan **Zərdüştçülük**, ümumən peyğəmbərliyin başlangıcı, od işıqcılığı, insanın özündəki nöqsanlara – qaranlığa qarşı döyüşməsi sayəsində daxildən işıqlanması; **Babəkçilik** – Xürrəmdinlik, yəni fərəh dinçiliyi; **Qəhrəmanlıqla** Peyğəmbərliyin qovuşması; **Dədə Qorquḍuluq** – Ağsaqqallıq – insan yaşa dolduqca müdrikləşir, onun fərəhi artır, o, işığa çevrilir, onun imtinasi artır, təbii axara düşür, o, peyğəmbər məqamına yaxınlaşır, tanrılaşır; **Hürufiçilik** – Ənəlhəqlilik, yəni insanın tam nöqsansızlığı çatması və bunun ilahi fərəhini duyması, duydurması (ən yüksək zirvəsini F.Nəimi fəlsəfəsində, İ.Nəsimi poeziyasında tapan); **Füzulilik** – Aşıqlıq, yəni Dünyaya, Həyata, İnsana vurgunluq, vəcdli, ehtizazlı, aşiqanə münasibət; sevginin, sevgilinin ilahiləşdirilməsi; bütə, səcdəgaha çevrilməsi; **Muğamlıq** – Ata buna ikinci ad kimi Loğmanlıq deyir: Muğamlımız – Loğmanlığımız, yəni insanın pillə-pillə qalxması, Yer qüsurlarından (Zərdüştçülükə deyilən qaranlıqdan) arınaraq işıqlanması, o qədər nöqsansızlaşmaq, o qədər idraklanmaq ki, Tanrıya qovuşmaq – ilahiləşmək; türkün tam ortaqsız tanınma tamğası olan Saz musiqisi. Ata bunu **Sazlığımız** – **Tanrıçılığımız** adlandırır, o anlamda ki, qədimdə türklər Götün, Səmanın özünə Tanrı deyirdilər, Göydə «olan» mifik, insanabənzər qüvvəyə yox. Və Yerə-Göyə siğmayan saz musiqisi insanı məhz Göt Tanrıya yüksəldir – özünün möhtəşəm zərifliyi ilə. Asif Atanın sözüdür: «Türk ata minəndə Koroğlu olur, atdan düşəndə Füzuli». Bunun ən yaxşı ifadəcisi – izharçısı isə Saz musiqisidir.

Asif Ata İnamına görə, Zərdüşt İşıqcılığı özümlüyümüzün (mentalitetimizin) bütün sonraki pillə-vəstiləsindən birləşdirici bir xətt kimi keçir.

Və Azərbaycan özümlüyünün ən yüksək zirvəsi – bütün qədimi ləyaqət və sıfətlərimizin məğzini, duzunu özündə birləşdirib əks etdirən, artırıb zirvələşdirən – **Asif Atanın Mütləqə İnam Ocağı, İnamı və Fəlsəfəsidir**. Ocaqda onların hamısı birləşir, Asif Ata dihäsiyla zənginləşir, İnam Peyğəmbərliyinə qovuşur. Beləliklə, keçmiş Ruhani dəyərlərimiz unudulmaq fəlakətindən qurtulur, onların arasındaki doğma əlaqə telləri bərpa olunur və gələcək

Ruhaniyyatımız üçün, daha doğrusu, Ruhaniyyatımızın yeni yaşamı üçün zəmin yaranır.

Bu zəmin üzərində **Türk Ruhaniyyat Ocağının Bəşəriyyətə Öyrətmənlək mərhələsi qurulmağa başlayır...**

Asif Ata Peyğəmbərliyə «Azərbaycanımız–Azərbaycanlığımız» adlandırdığı həmin məşhur Yeddi İcsəslə başlamışdır. «Azərbaycanımız–Azərbaycanlığımız» – Ocaq zirvəsilə birlikdə – Yeddi İcsəsin möğzidir. Atamız 20 ilə yaxın bir müddətdə Quzey Azərbaycanda bu Məğzi car çəkdi; şəhər-şəhər, kənd-kənd, ev-ev dolaşdı. «Ey xalqım, sənin Özümlüyün budur!» dedi. «Belə bir özülü, Özümlüyü olan xalq öz Peyğəmbərini verməliydi, verdi!» dedi. «İdrakinin gözlərini özgə qapılardan yiğ!» dedi. «Böyüklüyü özgələrdə axtarsan, tapmayacaqsan!» dedi. «Kimə qoşulmuşuq – itirmişik!» dedi. «İndi öz köklərinə baxacaqsan» dedi, «Öz 7 möhtəşəm kökünə və onların üzərində boy vermiş Ocaq Götünə baxacaqsan!» dedi. «Onda – bizə qoşulacaqlar, sənə qoşulacaqlar! Sən də dünyaya Ruhani Öyrətmənlək edəcəksən!» dedi.

«Azərbaycan – Şərqi mahiyyətini ən dolğun şəkildə ifadə eləyən ölkədir. Azərbaycan Şərqi başı olmalıdır! İnsan – Ruhani varlıqdır! Şərq – ruhaniyyat beiyiidir! Dünya – Şərqləşməlidir!» – dedi Asif Ata – ilahiliyi şəriksiz olaraq, yalnız insanda görən ilk ümuməşər (ümuminsan) Peyğəmbəri...

İndi həmin işi Onun Ocağı davam etdirir.

Asif Ata – İnam Yaradıcısı, Peyğəmbər olmaqla yanaşı, həm də dahi filosof idi, həm də möhtəşəm idrak yiyəsi idi – öyrənmək eşqi yeddi yaşından başlayaraq ömrünün son gününə qədər Onun qanadı olmuşdur; O nə dediyini yaxşı bilirdi...

Asif Atanın fikrincə, «müasir» deyilən Azərbaycan xalqı öz əzəli mahiyyətindən (bu kitabda ifadə olunan) ölçütəgəlməz dərəcədə uzaq düşmüşdür; dağınıqdır, çağşındır, aşağı və bayağı səviyyədədir; Özümlüyüni itirdiyinə görə özgəciliyə meyillidir. Azərbaycan xalqı haqqındaki bugünkü siyasi, rəsmi, eləcə də filoloji tərifləmələr – məkrdir, qəsddir – xalqın özümsüz vəziyyətdə qalmasına xidmət edən, yarayan məkr və qəsd.

Bu Kitabın məqsədlərindən biri – Güney Azərbaycanda Ulu-yurd Hərəkatı yaradılmasına idraki yön verməkdir. Asif Ata Ulu-yurd Hərəkatını bu cür səciyyələndirirdi: 1. **Dinin İnamla əvəz olunması**. Nə qədər ki, İslam ideologiyası, «İslam birlüyü» var – Azərbaycan

müstəqilliyi baş tutan sövda deyil. Azərbaycanın müstəqilliyi İnam məskurəsi ətrafında yarana bilər; 2. **Səttarxanların səhvini təkrar etməmək**: – Ümumiran hərəkatı fikrindən əl çəkmək, xalqda müstəqil Vətən – Ulu Yurd, Ata Yurd obrazı yaratmaq – İrandan ayırmaq bu obrazı! 3. **Farsçılıq şərini rədd etmək, dəf etmək**; fars şovinizmini ifşa etmək, onu fars xalqından – Şərqi mahiyyətlə bizə yaxın olan bu xalqdan ayrı tanımaq, tanıtmaq; 4. **Xalqı qərbçilikdən imtinaya çağırmaq, yetirmək**.

Bu ideyanın dərvişləri – dəliləri yetişməlidir. Onlar türk xalqını fərd-fərd bu Yola hazırlaşmalıdır. Onlara bu məzmunu çatdırmalıdır: Bizim Peyğəmbərimiz Asif Atadır; bizim Allahumuz – İnsan Müqəddəsliyidir; bizim inancımız – Mütləqə İnamdır; bizim Müqəddəs Kitabımız – Asif Atanın Yazdıqlarıdır; bizim Müqəddəs Şəhərimiz (Kəbəmiz, Qibləmiz) – Bakı şəhəridir, çünkü Asif Ata Öz Peyğəmbərliyini burada etmişdir, Onun Ocağı bu şəhərdə yaranmışdır! Asif Atada (elə bu kitabin özündə də) həmin fikirlərin istənilən qədər təsdiqi vardır: «Mütləqə İnamı türkçülüyün mahiyəti sayırıq» (səh. 17); «Ocaq – Türkçülüyün inamıdır» (səh. 17); «Ocağı biz Türk İnamı hesab edirik, Atanı da Türk Peyğəmbəri» (səh. 18) və s. və b.k.

Bu Müqəddəs işi yerinə yetirməkdə Asif Atanın Bakıda şolənlənən Mütləqə İnam Ocağı onlara kömək edə, yol göstərə bilər.

«Nə qədər ki, avropalaşma şüarı qalır, türkçülükdən dərin mənada danışmaq əbəsdir. Çünkü qərbçilikdə türkçülük dabən-dabana ziddir». (Bu nəşr, səh.44).

Avropaçılıq adlı gələcək yoxdur, tərəqqi yoxdur.

Özgəçilik adlı gerilik var, ölüm var.

Biz Türk Dünyasını yalnız türkdilli təsəvvür edirik. Biz «Latin Amerikası» deyimindən iyrənirik. Biz öz dünyamızı ingilisdilli, rusdilli, ərəbdilli, farsdilli, cindilli... təsəvvür etmirik, etmək də istəmirik! Biz hər cür yadçılıqdan, özgəçilikdən iyrənirik. Biz – doğmaçılıq, əsilçilərik.

Asif Ata hələ 18.01.1987-ci ildə «Bilən üçün» adlı tezislərinin 23-cü bəndində demişdi: «...Avropa öz üstünlüyünü» gələcəkdə əldən verəcək və həmin üstünlük əskiklik görünəcək. Atamız bundan 9–10 il sonra (6.III.1996-da) müsahibələrinin birində həmin fikri inkişaf etdirib deyirdi: «Qərb ... öz dairəsini aşib dünyalaşmasıyla özünə çox böyük ziyan verdi... Qərbi bundan sonra balaca-balaca

lokal məglubiyyətlər gözləyir. O lokal, balaca məglubiyyətlər böyüyüb böyük bir məglubiyyətə çevriləcək». (Bu nəşr, səh.267).

Peyğəmbərimizin xəbərdarlığını eşidin. Yadlara uymayın!

Özünüzə, Özümlüyünüzə qayidin!

Asif Ata deyir: «Gələcək – millətçiliyindir», yəni əsilliyindir; «Millətçilik – əbədi idəyadır», yəni əsillik əbədi dəyərdir.

Asif Ata Azərbaycanın bütün mühüm siyasi problemlərinin həllini Güney Azərbaycanla bağlayır; bunu Vahid, Qüdrətli, Müstəqil Azərbaycan yaranmasının açarı sayırdı. Peyğəmbərimiz Özümüz bu qənaətini belə əsaslandırır: Dünya siyasetlə nəfəs alır, siyaset isə Ruhaniyyata deyil, zora tapınır, vara tapınır. Güney Azərbaycan Quzeylə birləşdikdən sonra 30–35 milyonluq bir ölkə olacaq. Belə bir Dövlətlə dünya hesablaşmaya bilməz.

Peyğəmbərimiz bu Birləşmənin çətin olacağını, bunun üçün uzun müddət çalışmaq lazımlı gələcəyini daim nəzərə çatdırır, ancaq əsl azadlığın bunsuz mümkün olmayacağınu vurğulayırdı. Uluyurd Hərəkatı fikrini məhz buna görə irəli sürmüdü.

Bir neçə kəlmə də bu Kitabın quruluşu prinsipi haqqında:

1. Türkçülük – bizim mahiyətimizdir – zamandan, məkandan asılı olmayıaraq. Ona görə də Kitab «Türkçülüyümüz» bölməsiylə başlanır.

2. Türkçülükdən ayrılmaz Azərbaycançılıq – bölgə olaraq, ölkə olaraq, müstəqil Dövlət olaraq bizim əsasımız, varlığımız, ünvanımızdır. Ona görə də «Azərbaycançılığımız» Kitabın ən böyük, əsas bölməsidir.

3. Dövlətçiliyimiz – Türkçülük və Azərbaycançılıq üzərində Özümlüyümüzün, öz Müstəqil İradəmizin təsdiqidir, Varlığımızın təsdiqidir; Türkçülüyümüz və Azərbaycançılığımızı yaşatmaq, qorumaq, dünyada təmsil etmək əzmimizdir. Dövlətçiliyimiz – Türkçülük, Azərbaycançılıq bağına bağbanlığımızdır.

Dövlətçilsiz – mənə və mahiyət yaşamaz, gec-tez itib-gedər.

verməmişlər.

Asif Ata – Peyğəmbərdir. Peyğəmbərsə öz dinləyicisini, oxucusunu əyləndirmir, onun maraqcılığını qidalandırmağa xidmət

etmir; onu böyür, artırır, Özünün Peyğəmbərlik ideyasını ona mənimsədir, öz xəttini yeridir. Asif Ata özəllikcə! Mütləqə İnam əsasında adamdan İnsan yaradır; adamı İnsanlaşdırmaq – Asif Ata Peyğəmbərliyinin şah damarıdır. Asif Ata Peyğəmbərliyi deyir ki, bəşərin var olması, gələcəyi bundan asılıdır. Adam İnsanlaşrsa, Allaha yox, Mütləqə inanar; ömrünün məqsədini Kamilləşməkdə görər; Ruhani Birliyə can atar; Müstəqil Vətəndə yaşayar; müqəddəsliyə, ruhaniliyə üz tutar – Şərqiñ əzəli mahiyyətinə, özümlüyünə; və bəşərin ləyaqətləşməsinə xidmət edər; həm də İnsanlaşdırar!..

Ona görə də oxucular Kitabdakı bir sıra içsəs və müsahibələrdə təkrarlanan məqamları və ya məqam təkrarlanmalarını düzgün anlasınlar.

Kitabda getmiş içsəslərin düzülüş ardıcılılığı və adını çəkdiyimiz üç bölmədə yerləşdirilməsi şərtidir; hər bölmədə o birilərinin də mətləblərinə toxunulur.

Əsasən, Güney Azərbaycanın türk millətçilərinə – Ulu yurd Hərəkatçularına Ulu Yol göstərmək məqsədilə tərtiblənmiş bu Kitab Peyğəmbərimizin həmin mövzulardaki içsəslərinin hamısını əhatə etmir. Ancaq duz – buradadir.

Bu nəşr Asif Atanın 45 Müqəddəs Kitabından biri (2-cisi) olan «Mütləqləşmək – Var olmaq» Kitabındaki «Dövlət» Əsərinin son fəsli («Ruhani Dövlət. Ideal») ilə bitir. Çünkü Peyğəmbərimizin bu yönəlli harayları Ruhani Dövlətimizin qurulması ilə sonuclanmalıdır.

Əziz Güneyli oxucu – oğlum və ya qızım! Bizim burada dediklərimiz sənə «nağıl», «əfsanə», «başa gəlməz iş» kimi görünməsin; öz inamsızlığına inanma, bizim İnamımıza inan! Hesabını ondan götür ki, 1979-cu ilə qədər Azərbaycanda nə «Asif Ata» adında bir kəs var idi, nə Azərbaycan – türk Peyğəmbəri vardi, nə də Onun Ocağı. Bunların hamısı yalnız bir nəfərin – Əfəndiyev Asif Ocası adlı eynək bin evdinin basında qalıbındı idi. Bu gün isə

inan!

İstəkli yurdaşım! Ondan başla ki, yazışmalarını Asif Ata Ocağıının tarixi və təqvimiyələ apar. Bu tarix miladi 1979-cu il martın

1-dən başlanır, yəni 1.III.1979 Ata – Ocaq Tarixinin 1.I.1-ci ilinə uyğundur. (Təqvim Kitabın sonunda verilir).

Siz elə bugündən yazışmalarınızı öz Türk Ruhaniyyatınızın tarixiylə aparsanız, anlaşılmazlıqda qalmazsınız, anlaşılarsınız, çünkü bu tarix və təqvim uzun müddətdir Asif Atanın Əsərlərində, mətbuat çıxışlarında, İnam Ocağı Evladlarının yazışmalarında əsas zaman ölçüsü kimi işlənməkdədir və bu canlı gedişin arxasında Asif Atanın Ruhaniyyat Ocağı kimi böyük gələcəkli əlbir qüvvə dayanır.

İnamıraq ki, Azərbaycanda hamı qorxaq deyil, hamı yoxsul, hamı savadsız, hamı qeyrətsiz, özünəinamsız deyil; inanıraq ki, Azərbaycanın qorxmaz, inamlı, zəngin və zəki Evladları var. Onların birində bu sıfətlər Mütləq olsa – sonrası asandır – Mütləq Bir sonrakı milyonların başlangıcıdır. Ələlxüsus, «İnsanlaşın – İnsanlaşdırın!» cari çəkilən yerdə.

Yeri gəlmışkən qeyd eləyim ki, bizim burada Asif Atanın Adı ilə yanaşı işlətdiyimiz «Peyğəmbər», «Ata» sözləri ilk növbədə Azərbaycan xalqına, sonra isə bütövlükdə türk irqinə, Türk Dünyasına aiddir – yəni Asif Ata (gələcək üçün «İnam Ata» Adıyla) həmin ünvanların Peyğəmbəri, Ruhani Atasıdır.

Atamız var olsun!  
Atamızın əlini öpürəm!

**SAFRUH**

**21-ci ilin Şölə-Od ayları.**

**Atakənd.**

**(İyun-iyul 1999. Bakı).**

## İNSANLAŞMAQ

Zəmanə İnamını – İnamsızlıq saydım.  
İnam yaratdım.  
Zəmanə İdrakını – İdraksızlıq saydım.  
İdrak yaratdım.  
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.  
Mənəviyyat yaratdım.  
Zəmanə İradəsini – İradəsizlik saydım.  
İradə yaratdım.  
Zəmanə Amalını – Amalsızlıq saydım.  
Amal yaratdım.  
Zəmanə Əməlini – Əməlsizlik saydım.  
Ocaq qaladım.  
Təqiblərə yüksəldim. Ata çağırıldım.  
Bəşərin nicati – İnsanlaşmaqdadır.  
**İnsanlaşın – İnsanlaşdırın...**

Şölvə ayı, 7-ci il. Bakı.

(iyun, 1985-ci il).

## DOĞMALARIMA

Siz Sirlı, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.  
Sizin Təbiət Dünyanızda Dərin və uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar nağılı, Gecə möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan, Ruhumuzu çağırın Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var...

Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.

Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündən-keçmə Ülviyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.

Sizin Ruh Dünyanızda Zərdüstün Hürmüzdü, Füzulinin Məcnunu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinasi, Muğamın Ülvə Ehtizazı var...

Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağ-saqqlılıq, Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənənəsi, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.

Siz həmişə özünü böyük Dünyada hiss edin. Onda kimliyinizi anlarsınız.

Dünyasızların ürəkləri kordur. Onlar Ülviyəti görmürlər.  
Dünyasızlarla döyüşün. Dünyanızı təsdiq etmək üçün!

Öz daxilinizdəki naqışlıyi öldürün, Dünyaniza layiq olmaq üçün!

Ürəyinizə baxın, orada Sabahı görəcəksiniz.

## OCAQ MƏRAMI

Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.

Ocaq həmin Ehtirasdan yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır.

Ocaq həmin Nifrətdən yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır.

Ocaq həmin Məhəbbətdən yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir Pərəstiş yaşayır.

Ocaq həmin Pərəstişdən yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda Büttöv, Parlaq, Gözəl İnsan Şəxsiyyətinə Çağırış yaşayır.

Ocaq həmin Çağırışdan yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif, Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyl yaşayır.

Ocaq həmin Meyldən yaranmışdır!

Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəllilik, Vətənpərvərlik ilə Vətənsizlik döyüşür.

Ocaq bu Döyüşün ön sırasındadır!

Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiyyatla nəfəs alan, Mənəviyyati Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli İdraka zəruri Ehtiyac yaşayır.

Ocaq həmin Ehtiyacdən yaranmışdır!

XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz həmin Bayraqı başımızın üzərinə qaldırırıq.

İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz zəifliyi üzərində qələbə çala bilər. İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən böyük borcudur. Bütün çirkinlikləri daxildən silib atmaq ola. Pisliyin bəraət imkanı yoxdur...

Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz Məqsədi sayır.

Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq, yirticiliq, bədbinlik, eybəcərlik təbliğ edən «sonət»ə qarşı ikrəh hissi yaşayır. Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüdündə ardıcıl, amansız olacaqdır.

Dünyada, Həyatda, Xalqımızda müasir əxlaq, müasir gözəllik, müasir həyat tərzi libasına bürünmiş, öz Əsilliyindən, Qədimliyindən, Xəlqi Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.

Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək lazımdır.

Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.

Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.

Biz Qərb solcuları kimi gələcəklə keçmiş arasında uçurum görmürüük, «ya gələcək, ya da keçmiş» demirik.

Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovu yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlamalıdır, Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.

Biz mədəni bədbinlərin «İnsan məhv olur» – hay-küyünə inanmırıq.

İnsan öz böyüklüğünə qayida bilər, qayıtmalıdır və Ocaq bu ümuməşəri tarixi vəzifəyə xidmət edir.

Biz geriyyə yox, irəliyə gedirik.

Fəqət biz irəliyə keçmişizlə bərabər gedirik.

Biz Bəşərin Ülvı Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi Müqəddəsləşdirir və biz bu Müqəddəsliyi Dünyaya, Həyata, Xalqa qaytarırıq.

Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyət gəlir Həyata, Mehr, Məhəbbət bəzəyir Dünyani, Qeyrət, Namus cilalayır Mənəviyyatı, Fikrə Ənginlik, Duyğuya təravət bəxs olunur.

İnsan öz üzərində çaldığı qələbəni bayram edir.

Biz azərbaycanlıyıq, Şərq Dünyasının bir hissəsiyik.

Muğamlarımızla, Şerimizlə, Adət-Ənənələrimizlə Şərqə bağlıyıq, Füzüllərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafızlərə qohumdur.

Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq.

İtirməmişik – Böyümüşük, Yüksəlmışik, həm də Yüksəltmişik.

Şərqiñ ikinci Füzulisi yoxdur. Muğamları da ən kamil şəkildə biz qoruyub saxlamışıq və ifa etmişik.

Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt Qərbçi olmamışıq.

Sənətimizdə, Fəlsəfi Fikrimizdə, Musiqimizdə təsdiq olunan Ruh – Hərarətli, Müdrik Şərq Ruhudur.

Biz həm də türkdilli xalqların bir hissəsiyik. Ancaq bu xüsusiyyətimizi bütün Şərqə qarşı qoymuruq.

Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz hamiya bəllidir.

Belə bir xalq özünəməxsus mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix onun qarşısında bu vəzifəni qoyub.

Ocaq həmin Zəruriyyətdən yaranıb!

Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən Dünya İdrakinin davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq mütləq yaradacaq!

Biz Dünyani və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.

Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya yaratmağa qadirdirlər.

Azərbaycanın sinəsində yanmış bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla, Gözəl Dünyaya xidmət edəcək.

Qoy bir an da Qəlbimizdə Ülviyət Odu azalmasın!


Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!

Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə bərabər olsun!

Ocağın Müqəddəs Ruhu sönməzdır.

*Bakı, 1980-ci il.*

## TÜRKÇÜLÜYÜMÜZ



*Azərbaycan – Türk Dünyasının beyni və ürəyi,  
Türkiyə – Türk Dünyasının qolu və kürəyi.*

## TÜRKÇÜLÜK RUHU

*Ata ilə üz-üzə*

*Övladlar: Ali səcdə, müqəddəs Ata!*

*Ata: Səcdəniz ucadır, qızım!*

*Övladlar: Ata, birinci sualımız belədir: Türkçülük və Ocaq.*

*Ata: Mütləqə İnamı türkçülüğün mahiyyəti sayırıq və ilk sözümüz odur ki, türkçülük səhvə yol verdi – Türk Dünyası Zərdüştən sonra öz peyğəmbərini yaratmadı. Özgə inamlarına, daha doğrusu, inamsızlıqlarına, dinə xidmət elədi. İslami islam eləyən hardasa elə türk oldu. «Harda ası görürəm türklərimi ora göndərirəm, o onları ram edir» – deyirdi ərəb peyğəmbəri. Bu səbəblərdən də addim-addum, hal-hal türk ərablaşdı və zahirən genişləndi, imperiya yaratdı, içəridən isə balacalaşdı, xirdalandı. Bunu demirlər, amma biz bunu deyirik.*

*İslama qədər türkün sistemləşməmiş, amma duyğulu, ehtizazlı mənaçılığı olub. Türk fitri təbiətçi olub, fitri Götü olub. Elmi dildə desək, panteist olub. Təbiətlə insan arasında əlaqəni türk qədər duyan olmayıb. Ağac insanılışib, Dağ insanılışib, Gök insanılışib.*

*Türk mifologiyası insanılışın təbiət və təbiətləşən insandır. Bunun əsasında ulu Zərdüştən sonra gözəl bir inam yaratmaq olardı. Türkün bədbəxtliyi onda oldu ki, bunu yaratmadı. Türkün psixologiyasında mərdlik, birsəfətlilik var idi. Biryolluq, axıra qədər sisətini dəyişməmək. Bu, mütləqçilik psixologiyası idi. Lakin Mütləqçilik İnamı yarada bilmədi. Neçə əsr lazımlı oldu ki, belə bir inam yaransın. Ona görə də Ocaq – Türkçülüğün inamıdır. Gün keçdikcə, ay keçdikcə, il keçdikcə türk bunu dərk eləyəcək. Onun bağlarından qopub Ocaq!*

*Bu, konkret nə deməkdir? Bizim İnamımızda dünya dünyalıqdan yaranır, özündən yaranır, öz mahiyyətdən yaranır. Onun özüün isə mahiyyəti əzəlidir, əbədidir, sonsuzdur və kamildir. Bunu yalnız türk deyə bilərdi. Türk öz üzərində heç bir ağa hiss eləmirdi, vaxtı ilə. Din isə öz üzərində ağa axtarır və Allahda tapır. Türk vüqarı bugün zahirən çox mücərrəd şəkildə yaşıyır. Əslində isə mücərrədçilik ümumiçiliyin əleyhinədir. Mücərrədçilik və ümumiçilik ayrı-ayrı şeylərdir. Mahiyyətçilikdir bu və türkün vüqarından yaranır.*

Dünyanın heç bir ağaya ehtiyacı yoxdur, necə ki, türkün ehtiyacı yoxdur. Əgər türkün ağaya ehtiyacı olsaydı, türk elə döyüşkən olardım? Türk Atillanı verərdimi? Verməzdi!

Bizim İnamımızda həyat həyatlıqdan yaranır, insan insanlıqdan yaranır. Yaradılmış, qurulmur. Qurur öz-özünü. Özümlük var bizim fəlsəfəmizdə: – türk ruhunun daxilindən gələn, içərimizdə yaşayan. Heç bir ideologiya, heç bir marksizm, heç bir ictimailəşmə, özgələşmə onu öldürə bilmədi. Köləlik insana yaraşmir. Din isə köləlikdən yaranıb və köləlikdən alışib. Əgər insan – bəndədirsin, quldursa və insanın işi-peşəsi Allaha yalvarmaqdırsa, onda hansı vüqardan danışmaq olar?! Din – vüqarsızlıqdır.

Ona görə də Ocağı biz Türk İnamı hesab edirik, Atanı da Türk Peyğəmbəri! Qoy kiminsə ağızı əyilsin, biz buna alışmışıq.

Bizim ikinci böyük ideyamız yenə türk ideyasıdır: İnsan – özündə Mütləq gəzdiron, bu səbəbdən də şəraitdən, mühitdən, zamanın üstünə olan, kamilləşməyə meyl eləyən və kamilləşməyə qadir olan ruhani varlıqdır. Bu – türk humanizmidir. Heç bir yerdə, heç kəs, heç bir Avropa humanizmi demir ki, insan özündə Mütləqilik gəzdirdir. Bizi dənəvələ bunu dahi hürufilər deyiblər – Nəimi və Nəsimi. Onların ideyalarını biz eləcə təkrar eləmirik. Biz onu ucaldırıq, yüksəldirik, fəlsəfə səviyyəsində yuxarı qaldırırıq – İnam səviyyəsinə. Bu da yeni türk ruhudur. Bəşər tarixində nə qədər humanizm haqqında danışıblar – «İnsan əşrəfdır» deyiblər. Sonra deyiblər: «İnsan ictimai heyvandır». Bunu deyən Aristotel olub. «İnsan ictimai münasibətlərin məcmuyudur» – deyirdi Marks. Bunu daha indiki akademiklər yox, doğrudan da istedadlı adamlar deyiblər. İstedad azdır, ruh özü də adı ruh olub. İstedad adı ruhu bacarıb, çox vaxt təəssüf ki. Dahilik olmayıb bu məsələdə. Amma türk həmişə mənliyini qoruyub və «mənlik» deyib, «Məndə siğar iki cahan, mən bu cahana siğmazam!» Kim deyib bunu türkdən başqa?!

Siğmazlıq ideyası bizim fikrimizə çox uyğundur. Lakin biz onu təkrar eləmirik. Əgər Nəsimilər, Nəsimilər, Füzulilər bəs olsaydı, bəşər bu günə düşərdimi?! Yaxşı ki, onlar olublar. Sevinirik, onlar haqqında yaxşı sözü də biz demişik. Amma lazımdı ki, fikir tam deyilsin və insan tam açılsın. Onu da biz dedik. Bu da sənin Ocaqçılığının ikinci tərəfi.

Biz deyirik ki, sosializm və kapitalizm ikisi də bir şeydi. Bu da türk ruhunun, vüqarının, insanlığının ifadəsidir. Çox təəssüf ki,

Türkiyə özü, türkdilli ölkələr, onların başçıları özləri bu səviyyədən çox aşağıdirlər. Bu başqa məsələ, bunu deyəcəyik.

Biz deyirik ki, elə cəmiyyət yaranmalıdır ki, orda fərd özünü idarə edə bilsin. Xüsusi onun ehtiyacı olmasın dövlətə. Dövlətin işi onun üzərində aqalıq olmasın. Elə bir cəmiyyət yaransın ki, orda aqalıq, nökərlik, təbəqəlik, yağılıq, özgələşmə olmasın. Bu məgər türk ruhundan doğmur? Təbiidir ki, o ruhu hamı demirdi. Hamı məşqül idi adı məsələlərlə. Lakin bizim Ocaq – türk İnamıdır. Təkrarən mən bunu deyirəm. Və Asif Ata Türk Peyğəmbəridir. Türk verə bilərdi Atanı. Harda yazılmışdı ki, «Ocaq yarat?» Bu, imkandan artıq olan imkan idi. O imkan Atanın içində idi. O da türkdən gəlir: heç yarım cümlə demək olmurdu o dövrədə marksizmə qarşı. Evdə piçilti ilə danişırdılar. Biz də durub deyirik ki, marksizm ləğv olunmalıdır və XX əsrin sonunda yox olacaqdır. Çünkü insanı nəzərə alırmı. Biz də deyirik ki, marksizm naxira, qoyuna yarayır, insana yaramır; belə ümumiçilik fərdi məhv eləyir...

Nələr demirdik?! Bizi dənəvəkərərək bizim dediyimizdən başqa nə deyə bilərdi?! Heç onu da əməlli-başlı deyə bilmədilər: şüara çevirdilər. Mitingdən, küçədən hikmət yiğmaq olmaz. Küçənin öz yaxşı və pis cəhətləri var. Miting də həmçinin. Və küçə – həqiqət yeri deyil. Orda həqiqət bitmir.

Bizim başqa bir ideyamız – Özümlü Şərqdir ki, türk oxucuları bir az bunu bilirlər, o da yenə türkçü işidir.

İki böyük irq var Şərqdə: hind və türk irqi. Onlar bir-birinə çox yaxındır. Çox təəssüf ki, bu yaxınlığı sünə surətdə azaldıblar. İndi biz hindlilərlə dil tapa bilmirik. Uzun müddət belə bir fikir yaradıblar ki, türk yalnız qol-zor, güc-qılinc adamıdır. Nəyə əsasən – anlamır Zərdüşt, Nəsimini unudurlar; Cəvahirləl Nehrunu, sufiləri unudurlar. Unudurlar ki, türk ən çox ruhani xilqətdir. Və belə qələmə verirlər ki, türk qılinc türküdür, işgalçıdır... Qəsdən, böhtan atırlar. Türkün verdiyi dahilərin hamisini unudurlar. Yalnız adları qalır. Unudurlar ki, türk şumerdən gəlir, şumer də idrak deməkdir. Və bizim türk ziyalılarımı – ziyasızlarımı da ya susurlar, ya mənşətə xatırına bu fikirləri təkrar edirlər. Və bizim məqsədimiz budur ki, Şərq özünə qayıtsın. Şərq özünün ruhaniyyatını təsdiq etsin.

Bəşər maddiyyatçılığı qapılıb. Vasitə – məqsəd olub. Maddiyyatın yeganə gözəlliyi varsa əgər, məziyyəti varsa – onun vasitə olmasınaidir. Maddiyyat ruhun vasitəsidir. Əksinə, indi bəşər ruhu az

qala vasitəyə çevirib. Azərbaycan Zərdüstün Vətənidir. Həm də neftin vətənidir. Nefti də inkar etmək olmaz. Amma nefti Zərdüştə müqayisə etmək olmaz... Bunu eləyirlər. Yalandan yubiley keçirirlər. Yubileydə böyük lər balacaşır.

Mənim zənnimcə, bütün kitablarım – hamısı türk kitablarıdır. Biz bəşəriyyətə Türk Ruhunu bəxş edirik – XX əsr-də, XXI əsrin astanasında. Çünkü türk ruhu səngidikcə ruhsuzluq tufan səviyyəsinə qalxıb tüğyan edir. Elə bir dövrə gəlib çıxmışq ki, ruhsuzluq – güc, fərasət sayılır: «aldatdım» deyə sevinir kimi işə.

Türkdilli xalqlar çoxdur. Lakin mən öz Ocağımızın fəlsəfəsini deməkdən çəkinməyəcəyəm: Azərbaycan – türkün beyni və ürəyi, Türkiyə – türkün qolu və kürəyi. Burda heç kəs aşağı düşmür. Nə özbək, nə qırğız, nə uyğur, nə çuvaş. Onların da öz yeri var. Amma bu düşür iki xalqın ciyinə: çox ağır yüksək düşür. Bu yüksən canı, mahiyəti budur: Türkün ruhunu özünə qaytarmaq və dünyaya yaymaq.

### Sual: Türkçülük və tarix. Türkçülük nədir?

**Ata:** Mən türkçülüyü üç uzunömürlü hadisəyə bölürəm. 1-ci. Türk ruhaniyyatçıdır. Əvvəldən deyim ki, ruh ayrı şeydir, ruhaniyyat ayrı şey. Ruhaniyyat – sistemləşmiş ruhçuluqdur. Deməli, 1-ci – Türk ruhaniyyatçılığı; 2-ci – Türk tarixi; 3-cü – Türk ictimai fikri.

Təbiidir ki, artırmaq da olar, amma əsas üçdür. 1-ci ən çox Azərbaycanın üzərində və daxilində yaşayıb və indi də Ocaq təzədən onu yaşıdır. Türk ruhaniyyatının canı azərbaycançılıqdır.

Həmi azərbaycançılıqdan danışır, amma heç kəs heç nə demir. Nədir bu azərbaycançılıq, daha doğrusu, ruhani azərbaycançılıq? Bu – Zərdüştçülükdür, işıqcılıqdır. İşıq – türk mifologiyasında da çox böyük rol oynayır. Gündəşpərəst olublar türklər. Zərdüşt də həmin o günəşpərəstliyin daha yüksək, böyük, ali ifadəsidir. Dünyada qaranlıqla işıq arasında döyüş gedir. Hürmüzd işıq Allahıdır, Əhrimən isə qaranlıq Allahıdır. Bunlar Yerdə, Göydə döyüşür. Bu döyüş həm də insanların içində olur. İnsanların içində Hürmüzd də var, Əhrimən də. Onlar bir-biriylə döyüşür. Xeyir var, Şər var... Döyüş çox ağır döyüşdür. Lakin gec-tez mütləq Hürmüzd Əhrimənə qalib gələcək. Və bu döyüş, bu işıq od işığıdır. Yanmalısan ki, işıqlandırasan.

Əzabdır işıq... Burda od işıq rəmzidir. Prometeydə isə istilik rəmzidir. Prometey də böyükdür, Hürmüzd də. Hürmüzzdə məna daha dərindir. İşıq isə ruh deməkdir Zərdüşt də. Və son nəticədə

Əhrimənə yer qalmayacaq, dünya bütünlükə ruhanıləşəcək. Təbiidir ki, Zərdüştün fikri çoxdur. Onun haqqında fikrimizi biz ifadə etmişik. «Azərbaycanımız – Azərbaycanlığımız» adlı silsilə çap olunub qəzetlərdə.

Burda çox məsələlər çıxır ortalığa. Eləsi var onu deməmək mümkün deyil. Onlardan biri odur ki, Hürmüzd islam mənasında Allah hesab eləmək olmaz, hərçənd ona Allah deyirlər. O, insanın üzərində allahlıq eləyən Allah deyil.

O, insani xilas eləyən qəhrəmandır, xilaskardır.

Ondan sonra gələn peygəmbərlərin hamisindən üstündür. Məsiyaçiların hamisindən böyükür Hürmüzd. Ona görə hərfi mənada Hürmüzd adamları qorxudan, bəndə sayan, onları cəhənnəmə göndərən, cənnətə mükafatlaşdırın uydurma bir üstünlük deyil. Bu doğrudan da bəşəri sevənlərin rəmziidir. Onlar da hər halda, azdan-çoxdan olublar qəhrəman. Bu, qəhrəmanlığın ilahiliyidir. Elə ona görə də islam ona qarşı oldu. Hərçənd indi mollalar və mollaçı bədnəm, murdar ziyalılar sübut etmək istəyirlər ki, guya islam Zərdüştü inkar eləmirdi. Bir də gördün dedilər ki, islam heç Nəsimini də öldürməmişdir; onun dərisini sevdiyindən soymuşdur.

2-ci, türkçülüyün mahiyəti ifadə olunur Babəkdə. Babəkin tarixini, tarixiliyini hamı bilir, Babəkin ruhaniyyi hələ sual altındadır. Hələ də murdarlar sübut etmək istəyirlər ki, o, çox ruhsuz adam olub, hətta əxlaqsız olub... Ümumiyyətlə, elə bir dahimiz var ki, onu «əxlaqsız» adlandırmalar əxlaqsızlar?! Özlərindən uydurlar: «Ay nə bilim şəhvətçilik və s.». Qəhrəman şəhvətçi ola bilməz. Qəhrəmanın ömrü o qədər gərgin, o qədər məzmunlu, mənali, həm də yüklü olur ki, onun ömründə əxlaqsızlığa imkanı olmaz – hansı bir cəmiyyətə malik olsa belə. O adam ki, ölümdən qorxmur, o adam ki, hər gün ölümlə üz-üzə durur – o adam üçün şəhvət yox dərəcəsindədir, çünkü onun hayatı ölümlə təmasdadır.

Babəkin ruhaniyyatının canı – fərəh fəlsəfəsidir. Bunu da biz demişik, yenə biz deyirik. Atanın fəhmi deyir. İnsan dünyaya fərəh üçün gəlib, fərəhin də ən böyüyü, ən gözəli azadlıqdır, özünəməxsusluqdur. Niyə mən sənin inamına, sənin özgə, zoraklı, qılıncla gələn dininə qayitmalıyam? Qatılmiram! Axmiram sənin dəninizə və bu mənim ömrümü fərəhə qərq edir!

*Yenə türk vüqarı! 23 il Xilafətlə döyüşmək!.. Xilafətin də başı Bağdaddaydı, ayağı Hindistanda. Bir əlində qılinc, o birində Quran. Bu da Azərbaycandadır... Məgər bu pisdir?!*

Və xüsusilə türk ruhaniyyatının Göyü – Hürufilikdir. İnsan özü Allahdır: onun üzü Qurandır... Bu tamamilə dinə qarşıdır. Burda Allahın adı çekilir, Allah özü yoxdur... Əgər insan özü Allahdırsa, onda Allah özü yoxdur. Deməli, bəndə yoxdur: bəndə yoxdursa, Allah yoxdur... Ondan sonra Müğamat, ilahiliyə doğru gedən yol. Sufilərin kamilləşməsinin dahiyənə musiqi ifadəsi. Belə musiqi yoxdur. Bu da yenə türk ruhudur, hərcənd burda bütün Şərq iştirak edib, amma məhz kamilləşmə məsələsi türk ruhudur. Füzuli. Nə qədər eşqdən yazan var?! Harda eşq belə məqsəddir? Yalnız Füzulidə. Necə ciddidir Füzuli! Eşq əhli-kamalındır. Eşq ülviliyə çatmaqdır, heyrətdir. Deyirlər ki, Füzuli Allahı da vəsf eləyib. Amma qadını elə vəsf eləyib ki, qadın özü Allah olub. Məgər bundan güclü üsyan olar?! Gərək elə mütləq, hərfi mənada heç nə deməyəydi? Siyasətçilər mollalara imkan verir ki, mollalar dahilərimizi balacalandırıb dindar elasınlar.

Sazimizdi

*Və bayaq dediyim kimi, bunların hamısının birliyi, ucalığı, yüksəkliliyi, Gövlüyü Ocaqdır.*

3-cü. Bundan, bu ruhani türkçülükden başqa, türk aqibətiylə bağlı tarixi türkçülük olub – türkün ayrı-ayrı dövrlərinin mahiyyətidir. Burda müəyyən dövrdən sonra əsas rolu Osmanlı türkləri oynayıblar.

Və bizim Sumer dövrümüz. Bunu da yenə bizə qıymırlar düşmənlərimiz. Əslində isə Sumer sivilizasiyanın əsasını qoyubdu, yəni mədəniyyətin. Və şumerlər bizim əcdadlarımızdır. Ondan sonra şumerlər Midiyalıları yaradıblar, bizim eradan əvvəl VII –V əsrlər. Bu da dünyanın ən böyük ölkəsi olub. Və orda yaşayanlara «xüsusi-lər» deyiblər. Təəssüf ki, Mədiya möğlub oldu. İranın hissəsinə çevrildi. İndiki Cənubi Azərbaycandı. Və onunla da Azərbaycan dövlətciliyini itirdi. Cox təəssüf! Fəlakətlər başlandı.

Ondan sonra ən böyük türkçülük Şah İsmayıl Xətai və ümumiyyətlə Osmanlı tarixi, XI əsr dən sonrakı səlcuqların dünyaya meydan oxumaları. Böyük Səlcuqlar dövlətinin yaranması...

Sonra Osmanlı dövləti və Kamal Atatürk, Səttarxan, Xiyabani böyüklüyü və s.

4-cü. İctimai fikir yarandı. XIX əsrдə türkçülük. Səbəb də aydındı: türklər parçalanmışdı. Böyük Turan artıq yox idi. Və yavaş-yavaş türk özünü unudurdu. O günə qalmışdı ki, azərbaycanlılara tatar deyirdilər – «fars tatarı». Qəribədir, Qərb və Rusiya da çox sevinirdi. Çünkü türk çox böyük güc və rəqib idi. Qorxurdular ondan. Elə indi də var bu qorxu. Bu dövrdə bir-iki ziyanlı fikirləşdirilər ki, birləşmək lazımdır, yoxsa məhv olacağıq. Və pantürkizm yarandı. Birinci, Osmanlı türkü Ziya Göyalp yaratdı XIX əsrдə. Elə həmin dövrdə də, demək olar ki, bir az sonra, Azərbaycanda Əlibəy Hüseynzadə yaratdı. Öz dövrümüzün çox böyük türkçüsü olan və sonra Müsavat Partiyası, daha doğrusu, ümumi müsavatçılıq, başda Məmmədəmin Rəsulzadə olmaqla, onu imkan dairəsində azaltmaq istəyirlər – iqtidar onun böyüklüğünü azaldır, çünkü iqtidar çox paxıl və qisqancdır; istəvir ki, XX əsrдə bircə o qalsın.

Bu üç güclü şəxsiyyət həmin o ictimai fikir türkçülüyünü yaratdı. Yaxşı cəhət odur ki, birləşməlidir. Lakin fəlakət onda oldu ki, bu birləşməni onlar gerçəklilik səviyyəsində etməyə çalışıdalar, gerçəkliliyi ötə bilmədilər. Realisticəsinə anladılar və belə qəraraya gəldilər ki, türkçülük islamla birləşməlidir həm də... Beləliklə, türkçülüyün evini yuxdilar... Ərbakanı onlar yaratdilar... Və həm də qərbəcilik olmalıdır... Özləri hec bir təzə doktrinə-filan varatmadılar.

Götürök parlamentçiliyi, nə bilim demokratiyani... Qərbi vamsılamاق burdan başladı.

Bağışlamaq olarmı onlara bunu? Bağışlamaq olsa da, bu, türkün fəlakətidir. Əgər sənin ağlin varsa, niyə ötməyəsən gerçəkliyi? Bu nədir, gerçəkliyi ötmək heç ağıllarına da gəlmədi. Onlar elə bilişdilər ki, bu avantürizmdir... Gerçəklik diktə edir, sən olsa-olsa icraçısan. O dövrün türkçülüyündə bu fəlakət vardi. O fəlakət indi gətirdi Türkiyədə Ərbakanı hakimiyətə...

*Sualiniza cavab tapdınız, mənçə? İki sualınızı birləşdirdim.*

**Sual:** Ata əsərlərində xüsusi qeyd edilir ki, türkün fəlakətlərindən biri öz peyğəmbərlərinin arxasında getməməsidir. Atanın Ruhani İntibah ideyasında olan sonuncu ideya ləyaqətli Bəşərdi. Bəşər Ata deyənə gəlməlidir, yoxsa məhv olacaq. Türklər bu ideyaya necə vivələnəcək və Ata Yoluna necə düşəcəklər?

**Ata:** Ata ideyasından bəhrələnəcək bizim gücümüz. Cox işləyəcəyik, çox yazacaqıq, gedəcəyik, gələcəyik... Xalqı mən sevi-rəm. Amma xalqın özünü təsdiq eləməsi üçün o, körpəlikdən

çixmalıdır. Bəli, mən də deyirəm, həmişə də demişəm hər bir fərd özü bir aləmdi, dünyadı. Fərd olana qədor körpədir, onu aldadırlar: o passivdir, addim ata bilmir. Bəli, mən sənin sualını anlayıram. Çox çətin iş götürmüşük ciyinimizə. Amma mən qəti əminəm ki, artıq türklərin içində də beş-on nəfər aydınlar çıxır. Onlar bizim fikirlərimizi ifadə edir. Heç bir qiyam, baş kəsmə olmayıacaq. Hamisini ciyinimizə götürmüüsük. Özümüzdən olacaq hamisi. Əgər gəlməyəcək-lərsə, demək, zəiflik, az işləmişik... Özü də birdən-birə yox. Bütün bu danışqlarımızın canı budur ki, Ocaq hər şeydir. Türk üçün də, dünya üçün də. Və bəşəriyyət biz deyənə gələcək – özünə gələcək – insan vasitəsiylə.

**Sual:** Ata, türkçülük və ona zidd amillər – Ata bu suala açıqlıq versin.

**Ata:** Türkçülüyə ən böyük zidd türkçülərin illüziyalarıdır, xülyalarıdır, islamdır və qərbçilikdir – o ki birləşdirirlər, o birləşmədir düşmən. Çox təəssüf eləyirəm ki, Türkiyə, Kamal Atatürkən sonra dahi şəxsiyyət verə bilmədi. İndikilər hamisi ortadırlar. Ondan sonra gələnlərin heç birində gerçəkliyi ötmə yox idi. Bəli, Kamal Atatürk də deyirdi qərbçilik belə... Amma o, islami, xəlifəliyi rədd etədi... İndi ona qarşı hürürlər!

Atatürk qərbçiliklə də elə davranırdı ki, millətçilik qərbçiliyə üstün gəldi. Çox böyük diplomat idi. Bu bizimki kimi deyildi. O, gerçəkliyi öte bildi. Ona görə mən onu çox sevirdəm. Bizə çox yaxın adamdı. Dündür, siyaset çox balaca işdir, özünüz bilirsiniz. Amma bu təkcə siyaset deyildi, həm də xilaskarlıqdı.

İkinci düşmən qərbçilikdir. Yenə də deyirəm: Kamal Atatürkün ələcsizliqdan yaratdığı nə vardısa, o, gerçəkliyi ötdürdü. İndi isə ələcsizliqdan başqa bir şey bilmirlər. Ələcsizliqdan da indi Avropa Şurasına yüyürlər. Və bütün məsələ bundadır ki, qərbçilik dünyani eyniləşdirəcək. Qərbçilik ağalıq üçün nə edərsə, Şərqiñ belini əyib. İndi isə tam məhv edəcək addim-addim, yavaş-yavaş, şirin-şirin. Bir tərəfdə guya milli oyanış, filan... Əslində isə Qərb bircə şey bilir – qərbləşdirmək. Qərbə lazım deyil ayrı Türkiyə, ayrı İran, ayrı Azərbaycan. Ona lazımdır yalnız özü istədiyi Azərbaycan. Ona görə də o, şirkətləri yaradır və fikir verirsinmi, demək olar ki, iqtisadiyyatımızın 90 faizi artıq özgələrin əlindədir, Qərbin əlindədir. 30 il sənin nefindən istifadə edəcək. Ondan sonra heç çıxmayacaq. Əqidə də həmçinin. Bu saat ingilis dilini Azərbaycan dilindən yaxşı bilirlər.

Utanıb-ölmürlər! Hələ bir ağız büzürlər. Yenə deyirəm: Qərbi inkar eləmək olmaz. Qərbin Bethoveni, Şekspiri, Hegeli var ki, Ata bir zaman ondan öyrənib, biz inkar eləmirik. Amma qərbçilik bəşəriyyətin eyniləşməsidir, eyniləşmə də ölümdür! Heç bir müxtəlislik qalmayaçaq! Hamisi bir-birinə oxşayacaq. Azərbaycanda oldun, Vaşinqtonda oldun – hamisi bir şeydir... Bezəcəksən belə həyatdan. Həyatın gözəlliyi müxtəlislikdədir. Ona görə təhlükə çox böyükdür. Ocaqdan başqa da bunu hiss edən yoxdur. Yüyürlər ölümün qucağına eyniləşməyə, eyniləşmənin qucağında ölməyə.

**Sual:** Ata, Türk Birliyinin yaranması üçün xilas nədədir?

**Ata:** Təkcə Ocaq! Türk birliyi o zaman yaranacaq ki, siz öyrəndiyiniz qədər də olmasa, öyrənəcəklər. Siz özünüz də birdən-birə qəbul etmədiniz... Tədricən sizə bənzəyəcəklər. İndi 10 ilmi çəkəcək, 10 əsrmi – bunu deyə bilmərəm.

**Sual:** Türkiyədə türkçülüyün vəziyyəti və çıxış yolu?

**Ata:** Atanın təhlükə saylığı nə vardısa, çox təəssüf ki, hamisi həyata keçir. Ata yüz dəfə deyib ki, «təki mən deyən olmasın». Olur hamisi. Mən yazılarında deyirdim ki, islamın Türkiyədə belə tügəni islamçıları hakimiyyətə gətirəcək. Yادınızdadır mı? Dəfələrlə... Qərbçilik elə islami böyüdür, islam qərbçiliyi. Bunu da mən deyirdim. Qərbçiliklə islam arasında çabalayır Türkiyə. Bu yaxılara qədər – onda hələ Ərbakan məsələsi yox idi. İndi islamçılıq üstəlik hakimiyyətə gəlib. Bu o deməkdir ki, Türkiyə qərbçilik özgəciliyindən ondan daha murdar olan, ondan daha cəfəng olan islam özgəciliyində yaşayır. Buna başladılar. Çox təəssüf edirəm ki, millətçilik, türkçülük partiyası olan Alp Arslanın partiyası heç nə eləyə bilmədi. Burda məsələ onda deyil ki, partiya ilə bunu həll eləmək olmaz. Xüsusi səhbətdir, bunu sonra deyərik. Millətçilik lazımdır qərbçiliyə qarşı və islamçılığa qarşı. Millətçi partiyasının özü həm qərbçi oldu, həm dinçi, millətçi olmadı... Birdən-birə elə bil xəstələndilər, ağlı itdi böyük Türkiyənin, arxamız olan Türkiyənin. «Türkün qolu və kürəyi olan» Türkiyənin ağlı itdi. Hami «Allah» deməyə başladı. Və beləliklə də vəziyyət ora gəlib çıxdı ki, həyasızcasına qadını çadraya bükürlər və bunu tərəqqi hesab eləyir böyük Türkiyə. Ondan sonra balaca-balaca uşaqları bəndələşdirirlər, kişiləri qadılara qarşı qoyurlar.

Bütün o VII əsr, IX əsr eybəcərliyinə qayıdlılar!.. Böyük Türkiyə ölüm ayağındadır! Hər baxımdan. O biri məsələlər də həll

olunmur. İqtisadiyyatda... Yaziq Özal qəti əmin idi ki, XXI əsr Türk Əsri olacaq. İndi XXI əsr İslam Əsri oldu! Olmayacaq, amma türklər əgər tez bir vaxtda islamçılığı hökumətdən qovmasalar, türkün günü dəhşətli olacaq.

Bəli, Türkiyədə qərbçilik çox böyük eybəcərlik elədi, açıq-saçıqlıq yaratdı və s. və i.a. Camaatin vəziyyəti pisdir. Camaat – kəndlilər, Anadolu kəndliləri, fəhlələr çox pis vəziyyətdədirlər.

İndiki Türkiyəni millətçilik qurtaracaq. Millətçilik – Türkçüldür. Onun da nə olduğunu dedik.

**Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!**

**Evladlar:** Ata Ruhunu Ürəyimizdə aparırıq!

*Asif Ata ilə Ruhani Təmasda oldular:  
Eluca və Alov Atalar.*

## İNAM ÜSTƏ

*Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim  
Asif Ataya Ali Səcdə ilə!*

*Atam – Mütləqim!*

*Ağlıma işıq ver, Ürəyimə Qüvvət ver,  
İradəmə Qətiyyət ver!*

*Yalana uymayım, çirkaba bulaşmayım, günaha batmayım,  
qəbahətə əyilməyim, rəzalətlə barışmayım!*

*Özümə yad olmayım!*

*Min illərin qəflət yuxusundan məni oyat,  
Atam – Mütləqim!*

*Zəmanənin, mühitin, şəraitin hay-həşiri  
məni aldatmasın!*

*Haqqın yolundan dönməz olum!*

*Həqiqətimi tanıt mənə, qovuşdur məni Özünə – xoşbəxt  
olum!*

*Ağlıma işıq ver, Atam – Mütləqim!*

*Ürəyimə qüvvət ver!*

*İradəmə qətiyyət ver!..*

(Müsahibə məxsusi olaraq «Göyəzən» qəzeti üçün **Birüz Atalı** tərəfindən aparılmışdır).

– **Ali Səcdə, Mütləqim!**

– **Səcdən ucadır, oğul!**

– **Ataya birinci sualım belədir: Yurdçuluq fəlsəfi-ruhani mahiyyət kimi nədir və Yurdun insan ömründə rolü necədir?**

– Yurdçuluq – Müqəddəsləşən Torpaq, Müqəddəsləşən Aqibət, Müqəddəsləşən Xalq deməkdir. Bunların üçünün birliyi deməkdir. Yəni Yurd Göylüyündə torpaq özünün Ruhani ucalığına yüksəlir. Torpaq adicə fiziki-cismani bir varlıq olaraq qalmır, ondan kənara çıxır, tamamilə gerçəklilik səviyyəsini ötən bir məna kəsb eləyir. Ona görə Torpaq burada torpaqlığından çıxır. Torpaq burada İnsanlık mahiyyəti kəsb eləyir, duyğuya çevirilir. Və bu duyğu insanın ömrünü müəyyən eləyir; Təxminən «yurdçuluq» sözünün fəlsəfi ifadəsi belədir. Yurd xalqın Aqibətinin, hər mənada Aqibətinin – Adət-ənə-nələrinin, qədimliyinin, həyata baxışının, inamının müqəddəsləşməsidir. Yurd müqəddəsləşən aqibət əsasında birləşməkdir. Sanki aqibətin çevrilib olur sənin Göyün. Və sənin xalqının aqibəti. Sənin Zərdüstünün, sənin Babəkinin, sənin Nəsiminin, sənin dərdinin dağ

olması, hamısı bir yerdə sənin Mənliyini artırır. Sənin Mənliyin bir idisə, yüz olur həmin aqibətdə. Və nəhayət, xalqın özü, onun mənşəyi, hardan gəlməsi, onun dili, ümumiyyətlə, xalq özü varsa. Xalqın böyüyü-kiçiyi yoxdur. Xalq – bizim bizdən sonrakı həyatımızın davamıdır. Bizdən sonra qalan xalqdır. Biz gedəcəyik, nəyimiz varsa, burda qalacaq. Sifətimiz, fikirlərimiz, aqibətimiz. Bax, bütün bunlar hamısı bir yerdə yurdçuluq adlanan mahiyyəti ifadə eləyir. *Yurd – təkrar eləyirəm, müqəddəsləşən torpaq, müqəddəsləşən Aqibət və müqəddəsləşən xalq, bunların birliyi deməkdir.*

– *Ata, indi türkçülükdən tez-tez danışırlar. Türkçülük mahiyyətcə necə olmalıdır? Atanın bu barədə fikrini bilmək gərəkdir.*

– Türkçülük – birsifətlilik deməkdir. Türkün xamirində, mahiyyətində birsifətlilik – riyakarlığa zidd olan bütövlük çox yüksək səviyyədədir. Bu baxımdan, türkçülük müasir kütləvi diplomatiyaya qarşı duran mənəvi bir müqavimət gücüdür. Əgər türk özünü itirməsə, Türk Koroğlu verə bilir. Türk Həmzə verə bilməzdi. Həmzə yəqin ki, türk deyildi. Həmzə erməniydi bəlkə də. Cildən-cildə girmək, aldatmaq, həzz almaq, yalmanmaq kiməsə. Bunlar hamısı Türk Ruhuna qarşıdır. Bu birinci. *İkinci, türk döyüşkəndi, coşgun-casına, Türk ölümlə öcəşəndi. Amma Türk öldürməkdən həzz alan deyil. Bunu çoxları görüblər, deyiblər. Dahiłər də. Və bu, doğrudan da türkün əsas xüsusiyyətlərindən biridir. Türk ölümdən qorxmur. Türk ölümlə öcəşir. Türk döyüşün ölümlə öcəşmək yüksəkliyində özünü çox gözəl hiss eləyir, amma türk öldürdüyündən və öldürməkdən həzz almir. Ona görə də Teymurlənglərə, Çingizlərə aid olunan cəhətlər Türk Ruhuna aid deyil. Onlar mongol ruhuna aiddir. Türk mongol deyil. Hədsiz dərəcədə mütəşəkkil döyüş. Çox böyük cəsarət və çox məharətli döyüş. Döyüşün qələbəsi. Onun üzərində hakimlik və öldürməkdən sevinməmək. Çox nadir bir xüsusiyyətdir. Əgər Roma imperiyasını yadımıza salsaq, orda əsirlər gladiatori meydandaında camaatin gözünün qabağında ölürdü, həmi da sevincindən qəşş eləyirdi. Bu, türkə yaddır. Bu ikinci. Üçüncü, türk mahiyyətcə inancıldı. İnanandı. Və türkün ilk inancı Goy olub, Goyun özü olub, Goy göylük mahiyyətində, ədəbiyyatında, poeziyasında, musiqisində Yerə-Goyə siğmur. Hardasa Türklük – Göylük.*

Türk irqi Goy irqidir hardasa. Öz yönünə görə, özünün fikrinə görə, onun sazına görə. Sazlıq – tanrıçılıqdır, Goylo Yerin birliyidir. Goy çağırışıdır. Goyu çağırmaqdır. Bu çox xüsusi bir məsələdir. Və göy inanclı olduğu üçün də Türk Ruhu islam ruhuna kökündən ziddir.

Ümumiyyətlə, dinlərin hamısına qarşıdır. Türk inamı din deyildi. Türk inamı daxili Göylük həsrətiydi, daxili ucalıq həsrətiydi, ona qovuşmaq eşqiydi. İslam isə itaətdi. Türk vüqar rəmzi olub həmişə. O vüqar onu götirib Orta Asiyadan Avstriyaya qədər. Hunların dövründə, XI əsrədə Səlcuqların mahiyyətində həmin o vüqar yaşayıb, gəliblər çıxıblar, böyük bir Səlcuq imperiyası yaradıblar. Və sonra Osmanlı dövləti yaradıblar. O vüqara görə. İtaət isə Türkə yaddır. Ona qarşıdır. Türk Ruhuna qarşıdır. Ona görə də mən müasir rəsmi türkçülüyə inanıram. O siyaset üçündür və siyasetçilər camaatin avamlığından bəhrələnirlər. Bu, siyasi türkçülükdə, rəsmi türkçülükdə Türk Ruhu Möhtəşəm olduğu dərəcədə zərifdir. Bu həm sazda özünü tapır, həm də ümumiyyətlə, türk həyatında özünü tapır!

Türk atdan düşəndə Füzuliləşib. Onun Füzuliləyində bir möhtəşəmlik var. Füzuli dərdi elə Dağ boydadır, möhtəşəmdir. Həm də hər bir möhtəşəmlikdə bir kövrəklik var. *Və sonuncu.* Türkçülük barışmazlıqdır. Türk ruhundakı barışmazlıq heç kəsdi yoxdur. Barışmazlığı bəzən fanatizmlə qarışdırırlar. Fanatizm – yalanla inamin barışmazlığıdır. Yalanlığın barışmazlığıdır. Xurasatın, cəhalətin barışmazlığıdır. Barışmazlıq isə gözəl cəhətdir. Barışmazlıq olmayan yerdə mahiyyətcə mənəvi sürüşkənlilik bərqərar olur.

– *Ata, türk mahiyyətcə Şərqdir. İndiki türkçülərin yönü Qərbə doğrudur. Müasir Türkiyə az qala öz qərbçiliyi ilə fəxr eləyir. Şərqli olmaq o qədərmi gerilikdir?*

– Birinci, «az qala» yox, müasir rəsmi Türkiyə qərbçili bir ölkədir. Onun siyasi sistemi qərb sistemidir. Prezidentlik və parlamentçilik. Onun iqtisadiyyatı qərb iqtisadiyyatıdır – bazar iqtisadiyyatı, NATO-nun üzvüdür, bütün yön Qərbə doğrudur. Özü də islami saxlayır. Bu elo-belə siyaset oyunudur. İslamçılığın məqsədi heç zaman prezidentliyə qarşı olmayıb, parlamentə qarşı olmayıb, bazar iqtisadiyyatına qarşı olmayıb. Əslində isə qərbçilik elə budur. İslam hardasa Qərb mədəniyyətinə qarşıdır. O da onun yaxşı cəhətlərinə görə. Ona görə də müasir Türkiyə başdan-ayağa qərbçili bir ölkədir. Və bu cür də o, Qərb tərəfindən siyasi mənada «sevilir». Bunun arxasında duran hal – psixoloji hal nədir: bunun əsas hali ondan ibarətdir ki, Şərq deyəndə geri qalmış iqtisadiyyat, geri qalmış mədəniyyət, geri qalmış siyaset nəzərdə tutulur. Burda bir dilemma yaranır: Ya Qərb mədəniyyəti, ya da mədəniyyətsizlik. Ya Qərb siyaseti, ya da siyaset-sizlik. Ya Qərb iqtisadiyyatı, ya da iqtisadiyyatsızlıq. Bax, bu təzadı, bu süni kontrastı Şərqə, Şərqi canına

yeridə biliblər. Sən əgər özün olaraq qalsan, çıxa bilməyəcəksən iqtisadi gerilikdən, siyasi gerilikdən, mədəni gerilikdən. Səni çıxaran yalnız və yalnız Qərb olacaq. Və doğrudan da zahirən Qərb yolu ilə gedəndən sonra ölkə dəyişir. Parlament yaranır, əvvəl yox idi belə şey, prezidentlik yaranır, o zahiri müstəqillik yaranır, zahiri iqtisadi inkişaf yaranır. Lakin nəyin bahasına? Özgələşməyin bahasına. Özündən keçirən ki, yaşayasan. Əslində isə mahiyyətcə gec-tez həmin o gerilik yenə qayıdacaq, heç bir ölkə əbədi olaraq irəliyə getmir. Elə Qərbin özündə də tənəzzül başlayır. Və həm özündən olacaqsan, həm də bir yalançı tərəqqidən olacaqsan. Bax, türk məsələsinin, türk probleminin bir az müasir dildə deyək, əsas fəlakəti bundan ibarətdir. Belə getsə, rəsmi Türkiyə gözünü açıb görəcək ki, tərəqqi də getdi, özümlük də getdi. Qoy bir az iqtisadiyyatın geri olsun, qoy bir az siyasetin geri olsun. Mədəniyyətin geri ola bilməz, çünkü mədəniyyət özümlü olanda irəli olur. Lakin özümlüyü saxla. Bu ona oxşayır ki, yoxsul adama deyirlər ki, ləyaqətindən ol çək, ya da halal bir arvada deyirlər ki, öz namusundan, ismətindən ol çək, gəl filan xanın kənizi ol, gör səni nə gözləyir, gör sənə nə verəcək.

– **Ata Şərqi sabahını necə görür?**

– Sabah Şərq Ata Ocağının ideyaları əsasında özünə qayıdaçaq – Şərq olacaq. Bu, gerilik olmayıacaq. Görəcəklər ki, Şərq özü olanda əsl tərəqqi elə onda yaranacaq, heç bir özgəçilik əsl tərəqqi yaratmur. Yəni özünün inamına ucalacaq – Mütləqə İnama, Ruhçuluq qayıdaçaq – maddiyyatçılıq əvəzinə, insanlıq qayıdaçaq – cəmiyyətçilik əvəzinə, ruhani cəmiyyətə çatacaq. Təməli ruh olacaq, Vicdan olacaq, təməli mənşət olmayacaq, gəlir olmayacaq. Maddiyyatçı olmayacaq, pulcu olmayacaq. Kapitalizm ölücək və Qərbin hakimiyyətinə son qoyulacaq. Onda yalnız Özümlü Şərq tərəqqi eləyən Şərq ola bilər. O Şərq Ruhu, daha doğrusu, Şərq Ruhunun Ocaq səviyyəsi bütün bəşərə lazımla olacaq. Qərb Şərqi özündən ayırrıdisa, onu aldadırdısa, Şərq Qərbi özünün əsl bəşəri mahiyyətinə qaytaracaq, onu azdırımayacaq. Şərq Qərb kimi namərdlik eləməyəcək.

– **Ata, bizim Yurdçuluğumuz, Türkçülüyümüz, Şərqçiliyimiz bizim Bəşəriliyimizə mane olmur ki? Ata necə bilir, sabah Avropada da Mütləqə İnama ehtiyac olacaqmı?**

– Mütləq ehtiyac olacaq! Qərb artıq verəcəyi nə vardısa, hamısını aşkarladı və tükəndi. Onun bəşərə gətirdiyi «səadətin» – maddiyyatçılığın artıq sonudur. Çünkü maddiyyatçılıq ekoloji ölümə gətirib çıxarırlar, həm də insanları pozur, məhv eləyir. Maddiyyatçılıqla

əxlaqsızlıq qardaş olur. Ona görə də Qərb çıxış yolunu tapmalıdır. Maddiyyatçılıqdan uzaqlaşmalıdır. Və Şərqi mahiyyətə qayıtmalıdır ki, bu da Ocağın səviyyəsidir. İkinci, onun bəşərə gətirdiyi demokratiya ideyasıydı ki, onun cami kapitalizmdir, gəlirçilikdir, dəllalçılıqdır. Onun nə dərəcədə antiinsani olduğunu elə həmi görür. Hərçənd, bəşər zahirən kapitalizmə qayıdır, əslində isə kapitalizmin sonudur, çünkü dəllalçılıq, pulçuluq, gəlirçilik insanlıqla heç cür tutușmur. Üçüncü, din Qərbdə də, elə Şərqdə də camaata qarşı, bəşəriyyətə qarşıdır. Çünkü din insana inanır, onun özünəməxsusluğuna inanır. Onu Allahın kölgəsi eləyir, onu zəncirləyir, buxovlaysır, onu dilənçi eləyir, tamamilə uydurma bir gücdən asılı eləyir, əslində isə bəşər bu saat iflasdan çıxməq üçün gərək özünə inansın. Burada Atanın və Ocağın İnsançılıq fəlsəfəsi, insanın mütləqlik mahiyyəti, onun şəraitdən üstün olması ideyası, Mütləqəşməyə qadir olması ideyası su və hava qədər lazımdır. Ona görə Qərbin özünün də xilası Ocaq ideyaları ilə bağlıdır. Bütün başqa xilaslar hamısı fəlakət oldu.

– **Ata, Yurdumuzun hər yerində olduğu kimi, Qazaxda da Atanın pərəstişkarları var. Mən buna inanıram və hiss eləyirəm. Atanın «Göyəzən» qəzetinin oxucularına sözü nədir?**

– Qazax mahiyyətcə Türk məkanıdır. Qazaxlılar fitrən türkdürlər. Dilimiz də həmçinin. Qoy Qazaxlılar öz türk mahiyyətinə yüksəlsinlər. Türk mahiyyəti Şərq mahiyyətinin canıdır, Türk Şərqi başı olacaq, Atanın və Ocağın məqsədi odur. Qoy Qazaxlılar özlərinin türk mahiyyətinə qalxınlar. Türk-Şərq mahiyyəti zamandan üstündür, cəmiyyətdən üstündür, şəraitdən üstündür. Qoy müasir dünya Qazaxdan üstün ola bilməsin – Qazax mahiyyətindən, Qazax camatından. Qərbçilik adlanan o haylı-həşirli tufan qazaxlıları yixa bilməsin. Qoy qazaxlılar o tufana doy gəlsinlər.

*Qaranlıqlar Yarılışın!*

– **Ata Ruhunu Ürəyimdə aparıram!**

## AZƏRBAYCANÇILIQ– TÜRKÇÜLÜK BİRLİYİ

*Ürəyinizdə Günəş Olsun!*

Türkçülüyün Üç əsas Cəhəti var: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük.

Ruhani Türkçülüyün Mahiyyəti ən çox Azərbaycançılıqda, Tarixi Türkçülüyün Mahiyyəti ən çox Türkiyəlikdə, Osmançılıqda, İdeoloji Türkçülüyün Mahiyyəti ən çox Ziya Göyəlp, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə İdeyalarında aşkarlanır.

Ruhani Türkçülüyün Təməl hadisələrindən biri Zərdüştçülükdür.

Türk Tanrıçılığına bağlanan, *Od İşığı* İdeyasını Təsdiq edən bu amal qədim Midiyadan dünyaya yayılan ümidi və saflıq göylüyü idi. Bunu başa düşmək üçün Türk Tanrıçılığını Semit–Yəhudü–Ərəb Allahçılığından fərqləndirmək gərək.

Bu həm də Türkün əzəli Allahpərəstliyi haqqındaki Uydurmanı rədd etməyə imkan yaradır.

Qədim Türkün Tanrısı – Təbiət idi; Gök idi, Su idi, Dağ idi, Od idi; Türk təfəkküründə Dünya – əslində Özündən yarammışdı; Semit dinlərində isə Dünyani Təbiətüstü Qüvvə – Allah Yoxdan yaratmışdı; Türklerin Təbiətə Səcdəsi – Ağaya səcdə deyildi; Təbiət İnsanı Bəndələşdirmirdi...

Qədim Türkün Tanrısı – Dünyanın Təmsilcisiydi, hökməri deyildi. Bu Tanrı Türkü qorxutmurdu, əymirdi, – Türk Vüqarı – Dündəyada məşhur idi və onu bəsləyən əslində Türk Tanrıçılığı idi.

Zərdüştçülük – Türk Tanrıçılığının davamıdır. Zərdüştün Hürmüzdü İnsana Ağalıq eləyən Allah deyildi, ona xidmət eləyən, onun uğrunda döyüşən Allah idi.

Zərdüşt Odpərəstliyi İşıqcılıq idi əslində – Od – Hürmüzd İşığı idi – Qaranlıqla – Əhrimənlə Döyüşən.

Zərdüştçülükdə Fikir, Əməl, Duygu Təmizliyinə çağırış – Onun Odçuluğuyla Bir idi, tən idi. *Ona görə atəşpərəstlik şərti mənada işlənməlidir, işıqcılıq demək lazımdır Zərdüştçülüyə.*

*Bu ideyalar Semit Allahçılığı çərçivəsinə siğmirdi, bu səbəbdən də Islam Zərdüştçülüyə qarşı çıxdı.*

Dünyaya meydan oxuyan Türkdən itaətçi – İslamçı düzəltmək ən qatı yalançılıqdır, yamançılıqdır.

Teymurilərin «Islam naminə Döyüşü», yaxud Osmanlı sultanlarının «xəlifəliyi» siyasi xətt idi, Teymur – Din uğrunda döyüşmərdü – hökmərənliq uğrunda döyüşürdü. Qalib gəlirdi, çünki qüdrətliydi, cəngavəriydi, anadangəlmə fitri sərkərdəydi. Təkcə dindar mahiyətçi deyildi, şaman deyildi. Osmanlı sultanları da xəlifəlik vasitəsilə imperiyani möhkəmləndirirdilər.

İslamçı Türkçülük ideyası qismətçilikdir, itaətçilikdir, qorxu əsarətidir. Türk Ruhuna Yaddır. Zərdüşt işıqcılığı türk ruhuna olduqca doğma idi, onu yaxşı ifadə edirdi. Zərdüştçülük Midiya dövründə Azərbaycançılıq və Türkçülük birliliyinin ləyaqətli təmsilcisiydi.

Ruhani Türkçülüyün digər təməl hadisəsi Xürrəmilik, Fərəhçilik, Babəkçilikdir. *Fərəhin ən yüksəyi isə özünəməxsusluqu, azadlıq, yetkinlikdi və yenilməzlilikdi. Elə yetkinlik o deməkdir Babəkdə.* İnsan daxilində İnam gəzdirəndi, onun xaric Allaha heç ehtiyacı da yoxdur. Xəlifə qəsdçiliyinə, zəbtçiliyinə qarşı döyüş ruhu ali fərəhdir, Xürrəmizmin mənası budur. *Min cür şey yazırlar sözsüzlər, işsizlər. Deyə bilmirlər ki, nədir axı bu Xürrəmizm. Fikirsiz alımlar və səssiz xanəndələr artıbı Azərbaycanda.*

Xürrəmilik itaətçi ehkamlara siğmadı. Sovetçilər Babəkçiliyi özünükü saymadı, hərçənd ki, o, kommunist idi, guya. Lakin elə kommunist sovetçilərə lazım olmadı. İndikilər isə İslam libasına daha bərk büründükə xürrəmilikdən yan keçməyə çalışırlar. *Hamının heykəli var, Babəkin heykəli yoxdur. Hamı qorxur Babəkdən. Böyüklik elə budur.* Hardasa müttəfiqi yoxdur elə bil ki, əsl böyükliyün. Dünyaya qatılmaq yürüşündə yenilməzlilik inadına yer yoxdur. Qərbçi də deyil, islamçı da deyil Babək. Onu hara əlavə eləyəsən? Axi standart ideyalara siğmir Babək. Amma 23 il Xilafətlə döyüşə bildi. O xilafətlə ki, başı Bağdaddayı, ayağı Hindistanda. Özü də Babəkin böyük ideyası var idi, Xürrəmizm ideya idi. Ancaq fəlsəfə tarixində onu tapa bilməzsınız. O tarixdə itin də adı var, qurdun da, Babəkinsə filosof kimi adı yoxdur. Sabah fəlsəfə tarixi yazanda bütün filosoflar, yalançı filosoflar, fikirsizlər özlərini ora dürtüsdürəcəklər (üzr istəyirəm bu söz üçün). Amma Babəkə yer olmayacaq. Fuad Qasimzadəyə yer olacaq, Həsən Şirəliyevə yer olacaq, ömründə yarımla cümlə fikir söyləməyən bədbəxtlərə yer olacaq, Babəka yer olmayacaq. Həqiqəti demək vaxtidır, əgər müstəqillik həqiqətçiliyə bərabər olmayıacaqsa, nəyə lazımdır o?! Biz bəzən həqiqi böyükləri qoyub balaca böyüklər uydururuq. Nəsimi

qalır orda, bütün dünya fəlsəfəsi o deyəni deməyib. Yubileydən-yubileyə heykəl-filan, o da siyasi məqsəd üçün.

Ruhani Türkçülüyüň başqa təməl hadisəsi Dədə Qorqudquluqdur. Ağsaqqallıq qayəsinin, mənasının, əməlinin izharıdır. Ağsaqqallığın türkçülük xilqəti məlumdur. Dədə Qorqudda ağsaqqallıq ucadan görünür. Burda qocalıq ucalıqdır. Dədə Qorqud da Türkçülük olduğu dərəcədə Azərbaycanlıqdır. Orda Türkçülük Azərbaycanlılığın ruhani ucalığından görünür. *İndiki dövrdə mən təəssüflə deyirəm ki, Ağsaqqallıq böhran keçirir. Yüngülməcaz, özünü idarə eləməyən mənasız qocalar törəyir. Ağsaqqallıq ucalığından enmək Türkçülük ucalığından enməkdir.*

Ruhani Türkçülüyüň ən bariz hadisəsi Hürufilikdi, Nəimilikdi, Nəsimilikdi, İnsani Allah saymaqdı, cahana siğmaz saymaqdı, dövr-dən üstün saymaqdı. Hürufilikdə Azərbaycan əzəmətli türkçülük dağı kimi görünür.

**Ruhani Türkçülüyüň başqa hadisəsi Füzulilikdi, aşiqlikdi.** Türkçülüyüň aşiqlik xisləti özünün dahiyanə ifadəsini Füzulilikdə tapıb. Füzulidə eşq din səviyyəsindəydi. Füzulinin Allahi əslində sevgiliyidi. Aşıqlıkdən böyük möminlik yoxdur Füzulidə. Füzulidə türkçülük ali görünür. Azərbaycanın ruhani ucalığında isə Türk özümlüyü heyrətli görünür. Lakin biz elə bil ki, Füzuliylə Məstan Günər arasında fərqi görmürük. Hətta Zəlimxan Yaqub Füzulidən daha fəaldı elə bil. Özü də elə gözəl məddahdi ki, əvəzi yoxdu. O saat da məddahlığı qiymətləndirilir, o dəqiqə də onu seçirlər. Lakin özü anlamır ki, o bir heçdi.

**Ruhani Türkçülüyüň təməl hadisələrinindən biri Muğamatdır.** Kamilləşmə əməlinin musiqi izharıdır Muğamat. Saflıq hissəyyatının təsdiqididir.

Ruhani Türkçülüyüň mahiyyətində saz qüdrəti var. Türk ata minəndə Koroğlu olurdu, atdan düşəndə Füzuli.

Ruhani Türkçülüyüň indi Azərbaycanda İnam Ocağı var. Mütləqə İnam ideyasının əsasında, İnsanlaşma ideyasının əsasında, Özümlü Şərq, Ləyaqətli Bəşər ideyasının əsasında. İnsanlıq, türkçülük, yurdçuluq bəşərə gərək olan türk inamı əsasında. Təbii ki, bizdən kənardan da türkçülər var. O cümlədən mən Rafiq Turabxanlını türkçü hesab eləyirəm. Oynamır o, iş görür.

Tarixi türkçülüyüň Osman möhtəşəmliyindən, hünərindən, Səlcuq əzəmətindən, Kamal Atatürk qüdrətindən bəhrələnən böyük-

lüyü var. Bütün bunları açmaq bir konfrans səviyyəsinə siğmir. Xalq ayılana qədər davam etmək lazımdır.

İdeoloji türkçülüyüň Ziya Goyalp, Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə səviyyəsində təmsilçiləri var. Türk birliyi ideyasını yaşıatmaq, böyütmək, yüksəltmək gərək.

Türkçülük – İslamçılıq birliliyi ideyası türkə xeyir vermədi və verməyəcək – ondan əl çəkmək gərək.

Türkçülük – qərbçilik birliliyi ideyası – türkə xeyir vermədi və verməyəcək – ondan əl çəkmək gərək.

**Qərbi inkar etməmək, qərbçiliyi – təqlidçiliyi inkar etmək gərək.**

Qərbçiliyi – təqlidçiliyi qapılmaq, qatılmaq özgələşməkdir.

Türk təbiəti – birsəfətlik, mərdlik, ölümlə öcəşmək, öldürməyi sevməmək, ailəçilik, qadına izzət deməkdir – bugünün itirdiyi, Türkün özünüň də itirməyə başladığı.

Çoxmillətli xalq olmur – çoxmillətli ölkə olur. Xalq elə millət deməkdir. Azərbaycanda çox millətlər yaşayır.

Azərbaycanın əsas xalqı Azərbaycan türkləridir.

Əsas xalq – Ağa xalq deyil.

Çoxmillətli ölkələrin hamisində əsas xalq olur.

Fransada çox xalqlar yaşayır, ancaq Fransanın əsas xalqı fransızlardır – yəni franklardır.

«Əsas xalq» sözündən qorxmaq lazımdır.

Biz öz türkçülüyümüzdən sixila-sixila danışmamalıyıq.

Ölkəmizdə yaşayan başqa xalqlar Türkçülüyümüzü öyrənməli, bilməli, ona hörmət etməlidir.

Hər bir xalq üç keyfiyyət birliyini təmsil edir:

1) *Etnos birliyini;*

2) *Tarixi aqibət birliyini;*

3) *Mədəniyyət və xüsusilə dil birliyini.*

Etnosdan kənardan xalq icad etmək səyləri puça çıxdı (Sovet xalqı uydurması).

Türkçülük ölkəmizdə yaşayan bütün xalqların sərvəti olmalıdır. Əhali birliliyi bu deməkdir əslində.

## TÜRKÇÜLÜK LƏYƏQƏTİ

*Hamımızın Ata adlandırdığımız bir Ata var. Şair, yaziçi, tənqidçi, filosof, Mütləq İnamlı Mütləq Ata! Zərdüşt nurundan, Babək qüdrətindən, Dədə Qorqud müdrikliyindən, Nəsimi Ənəlhəqliyindən, Füzuli eşqindən, Muğam ehtizazından, Saz ecazından doğulub-yoğrulub bütləşib-mütləqləşib!*

Zəka, nur təfəkkürlü Atanı Midiya süqutu, Babək qətli, Caldırın fəlakəti, Türkmənçay dağı, 28 aprel, 20 yanvar faciələri, insanlaşmama uçurumudur göynədən, Qəlbinin nuruna, idrakinin qüdrətinə, istəyinin işığına hələlik 40–50 nəfər tapınıb-övladlaşdırıbdir. Asif Ata Ocağını sevənlər isə bugunsabah hamımız olacaq. Mütləqə İnamdan çatdığı bu Ocağın alovu şübhə yox ki, daim artacaq. Bu Ocaq Ruhani İntibah şələsi saçır Azərbaycanın hər tərəfinə. Bu Ocağın alov dilləri Mütləqə İnam, Yalansız Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, İnsanlaşış – İnsanlaşdırmaq nuru, əqidə, mənəvəyyatçı ziyyasi nəqşləyir beyinlərə. Onun qaladığı Ocaq Ruhani türkçülük toxumu cürcərdir ürəklərə.

**TÜRK TÜRKLƏ BİRLƏŞSƏYDİ...**

Bu gün «Körpü» qəzetinin qonağıdır **Asif Ata**.

Türklərin türklərlə Ruhani görüşü – Birliyi baş tutsaydı, Dün-yamız başqa Dünya olardı. Zərdüşt İşığının qaranlıqları yararlı. Babək yenilməzliyi mütiliyi yenərdi, Dədə Qorqud Ağsaqqallığı Hərcayılıyə qənim kəsilərdi, Hürufi İnsanlıyi Antiinsani Cəhaləti qovardi, Füzuli Eşqi Şəhvəti sindirardi, Muğam ehtizazı həqarəti susdurardi, Saz Cuşu Mənəvi buzları əridərdi – Dünya Dəllala, Siyasətbaza, Riyakara, Fitnəkara qalmazdı – Qərb özü durulardı.

Döñüklüyün, minsifətliyin, əqidəsizliyin, ləyaqətsizliyin tügyan etdiyi Bugündə Türk mərdliyi, birsifətliyi, inami, etiqadi, bütövlüyü Dünyaya gərəkdir: Türk özünü itirməsə, dünya ondan çox şey öyrənər.

Müasir Türkiyənin iqtisadi möcüzəsindən danışırlar. Mən türk mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə inanıram: müasir dünyadan itirdiyi mənəvi ləyaqətə güvənirəm. **Türk ruhu çatışır Dünyaya:** namərdlik – satqınlıq-çeviklik adıyla haylanır; əxlaq lağası qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır Dünya;

Türkün ciyininə ağır Yük düşür. Türkün bu yükdən xəbəri yox, – Türk dünyasının arxasında Uçuruma tələsir.

Türk türklə vaxtında görüşə bilsəydi, birləşə bilsəydi, Cələ-ləddin Rumilər, Nəimilər, Nəsimilər, Füzulilər Birliyi yaranacaqdı – Müqəddəs İnam səviyyəsində – Dünyaya gərək olan.

Türk Türkələ birləşsəydi, Türk Dünyası yaranacaqdı – Halal, Mətin, Vüqarlı...

Türkçülük carçları Avropa İşığında qaranlıqdan çıxmağa çağırıldılar; ancaq Avropalaşma özü Qaranlıq oldu, indi Türkələr ondan çıxa bilmirlər və son vaxtlar ona ehtirasla qovuşurlar...

Türk Kapitalizminə inanmırıam, türk Morqanına, Forduna, Rotşildinə inanmırıam, – Türk Həmzəsinə inanmadığım kimi. Mənə elə gəlir ki, Həmzə ermənidir...

Türk Türkələ birləşsəydi – Türk dünyada bu dərəcədə, bu səviyyədə Təklənməzdi; Türk Türkə əl qaldırmazdı; «şıə-sünnü» türkləri yaranmadı, vüqarlı Türk qoltuğunu alışmadı. Türk türklə özgə dilində danışmadı, miskin yağılar azgınlaşmadı.

Qoy «Körpü» Türk Birliyinə çağırınsın, bu bizə və dünyaya çox lazımdır.

Türk Dünyası Mütləqə İnam əsasında birləşməlidir.

Türk özünün İnam yaratmaq, peyğəmbər yetirmək haqqına çatmalıdır.

Mütləqə İnam – Dünyanın dünyadan artıq Mütləq Mənasına İnam deməkdir.

Mütləqə İnamda – Dünya öz Mənasından yaranır, həmin məna Əzəlidir, Əbədidir, Sonsuzdur, Mütləqdir.

Dünyada nə varsa, həmin Mənanın Təzahürüdür. Təzahür Mənaya bərabər deyil. O nisbidir – yəni Natamdır, Keçicidir, Sonludur, Qeyri-kamildir.

İnam – keçici, natam, sonlu, qeyri-kamil Təzahürün arxasındaki Mütləqi – yəni Əzəli, Əbədi, Sonsuz, Kamil mənəni görür.

O, həm də İnsanları nisbiylə barışmamağa çağırır...

Həmin barışmadan İnsan Yoxluq əldə edib: Nisbi Ədalət – əslində Ədalətin Yoxluğudur; Nisbi Həqiqət – əslində Həqiqətin Yoxluğudur, Nisbi Xeyir – əslində Xeyrin Yoxluğudur; Nisbi Dostluq – Dostluğun Yoxluğudur; Nisbi Sevgi – Sevginin Yoxluğudur...

**MƏQSƏD – MÜTLƏQƏ ÇATMAQDIR:** Mütləq Ədalətə, Mütləq Həqiqətə, Mütləq Xeyirə, Mütləq Dostluğa, Sevgiyə və s.

İnsan Mütləqləşməli, daxilindəki naqışlıklarla döyüşməli, saflaşmalı, kamilləşməlidir: bu onun öz qarşısında borcudur; o, Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə yetməlidir.

Mütləqə İnam – İnsanlaşma Etiqadi – türk Elində yaranmış İnamdır, Türkəri birləşdirən İnamdır, Türkün Dünyaya Müqəddəs Söyüdür – Türkün Dünyaya yararlığıdır.

**Türk Dünyası İnsanı Birlik əsasında birləşməlidir:** həm sosializmi, həm də kapitalizmi rədd eləyən birlik İdeali əsasında: – Zəhmətkeş mülkiyyəti – mülkiyyətin Dövlətdən və Kapitalistdən, Sahibkarдан alınıb zəhmətkeşə verilməsi; Fərdi Özünüidarə – İnam, İdrak, Mənəviyyat, İradə azadlığı, Ağalığın Atalıqla əvəz olunması; İmtiyazsız başçılıq əsasında.

Nəhayət, türklər Özümlü Şərq ideyası əsasında birləşməlidir.

Şərqi Özünə qayitması, təqlidçilikdən qurtarması, öz əzəli ruhani mahiyyətini bərpa etməsi öyrənmək səyindən – öyrətmək nüfuzuna yüksəlməsi, Hərcayı Dünyani müqəddəslik suyunda təmizləmək iqtidarına yiyələnməsi əsasında.

### ATANIN AZADLIQ CARI

Atanın Azadlıq cari Mitinqlərdən eşidilmir, Sovetlər sessiya-sından eşidilmir, ancaq Ocaqda eşidilir, çap olunan və olunmayan Yazılarda eşidilir, Fikir Evində eşidilir, Görüşlərdə, Ruhani Kitablar-da eşidilir.

Atanın elə bir Əməli yoxdur ki, orada Azadlıq carı səslənməsin.

Filosofluğum, tənqidçiliyim, müəllimliyim də, 60-ci illərdən başlayan Totalitarizm, Marksizm, Kommunizm Zülmünə qarşı döyüşüm də, Təqibli Günlərim, Müqəddəsatım, Evladlarım – nəyim varsa, hamısı mahiyyətcə Azadlıq carıdır.

Mitingin Mitinq səviyyəsi var, Məbədin Məbəd səviyyəsi – Atanın Azadlıq carı Müqəddəs Məbəd səviyyəsindədir: ondan hamiya İsləq düşür.

**Yerin Mənası Göydədir – əslində Xilası da elə Göydədir.**

### XALQ FƏLAKƏTDƏ KİÇİLMƏSİN

Bu gün biz Sosializmdən Kapitalizmə qayıdırıq.

Bir uçurumdan çıxıb – başqa uçuruma düşürüük.

Adamlarda pulçuluq, Ağalıq – əslində Yirticiliq Duyğularını alıdırlırlar. Dövlət istismarı təzədən Sahibkar istismarıyla əvəz olunur.

Bazar İqtisadiyyati adıyla xalqı təzə milyonçuların əsarətinə salırlar.

Dəllallıq az qala mənəvi ölçüyə çevrilir: insana münasibətlərin təzə təməlini – mənşətçilik özüünü yaradırlar.

Siyasətbazlıq – müdrikliyi əvəz eləyir; idealsızlıq – yetkinlik sayılır.

SSRİ ləğv olunur – əvəzinə Rusiya imperiyası möhkəmlənir – Yeltsinşına Dəyənəyi yaranır – Xalqların başına dəyəcək.

Vicdan azadlığı pərdəsi altında Cəfəngiyat, Xurafat, Avamlıq zəncirinə bağlayırlar adamları.

Qırvılıb yatmış görünən ilanlar baş qaldırıb camaati çalır.

Riyakarlıq baş alıb gedir: kommunistlər «fanatikcəsinə» anti-kommunistləşir, ateistlər «fanatikcəsinə» dindarlaşırlar...

**Dünya erməni havası çalır.**

Demokratiya zəngin Köpük yaradıb, Köpük aləmi tutub, «böyükklər» əlindən tərponmak olmur.

**Partiya rəhbəri partiyani yetkincəsinə satır və bundan iyənən yoxdur, siyasi əvvəlcilikə heyran qalanlar var...**

Maddi böhran o qədər dəhşətlidir ki, ruhani iflas görünmür.

**Xalqı ağır günlər gözləyir.**

Ata əlindən gələni eləyir ki, xalq fəlakətdə kiçilməsin, böyüsin.

### DÖYÜŞ HƏLƏ BAŞLANMAYIB – BAŞLANMALIDIR

Ermənilər üçün «Böyük Ermənistən» ideyası indiki vəziyyətdə Məqsəd deyil – vasitədir... – Qəsd vasitəsi; **kimdənsə nəsə qopartmaq istəyi.** Qarabağın azgıncaşına, həyasızcasına zəbtini Tarixi Missiya biçimində həyata keçirirlər; quldurluğu «ülviləşdirirlər».

Həmçinin erməni diasporası Qəsd işi üçün pullarını əsirgəmir və bunu yenə də Müqəddəs Məqsədə xidmət kimi qələmə verir.

Həmçinin «Yazlıq erməni» ideyası da humanizm pərdəsi altında

*Qəsdə bəraət qazandırır.*

*Bir sözlə, murdar əxlaqsızlıq tügən edir və bu baxımdan erməniylə döyüş – həm də əxlaq, insani ləyaqət uğrunda döyüşdür.*

*Erməni həm də köhnə müsəlman «geriliyi»nə, «zəifliyi»nə bel bağlayırdı: öz «Aliliyi»ni və azərbaycanının «Adiliyi»ni xəyalında cəfəngəsinə uydurmuşdu: deyəsən hələ də buna inanır.*

*Qarabağ uğrunda döyüş hələ başlanmayıb – başlanmalıdır.*

### MÜNAQİŞƏLƏR, MƏNBƏLƏR, NİCAT YOLU

*Parlamentçilik – özü elə münaqişədir. Parlamentçilik vasitəsiylə milli birliyimiz yaranmayacaq.*

*Prezident seçkiləri özü elə münaqişədir.*

*Sosializmdən kapitalizmə keçid dövründə daxili münaqişələrin aradan qaldırılmasına inanıram.*

*Kapitalizm aradan qalxmayınca daxili münaqişələr azalmaç – artacaq.*

*Bazar İqtisadiyyatı – amansız rəqabət deməkdir: – münaqişə mənbəyidir.*

*Mütləqə İnam bərqərar olanda, İnsanı birlək ideyası təsdiq olunanda, İnsanlaşma öz bəhrəsini verəndə, Yurdumuz əsl Müstəqilliyə çatanda, Şərq özümləşəndə – daxili münaqişələr zərərsizləşəcək.*

### TÜRKDƏN QORXU TÜRKƏ BÖHTAN YARATDI

*Azərbaycan xalqı – Görünəndən artıqdır.*

*Onun Şərqiliyi də ölməyib, Türkliyü də.*

*Sönməyən közü Alışdırmaq gərək.*

*Vətən bizim ölməzliyimizdir. Onu qorumasaq, ölürik.*

*Rusiya İmperiyasının qorxduğu bir qüvvə vardi – Türkələr.*

*SSRİ İmperiyasının qorxduğu bir qüvvə vardi – Türkələr.*

*Qərbin qorxduğu bir qüvvə var – Türkələr.*

*Qorxu Böhtan yaratdı – «Türk vəhşiliyi» böhtanı.*

*Türkün mədəniliyini dandılar, mərdliyini avamlıq kimi, sərtliyini qəddarlıq kimi qələmə verdilər, yaradıcı dühəsini inkar etdilər.*

*İndi də türkdən qorxurlar, bu səbəbdən də onu təkləyirlər.*

*Dünya Ağaları Türkü sevmir; – Türkiin Ağaları taxtdan salmasından qorxur.*

### MÜSTƏQİLLİK NƏDİR?

*Azərbaycanın siyasi müstəqilliyi:*

- 1) SSRİ-dən tam azad olmaq deməkdir.
- 2) Qərb təzyiqindən azad olmaq deməkdir.
- 3) Kapitalizmdən azad olmaq deməkdir.
- 4) Rusiya təzyiqindən azad olmaq deməkdir.
- 5) Xurafatdan azad olmaq deməkdir.
- 6) Cənubi Azərbaycanla birləşmək deməkdir.

*Biz hələlik Müstəqillik Yoluna düşmüsük, Yolu hələ getməmişik.*

### İNSANİLİK QƏLƏBƏSİ

*Mən İnsanın daxilində yaşayan, Zamandan, Şəraitdən, Mühitdən asılı olmayan mənəyə inanıram; Dövran Türkçülüyümüzü əlimizdən ala bilmədi; bu, İnsanılık Qələbəsidir: Zaman bizə Zülm elədi, ancaq bizi özümüzdən eləyə bilmədi.*

### AMALIN SONU YOXDUR...

*Mənim üçün Son yoxdur – Sonsuz var; Sonluq yoxdur – Sonsuzluq var; Nisbi yoxdur – Mütləq var; Keçici yoxdur – Əbədi var...*

*Mənim üçün Var olan – qurtarmır, Bitmir, Tükənmir...*

*Mənim üçün Şər Var olmur, çünkü Şərin özü yoxdur – Şər Xeyirin Yoxluğudur. Ona görə də Sözümüz qurtarmır.*

*Amalin sonu yoxdur...*

*Qoy «Körpü» Türkçülük ləyaqətinə Təmsil eləsin – Fədakarcasına, Müdrik, Vüqarlı.*

*Önsözün müəllifi və Atanın söhbətdası:*

*Qəşəm İLQAR*

*2 Yağış ayı, 12-ci il.  
(Noyabr, 1991).*

## TÜRKÇÜLÜK İDEOLOGİYASININ MEYDANA ÇIXMA SƏBƏBLƏRİ BARƏDƏ BİR NEÇƏ SÖZ

Azərbaycan milli ideologiyasının banisi, Şərqdə ilk demokratik respublikanın rəhbəri Məhəmməd Əmin Rəsulzadə türkçülük prinsipini müsavatın başlıca şərtlərindən biri hesab edirdi. Hələ o dövrdə böyük Türk Dünyası üçün pantürkizmin daşıyıcıları az olmamışdır. Türkçülük ideyası bütün zamanlarda məqbul bilinən milliliyi və milli birligi bəşəri səviyyəyə qaldıran əsas amil kimi özünü göstərib. Bu ideologiyaya müxtəlif yönəndən yanaşan, onun müxtəlif istiqamətlərdə (əlbəttə, mayasına toxunmadan) inkişafına təkan verən xadimlər, şəxsiyyətlər az olmayıb. Z.Göyalp, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə... Və onlarca başqa nəhəng türkçü kişilərin türkçülüğün inkişafında spesifik xidmətləri olmuşdur. Onların arasında **ASİF ATANIN** özünəməxsus yeri var: heç kəsə bənzəməyən, təkrarlılıqdan uzaq. «Mütləqə İnam» fəlsəfəsinin yaradıcısı, müəsirimiz – Böyük Azərbaycan filosofu **ASİF ATA** görümündə Türkçülük necə izhar olunur?

**Türklərin ən böyük ruhani-fəlsəfi hünəri Hürufilikdir.** Hürufizmi Azərbaycan yaradıb. Təlimin banisi, «Cavidannamə»nın yaradıcısı F.Nəimi, İ.Nəsimi olublar. Bu cür şəxsiyyətlər heç bəşəriyyətdə yoxdur. **Birinci dəfə türk ruhçuluğunda etiqad birligi əmələ gəldi.** Qəhrəmanlıq səviyyəsində – məhz Babəkin tarixi xidməti nəticəsində. Türk ruhaniyyatının Azərbaycan mahiyyəti böyükdür. Ancaq deyilənlərlə bitmir. Hürufiçiliyin dərinliyinə gedəndə tanrıçılığın ucalığına qalxır. Bu, həqiqətdir! – obraz üçün deyilmir.

Türk Dünyasının musiqisi var – hədsiz dərəcədə möhtəşəm və zərif. Onların türküləri, şərqiləri səmavi izharlardır. Muğamat kimi – insanın pillə-pillə artması, yüksəlməsi və son anda ilahiləşməsi... Hamisinin ifadəsi azərbaycanlılar tərəfindən təkmilləşdirilib, qorunub, oxunub, çalınub və əbədiləşdirilib. Hərçənd muğamatı təkcə azərbaycanlılar yaratmayıblar. Muğamatın yaranmasında iranlıların, Türkiyənin, Hindistanın, yunanların rolunu danmirıq. Amma bu

xalqların heç birində muğam bizdəki kimi bütöv, hərtərəfli, dərin səviyyədə qalmayıb. Biz də itirmişik, hər muğamın əvvəllər 70–80 şöbəsi olub. Ancaq heç olmasa indi bizdə əsas şöbələr qalıb. Başqalarında bu da yoxdur. Ona görə də muğamat bir varlıq kimi canlanmir onların musiqisində. Yalnız bizdə muğam bütöv fəlsəfi, bədii hadisə səviyyəsindədir.

**Azərbaycanın Türk Dünyasında rolu onun zəngin, dərin, ruhani mənəsi ilə əlaqədardır.** Hətta belə deyərdim, mübaliğəsiz: **Azərbaycan Türk Dünyasının ruhani mənasıdır.**

Türkçülük ideologiyası o zaman əmələ gəldi ki, parçalandılar, bir-birindən ayrı düşdülər – **özgələşdilər**. Bir-birini anlamadılar eyni dil ola-ola. **Səbəbi:** *avropalaşma, ruslaşma*. Məhz bu zaman türkləşmə ideologiyasına çox böyük ehtiyac yarandı. Və bu Ehtiyac türk aləminə pantürkizmin ilk böyük ideoloqunu – Ziya Göyalpı verdi. **İdeoloqlar car çəkdilər ki, türklər birləşməlidirlər.** Bu ehtiyacı anlatmaqdan ötrü türk birləşməsini tədqiq elədilər, tarixi yada saldılar. Və türkləri birliyə çağırdılar. **Dedilər ki, Türk Dünyası bərqərar olmalıdır.**

**Biz də həmin fikirdəyik.**

Əli bəy Hüseynzadə deyirdi: **Türk Dünyasının bərqərar olma ideyası türklərə dünya türklərinin xilası kimi təlqin edilməlidir.** Türk Dünyası bərqərar olmasa, türklər məhv olacaq. türkçülükdə budur önəmlı məsələ. Təəssüf ki, türk ideologiyası istəyinə çatmadı. Çünkü imperializm, ələlxüsus Rus-Sovet imperializmi türklərin parçalanması, ruslaşma, assimiliyasiya üçün zoraklı (daha çox bu üslub!) və diplomatik oyunlardan ardıcıl şəkildə məharətlə istifadə elədilər. Türkistan Birlüyü məhv edildi. Əvəzində Özbəkistan «dövləti», yaxud Türkmenistan, Qırğızistan, Qazaxistan «dövlətləri» yaradıldı (yəni SSRİ-yə daxil edildilər). **Uygurların taleyi Çin siyasetinə tapşırıldı.** Xüsusilə Rusiya daxilində başqırdlar, tatarlar, çuvaşlar, tuvinlər, yakutlar özgələşməyə başladılar.

Eyni zamanda Osmanlı Türkiyəsinə qarşı açıq və gizli düşməncilik – indiyə qədər davam edən, sonu görünməyən – Şərq xalqlarının bir-birinə qarşı qoyulması siyaseti Türk Dünyasını dəhşətli dərəcədə pərakəndə vəziyyətə saldı. Türkər bir-biriyle yadlaştı. Ümumi kök, ümumi ruh unuduldu. Ümumi böhran səviyyəsi yaradı – irqitmə təhlükəsi baş verdi.

İndiki türkçülük şüar səviyyəsində yaxşı səslənir, amma, zənnimcə, siyasi mahiyyətinə görə təhlükəli cəhətləri vardır. Təbii ki, partokratlara nisbətən Asif Ata demokratlara üstünlük verir. Və xoşuna gələn odur ki, indi farsçılıq arxa, türkçülük isə birinci plan-dadır. Bu, müsbət haldır. Çünkü Mütəllibovşına vaxtında islamçılıq-farsçılıq türkçülüyü ayaqlamışdı. Farsçuların fəlakəti ondadır ki, onlar Cənubi Azərbaycana qarşı qurban vermirlər. Türkçülük isə həm bizim ruhani mahiyyətimizdir, həm də Cənubi Azərbaycan aqibətinin ifadəsidir. Mən belə görürom ki, yaxın gələcəkdə konfranslar, kongreslər, simpoziumlar keçiriləcək, zirvə toplantıları olacaq. Bunlar yaxşı şəylər olsa da, zahiri şəylərdir. Nə qədər ki, avropalaşma şəvari qalır, türkçülükdən dərin mənada danışmaq əbəsdir. Çünkü Qərbçiliklə türkçülük daban-dabana ziddir. Nə qədər ki, islamlışma şəvari, yəni siyasi yönü qalır, türkçülükdən dərin, bütün mənada danışmaq əbəsdir. Çünkü islam xalq tanımır, millət tanımır – icma tanıyor, ümmət tanıyor. Yəni ki, bütün islamçılar müsəlmandır. Bu ona gətirib çıxarımışdır ki, hətta Osmanlı türkləri də XIX əsrin sonuna qədər özlərini millət kimi türk yox, müsəlman sayırdılar.

Müasir Azərbaycan türkçülüyüünü türkçülük saymaq düzgün deyil. Çünkü türk ünsür ola bilməz. O bütün bir həqiqət olmalıdır. İndikilərdə isə türkçülük üç ünsürdən biridir. Türkçülüyü mən bizim sabahımızda görürəm – Ocağın qələbəsində. O sabahi gerçəkləşdir-məkdən ötrü Ruhani İntibah olmalıdır. Yəni İNAM yarımcıq deyil, bütün gərəkdir. İdrak təzələnməli, kamilləşməlidir. Marksist çirkabından, xurafatdan azad olmalıdır. Mənəviyyat təmizlənməli, kamil mənəvilər yaranmalıdır. ATA buna inanır. Və həm də inanır ki, İradə zamanı ötməli, Zamandan üstün olmalıdır. İNSAN dəbə uymamalı, Zamanın çaldığı havaya oynamamalıdır. Onda adam İnsanlaşacaq, Yurdumuz türkləşəcək!

Mən buna qətiyyətlə inanıram – qaladığım, yaşatdığını Ocaq Atası kimi.

Atanı dinlədi: jurnalist Yusif Dirili.

## MİLLİ İDEYA və OCAQÇILIQ

Zamana qarşı çıxdı – Zaman fövqündə dayandı.  
Şəraitə qarşı çıxdı – Şərait fövqündə dayandı.  
Mühitə qarşı çıxdı – Mühit fövqündə dayandı.  
Oxucularının gözündə yüksəldi Asif Ata.

Bu zirvədən Azərbaycanın bu günündə və sabahında Türkçülük ideyasına Ata baxışı necədir? Ocaq Evladi Alov Atalının Asif Atadan götürdüyü müsahibə bu səpkidə suallara cavab verir.

*Alov: Ataya ali səcdə! Azərbaycanın bugünkü milli ideologiyası Ata görüşündə. Milli ideologiya necə olmalıdır?*

**ASİF ATA:** Səcdən ucadır. Ürəyinizdə Günəş olsun!

Azərbaycana milli ideologiya gərəkdir, rəsmiyətdən uzaq.

Rəsmi ideologiya əbədi ola bilməz. Heç bir dövlət, heç bir hakimiyyət özündə mütləq həqiqəti gəzdirmir. Onda hökumət olmazdı, onda rəsmiyət olmazdı. Rəsmiyət ilə həqiqət arasında yerlə göy qədər təzad da ola bilər, ən yaxşı halda böyük səfər olur, ona görə şəxsən mənə görə, Ataya görə, xüsusi rəsmi ideologiya hay-həşirində həqiqət tapılmayacaq, itəcək. Ideologiya müəyyən bir siyasi yön deməkdir, o siyasi yön isə əbədi ola bilməz, o dəyişir, dəyişilən nə varsa, o nisbidir. Və millət kimi böyük bir hadisəni hakimiyətə və dövlətə bağlamaq tarixin səhvlərindən biridir. O səhvi indi bizimkilər təkrar eləyirlər və burda əsas məqsəd öz hakimiyətini təsdiq eləmək, özünü qorumaq, özünü millətçi kimi göstərmək, mahiyyətə isə millətçilikdən uzaq olmaq, beynəlmiləlciliyə milli don geydirmək və müəyyən siyasi niyyətlər, siyasi xətlər, siyasi qazanclar və faydalalar əldə eləməkdir. Bu, məsələnin bir tərəfi. Bu mənim qəti fikrimdir ki, bu, hay-həşirdir, bu, həngamədir, bu, o mitinqçiliyin davamıdır. İndiki dövrdə elə müstəqillik sözü bəsdir ideya üçün, o müstəqilliyi həyata keçirmək lazımdır. İndi şüərlər lazıim deyil hakimlərə, yəni hakimlərin özləri bunu başa düşməlidirlər, hətta öz xeyirlərində belə. Müstəqil şəxsiyyət azadlığı və xəlqi birlik özünəməxsusluqdur, bunlar milli ideologiyaya qat-qat lazıim olan ideyalardır. Və elə indidən demək istəyirəm ki, bu milli ideologiya projektlərinin hamısında çox ciddi, çox açıq bir tendensiya, bir yön görünür. Bu yönün də adı antitürkçülükdür. Azərbaycan ideologiyası

ondan ötrü yaranır ki, Azərbaycanı türkçülükdən ayırsın. Azərbaycanı türkçülükdən ayırmaq isə onu mahiyyətindən ayırmaqdır. Azərbaycanda milli-etnik məsələlərin, hadisələrin, problemlərin gərginləşməsindən istifadə edib, türkçülüyə qarşı azərbaycançılığı qoymaqdır. Azərbaycançılıq antitürkçülük kimi görünür bu projektlərin hamısında. Çoxunda açıq, təcavüzkar, bəzilərində isə «incə». Amma bunun mahiyyətini başa düşmək çox asandır: Azərbaycançılıq – yəni antitürkçülük. Tədənsiya budur və bu tendensiyaya qarşı döyüsməyən, çıxış etməyən müstəqillikçi, yurdçu əslində yurdçu deyil, müstəqilçi də deyil, hakimiyətçidir, siyasetçidir, pis mənada. Bu mənim fikrimdir. Və Ocağımızın fikridir.

**Alov: Atamız təqdim olunan bu türkçülük – azərbaycançılıq təzadını necə qiymətləndirir?**

**ASİF ATA:** Azərbaycanın etnik və tarixi təməli türkçülükdür. Dəfələrlə bunu mən demişəm. Türkçülük nə siyasi konyuktura səviyyəsi, nə də hakimiyət uğrunda döyüş əməli olmalıdır. Türkçülük hansısa bir hərəkatın şüarı səviyyəsində, hansısa bir «lider»in özünü təsdiqi səviyyəsində olubsa, bu, türkçülüyün təqsiri deyil. Türkçülüyü gəlin beş günlük, on günlük əməllərlə, ayrı-ayrı hay-həşirli hadisələrlə, ayrı-ayrı müasir səslənən şüarlarla, ayrı-ayrı şöhrətpərəstlik iddialarıyla, ayrı-ayrı xülyalarla, turançılıqla, bayraqımızın Çində dalgalanması ifrat və gülünc fantaziyasıyla eyniləşdirməyin! Bu – cinayətdir, xəyanətdir!

Türkçülük Azərbaycan xalqının, bizim etnosumuzun canıdır. Siz milli şürə yaradırsınız, ancaq onu etnosdan ayırsınız. O nə milli şüurdur ki, etnosdan ayrılsın? Qəribə bir milli ideologiya yaranır, millətdən kənarda. Birdən deyirlər ki, türkü biz niyə qaldırıraq?! Əgər mən türkçülüyümüzən əl çəkirəməsə, onda mənim bütün başqa hərəkatlarım heçlikdir. Demək mən Azərbaycanda millətlərarası qırğına, döyüşə, yaxud adicə münaqışlaşdırmaq üçün öz türkçülüyümdən keçirəm. Onda qoy ləzgi öz ləzgiliyindən əl çəksin, kürd öz kürdüyündən əl çəksin, onda gəlin amorf bir şey yaradaq – mahiyyətsiz, təməlsiz. Etnos xalqın təməlidir. Etnos bizim mahiyyətimzdədir, tariximzdədir, eyni zamanda bizim ruhani xasiyyətlərimzdədir, cismani cəhətlərimzdədir, bizim nəfəsimizin, ürəyimizin, ağlımızın, əllərimizin, gözlərimizin biçimindədir. Türk dili bizim dilimizdir. Zərdüştdən başlamış Saza qədər nəyimiz varsa, hamısı türk mahiyyətlidir. Siz indi təzə şeylər icad edirsınız, müsəlman

mədəniyyəti icad edirsiniz, birləşdirirsiniz hamisini, türkü axarda itirirsiniz. Bununla da türkə qarşı olanlara xeyir verirsiniz. Və türksüz Azərbaycan icad edirsiniz... Bu, çoxlarının arzusuydu. Türkü türkdən ayırmaq. Türkü özündən ayırmaq. Və bunu belə əsaslandırırsınız ki, türkü şışirdirdi Əbülfəzlər.

Türk sözü Əbülfəzə söyü deyil. Miqyas başqa miqyasdı. Türkçülük olmasa, Azərbaycan daha da parçalanacaq. Çoxmillətli ölkələrdə gərək supermillət olsun, böyük millət olsun, onları birləşdirən güc olsun. Əgər güc yoxsa, əgər mərkəz xalq yoxsa, onda ləzgi ləzgisiyə çəkəcək, tatata çəkəcək, lahic lahica çəkəcək. Azərbaycan məhv olacaq.

Sizin milli ideologiyandan ölüm iyisi gəlir, sizin milli birlik adı altında ideologiyandan milli parçalanma əmələ gəlir. Orqanizmdə də belədir. (Onların səviyyəsi məni belə bəsit paralelizmə məcbur edir). Elementləri birləşdirən güc olmalıdır. Kimsə özünü filosof sayır (filosof olmaq da asanlaşdır), hakimiyətə gəlir, milli ideologiya yaradır. Beşaltı nəfər vəsiqəli imperiya vəsiqələrinən, idraksızlıqdan, inamsızlıqdan, murdarlıqdan hasil olunmuş o doktorluq, professorluq istedadsızlığından istifadə eləyib, özünə ad çıxarmaq üçün xalqı parçalamaq həddində milli ideologiya yaradırlar.

Ocağın öz işi özünə bəsdir. Amma məcbur olursan çıxış eləməyə. Çünkü biz deyəni heç kəs demir, sonradan deyirlər. İndi də biz deyirik birinci ki, bu, çox təhlükəli addımdır. Azərbaycan xalqını parçalamaq üçün edilən bir işdir. Bəziləri bunu başa düşməyə, döyüşə eləyir, bəziləri bunu qana-qana eləyir. Türk vəhşiliyi, türk azığlığı adlı dünyada böyük bir böhtan məktəbi var: türk heç nə verməyib bəşəriyyətə, türk yalnız öldürə bilib, mənimsəyə də bilməyib heç. Jirinovskinin o sərsəm ideyaları başqalarının dilində çox sanballı səslənir. Vəsiqələnmiş, professorlaşmış, doktorlaşmış adlar da. Öz balaca səviyyəsilə ki, bədbəxt xalq vəsiqəyə istedaddan çox inanır, başına oyun açırlar, özünün xəbəri də yoxdur. Və bütün bunlar hamısı göstərir ki, ziyanız ziyalılar son vaxtlar özlərinə meydan axtarıblar və tapıblar. Ona görə də səhərdən axşama kimi yalmanırlar indiki iqtidara. Hansı söz yoxdur ki, onlar deməsinlər! Utanmurlar, ölmürlər. Kişidirlər, saçları ağarır, quyruq bulayırlar. Qoy vətən ölsün, qoy vətən parçalansın, təki mənim işim getsin, təki mən nəsə qazanım. İndiki dövrdə milli ideologiya yaratmaq lazımdır ki, millət parçalanmasın. Oğrunun yadına daş salım və deyim ki,

burada hamı birdir, bütün Azərbaycanlılar üçündür; Azərbaycanda yaşayanların hamısı Azərbaycanlıdır, rus da, yəhudi də... Sabah o da desin ki, elə bura mənimdir.

Buna görə də türkçülük məsələsi çox fundamental məsələdir. Və bu məsələni Ocaqdan yaxşı qoyan yoxdur. Amma indi görəsən, türkçülüyü özünə monopoliya götürənlər, özlərini tarixi türkçü sayanlar niyə susublar? Çünkü hakimiyət üçün lazım idi onlara. Praqmatizm ayaq açıb yeriyir, çox murdar bir səviyyədə. Nə olur olsun, təki mənim nəsə qazancım olsun. Hər zaman havadan iy çəkmək. Demokratların hakimiyəti dövründə havadan hər cür iy çəkirdilər, eyni zamanda hər vaxtda da, bütün vəziyyətlərdə də özlərinə yer tapırlar bu mənəvi yersizlər.

**Alov: Coxları türkçülüyü Turançılığa – yeni imperiyaya çağırış kimi anlayır. Bu məsələyə Ata münasibəti.**

**ASİF ATA:** Turançılıq ideologiyası haqqında Atanın o qədər söhbətləri var! Təkrar eləyirəm, Turan ölkəsinin əzəməti, mahiyyəti siyasi xarakter də daşıyırı, eyni zamanda mənəvi xarakter də daşıyırı. Siyasi səciyyə ondan ibarət idi ki, böyük, əzəmətli, hədsiz dərəcədə unikal deyirlər ona – yəni bənzərsiz bir imperiya, dövlət yaranmışdı ki, Turan dövləti deyirdilər. Imperiya sözünü mən indiki mənada işlətmirəm, əzəmətli ölkə mənasında işlədirəm yalnız. Ölkəni türklər saxlayamadılar, bu onların fəlakəti idi. Təzədən indiki vaxtda Turana, elə bir ölkəyə qayitmaq ideyası utopiyadır. Ocaq ideal, ülvi, göylü bir mahiyyətdir, məbəddir, amma bizdə utopiya yoxdur ki, o surf fantaziya olsun. Məsələn, bizim Ruhani Cəmiyyət idealımızda fantaziya yoxdur, bu saat da onu həyataya keçirmək olar. Əməkçinin olmalıdır mülkiyyət (gec-tez olacaq), nə kapitalistin, nə də dövlətin. Mütləqə İnamda utopiya yoxdur. Doğrudan da həyatın mənəsi olmasayı, heç yaşamağa da dəyməzdi. Amma Turan ideyasında elə bir xəyalpərəst, psevdoromantik utopiya, xülyalıq var, bu indiki söhbət deyil. Lakin Turan ideyası – türkçülük, mərdlik, birsəfətlilik, Tanrıçılıq ki, Allahlıqla qarşıydı – bunların hamısı yaşamalıdır. Turançılıq bir mahiyyət kimi, bir ruhani məna kimi ölməzdir. Bu bizim fikrimizdir.

**Alov: Ocaqçılar yeni türk nəсли yaradırlar. Bu fikri Ata necə açıqlayardı?**

**ASİF ATA:** Azərbaycanda qalanın Ruhaniyyat Ocağının bir məqsədi Türkçülüyü yeni səviyyəsinə çatmaqdır.

İndiyə qədər olan türkçülüyü inkar eləmirik, lakin o türkçülük ki, indiyə qədər olub, azdı. O türkçülük çox olsaydı, yaxşı olsaydı, qələbə calardı. Belə bir dünyada – dəhşətli dərəcədə ruhsuz dünyada türk ruhu qələbə çala bilərdi, çalmayıb. Çünkü o ideologiyalar, lap elə indikilər də hamısı bir yerdə – azdı.

Bizim üçün türkçülük, birinci, İnamdır. Dünyanın dünyadan artıq olan mənasına inam, insanların insandan artıq olan mənasına inam. Türkçülük dinin inam ilə əvəz olunmasıdır ki, burada türkçülüyü aid olan tanrıçılıq ideyası bir rüşeym kimi daxil olur. Türklər, təkrar eləyirəm, yazılarında demişəm, bir də deyirəm: türklər Allaha yox, Səmanın özünə inanırdılar. Təbiidir ki, bizim fəlsəfəmiz, bizim inamımız bunu təkrar eləmir, amma onun məğzində, canında bu meyl var. Dünya özünün mənasından doğub, dünya yaradulmayıb. Nə qədər ki, inam yoxdur, nə qədər ki, türk ruhu qandallanıb, buxovlanıb başqa dinlərlə, yalançı inamlarla, qismətçiliklə, cənnətlə, cəhənnəmlə – o türkçülük qələbə çala bilməyəcək. Çox asan gəlir türkçülük camaata, daha doğrusu, özlərini türkü adlandıranlara. Onların idrakının balacılığı onlara asan türkçülük qayəsi aşılıyır. Ocaqdakı türkçülüyü mənəsi, qayəsi insanlaşmadı və türk ruhu insanlaşma üçün ən lazımlı, ən gərəkli hadisə deyilmi, mahiyyət deyilmi? İnsanı dünya insanlaşmaqla bağlıdır. İnsanı dünyani insan özü yaradır. Heç bir cəmiyyət insan yarada bilməz, insan cəmiyyəti yaradır. Buna görə də inqilablar heç bir şey vermir və verməyəcəkdir də. Bütün siyasi, bütün ictimai nə varsa insanılıyın ifadəsidir, əksinə deyil. Sən əvvəl cəmiyyəti dəyişdirirsən. Sənə elə gəlir ki, cəmiyyət dəyişən kimi insan dəyişəcək. Nə vaxt oldu o? Fransa inqilabundamı, Rusiya inqilabundamı? Gərək insan dəyişsin ki, adam insan olsun ki, dünya dəyişsin. İnsanı da özü dəyişdirəcək. Bizim türkçülüyüün ikinci imperativi, tələbi budur.

Bizim türkçülüyümüzün 3-cü tələbi də yenə türk ruhu ilə çox uyğundur, «Ruhani Cəmiyyət» adlanır. Nə kapitalizm, nə sosializm. Dairədən çıxa bilmir bəşər. Türk axı ona görə türk idi ki, özünü dünyaya qarşı goya bilirdi. Nə qədər ki, bu belə idi, türk dünyaya yürüyüşmüdü, dünyanın arxasında sürünmüdü, o böyük idi. Elə ki, o başladı yavaş-yavaş, addimbaaddim dünyalaşmağa, dünyaya qatılmağa və dünyanın ardınca yüyürməyə, o gəldi bu günə düşdü. Ona görə də təzə cəmiyyət yaranmalıdır – Ruhani Cəmiyyət. Onun

əsas prinsipləri artıq var. Lakin görürsünüz ki, biz onu heç töbliğ də eləmirik, çünki bunlar bir-biriylə bağlıdır, inamlı insan üçündür bunlar hamısı və dindar insan üçün deyil. Buna görə də çox uşaqqasına düşünürlər ki, 10 ilə, 20 ilə Azərbaycan problemini həll edəcəklər. Azərbaycan problemini əsrlər həll edəcək, özü də müasir dünyanın bugünkü səviyyəsindən Yerdən Goyəcən fərqli olan güc, ruhani güc!

Və dördüncü, bizim türkçülüyüümüzün 4-cü imperativi, tələbi Özümlü Şərq. Nədir Özümlü Şərq? Təqlid eləyə-eləyə birincilər sırasına çıxdı. İqtisadiyyatda, texnikada. Bəs mənəviyyatda? Həmişə Türk, Şərq ruhaniyyat məğzi olub, ifadəsi olub. Cənubi türk türkçülüğünü eləyə bilmədi, Şərq Şərqliyini eləyə bilmədi. İndi hər şey bir şeydi: yaşayış, güzəran, pul, maşın, texnika. Bu intihardı. Müasir bəşərin inkişafı intihardı, ruhani intihardı.

Və bizim türkçülüyüümüzün beşinci və sonuncu ideyası Müstəqil Vətəndir. Onda ki, öz İnamın olacaq, onda ki, sənə qoşulacaqlar, sən qoşulmayacaqsan, onda ki, Azərbaycan dünyanın ruhani mərkəzlərindən biri olacaq, Cənubi Azərbaycanla birləşəcək, onda müstəqil Vətəndən danışmaq olar. Bizim türkçülüyüümüz təzə türkçülükdür və mahiyyətcə türkçülüyün İnam səviyyəsidir.

**Alov: Ata Ruhunu Ürəyimdə aparıram!**

**ASİF ATA:** Qaranlıqlar Yarısın!

**Yükümüzdən Böyük Fərəhəmiz yoxdur!**

## TÜRK RUHU BƏRQƏRAR OLSUN!

Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənəsi, canı inanlıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanlılıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyat yoxdur. Türkler Goyə inanıblar, Goyün özünü ilahi varlıq sayıblar. Goy burda islam Goyü deyil, qətiyyən. Burda Allahan taxtı yoxdur, tacı yoxdur. Goy – ucalıq rəmziidir. Harda olursa olsun, türk başının üstündə Goy görüb. Atilla da Goy görüüb, o biriləri də. Nə qədər ki, onlar Goyə pənah gətiriblər, Goyə tapınıblar – çox məğrur olublar. Türk məğrurluğu, türk vüqarı hədsizdir, əvəzsizdir, bənzərsizdir. Burda heç bir şışırtmə yoxdur. Ona görə mahiyyətcə türk ruhu antiislamçıdır. İslam sözünün mənəsi itaətdir. İslam qorxudur və mahiyyətcə Göydə Allah olanda Yerdə hökmədar olur, hökmədar rəyiyyət tələb edir. Bu, türklərdə olmayıb, belə qorxu, belə təbəqələşmə, belə ağaçlıq türklərdə olmayıb, türk ruhuna uyğun deyil. Bu birinci.

Bizim məqsədimiz budur ki, bu türk ruhu bərqərar olsun, bu inanlıq. Yalançı inam yox, islam yox, xristianlıq yox, buddaçılıq yox, musəvilik yox – əsil inam, yalansız inam. O ucalıq və o müqəddəslilik. Ona görə türk ruhu bu günlə uyuşmur, bu günlə döyüşür. Türk ruhu qərbçiliyə də qarşıdır. Qərbçilikdə inanc yoxdur, qərbçilikdə varidat var, gəlir var, kapital var, ticarət var, hər şey alınib satılır. Ona görə türk ruhu bəlkə də elə bəşəriyyətin xilasıdır. Hər halda mən buna tam inanıram və bizim Ocağın da bir məqsədi türk ruhunu tək bərqərar eləmək yox, təsdiq eləməkdir. Bütün dünya pulçuluğa şığıyır. Bu, türk ruhuna ziddir.

Türk ruhunun ikinci xüsusiyyəti ondan ibarətdir ki, türk ölümlə öcəşir, amma öldürməkdən həzz almir. Türkün ölümlə öcəşməsinə misallar hədsizdir. Atilla dövrəni da bəsdir, Səlcuqların XI əsrədə dünyaya şığıması da bəsdir. Sonradan yaradılan möhtəşəm Osmanlı imperiyası da bəsdir, Babək üsyani da bəsdir.

Amma ömründə türkdə sadizm, öldürməkdən həzz alma olmayıb. Bunu Atadan əvvəl Cəvahirləl Nehru deyibdir. Siyasetçi olsa da, burda o, çox yaxşı deyib: Mongollarla türkləri müqayisə eləyir və deyir ki, mongollar öldürməkdən həzz alırdılar, türklər isə döyüşdən həzz alır. İndiki dövrdə isə ölümlə öcəşmə yoxdur, ölümdən qorxma var və öldürməkdən həzz var.

Burda yerə-göyə siğmayan xəstəlik var, sadizm var. Elə bununla əlaqədar onu da demək lazımdır ki, türklər ona görə Bizans imperiyasına qalib gəldilər ki, onlar quldarlığı ləğv elədilər. Hara gedirdilər, azadlıq aparan xilaskar kimi gedirdilər. Çox böyük, lazımlı işdir Türk ruhunun bu cəhəti. Bu saat, cinayətkarlığın Yerə-Göyə siğmadığı bir vaxtda, insan toyuqdan ucuz olduğu bir zamanda, başkəsənlik az qala müqəddəsləşəndə, bax, türkün bu ölümlə özəşməsi, döyüşkənliyi, və eyni zamanda öldürməyi sevməməsi, sevməyə-sevməyə öldürməsi böyük psixoloji və ruhani bir sərvətdir ki, bunu bəşər övrənməlidir. Bu ikinci.

Üçüncü, türk birləşənlidir. Həmzəlikdən uzaqdır. Türk Koroğludur mahiyyətcə. Hədsiz dərəcədə mərddir, üz-üzə döyüşən, üz-üzə gələn. Qılınc çıxardaq, görək kim güclüdür. Arxadan vuran deyil, yəni diplomat deyil, siyasətçi deyil, ticarətçi deyil. Yəqin ki, sən məndən inciməzsən mən desəm ki, türkün ticarət möcüzəsinə inanıram. Mən Türkün idrak möcüzəsinə inanıram, onun filosofluğuna inanıram və indi o zahiri möcüzədən ki, danışırlar, türk möcüzəsi adı altında, Çığaço məktəbinin siyasi iqtisadiyyatı əsasında yaranan o tacirlik – mən bunu türkə yaraşdırıram.

Türkdən Həmzə çıxmayıb. Bütün ticarət, bütün siyasət hamısı Həmzəlikdir, biclikdi, aldatmadı, oyundu. Mən istəyirdim ki, türkün ruhu qalib gəlsin və siyasət meydanından çıxın, ticarət meydanında çox az qalsın. Təbii ki, bu günün söhbəti deyil, amma bu günün xilasıdır.

Və nəhayət, dördüncü mahiyyəti – türk ruhunun qadına hörməti. Hədsiz dərəcədə ilahiləşən qadınlıq. De görün, qadına münasibətin nədir, deyim sən kimsən. Bu, müəyyən mənənda bir ölçüdür, bir meyardır. Türk qadını çox yüksək tutub. Avropada bəlkə yalnız almanlar bizə bərabərdir. Ona görə ailə məsələsi əsasdır. Qadınla kişi ayrılmayıb, qadını çadraya bükəməyib, qarğı paltarında qadın gəzməyib, qadın güləşib, sabahki kişisiyənən, bəzən yixib onu. Bir-birinin canına and içirdilər. Gətirdilər indi qadını əvvəldən qapalı bir qarğaya.

İslam Şərqi belini əydi ki, Qərb onun belini qırsın. İki fəlakəti var Şərqi, ikisi bir-birinə bərabər. Qərbdə əxlaqsızlıqla pulçuluq qol-boyun olub, hər şey satılır, o cümlədən pornoqrafik biznes yaranır. Bədən satılır, hərraca qoyulur.

Bax, gör necə gözün var!.. Sonra gözün içindən papiroş düşür!.. O göz ki, Füzuli şeir yazmışdı. O dodaq ki, onnan su içirdi Nəsimilərimiz, Füzulilərmiz, indi onun əvəzinə görürsən ki, o ağızdan top çıxdı, reklam topu. Murdarlıqda bu! İslam ondan da pisdir. Şərqi bir yağışı yox, iki yağısı var, bir-birinə yağı olan, bir-birini sevdirən, bir-birini müdafiə etməyən mahiyyətcə. Qorxudur islamnan Qərb, deyir, mən olmasam, sən bu günə düşəcəksən, ay Şərq, bundan da pis olacaqsan. Qorxudur və özünü saxlayır. İslam da Qərbnən qorxudur ki, fahişəxanalara çevirəcəklər Şərqi. Əslində ikisi də bir şeydir.

O türk ki islamnan döyüşür, qərbçilərlə döyüşmür – o, pis döyüşçüdür. O türk ki, Qərbnən döyüşür, islamnan döyüşmür, o da pis döyüşçüdür. Mən istəyirəm ki, türk ruhu dünyaya hakim olsun. Çox fikirləşəndən sonra mənim nəticələrim budur ki, əgər türk ruhu, mən dediyim o dörd ideya qalib gəlməsə, bəşər indiki səviyyəsində, totalitarizm – demokratiya səviyyəsində məhv olacaq.

Qaranlıqlar Yarılsın!

Atanı dinlədi:  
Güntay Ata. 1993.

## ƏZƏLİ, ƏBƏDİ TÜRKÇÜLÜYÜMÜZ

(İzhar)

### 1. Mahiyyətimiz

Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danışırıq, türk iradəsindən danışırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təməyuldür. Təəssüs ki, o təməyül hökm sürür indi. Azərbaycançılığımız öz Şərqi mahiyyətini Türkçülükdə ifadə edir. Bu həqiqətdir və bu həqiqətin çox möhkəm təməli, çox ülvi aqibəti, çox üzvi gələcəyi var. Dövrümüzdə siyasətin həyata hədsiz müdaxiləsi – yüksək, ali Ruhaniyyatın dərkinə çox mane olur. Siyasət hədsiz dərəcədə dəyişkəndir, mahiyyət isə əzəlidir, əbədidir və əzəli, əbədi

olani keçiciyən təyin eləmək istəyirlər, müəyyənləşdirmək istəyirlər və nəticədə mahiyyət itir. Siyaset ölçüsündə hər şey nisbidir və Türkülük kimi Mütləq mahiyyəti də nisbiləşdirirlər. Və bu səbəbdən də həqiqətdən uzaq düşürlər. Təbiidir, Türkçülükə bağlı dəyərlər fikirlər yox deyil – xüsusilə Türkçülüğün bənilərində – ikisində: Ziya Göyalpda və Ə.Hüseynzadədə. Amma ümumən türkçülüyü Ruhani baxış hələ özünüň əsil təcəssümünü tapmayıb. Ruhani baxış olmayan yerdə isə türkçülük anlaşılmaz. Türkçülük öz mənasından ayrı düşər və bu təhlükə artıq indi göz qabağındadır. Fəlsəfi, Ruhani baxımdan şumerlik təzahürüdür Türkçülük. Şumerlik mədəniyyət deməkdir, ülviyət, idrak, fəlsəfə, şəhər, dövlət, yüksək ənənə – düşüncə ənənəsi, duyğu ənənəsi, mənaçılıq ənənəsi, inamçılıq ənənəsi və mahiyyətcə dönyanın ilkin mənasi, İnsanı həyat adlanan Varlığın təməli deməkdir. Hansı Avropamərkəzci Türkçülüyü Şumerlikdən ayırsa da, buna nail ola bilməyib. Türkçülüğün Dünya insaniliyinin təməli sayılmasında heç bir uydurma yoxdur, bu həqiqətdir. Ona görə də Türkçülük mahiyyəti Şumerçilik mahiyyəti deməkdir.

## 2. Xilqətimiz

Türk zamana baş əyməyib, Türk zamanüstü yaşayib. O zaman türk özünə bənzəyib. Zamana bənzəməyən dərəcədə türk özünə bənzəyib.

Atillani Atilla eləyən zamana bənzərlik deyildi, bənzərsizlik idi. Səlcuqu Səlcuq eləyən bənzərsizlik idi, zamandan üstünlik idi. Osmanlı səltənətini yarananlar zamandan üstün idilər; zamanın arxasında yüyürmürdülər, zamanın qabağındaydilar, zamanı çəkib özləriylə bərabər aparırdılar yüksək səmtə... Türk'lər zamandan üstün olublar – o zaman həmişə qələbə çalıblar. Kamal Atatürk də zamandan üstün idi. Cəlaləddin Rumi də zamandan üstün idi... Türk vüqarlı idi, mütəşəkkil idi, qorxmaz idi; ölümlə öcəşirdi, lakin öldürməkdən həzz almırı. Türk'lər Həmzəlikdən uzaq idilər, Koroğlu yıldalar. Türk sadəlövhiliyi əslində sadəlövhilik deyildi, ləyaqət idi. Türk aldatmağı öz ləyaqətinə siğışdırırdı. Ticarət türk işi deyildi. Türkün Fordu olmayıb, Morqani olmayıb, məncə olmayıacaq da. Türk itaət bilmirdi, tabeçilik bilmirdi, quldarlıq da bilmirdi. Türk Bizansı ləğv eləmədi, məhv eləmədi – xilas elədi. Hara gəlir – hansı şəhərə,

hansi ölkəyə gəlirdi türk – Osmanlı türkü də, o biriləri də – orada qulları azad eləyirdi. Türk qadına pərvətis eləyirdi.

Bütün fəlakətlərimiz onda başlandı ki, türk öz türklüyünü itirdi, bəyənmədi və özgələrin arxasında getdi... Bu saat bizim xilqətimiz necə lazımdı bu dünyaya – xilqətsiz dünyaya, qorxaq dünyaya, əxlaqsız dünyaya, həris dünyaya, mazoxist dünyaya!.. Bu cür düşünmək lazımdır, bu cür yanaşmaq lazımdır Türkə. Ümumiləşdirmələr vaxtıdır. Ayrı-ayrı hadisələri əxz eləmək bəsdir, o bizə heç nə vermədi.

## 3. Mənəviyyatımız

Türk Ruhunun əsasında Ocaq Mənəviyyati yaranıb. Vicdançılıq olmayan dünyada, indi xüsusilə olmayan tələb, vicdanın özünün hakimiyyəti, başqa hakimliyin ləğvi, ictimai hakimliyin ləğvi, onun əvəzinə vicdanın özünün hökmü. Nə qədər ki, vicdan hakim olmayıb insana – heç bir cinayət ölməyəcək. Olsa-olsa canini cəzalandırır cəmiyyət. Canı cəzalandırılır, cinayət ölmür. Deyin görək hansı cinayət ölüb? Neçə əsrdir ictimai hakimlər var, mühakimələr, var, cəzalar var – hansı cinayət məhv olub? – hamısı yaşayır. Yalnız vicdanın hakimliyi zamanında, dövründə cinayətlər ləğv oluna bilər. Ona görə də bizim mənəviyyatımız – Vicdançılıqdır. Özün özüyün hakimi olmalıdır. Niyə sən başqasından qorxursan, özündən qorxmursan? Bundan ötrü özünnən döyüşməlisən, özündəki canavarı öldürməlisən. Sən dünyaya kamil gəlməmisən – kamil olmalıdır. Çünkü sənin daxilində kamilliyyə meyil var və kamilliyyin canı, meyari olan Mütləqilik var. Əgər Mütləqilik varsa, deməli, sən özünü dəyişə bilərsən, içindəki tülküni, canavarı öldürə bilərsən. Əgər bunu özün eləməsən, heç kəs bunu eləməyəcək – heç bir cəmiyyət, heç bir cəza, heç bir tərbiyə, heç bir kollektiv, heç bir pedaqogika. Bunu heç kəs eləməyəcək. Sən özün eləməlisən, özündə bu əzəmət var, yalnız Türk Ruhunda döyüşməlisən – özünə çatmaq üçün. Yalnız Türk Ruhunda bu qüdrət var, yalnız Türk Ruhunda bu əzəmət var, yalnız Türk Ruhunda bu qətiyyət var. Türk ruhu qəti Ruhdur. Burada qətiyyət lazımdır. Başladınsa, axıra qədər getməlisən. Addım atdınsa, yola çıxdınsa – əbədi yolçusan, dayanmaq yoxdur, dönmək yoxdur. Bu dönməzlilikdən doğur bu inamçılıq.

Türklük fədakarlıq tələb eləyir; bugünkü, bu həqiqətə uyusmayan təmənnasızlıq. Əgər sən istəyirsənə bu günün eybəcərliyini məhv eləyəsən – özün təmənnasızlığı çat. Çünkü bu dünya bütövlükdə

təmənnə üzərində qurulub, dəllalçılıq üzərində qurulub, faydaçılıq üzərində qurulub.

Burada təmənnasız heç nə yoxdur, hər şey satılır, alınır. Fayda verməyən nə varsa, hamisi ləğv olunur. Xeyirdən mükafat alırlar. Mükafatsız xeyirə xeyir demirlər və dünya böyüklükdən uzaqlaşır. XX əsrin mükafatları kimi heç vaxt mükafat olmayıb. XX əsrin böyüklüyü hədsiz dərəcədə praqmatikdir – ümumən götürdükdə bir Tolstoya, bir Dostoyevskiyə, bir Taqora minlərlə yalançı böyüklər düşür. Bir Kamal Atatürkə, bir Qandiyə minlərlə yalançı böyüklər düşür. Budur XX əsrin nəticəsi! Çünkü hər şey təmənnadır. Və hər kəs özünün xeyrindən bəhrələnir. Xeyirin gərək maddi ekvivalenti, maddi dəyəri, maddi əvəzi olsun. Və maddiyyati ruhaniyyatnan birləşdirəndə, ruhaniyyatın maddiyyat adlı biçimini yaradanda, bəşərin iflasını düşünən olmayıb. İndi həmin o iflasdır. Kommunistlər beş dəqiqənin içində öz əqidələrindən elə əl çəkdilər ki, heç olmayan kimi. Çünkü onların hamisi gəlmışdı mükafat üçün, pul üçün, mənsəb üçün. Dəhşətli bir mərisətsizlik, dəhşətli bir hərcayilik, dəhşətli bir riyakarlıq baş alıb gedir...

Praqmatizm yarandı. Amerika fəlsəfəsi başdan-ayağa praqmatizm murdarlığıdır. Həqiqətin özünü də ölçüsü birdir – xeyir. O şey ki, xeyir verir, – o yaxşıdır, vermir – pisdir. Əgər əqidə üçün çarmixa çəkilirsən, – o pis şeydir. Əqidəni satıb özünə bir saray tikirsən, – o əla şeydir. Səhl onda böyük adamdır, Babək pis adamdır... Bura gəlib çıxır Qərbin müasir oxlağı. Ocaq buna qarşıdır. Nə qədər çətin də olsa – bu, gözəl işdir. Çünkü bu, təmənnasızlıqdır, vicdançılıqdır, fədakarlıqdır.

#### 4. Türkçülük və müasir siyasət

Heç cür Türkçülük adlanan hədsizliyi, dərinliyi, özünməx-susluğunu siyasət adlanan mənfiətnən, fürsətnən yaxınlaşdırmaq, eyniləşdirmək olmaz. Siyasət üçün türkçülük mənfiətdir və fürsətdir. Türkçülük vasitəsiylə türkçülükdən kənar olan faydalı bir niyyətin təsdiqidir. Hansısa bir hökumətin, yaxud hansısa bir qurumun türkçülük adı altında özünü təsdiq eləmək və türkçülüyü məqsəd yox, vasitə saymaq, özünü türkçü kimi qələmə vermək, əslində isə hakimiyətçiliyini təsdiq eləmək – zahiri türkçülükdür, türkçülüyü qarşıdır. Siyasi türkçülük mahiyyətçə türkçülükdən qazanc əldə etməkdir – maddiyyatçılıq səviyyəsində də, hakimiyətçilik

səviyyəsində də. Siyasetin Kamal Atatürk səviyyəsində o, ruhaniyyata yüksələ bilir. Atatürk xilaskar idi. Atatürk Türkiyəni Avropa adlanan ilanın ağızından çıxartdı. Bu, türkçülüyün böyük qələbəsiydi. Burada siyaset siyasətdən artıq oldu. Bu, unikal bir hadisəydi. Hər halda türkçülükə Qərbçiliyin birləşməsi, türkçülükə Qərbçiliyin az qala paralel inkişafi bir ölkədə və ya bir neçə ölkədə – bu, siyasi türkçülükdür və bunun türkçülüyə yalnız ziyanı var, gələcək nöqtəyinə zərindən. Belə bir türkçülüyün müəyyən vaxt üçün maddi nailiyyətləri ola bilər, amma mahiyyətçə türkçülük ruhuna yad olan bir özgəcilik, bir eklektika – hər şeydən bir az, bir yarımcılıq, bir qeyri-qətilik yaranır. Bunun mənfi cəhətləri göz qabağındadır. Məqsəd türkçülüyün ruhani, mənəvi, fəlsəfi, idraki yüksəkliyini, ucalığını izhar eləmək və dünyaya yaymaqdır. Dünyanın türkə, türk mahiyyətinə ehtiyacı sonsuzdur, lakin dünyanın bundan xəbəri yoxdur.

*Qaranlıqlar Yarısın!*

*Yükümüzdən Böyük Fərəhimiz yoxdur!*

Söhbət izhar biçimində  
Söylü Atalıya diktə edilib.  
14 Qürub ayı, 15-ci il. Bakı.  
(Avqust, 1993).

#### MÜQƏDDƏS ZƏRURİLİK və ya TÜRK ŞƏRQİN BAŞÇISI OLMALIDIR

– Asif Ata, deyirlər ki, Yer üzərində suyun səviyyəsi artanda türk də qalxır, öz hakimiyətini bərqərar edir. Bu asılılıq hardan gəlir və Asif Atanın «Türklər xüsusi irqdir» kəlamına da aidiyyatı varmı?

Asif Ata: Bu məsələni mən belə başa düşürəm: insanla təbiətin bir-birinə qarışması, qovuşması var. Adətən, təbiətin insana təsirindən çox deyirlər. İkinci məsələ – insanın təbiətə ruhani təsirindən isə heç nə oxumamışam. Məsələnin belə qoyuluşu orijinallıq təki anlaşılması, çoxdan fikirləşirəm ki, insanla təbiətin qohumluğu daha üzvidir, bu birləşdirməsi daha sıxıdır. Bir sözlə, insan özü də təbiətə təsir edir. Deyirlər ki, Şərqi ölkələrinin iqlimi insanlara təsir edir və insanların idrakında, mənəviyyatında çox böyük rol oynayır. Ancaq

insanla təbiətin eyni zamanda yaranmasını unudurlar. Təsəvvür edirlər ki, əvvəl iqlim yaranır, onun əsasında da insan yaranır. Gözün bundan artıq görmək imkanı yoxdur. Ağıl bilir ki, insan təbiətlə eyni bir hadisənin, eyni mahiyyətin ifadəsi kimi paralel yaranıb. Evolusiya fəlsəfəsi cəfəngdir. Şərq insani Şərq təbiətinə uyğun qarşılıqlı təsir edir. Şərq təbiəti olmasaydı, Şərq insani olmazdı. Burda mistika yoxdur, tam yetkin, ciddi fəlsəfi fikirdir. Bu, ümumi tərəfdır.

Demək olar ki, türk öz təbiətini də təbiətə calayıb. Sənин dediyin obrazı qəbul edib, lakin belə təfsir edirəm ki, türk təbiəti ilə türk xarakteri eyni şeydir. Və türk aləminin indiki axarlığı çox böyük məsələdir. Qısaca belə başa düşürəm. Türk Osmanlı imperiyası dövründə dünyaya Türk gücünün mənasını bildirdi. Onlardan əvvəl, hələ hunlar dövründə, Atilla dövründə türklər dünyaya öz mütəşəkkil birliyinin gücünü göstərmişdi. Hunları hun edən onların mütəşəkkililiyi idi. Atilla isə dahi təşkilatçı idi. Lap əvvəl türklər öz ruhani mahiyyətlərini Zərdüştdə göstərdilər. Zərdüştün işiq ideyası türk tanrıçılığına çox yaxındır. Türk allahı Göturidir. Göt işiq rəmziidir. Döyüş orda gedir. Həmin Göt işığı düşür mənəviyyata, insan bədənə, əlinə, dodağa, halallığa və s. Hürmüzd Əhrimənlə döyüşür, Od ilahiləşir, təkcə istilik yox, işiq rəmzi olur. Göylə bağlı türk tanrıçılığından yaranıb Zərdüştülük. Türkçülüyün ruhani böyükliyü və sonradan sufişlər, hürufilər Şərq cərəyanları – hamisinin götürdükləri yol Zərdüştülükdür. Mahiyyətcə. *Sufilərdə türklər çox deyil, lakin ideya türk ideyasıdır, Tanrı, Göt ideyasıdır.* İstədiyimizi yox, olanı deyirəm. Sonrakı türkçülük qılinc türkçülüyüdür. *Teymurləngdir.* Bunu türk faciəsinin ifadəsi hesab edirəm. Burda türk təsdiq olundu. Amma necə? Nə qaldı Teymurləngdən? Yerə-Göyə siğmadı türk. Dünyanı zəbt eləmək olmaz. Dünya insandan ibarətdir. İnsana sahib olmaq olmaz. Əslində Teymur heç nə qazanmadı mahiyyətcə. O duyğu, o düşüncə, o məğrurluq, o dahilik verilmişdi ona. Heç nə qalmadı onlardan. Yəni Teymurun hər döyüşü bir əsər idi, bitdi. Qəsbkar aqibəti budur. Tarixə düşmək asandır, onu yaratmaq çətin.

Sonra Osmanlı imperiyasının uğursuzluğu başladı; onun fəlakəti xəlifəti təqlidi oldu. Türk özü idi, qələbə var idi.

Xristianlar səlib döyüşünə gələndə səlib döyüşçülərini döyürdülər. Osmanlinin ağılı çatdı ki, Bizansda quldarlığı ləğv etsin. Türk yeganə irqidir ki, onda quldarlıq olmayıb. Sonra Osmanlı türkləri zəiflədikcə başqa ölkələrdə qalan türklər özgələşdi. Oğuzla qıpçaq

döyüşdü. Ayri-ayri ölkələrin himayəsinə keçdilər. Öz peygəmbərini yaratmadı türk. Türk idi ərab ordusunun gücü. O da Babəki qətl etdi. Bu, Azərbaycanın, Kişiliyimizin, yenilməzliyimizin qotli idi. Sonra Çaldırın. Türk türklə döyüşəndə möğlub olur. Sonra Türkmençay. 1909-cu ildə Türkiyəni ölümə gətirən inqilab.<sup>1</sup> Milli dövlətimizin devrilişi, 20 Yanvar, Xocalı.

Türkün XX əsrədə ən böyük səhvi bayraqda oldu. Müsavat bayrağında bir tərəfdə türkçülük və onunla qoşa qərbçilik, islamçılıq – eklektika, süni birlilik. Bu fəlakətdir. Bəlkə zəmanə əlacsızlığı, bəlkə idrak nöqsanı, bəlkə də hər ikisidir. Türkçülük – özümlük, qərbçilik – özgəlikdir, cəzibədardır, onun siyasi doktrinaları var. Atatürk Türkiyəni Qərbin ağızından çıxardı, qərbələsdirdi. Üçüncü – islamllaşma. İslamçılıq Qərbin xeyrinədir, sosializmə alternativ kimi.

Türkün axması çətindir. Türkün axması Ocaqdadir. Mütləqə İnamdır. Bu, türk ruhundan doğan səmavilikdir. İndi türkün İnamı var. Ocaq İnamında hakimiyət əvəzinə Atalıq, Xəlqi Birlik, imtiyazsızlıq – Türk Birliyinin doktrinasıdır. *İnsanlaşma ayri-ayrı adamların ayrılması deyil. Bütün xalq təzə Cəmiyyət, təzə İnam qurur.* Türk Şərqi başçısı olmağa layiqdir. Niya Zərdüştün, Babəkin xalqı olmasın Şərqi mərkəzi? Onun bu qədər ruhaniyyatı var. Hürufi insanlıq məktəbi, Füzuli eşq peygəmbəridir. Eşq ən əsas ruhani gücdür. Füzulini, Muğamı, Sazi verən türk öz qədrini bilmir. Ocaq var. Şərqi gələcəyi türkdür. Yol çətindir. Üzdəkilər sabaha getmir.

– Vahid Türk Dünyası yaratmağın yollarını hərə bir cür təsəvvür edir. Bəs Asif Atanın təsəvvüründə bu necədir?

**Asif Ata:** Vahid Türk Dünyasını siyasi birlik tək dərk etmək səhvdir. Siyasətin birinci, ruhaniyyatın ikinci olması ruhsuzluğun ifadəsidir. O filosoflarla razıyam ki, siyasəti əsasən ötəri, əxlaqa zidd hesab edirlər. Sokrat deyir: «Demon qulağıma piçildadi: olmaya-olmaya siyasətə gedəsən ha!» Əslində siyasət bəşəriyyətin zəifləməsinə dəlalət edən hadisədir. Bəşəriyyət güclü olsa, siyasət ehtiyyac olmazdi.

Siyasətə başqa yerdə özünü göstərə bilməyən, az talantlı adamlar gəlir. Əsil ziyanlı öz ziyanlığını siyasətə dəyişməz.

Mən türk birliliyinin üç cəhətini görürəm:

<sup>1</sup> Gənc Türklər inqilabı nəzərdə tutulur.

1. Türkün mənəvi-ruhani birliyi – əsası Ocaqçılıq. Yəni İnam əsasında birlik. Ədəbi, sənət, elmi, adət birliyi. Əsasi budur: dillərin bir-birinə yaxınlaşması, mədəniyyət, ümumi türk mahiyyəti, musiqi, sənət – ümumi türkçülük: mənəvi-idrəki ümumi türk təhsili. Türk bunu eləməlidir. Ümumi Füzuli, Nizami, Nəsimi Türkiyəsi. Burda pis şey yoxdur. 2. Hərbi ittifaq. Ayri-ayrı müstəqil ölkələrin, xalqların hərbi birliyi. Çətin məqamda bir dövlət daxilində, içində birləşə bilmək. 3. Qərbçiliyə qarşı birgə döyüş, qərbçiliyin aradan qalxması. Bu, Türk Dünyası üçündür. Ayri çeşidlər – bir boyunduruqdan başqasına keçməkdir. Türk xalqı bir şey, türk hakimiyyəti başqa şeydir. Türk dövləti doğma. Öz boyunduruğu muzdur, amma boyunduruqdur!

«Ruhaniyyat birinci, siyaset ikinci» prinsipindən doğru yol yoxdur.

– Türkün tarixən formalasılmış xarakteri ilə Türk Birliyi nə dərəcədə uyğun gəlir?

**Asif Ata:** Türk xarakterinin **birinci** xüsusiyyəti birsəfətlilikdir. Qəti əminəm ki, türkdən Taleyrən kimi diplomat çıxmaz. («Dil fikri gizləmək üçündür»). Ford çıxmaz. Mən xalq içindən çıxmışam, bildiklərim bunu mənə sübut edir. Dünyaya bu lazımdır. Dünyanı bu xilas edəcək. Diplomatiya yox. Bəşər heç vaxt belə yiyəsiz qalmayıb. Siyasetin axırı budur. **İkinci**, döyüşkən, vüqarlı. Döyüşdə çox ləya-qətlidir. Bunu məndən əvvəl Nehru da deyib. Türkdə kin yoxdur, öldürəndə ləzzət almır. Ölümə qarşı, ölümlə üzbəüz duran irqidir türk. Türkə bərabər deyil heç kəs. **Üçüncü**, inamçı. Anadangəlmə inamçıdlar. Buna görə də Həmzələrə tuş olandırlar. **Dördüncü**, açılmamış zəka. **Ayzek Əzimov bütün beynləri tədqiq edib deyir ki, türk beynindən yoxdur.** Nyutonumuz olardı – Teymurləngimiz olmasayıdı. Elmdə edə biləcəyimizi meydanda etdik. Döyüş özü böyük işdir, yaradılıqlıdır, fəlakətli yaradılıq. Mənəm deməyən xalq yoxdur tarixdə. Məhəmməd beduinlərdən xalq yaratdı. Belə güc, qüdrət bizdə olmadı, birləşmədi.

Türkdə üç böyük hal və bir nöqsan görürəm. Sabah hamı gecə-gündüz öz imkanı, ruhu daxilində iş görsə, türk öz mahiyyətini aça-caq. Onda siyaset doktrinası dilənməyəcək. Türk öz siyasi qurumunu da deyəcək. Türkün sabahına inanıram, çünkü özümə inanıram.

– Asif Ata, kimdəsə oxumuşam, deyir qılinci olmayan peyğəmbər qalib gəlmir.

**Asif Ata:** Demək istəyirəm ki, peyğəmbərlik oyun deyil, qılınca olmaz. Peyğəmbərin əlifbası – hər şey sözdən yaranır. «Snaçalo bilo slovo».<sup>1</sup> Dünyanı söz idarə edir. Söz Allah tərəfindən peyğəmbərə verilir. Qılınca əl atan peyğəmbər peyğəmbər deyil. Onun nəyi peyğəmbər olur ki?! Onun qılinci sözdür, ruhdur, ömrüdür. İnsanın xoşbəxtliyi onda oldu ki, o öldü, yoxsa o da qılınca əl atardı. Onun peyğəmbərliliyini dünya daha yüksək tutur.

– İnsanın içində qoşa yaranan və qoşa ölen mənəvi-ruhani bir ehtiyac olur. Bütün poeziya, fəlsəfə, dİNlər bu ehtiyacın ödənişi kimi bu boşluğu doldurmaq üçün yaranır. Amma heç nə bu ehtiyacı tam dolğunluğu ilə ödəmir. Bəs Asif Atanın bəşərə təqdim etdiyi İnam necə, bu boşluğu doldurmağa qadirdirmi?

**Asif Ata:** Fəlsəfə tarixini vərəqlədim, antik dövrdən indiyə kimi. Çox təəssüflü bir hal yarandı. **İndiyədək olan fəlsəfə bəşərə lazım deyil.** Mənə çox pis təsir etdi. Belə fikir yarandı ki, tək fəlsəfə azmış. Nəsə ayri bilik lazımdır. Sonra başladım ədəbiyyatı oxudum. Həmin vəziyyətə gəlib çıxdım. Ümumiyyətlə şeir kimə lazımdır? Kimin əlindən tutur şeir indi? Keçdim **musiqiyə**. Burada vəziyyət bir az başqa oldu. **Yenə zəruriyyət görmədim.** Elə şey yaratmaq lazımdır ki, fəlsəfə də olsun, musiqi də, şeir də. **Gördüm sintez vaxtidır.** Fəlsəfi ədəbiyyat siyasi doktrina deyil, izharlardır, bu lazımmış. Elə bil ki, qərib xurasatçı səviyyəsində desəm, «qulağıma Demon piçildiyib». Düz iş gördüm. Demirəm, unutmayacaqlar, əksinə çıxmayacaqlar. Şübhəm yoxdur ki, olacaq. Ancaq bəşər Mütləqə İnam ideyasından artıq heç nə deyə bilməz.

– Asif Ata, hərdən söz düşəndə adamlar bir az mərhəmət, bir az canıyananlıqla «yazıq tək yaşayır» deyirlər. **Tənhalıqda bir yazıqlıq varmı?**

**Asif Ata:** Tənhalıq çətin işdir, əzabdır. Lakin çörəyi ver çörəkçiyə, birini də üstəlik. Tənhalıq olmasa, 15 kitabı 5 ildə yaza bilməzdəm. Heç kəsə təlqin etmirəm. Bir nəfər belə yaşaya bilər. Əzabçılar da olmalıdır, kədərçilər də, təkcələr də. Fədakarlığı böyük hesab edirikə, təklik fədakarlığın bir çeşididir. Bu bir. **İkinci**, elə ki, sən böyük bir aləmə düşdüñ, Ocaqmı deyim, ya nə?.. Bu gündən artıq

<sup>1</sup> «Önce sözvardı» – İncil. İohannin (Yəhyanın) Müjdəsi.

olan Amal düşdü Atanın qismətinə; Amalmı deyim? Sən evdə oturursan. Dünya sənin evinə gəlir. Dünya haqqında da fikirləşəndə tək olmursan. Bu hamının işi deyil. Adam var beş dəqiqə tək qala bilmir. Təklikdə başqa cəmiyyətin olur, başqa ağlın, Götür olur. Fikri, İnamı, Zərdüştü, Babəki görürsən. Yaz-yarat, gün keçir.

Üçüncü, intim tərəfi var. Gərək insan öz idealinə xəyanət etməsin. Sənin ideal istədiyin bir şəxs olur, insan olur. Ömrü boyu onunla olmaq istəyirsən. Mənim istəyimcə, mənə cavab verə bilən yoxdur. Mən demirəm... Məndə də nöqsan var.

Çalışdım, yaxınlaşdım. Tələbimin cüzi hissəsinə də cavab verə bilmədilər. Əqidəmdən ol çəkməliydim. Ya heç nə, ya hər şey. Çətin yoldur, bir nəfər belə yaşaya bilər. Cörəyi ver çörəkçiyə.

Çətindir, həm Amal, Ocaq – təzə fəlsəfə, həm də... Elə vaxtdır ki, beyniszilik adlı bir cəfəngiyat yaradıblar. Fəlsəfə qurtarıb, təbliğatçılarıq, deyirlər. Ağıl, düşüncə nöqteyi-nəzərinə anti-fəlsəfədir bu. Belə ağır yükü götürmək, həm də xoşbəxt olmaq, hərtərəfli – mümkün deyil. Seçmək lazımdır. Birincini seçdim.

– Asif Ata, maraqlı söhbət üçün sizə təşəkkür edirəm.

Qələmə aldı:  
Ayişə Məhəmmədqızı.

## HARDA Kİ, TÜRKÇÜLÜK YOXDUR, ORADA AZƏRBAYCAN DA YOXDUR!

Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimiliyasiya yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məshumunu ləğv eləyib?

Bu bizim fəlakətimiz deyilmə ki, «Azərbaycan» sözündə milli heç nə yoxdur? Azərbaycan sözü iki hissədən ibarətdir: «azər – baycan». «Azər» – od deməkdir, «baycan» – gözətçi deməkdir. Zərdüştlükdən gələn gözəl bir ənənə, ruhani xüsusiyyət. Eyni zamanda fəlakətli bir yanlışlıq. Burada camaati aldadırlar. Nə qədər Amerika çoxmillətli xalq olsa da, Amerika xalqının əsas etnosu Angrasaklıdır. Əgər o əsas etnos olmasa, elə «hamı amerikalıdır, dilimiz bir, dinimiz bir» deyib hayqırsalar, Amerika çoxdan məhv olardı. Çünkü millətlər çox olduqca başqa millətləri birləşdirən güc çox olmalıdır. Yoxsa, elə «mən də azərbaycanlıyım» deyən ləzgi, «mən də azərbaycanlıyım» deyən Tat, Lahic, Talyış başqa xalqlara qarşı çıxış eləyəcək və Azərbaycana hakim olmağa çalışacaq. Sonra deyəcək ki, bura mənimdir! Ona görə sevinə-sevinə demək ki, «hamımız azərbaycanlıyıq, heç bir fərq yoxdur, heç bir məsələdə mən düşünməmişəm ki, bu ləzgidirmi...». Çox səthi və çox zərərli meyildir! Elə ləzginin özü üçün də! Bəs milli şüurun oyanması nə ilə bağlıdır onda? Əgər ləzgi ləzgiliyini danacaqsa, əgər türk türklüyünü danacaqsa, kürd kürdlüyüni danacaqsa, əgər «millət» sözü «ölkə» sözünə bərabər olacaqsa, onda milli oyanışdan yox, milli süqutdan söhbət getməlidir. Burada məsələni hədsiz dərəcədə asanlaşdırırlar – süni surətdə.

Azərbaycan ölkəsində yaşayan ayrı-ayrı xalqlar var, o xalqların biri öz ciyinənə ağır yük götürüb, bütün millətləri birləşdirir, o, Azərbaycan Türkleridir. Onun əsas ideyaları qədimliyi ilə bağlıdır, şərqliyi ilə bağlıdır. Ona görə də beşgünlük siyasi mənşət üçün Azərbaycan xalqının böyük mahiyətinə qarşı belə hücum, belə açıq hücum – sabahın bugünkü müəyyənləşdirilməsidir. Bizimsə fikrimizə görə, Sabah bugünkü bənzəməməlidir. Bəli, bütün məqsəd ondan ibarətdir ki, Azərbaycanda türkçülüyü kökündən rədd eləmək. Əvvəl

*türk dili məsələsini qoydular, indi deyəsən az qalib ki, o Türk dili söhbətini ləğv eləsinlər. İndi də «Türk Milləti» sözünü ləğv eləyirlər. DEMƏLİ, MİLLƏT VAR, AMMA MİLLƏTİN ETNOS MÜƏYYƏNLİYİ YOXDUR. «Kürd də azərbaycanlıdır, indi nə olubsa tarixdə, türk də, taliş da, tat da, hamısı azərbaycanlıdır». Çox təhlükəli bir yoldur! Ocaq belə hesab eləyir ki, Ata belə hesab eləyir ki və Biz bu Fikrimizi camaata çatdırırıq ki, HARDA Kİ, TÜRKÇÜLÜK YOXDUR, ORADA AZƏRBAYCAN DA YOXDUR!*

## **AZƏRBAYCANÇILIĞIMIZ**

## **AZƏRBAYCANLIĞIMIZ – TÜRKLUYÜMÜZ – ŞƏRQLİYİMİZ**

*Düzungün: Möhtərəm Ata, dünənimizdə Azərbaycan-Türk – Şərq birliliyinə münasibətiniz?*

**ATA:** Əvvəl Azərbaycanlığımız adlanan həqiqəti car edək. Azərbaycanlığımız, yəni ruhani mahiyətimiz. Azərbaycan Şərq ruhunun parlaq, bütöv, dərin ifadəsidir. Azərbaycan Şərq mahiyətinin ifadəsidir. Azərbaycan Zərdüştçülük hadisəsinin ifadəsidir. Zərdüştçülük əzəli peyğəmbərlikdir – yalansız, qismətsiz, cənnətsiz, cəhənnəmsiz, hürüsüz, pərisiz olandı: odun işiq hadisəsidir, ruhun bədən üzərində hakimliyi ideyasıdır; Midiyada yaranıb, Midyanındır, Azərbaycanındır. Bu baxımdan, Azərbaycanlığımız – əzəli peyğəmbərliyimiz deməkdir. Burada heç bir şisirtmə yoxdur.


Azərbaycanlığımız – Babəkliyimiz deməkdir. Xürrəmdinlik deməkdir. Xürrəmdinlik – fərəh deməkdir. İnsanın azadlığının fərəhi inamdır, özünəməxsusluğunun, özünəsahibliyinin, özündən asılılığının, yenilməzliyinin inamıdır. Bu inamı daxilində Şirvin gəzdirən, yəni Allah gəzdirən Babək yaradıb. Və Azərbaycan – Babəklikdir, yəni ikinci böyük peyğəmbərlikdir – Fərəh İnaminin peyğəmbərliyi ifadəsidir. Azərbaycanlığımız Dədə Qorqud ağısaqqallığı ifadəsidir, ağısaqqallığın əzəli, əbədi, sonsuz igidlik səviyyəsidir.

Atalığın hökmədarlıq kimi yox, Atalığın böyük mənasında mənalılıq eyni zamanda döyüşkənlik, yeri gələndə vərəsəlilik, qeybdən xəbər vermə idrakı – hamisinin birliyidi. Belə birlik elə Azərbaycanlıq deməkdir.

Azərbaycanlıq hürufizm deməkdir, «ənəlhəq» ideyasıdır, insanın özünün Allah olması ideyasıdır və bu baxımdan Azərbaycan «ənəlhəq» ifadəsidir. Ona görə elə bu bəs idil ki, xalq böyük sayılsın.

Azərbaycan – Füzulilik ifadəsidir. Füzuli isə eşqin inam səviyyəsidir. Allaha aid olan bütün atributları Füzuli eşqdə görür və onu böyük ehtirasla, ağayana bir bənzərsizliklə, təblə, ustalıqla təbliğ eləyir.

Azərbaycanlığımız – muğamlıqdır. Muğam – fəlsəfədir, əxlaq yoludur. İnsanın pillə-pillə artması, saflaşması, xalisləşməsi və son nəticədə dünyalığa qovuşması yoludur. Və mənə elə gəlir ki, Azərbaycanlığımız – Azərbaycanlığımız özünün yerə-göyə siğmayan mahiyətində Sazi da ifadə eləyir. Sazda türkü – Şərqi xatırladan iki



*Azərbaycan Şərqi ən dərin və ən parlaq ifadəsidir.*

\*\*\*

*İranın sabahında nə baş verir-versin, müstəqil  
Azərbaycan hərəkatı yaranmalıdır: –*

*Uluyurd Hərəkatı... Adını mən indidən deyirəm.*

cəhətin: möhtəşəmliklə zərifliyin vəhdəti aşkarlanır. Əgər biz «Koroglu»ya yaxşı qulaq assaq, onda mütləq «Yanıq Kərəm»i eşidərik, əgər biz «Yanıq Kərəm»ə yaxşı qulaq assaq, orda mütləq «Koroglu»nu eşidərik.

Azərbaycanlığımızın bu dövrünün də öz fəlakətləri var. O fəlakətlərin birincisi Midiyanın süqutudur, ikincisi Babəkin qətlidir, üçüncüüsü Çaldıran fəlakətidir, dördüncüüsü Türkmençay dəhşətidir, beşinciisi milli dövlətimizin devrilməsidir, altıncısı 20 Yanvardır və yedinciisi Xocalı qırğınıdır. **Bütün bular hamısı «Azərbaycanlı nədir?» sualına cavab verir.**

Bəs Türkçülük nədir? Türkçülük – Şumerçilikdir. Biz Şumerdən yaranmışaq. Bütün türklər, Şumer – dünyanın mərkəzidir və dünya mədəniyyəti ordandır. Türkçülüğün birinci adı – Şumerçilikdir. Türkçülüğün ikinci böyük adı – İşıqcılıq və ümumən döyüşkənlik tarixidir; Şumerçiliyi xas olan idrakdır, ömrülk döyüşə çağırışdır və burada da mərdlik, cəldlik, ölümündən qorxmamaq, sərkərdəlik qabiliyyəti aşkara çıxdı. Bunlardan Səlcuqlara qədər, Səlcuqlardan Osmanlılara qədər türk döyüşkənliyi adlanan, Türk Sərkərdəliyi adlanan böyüklük peyda oldu.

Türkçülük yerə-göyə siğmayan döyüşçülük, ruhçuluq səviyyəsinə qalxdı, hər birində çox böyük dəhilər oldu. Və onlarda böyüyən sufiłər var idi... Çox təəssüf ki, öz inamını hələ ki, XX əsrə qədər yarada bilmədi. Zərdüştdən sonra Türk Dünyasının peyğəmbəri olmadı.

Ondan sonra Türk Dünyasının fəlakətli dövrü gəlir, «fəlakətli türk» ideyası yayılır. Bir-biri ilə döyüşməsidir, bir-birini qırmasıdır bu fəlakət, yayılması, xirdalanması, bir-birini tanımaması, qərbləşməsi...

**Şərqçilik nədir? Şərqçilik – ruhaniyyatı maddiyyatdan yüksək tutmaqdır.** Şərqçilik – indianizmdir. Indianizm – dörd böyük ideya əsasında inkişaf edir: birincisi – imtina. İnsan dünyada nə var hamisini qamarlamağa gəlməyib. İnsan heyvan deyil. İnsan imtina üçün gəlib. İnsan imtina etməlidir dünyanın verdiyi çox şeylərdən. Və sonradan Buddada nirvana səviyyəsi olub imtina. İkinci – atman ideyası: dünyadan ruhu var, özümlüyü var – ona çatmaq gərək! Üçüncüüsü: – induizm: insanın özüylə döyüşməsi, təmizlənməsi, yenidən doğulması ideyasının yayılmasıdır. Əxlaqda bundan böyük fikir yoxdur. İnsan həyata gəlir ki, təzədən, ikinci dəfə doğulsun. Nə qədər ki, ikinci doğulma yoxdur – İnsan yoxdur.

Bizim Ocaq da bunun əsas məğzini qəbul eləyir, təzədən təkrar eləmir. Çünkü XX əsr o qədər qəlizləşmiş əsrdir ki, burda tək yenidən doğulmanın induizm pərdəsi ilə iş görmək mümkün deyil.

Və dördüncüüsü – Xeyirin şər üzərində üstünlüyü ideyasıdır. Şəri şərlə öldürməmək, şəri xeyirlə öldürmək. Xeyirdə şəri öldürmək gücü çoxdur. Şər şəri öldürmür.

Sonra da Qandizm adlanan böyük bir ideya yarandı. Şərqçilik birinci budur.

**İkinci Şərqçilik sufizmdir.** İnsan dünyaya gəlib ki, özündəki həsrətə – kamil həyat həsrətinə qovuşsun. Bundan ötrü özü ilə döyüşərək özündən artıq olmalıdır. Özünü ötməlidir pillə-pillə. Bundan sonra şəriət vasitəsiylə, təriqət vasitəsiylə, mərifət vasitəsiylə Özünü çatmalıdır və müəyyən bir məqamda həmin o kamilliyə qovuşmalıdır. İnsanın həyata gəlməkdə məqsədi budur.

Şərqçilik – xurafata qarşı, dinə qarşı dəhilərin şah ədəbiyyatıdır, şah bədiyyatıdır... Burda bəzi haşiyələr lazımdı. Şah bədiyyatının mahiyyəti gerçəkliyi ötməkdir. Şah bədiyyatı mahiyyəti xurafata qarşıdır. Ancaq zahirən şah bədiyyat xurafatı, islami tərifləyirdi. Nizamlıların, Füzüllilərin, Cəlaləddin Rumilərin və başqalarının əsərləri Allahın adı ilə başlayır və Allahın adıyla qurtarırdı. Ancaq bu, zahiri bir etiqad idi, çünkü onlar Allahın yaratdığı dünyaya lənətlər yağırdırlar. Bütün dəhilərin, şairlərin yaradıcılığı – dünyanın inkari, Allahın tənqidi idi.

Şərqçilik həmçinin – peyğəmbərlik halının təsdiqi idi. Əgər Qərb elmə əsaslanırdısa və eynən biliyə, ağıla ən çox, müşahidələrə, mühakimələrə – yəni aşağı idraka, əslində aşağı ruhaniyyata əsaslanırdısa, Şərq vəhyyə, vəcdə, ehtizaza, aşiqliyə inanırdı, tapınırdı. Yüksək ruhaniyyata. Və Qərb insani gerçəkliliklə məhdudlaşdırıldı, insanın içindəki – gerçəkliyi ötmək bacarığını haradasa saxlayırdısa, Şərqdə bu, özünü tam aşkara çıxarıır. Çünkü insanın məqsədi təkcə dünyani dərk etmək deyil, İnsanın məqsədi mənaya qovuşmaqdır. Mənani isə ayrıca – özündən kənardə dərk etmək mümkün deyil. İnsanı İnsan edən odur. İnsan üçün təkcə dünyanın mənasını hifz eləmək, yaxud onu anlamaq azdır. Onda o, özünün daxilindəki həsrətə qovuşa bilməz. Bunun hamisi mənadan gəlir – dünyadan böyük mənasına qovuşmaq həsrətindən. Bunu elm heç cür bacara bilmir.

Şərqiliyin sonuncu (bugünkü) hali Qərbçilikdir. Qəribə də olsa... Bütün bu deyilənlər hamısı doğrudur. Maddiyyat ruhaniyyatı üstələdi. Vəhy, vəcd, ehtizaz, aşiqlik unuduldu. Bilik yarandı, demokratiya, siyaset, parlamentarizm... Qeyri-adi nə vardısa, hamısı adılaşdı. Şərq özündən əl çəkdi. Bununla da bəşəriyyətin həsrətinə – mənaya qovuşmaq həsrətinə, ruhaniyyatın səviyyəsinə qalxmaq həsrətinə dəhşətli bir sədd qoydu, ziyan verdi bütün bəşəriyyətə – özünün geriləməsi, qərbəşəməsi səbəbindən.

*İndi məqsəd Şərqçiliyi yenidən qaytarmaqdır. Bu, Ocağın işidir. Biz elə edəcəyik ki, Şərq özünə qayıdacaq, Şərq özünü birinciliyinə qayıdacaq və bəşər indiki ruhsuzluq fəlakətindən qurtulacaq.*

**Düzgün:** Atanın bu günümüzdəki Türk-Şərq birliyinə münasibəti?

**ATA:** Bugünkü Azərbaycanda Üzeyir Hacıbəyovun «Koroğlu»su var, atalar sözlərimiz, bayatılarımız, nağıllarıımız qalib, Azərbaycan dili qalib. Füzülilərin, Nəsimilərin əsərləri qalib. Azdan-çoxdan türk fəlsəfəsini, mənəviyyatını bilənlər var, sufi ədəbiyyatını, sufi fəlsəfəsini bilənlər var, hürufi fəlsəfəsini, hürufi mahiyyətini bilənlər var. Ayrı-ayrı adətlərimizi saxlamışq. Dilimizi bütöv saxlamışq. Xalq mahnılarımız qalır. Tarımız, kamanımız, Şərqçiliyimizin musiqi ifadəçiləri, demək olar ki, hamısı qalır. Ancaq Azərbaycan türkçülüyüni və Şərqçiliyini siyasi aləmdə, elm aləmində, zadəganlar aləmində, ictimai mənada itirib tamamilə. Füzulinin şeirlərini oxuyublar – Füzulinin mahiyyətini öyrənməyiblər, Füzulinin ruhunu bilməyiblər, Füzulinin qəzəllərini bilirlər, – aşiqliyini bilmirlər. Aşiqlik yoxdur – Füzulini əzbərləyiblər. Nəsiminin ənəlhəqqini əzbərləyiblər. Nəsiminin ənəlhəqqini bilirlər azdan-çoxdan – onun ardañca düşə bilmirlər – islamın arxasında düşüblər, **həccə yürürlər, özlərinin zindanına yürürlər** və zəncircənlər, xurasata inanırlar. Hansı gündə dünyaya gəlirlər – taxlı-taclı Allaha inanırlar, qismətçi, intiqamçı, bənnə Allaha inanırlar, həm də Nəsiminin heykəlini qoyurlar riyakarlar. Həm də Nəsiminin yubileyini keçirirlər özləri üçün.

Bitərəflik. Yəni qərbçilik, rusçuluq Şərqçiliyimizə qarşıdır.

Akademiyada Şərq ruhu ölübdür, institutlarda Şərq ruhu yoxdur. Xüsusi Şərq ədəbiyyatı keçirlər – dünya ədəbiyyatından ayri. Avropasentrizm təbliğ edilir. Dünya tarixi keçilir və xüsusi Şərq tarixi – yəni balaca əyalət tarixi. **Dünya musiqisindən danışırlar –**

**orda Muğama yer yoxdur.** Ona görə də məqsəd odur ki, Şərqçiliyimizə qayıdaq. Bu, çox çətin işdir. Bunun üçün Ocaq lazımdır – o da var. Bunun üçün bilik azdır – Şərq ruhunun daxilində təzə nə varsa, onun içində təzə nə varsa, yiğib dünya, İnam Dünyası yaratmaq lazımdır – o da var.

Ocağa gəlmək – Şərqə qayitmaqdır. Ocağı dərk eləmək – Şərqi dərk eləməkdir. Ocaqcılıq – Şərqçilikdir. Başqa yol yoxdur.

**Düzgün: Ata, sabahımızda Türk-Şərq birliliyi necə olmalıdır?**

**ATA:** Mən türklərin konfederasiya yaratmağının əleyhinəyəm. İndidən də bunu deyirəm. Dövlət kimi türklərin hamısını birləşdirən bir dövlət ideyasını Azərbaycan xalqının yeni şəkildə təzədən buxovlanması hesab edirəm, çünki türk siyasi birliyinə, ümumən siyaset adlanan birliyə inanmiram. Çünkü siyaset – ikitilikdir. Ən azı ikitilik olan yerdə birlik ola bilməz. **Mən Azərbaycanın indiki Orta Asiyadaki türklərlə də siyasi vəhdətinin, siyasi dövlətçiliyinin əleyhinəyəm.** Çünkü qardaşnan siyaset edəndə belə qardaş qardaşı aldadır, aldatmalıdır, yoxsa siyaset deyil, əslində ziyan verəcək türk birliyinə. Azdan-çoxdan nəyəsə bir insaf var idi, mehr var idi. İndi bir az artıb. Onun əvəzinə siyaset mehr, siyasi qardaşlıq gələcək... Gördük o siyasi qardaşlığı. **Ancaq Türk – Azərbaycan birliyi labüddür.** Bunun üçün türklərin öz inamlarına qayitmaları lazımdır. İnam əsasında birləşsinlər, siyaset əsasında yox, İnam əsasında! Onun əsasında hamısı birləşsinlər. Peyğəmbərliyin hamısı türk irqindən başlayıb, türkün özündə isə yaşamayıb əslində. Türk özünün islamə verdiyi hədiyyənin cüzi bir hissəsini özünə versəydi, indi gör nəydi! İslami saxlayan, böyükən, qoruyan türk oldu. Ancaq özü gəldi Qərbin ağuşuna düşdü. Özgələşdi.

Şərq deyəndə mən islam birligi demirəm. **İslam birliliyi həmişə antişərq dünyası olub.** İslama qədər Şərq yenilməz idi, itaətkar deyildi. İtaətdən qorxurdular. İslam özü itaətdir. Ondan əvvəlki dirlər – Zərdüştülük işiq dini idi. Türk kimi əzəmətli, türk kimi güclü, möhtəşəm bir irq əvvəlki qismətçi. Allahu şərh etməyə başladı. Bu birinci. İkinci – İnsanlaşma əsasında birləşməli pilləpillə. Sonra, təzə Cəmiyyət ideali olmalıdır. Niyə təzə Cəmiyyət ideali qalib indiyə qədər? Niyə ondan-bundan cəmiyyət biçimi götürdü?! İndi də kapitalizm, demokratiya adlanan cəmiyyətdən beşəlli yapışib. Türkə lazımdır deyil kapitalizm! Türkə dəllal çıxmaz! Türk birsifətlidir. Türk minsifətlidir. **Demokratiya minsifətlilik**

**deməkdir...**

Yeni Cəmiyyət yaranmalıdır. Yeni Cəmiyyətin birinci əsas prinsipi aqalığın Atalıqla əvəz olunmasıdır. Hakimiyyətçilik əvəzinə – Atalıq! Ata heç bir imtiyaza malik olmamalıdır. Dünyanın saf adamı, xalqının, ölkəsinin ən yoxsul adımı olmalıdır...

Dövlət çox minimal funksiyaya malik olmalıdır ki, güclü olsun. İqtisadiyyat onun işi deyil. Dövlət inkişafla məşğul olmalıdır. Azad fərdlərdən xalq yaratmalıdır. Xalqı təmsil eləməlidir və qorunmalıdır dünyada. Belə Cəmiyyət güclü olacaq, həm də güc antiinsani güc olmayacağı, insanı güc olacaq...

Və dördüncü – zəhmətkeş sahib olmalıdır öz mülkiyyətinə. Çünkü o, mülkiyyətə öz mülkiyyəti deyə bilər – o becərir, məhsul verir, o işləyir. Nə kapitalizm, nə sosializm! Nə mülkiyyətin kapitalistə verilməsi, nə də mülkiyyətin dövlətə verilməsi, dövlətin kapitalistə çevriləməsi. Hər ikisi antiinsanıdır...

Bu cəmiyyət uğrunda Türk Dünyası döyüşməlidir. Onda Özümlü Şərq də yaranacaq. Şərqçiliyimizdə də qayıdağıq və ruhaniyyat maddiyyati üstələyəcək.

Avropada yaxşı nə varsa, qalacaq. Ancaq Qərbçilik, bədnəmçi fəlsəfə, bədnəmçi siyaset, bədnəmçi həyat tərzi ləğv olunacaq. Biz Qərbin əleyhinə deyilik, qərbçiliyin əleyhinəyik. Qərbçilik – Şərqi özgələşməsidir. Qərbçilik – Qərbin özünü də özgələşməsidir.

**Düzungün: Atanın pantürkizmə münasibəti?**

**ATA:** Pantürkizmin böyüküyü haqqında ilk açıq sözü Azərbaycanda Ata deyib. Elə bilməyin ki, mən bununla lovğalanıram. Çünkü bu, o qədər üzvi, o qədər təbii bir ideyadır ki, bunu hamı deməliydi. Bunu mən səksəninci ildə demişəm və mənim DTK tərəfindən verilən adımın biri də pantürkist idi. Bu cəhətnən fəxr edirəm ki, DTK kimnən iş aparacağını yaxşı bilirdi. İndiki kimi hamı böyük deyildi o vaxt. Sonra pantürkizmin böyüküyü haqqında birinci dəfə Ata demişdi açıq mətbuatda (89-cu ildə «Azərbaycan» qəzetində), Azərbaycan xalqına onun hədsiz dərəcədə gərək olduğunu söyləmişdi. Ancaq mənim pantürkizmimin klassik pantürkizmdən, yəni Ziya Göyalpdan və Əli bəy Hüseynzadənin pantürkizmindən fərqi var. Bu fərqli ondan ibarətdir ki, onların hər ikisində pantürkizm Qərbçilik və İslamçılıq ilə birləşir.

**Müsəlman mədəniyyəti adı altında, İslam mədəniyyəti adı altında ərəb mədəniyyəti yaşayırdı və mütefəkkirlərin çoxu ərəb**

mədəniyyətinə qulluq edirdi. Ibn-Sina, məsələn, Fərabi. Mən belə hesab edirəm ki, türkçülüyü Qərbçiliyə qarşı, İslamçılığa qarşı qoymasaq, türkçülük bəzəkli, çox effektli, təmtəraqlı bir arzu olaraq qalacaq. Mənim pantürkizmim antiqərbçi və antiislamçı pantürkizmdir.

**Düzungün: Atanın Avropasentrizmə münasibəti?**

**ATA:** Avropasentrizmə münasibətim açıq və bütöv, gerçək şəkildə mənfiidir. Avropasentrizm hardasa mahir irqçılıkdir. Avropa irqini yeganə, əsl irq saymaqdır. Bütün Şərqi isə onun əyaləti saymaqdır. Şekspiri biz bilirik, Füzulini onlar bilmirlər. Simfonizmi biz bilirik, Muğamatı onlar bilmirlər və Muğamatdan öyrənmirlər. Özləri üçün pis eləyirlər. Çünkü əsl inkişaf ikitərəfli olmalıdır. O sənətə təsir edir, gərək sən də ona təsir edəsən. Bunlar hamısı bəşəriyyətin ziyanı nadır və Qərbçiliyin inkişafı tək Şərqi yox, Qərbin özünün, bütün bəşərin məhvinə gətirib çıxarır. Artıq son vaxtlar mən qəti əminəm ki, Avropa dediyini deyib qurtarıb, demokratiyadan o tərəfə siyasi söz deyə bilməyəcək. Rasionalizmdən o tərəfə əsl, böyük fəlsəfi ideya deyə bilmir. Sərhəd baxımindan, xüsusən də ruhaniyyat baxımindan Qərb dəhşətli dərəcədə özünü itirib. Əxlaqsızlaşış, adılışib, rəsmiləşib.

Söz Şərqindir, söz Ocağındır.

**Düzungün: Şərq – Qərb təzadında, yəni Şərq fəlsəfəsi – Qərb fəlsəfəsi, Şərq ədəbiyyatı - Qərb ədəbiyyatı, Şərq musiqisi – Qərb musiqisi, ruhaniyyatçılıq – maddiyyatçılıq və Şərqdə müasir Qərbçiliyə Atanın münasibəti?**

**ATA:** Şərq fəlsəfəsi – Qərb fəlsəfəsi. Şərq fəlsəfəsi – ruh fəlsəfəsi, Qərb fəlsəfəsi – ağıl fəlsəfəsidir. Şərq ədəbiyyatı – Qərb ədəbiyyatı. Şərq ədəbiyyatı – ülviləşmə ədəbiyyatı, ideallaşdırma ədəbiyyatı, Qərb ədəbiyyatı – realist ədəbiyyatdır ən çox. Şərq musiqisi – ekstazlı, ehtizazlı. Qərb musiqisi – təbli. Ruhaniyyatçılıq – maddiyyatçılıq. Ruhaniyyatçılıq insanın Mütləqə qovuşması və gerçəklilikdən artıq olması, şəraitdən, mühitdən artıq olması, maddiyyatdan artıq olması. Maddiyyatçılıq – insanın gerçəklilikə pərcimlənməsi, cəmiyyətə pərcimlənməsi, şəraitə pərcimlənməsi, özünün ülvi mahiyyətindən tam ayrılması.

Şərqdə müasir Qərbçilik. Bütün Şərq indi Qərbcidir. Ən çox siyasi Qərbcidir. İndoneziya Qərbcidir – islam ölkəsi adlanır. Sonra Pakistan Qərbcidir – ancaq islam ölkəsi adlanır. İraq Qərbcidir –

islam ölkəsi adlanır. Sonra İran da Qərbləşir. *İndi Şərq yoxdur əslində. Qərb var.* Bütün başqa ölkələr də hamisi əvvəllər yarı sosializm, yarı demokratiya, yarı Şərq, yarı rus, yarı Qərb təməyülli idilər. *İndi isə artıq SSRİ yoxdur.* Ona görə də həmi tam Qərbləşib və bu saat demək olar ki, *Qərbdən başqa dünya yoxdur.* Məqsəd odur ki, Qərbçilik bəşər aqibətindən tam silinsin ki, bəşər özünə qayitsın, özümlüyünü, bənzərsizliyinə, əlvanlığına qayitsın və dünya özünə oxşasın.

**Düzungün:** Azərbaycan – Türk – Şərq birliyi Ocağımızda necə var?

**ATA:** Qərbçilik ləğv olunandan sonra, yəni Qərbin, özünü yeganə mərkəz və hər şeyin əzəli kimi təqdim eləməsi naşılığı qurtaran kimi xiisusi Şərq – Qərb təzadına ehtiyac olmayıacaq.

Ocağımızın İnsanlaşma ideyası bütünlükə Şərq ideyasıdır. Azərbaycanımızın, Şərqimizin daxilindən gəlmə ideyadır.

Ruhani Cəmiyyət ideyası yenə də Şərq ideyasıdır – ruhaniyyatçılığımızdır. Həmçinin də Müstəqil Vətən ideyası yenə də Şərqçilik ideyasıdır, İnsançılıqdır, ruhçuluqdur və Özümlü Şərq ideyası da yenə Şərqçilikdir. Bütün məsələ bundadır ki, Ocaqcılıq elə Şərqçilikdir. Ancaq bu Şərqçiliyin heç bir egoizmi, heç bir xudbin fikri yoxdur. Onun məqsədi bəşər üzərində hakimiyət yox, onun məqsədi bəşəri ruhsuzluq bəlasından qurtarmaqdır.

Söhbəti apardı: **Düzungün Atası.**

Yağış ayı, 14-cü il.  
(Noyabr, 1992).

## YEDDİ İÇSƏS

AZƏRBAYCANIMIZ –  
AZƏRBAYCANLIĞIMIZ

## ZƏRDÜŞTЛÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ

1

Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.

Ancaq Mənəni xarici gözlə görmək olmaz.

Mənəni Daxili gözlə – İdrakin, Ruhun gözüylə görmək olar.

Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Büttöv, Parlaq, Dərin ifadəsi kimi; *Ruhani Mərkəz* səviyyəsində.

*Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.*

Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.

Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir.

Azərbaycanımızın Üçüncü Böyük Fərəhi – Dədə Qorqudluqdur – Ağsaqqallıqdır.

Azərbaycanımızın Dördüncü Böyük Fərəhi – Hürufilikdir – Nəimilik–Nəsimilikdir.

Azərbaycanımızın Beşinci Böyük Fərəhi – Füzulilikdir.

Azərbaycanımızın Altıncı Böyük Fərəhi – Muğamdır.

Azərbaycanımızın Yedinci Böyük Fərəhi – Sazdır.

Azərbaycanımızın Birinci Böyük Kədəri – Midyanın Süqtudur.

Azərbaycanımızın İkinci Böyük Kədəri – Babəkin Qətlidir.

Azərbaycanımızın Üçüncü Böyük Kədəri – Çaldıran Fəlakətidir.

Azərbaycanımızın Dördüncü Böyük Kədəri – Türkmençay Yirticiliğidir.

Azərbaycanımızın Beşinci Böyük Kədəri – Milli Hökumətin devrilməsidir.

Azərbaycanımızın Altıncı Böyük Kədəri – 20 Yanvardır.

Azərbaycanımızın Yedinci Böyük Kədəri – Xocalı Faciəsidir.  
Azərbaycanımızın sabahını – Ocaqda, Ocaqçılıqda görürük;  
Atalıqda, Evladlıqda.

Mütləqə İnamda görürük.  
Ruhani cəmiyyətdə görürük.  
Müstəqil Vətəndə görürük.  
Özümlü Şerqdə görürük.

Azərbaycan Ruhunun izharını Zərdüştçülüyüümüzdən başlayırıq.

## 2

Zərdüştçülükdə peyğəmbərlik başlayır: Vəcd, Vəhy, Eşq, Ehtizaz vasitəsiylə İnam yaratmaq, İnamı Ağillara, Ürəklərə, Aqibətlərə həkk etmək Əməli.

*Zərdüşt Peyğəmbərliyi yarananda Buddha yox idi, Musa yox idi, Isa yox idi, Məhəmməd yox idi.*

*Zərdüşt Peyğəmbərliyində Qismətçilik yox idi, Təskinlik yox idi, Cənnət-Cəhənnəm, Huri-Pəri miskinliyi yox idi.*

## 3

Zərdüştçülükdə Hürmüzd İşığıyla Əhrimən qaranlığı arasında Döyüş var; İşıq Allahi – Hürmüzd Qaranlıq Allahi – Əhrimənlə Yerdə, Göydə döyüşür, İnsanın Daxilində – Fikirdə, Duyğuda, İradədə, Əməldə döyüşür; Hürmüzd İşığı gərəkdir Dünyaya – Qaranlıqları Yaran – İşıqlanmalıdır Dünya.

Fəlakət Səadətlə İşıqlanmalıdır; Həsəd Heyrətlə, Qorxu Cəsarətlə, Həqarət Ləyaqətlə, Hərislik Səxavətlə, Dönükük Sədaqətlə, Zülm Ədalətlə, Hərcayilik Müqəddəsliklə.

İşıqla Qaranlıq Təzadindən Dünya ikiləşib.

İkilik aradan qalxmalı, Hürmüzd Əhrimən üzərində qələbə çalmalıdır, çalacaq; qaranlıq Dünyadan çəkiləcək, Dünya işığa qərq olacaq.

## 4

*İşıqla Qaranlığın Döyüşü İnsanda baş verir;*  
İnam adlı Hürmüzd – İnamsızlıq adlı Əhrimənlə döyüşür;  
Xalislik Naqışılık, Müdriklik Naşılıqla, Saflıq Günahla, İnsanlıq Heyvanılıklə döyüşür.

Daxili Aləm İşığa qərq olur, Dünyanı İşığa qərq edir. İnsan İşıqlandıqca Dünya İşıqlanır.

*İnsan – İşiq Yoluna düşür, İşiq Yolu olur.*

## 5

Dodaq Yalandan təmizlənir, Beyin Xurasatdan təmizlənir, Əl Haramdan təmizlənir.

Təmiz Söz, Təmiz Fikir, Təmiz Əməl yaranır.

Zərdüştə böhtan atıb onu Zinalıq təbliğində günahlandırırlar; Zinalıqla Təmiz Əməl Tələbi biri digərini inkar edir.

Zərdüştə Cənnət-Cəhənnəm, Allah xofu tapırlar; Cənnət-Cəhənnəm Hürmüzd Qələbəsinin labüdüyüylə, Dünyanın özündə (o Dünyada yox!) yaranacaq İşiq səltənəti İnamıyla bir araya sıqmır; Qorxu – Hürmüzd hünərinin İnkarıdır.

Zərdüştü sonrakilar bədnəm eləməyə və özümləşdirməyə – özünə bənzətməyə cəhd göstəriblər.

## 6

Od – Zərdüştə İşiq Rəmzidir. Atəşpərəstlər, əslində İşiqpərəstlərdir.

Zərdüşt Odu – Qaranlıq yaran Oddur, Prometey Odu – isidən. Od – Yanmaq Rəmzidir.

Yanmasan – İşıqlanmazsan, Təmizlənməsən – Dünya İşıqlanmaz, Təmizlənməz.

Od çirk götürmür, çırkı yandırıb yox eləyir.

Oda səcdə – İşığa səcdədir.

Od qorumaq – əslində İşiq qorumaqdır.

Azərbaycançılıq – əslində İşiqçılıqdır.

## 7

Zərdüştə Bədən Ruhdan asılıdır.

Bədəni urvata mindirən ruhdur.

Ruhdan məhrum olan Bədən urvatsız olur.

Amansız səslənir bu İdeya.

Ruh Zərdüştə cismani enerji deyil – İdrakdır, Mənəviyyatdır. İnsan öləndə Bədən İdraksızlaşır, Mənəviyyatsızlaşır.

Zərdüştə ölü bədənə hörmət yoxdur – ölüünün O Dünya Yolu yoxdur; o «Axirot Dünyası»na heç nə aparmır, ölü bədən heç olur.

Misir xurafatına (ölünün mumiyalanması) qarşı çevrilmiş bu fikirdə gələcək xurafatların inkarı var.

8

Dinlərin hamısı Xeyir-Şər təzadı əsasında qurulub. Xeyir-Şər Təzadı Hürmüzd-Əhrimən İkiliyinin Təzahürüdür.

*Dini ikiliyin (Dualizmin) canı Zərdüştçülükdür.*

9

Dinlər Xilaskarlıq – Messiyaçılıq İdeyası əsasında qurulub. *Messiyalar – Dini xilaskarlar – Hürmüzd çeşidləridir.*

*Ən məşhur Hürmüzd Əsadır* – Əhrimənlə döyüsdə carmixa çəkilən, ancaq «ölməyən, dirilən, qayidacağı gözlənilən».

Musa, Məhəmməd timsalında da Hürmüzd canlandırılır – şəxsiyyətlər əfsanələşir.

10

Buddaçılığın Əsası – Daxili Təmizlik İdeyasıdır – *İmtina vasitəsiylə Ruhu ram etməkdir.*

*Bu ideya Zərdüştün Təmizlik Yolunun davamıdır: – İfrat davamıdır, istəklərin inkarıdır – ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır.*

Zərdüştdə İnsan naqis istəklərindən əl çəkirdi, Buddada bütün istəklərindən.

Zərdüştün Məqsədi – Hürmüzd Dünyasıydı, Buddanıñı – Nirvana – Mütləq Ruhani Sakitlik.

Zərdüştdə Təmizlənmək – Yanmaq idi, Buddada – sönmək.

Zərdüşt Odundan Budda külü töredi!..

11

Platonçuluq – İdealar – Əşyalar təzadına əsaslanır: Platonda Həyat – İdeyanın kölgəsidir.

Bu fikirdə Hürmüzd – Əhrimən, İşiq – Qaranlıq ikiliyinin təzahürü görünür.

12

Dialektika (Heraklit, Hegel) əksliklərin – təzadların, ziddiyətlərin döyüşü və vəhdəti əsasında qurulub.

Bu ideyada Zərdüştçülükdən duyuşur.

«Dünya – təzadlar döyüşüdür!» – dialektikanın dediyi bu fikri əvvəl Zərdüştlük deyib.

*Fərq ondadır ki, Zərdüştdə Əksliklər Vəhdəti yoxdur – yalnız əksliklər Döyüşü var və həqiqət bizcə Zərdüştün tərəfindədir.*

Təzadlar bir yerdə olanda belə, Bir olmurlar!

13

*Babək Fərəh dini yaratmışdı.*

*Babək fərəhində Hürmüzd İşığı yanındı.*

*Babək özündə Şirvin gəzdirirdi, bu, Şirvin adlanan Hürmüzd idi.*

*Babək Hürmüzlük eləyirdi – Əhrimənlə döyüşürdü.*

14

Sufilər Eşq Əhli idilər, İləhiliyə Atəşin Eşq bəsləyirdilər. Odluydular, Eşq Odunda alışib-yanırdılar. İşıqlıydılar.

Aşıqlıkdə – Təmizlənidilər, Şəriətləşirdilər, Mərifətləşirdilər, Təriqətləşirdilər: İşıqli hallar keçirirdilər – İşıqlanırdılar – İləhiliyə qovuşurdular.

*Hürmüzd İşığıydı həmin Eşq – Qaranlıqları Yaran Odlu Əməl.*

15

*Kimdir Zərdüşt, kimindir Zərdüşt?*

*Midiyalıdır, Midiyənindir – Azərbaycanlıdır, Azərbaycanındır.*

Yeni eradan əvvəl VI əsrəndə inди ki Cənubi Azərbaycanda həyata gəlmiş, yaşamışdır.

Əsərlərinin çoxu Makedoniyalı İsgəndər tərəfindən yandırılmış, yandırılmayanlar – Pəhləvi diliñə tərcümə olunmuşdur.

*Midiyanın Süqutundan sonra Əhəmənilər dövründə Zərdüştlük İranın dövlət dini olub.*

*Midiyanadan – Azərbaycandan Dünyaya İşiq saçış Zərdüşt.*

*Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır.*

16

Zərdüştliyə qayitmağa çağırıriq.  
Hürmüzd İsligina qovuşmağa çağırıriq.  
Əzəli Ocaqlığımıza çağırıriq.

3 İsliq ayı, 14-cü il.  
(may, 1992)

## 2. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ

### I. Fərəh İnamı

Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.  
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.

Babək İnamının Yazılılarını məhv eləyiylər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq – İnsanın özünəməxsusluğunu, özünəsahibliyini, özündən asılılığını.

Azadlıq – İnsanı İnsandan kənardakı Zoraki qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.

Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.

O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, öziümlüyü qorumaq – Vüqarı, Ləyaqəti...

Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.

Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.

Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdır.

Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıldırdı.

Xəlifət Babək Peyğəmbərliyi və qəhrəmanlıından dəhşətə gəlmişdi.

Peyğəmbərlik ilə Qəhrəmanlığın misilsiz birliyi yaranmışdı və bu birlilik başı Bağdadda, ayağı Hindistanda olan Xəlifət Həşəmətinin yerindən oynadırdı.

### II. Şirvinlik

Babək daxilində Şirvin gəzdirdiyinə inanırdı. Şirvin qədim Şərqi Allahlarından biriydi və insandan kənardı yox, insanda yaşayırdı. İnsanı yaratmamışdı, ancaq onu Allahlığa – İlahi qudrətə çatdırırırdı, – hər dövrdə bir Şəxsin ömründə zühur edirdi, – Xürrəmilər zamanında Babəkin aqibətinə düşmüşdü. Rəmzi biçim Ruhani həqiqət söyləyirdi. Allahlıq İnsandan kənardı deyil, İnsanadır. İnsan öz mahiyyətinə görə İlahi xilqətdir: bu İnam Babəkə – Möhtəşəm Yağıyla döyüşən Peyğəmbərə və Qəhrəmana gərək idi.

Babək Şirvinin qulu deyildi, o, Şirvinə itaət eləmirdi. Şirvindən qorxmurdu, Babəkin üzərində Şirvin hökmdarlığı durmurdu; Şirvin Babəkin qəlbində, ağlında, əməlində yaşayırırdı.

Babək özünü Allah sayırdı, bununla da ülvi bir həqiqəti izhar edirdi: İnsan özü Allahadır, onu yemək, əzmək, tapdamaq olmaz: daxildə Allah gözdürən üçün mümkün olmayan əməl yoxdur, bu səbəbdən də Xəlifət adlanan Azmanla döyüşmək olar, Qudrət sindiran Zoru sindirmaq olar, daxilində Şirvin gəzdirən Fatehlik Dünyasına qarşı dura bilər: – Dünyani əyənlərə əyilməmək İnadı yaradırdı Şirvinlik Babəkdə – Ərdəbildə Şirvin zühur etmişdi, Bəzz qalası Ucalığında dayanan, Dəhşətlə döyüşən.

### III. Babəkilik – Məzdəkilik

Babəkiliyi Məzdəkiliyin davamu sayılırlar. Əslində isə Babəkiliklə Məzdəkiliyi yalnız Zərdüştliyün Ümumi İdeyası – Hürmüzlə Əhrimənin, İslıqla Qaranlığın Döyüşü birləşdirir: həm Babək, həm də Məzdək Zərdüşt İnamına tapinurdılar.

Məzdək Ümumi Mülkiyyətə bel bağlayırdı, Babək Ümumiçiliyi Fərziyyədir. Babəkçilikdə Hürmüzd İsligi müqəddəs Fərəhə çevrilmişdi: bu Fərəh Xəlifət Etiqadı adlanan Qaranlığa qarşıydı. Babək Qəhrəmanlığı Peyğəmbərliliklə tən idi. Babək Yurdunu Xəlifət əsarətindən – Cəhalətindən xilas edirdi, İnsanları İtaət Fəlakətindən qurtarırdı: Azad Ağıl, Azad Ürək, Azad İradə uğrunda döyüşürdü.

*Babəki təkcə üşyançı kimi anlamaq – səhvdir, Babək – İnamçıydı, Etiqadçı, Ruhçuydu: o, Xəlifətçiliyi İnsan Aqibətindən silmək istəyirdi. Məzdək Zərdüştçülüyə arxalanan Üşyançı idi. Babək Zərdüştçülükdə Yüksələn Peyğəmbər idi, həm də peyğəmbərə Qəhrəmanlıq bəxş olunmuşdu.*

#### IV. BABƏK VƏ SPARTAK

*Babəki Spartakla müqayisə edirlər. Bu müqayisədə üstünlük Babəkin tərəfindədir.*

Spartak Roma İmperiyasıyla bir il döyüdü, Babək Xəlifətlə 23 il. Spartakin məqsədi Roma imperiyasını yox etmək deyildi: Vətənə – Frakiyaya qayıtmaq idi.

Babəkin Məqsədi – Xəlifəti – Xəlifətçiliyi yer üzündən silmək idi.

*Spartak – Üşyan yaradıcısıydı, Babək – İnam yaradıcısı.*

*Spartak da Babək kimi Azadçıydı – ancaq Babək Azadçılığı İnam səviyyəsindəydi.*

#### V. BABƏK VƏ ƏFSİN

*Babək də Xəlifətə qarşıydi, Xəlifət sərkərdəsi Əfsin də.*

Babək Xəlifətin Mövcudluğuna, mahiyyətinə – İnamına, İdrakına, Əxlaqına, İradəsinə qarşıydi, Əfsin – hakimliyinə.

Babəkin İdeali – Azad İnam, Azad İdrak, Azad Mənəviyyat, Azad İradə – Azad Yurd... idi, Əfsinin İdeali – Fatehlərdən Azad olmuş Sasani İranı.

*Babək Xəlifətlə açıq döyüdü, Əfsin gizli.*

Əfsin Babəklə birləşmək istəyirdi; Babək Əfsinlə birləşmədi: Sasani İranı daxilində Azərbaycan Müstəqilliyinə küsnənmədi.

Babəkə əsil müstəqillik gərək idi. Babək Əfsinlə birləşsəydi – Öz Azadlıq İnamına dönük çıxardı.

*Babək Xəlifətə qarşı olduğu dərəcədə əslində Əfsinə qarşıydi.*

Əfsinə – Möhtəşəm İran gərək idi: Azərbaycan Müstəqilliyi həmin möhtəşəmliyə xidmət etməliydi.

Babəkə Azad Azərbaycan gərək idi: – Azadlıq özü ən böyük Möhtəşəmlidir – Bütöv, bölünməz.

*Babək – Əfsin birligi yaranmadı, çünki əslində Babək – Əfsin Təzadi var idi.*

#### VI. BABƏK – SƏHL

*Səhlin İnamı – varidat idi: bu İnam naminə Ləyaqətdən keçmişdi: Babəkin başına çoxlu varidat düşürdü. Onu qazanmaq üçün riyaya tapınmaq, xainlikdən, müxənnətlikdən, biclikdən, qəbahətdən, həqarətdən faydalanaq gərək idi.*

*İnsanlıq varidata satılırdı: Vicdan, Namus, Qeyrət.*

*Babəki satmaqla Səhl – İnsanlıyi satdı.*

*Babək – Azadlıq pərvanəsiydi, Səhl – varidat divanəsi.*

*Satqınlıq Varidati Səhlə cah-cəlal gətirdi; Baqratılər adlı çar sülaləsi yarandı xain əməldən.*

*Səhl Babək ölümündən qazandı.*

*Babəki qətlə yetirən Xəlifət Səhli taxta çıxartdı.*

#### VII. BABƏK – HÜRUFİLƏR

*Babək «Mənəm Allah» deməyib – «Məndə Şirvin var» deyib.*

Hürufilər «Mənəm Allah» deyiblər – mahiyyətcə Babəkə xas oları deyiblər.

Babək «İnsan – Azadlıqdır!» demirdi: Azad İnsan uğrunda döyüdü. Əslində Azadlıq – elə Allahlıqdır.

Hürufilər «İnsan – Allahdır» deyirdilər; mahiyyətcə Babəkə xas oları deyirdilər.

Babək «İnsan qəlbə – Göydür!» demirdi, ancaq Mənəviyyat Azadlığı uğrunda döyüdü.

Hürufilər «İnsan Qəlbə – Göydür!» deyirdilər. Mahiyyətcə Babəkə xas oları deyirdilər.

Babək «İnsan sıfəti Müqəddəs Kitabdır» demirdi, ancaq İnsan ləyaqəti uğrunda döyüdü.

Hürufilər «İnsan sıfəti müqəddəs Kitabdır» deyirdilər, mahiyyətcə Babəkə xas oları deyirdilər.

Babək «İnsan kainatın Ali nəticəsidir» demirdi, ancaq İnsan Vüqarı uğrunda döyüdü.

Hürufilər «İnsan kainatın Ali nəticəsidir!» deyirdilər, mahiyyətcə Babəkə xas oları deyirdilər.

*Hürufilərin İnsan İnamı Babəkin Azadlıq İnamına Doğmadır.  
Babəklə Hürufilər arasında Müqəddəs Bağlılıq var.*

### VIII. BABƏK – FÜZULİ

*Babək Fərəhi – Füzuli Eşqində yaşayır. Eşq Füzulidə Əzabıyla, məşəqqətiylə, Dəhşətiylə, Yanğısıyla Kamillik yoludur: Füzuli Eşq bəlasından cuşa gəlir, onu çağırır, ona qovuşur; Yanmaq Fərəhinə çevrilir Eşq Füzulidə; Müqəddəs Kədər Sahibidir Füzuli – Mahiyyətcə Fərəhlidir.*

*Füzuli Kədərinin Mənəsi – Fərəhlidir.  
Füzuli Kədərində Babək Fərəhi yaşayır.*

### IX. BABƏK – MUĞAM

*Muğam Müqəddəs Fərəh yoludur.  
Mütləqə qovuşma vasitəsiylə Müqəddəs Fərəhə çatmaqdır.  
Dünya qəmini anlamaq Fərəhidir.  
Şərlə döyüş Fərəhidir.  
Müqəddəs hiddət Fərəhidir.  
Müqəddəs heyrət Fərəhidir.  
Muğam Ali İnsanılık vəsfidir, bu səbəbdən də Müqəddəs Fərəh izharıdır. Babək Ruhuya təndir.*

### X. AQİBƏT

*Misilsiz böhtanlara məruz qalıb Babək.  
İnamını nəşəlik, haramlıq, zinalıq kimi qələmə veriblər.  
«Xürrəmi»liyi Fərəhçilik kimi yox, ləzzətçilik kimi anladıblar.  
Döyüşünü qatillik, qəddarlıq, talançılıq, quzdurluq kimi təqdim ediblər.*

*Cünki qorxublar.  
Əvvəl Babəkin özündən, sonra Xatirəsindən.  
Bu səbəbdən də əvvəl özünü, sonra xatirəsini şaqqalayıblar.  
İndi də qorxurlar.  
Ruhundan qorxurlar.  
İtaət İnamından qorxmurlar.  
Azadlıq İnamından qorxurlar.*

### XI. GƏRƏKLİK

*Fərəh İnamı gərəkdir Yurdumuza, Şərqimizə, Dünyamiza.  
Fərəh Müqəddəsliyi gərəkdir.  
Müqəddəs Fərəh gərəkdir.  
Babək Ruhu gərəkdir.*

*25 İşıq Ayi, 14-cü il.  
(may, 1992).*

### 3. DƏDƏ QORQUDLUĞUMUZ – AĞSAQQALLIĞIMIZ

#### I. BİRLİK

*Dədə Qorqud Dünyası vardi: Dünya Dədə Qorqudluydu.  
Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı, Söz söyləyırdı.*

*Dədə Qorqudu Dünyada Loğman var idi. Qeybdən xəbər verən var idi; Ad qoyan var idi, Elçilik eləyən var idi; Qopuz çalan, Boy boylayan, Söz söyləyən var idi.*

*Ağsaqqallıqla Dünya Bir olmuşdu, bu səbəbdən də Dünya sanballiydi.*

*...Birlik Dağıldı, Dünya Ağsaqqalsız qaldı, Ağsaqqal Dünyasız.*

### 2. DƏDƏ QORQUD DÜNYASI – QORQUDLU DÜNYA

*Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilər var idi; Burlaxatin, Baniçiçək, Selcan kimi Qadınlar, Buğaclar, Uruzlar, Beyrəklər, İmrənlar kimi Oğullar var idi.*

*Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilərin, Burlaxatin, Baniçiçək, Selcan kimi Qadınların, Buğac, Uruz, Beyrək, İmrən kimi Oğulların – Qorqud kimi Ağsaqqalı vardi.*

*Dədə Qorqud Dünyası – Qorqudlu Dünya Məliklər həqarətinə – Qeyrətsizliyinə, Zalimliğina qarşıydı, Namusa Qıyanlara qarşıydı.*

*Salur Qazanlıydi, Qaraca Çobanlıydi Dədə Qorqud, Burlaxatınlı, Baniçiçəkliydi, Buğaclıydi, Beyrəkliydi Dədə Qorqud.*

*Dədə Qorqudluydu – Salur Qazanlar, Qaraca Çobanlar, Burlaxatınlar, Baniçiçəklər, Buğaclar, Beyrəklər...*

*Dədə Qorqud Dünyası yaratmışdı Qazanları, Çobanları... Qazanlar, Çobanlar Dünyası yaratmışdı Dədə Qorqudu.*

### **3. DƏDƏ QORQUD DÜNYASIZLIĞI – QORQUDSUZ DÜNYA**

*Dədə Qorqud Dünyası, Qorqudlu Dünya Uçdu: Ə davətdən, Kündürətdən – Aruzların Qazanlara Xəyanətindən.*

*Dırsələrin Yağı hıyləsinə uymalarından – İçəridən, daxildən uçdu birlək.*

*Qorqud Dünyasız qaldı, Dünya Qorqudsuz.*

*Bəy ərənlər, xatınlar getdilər – Dədə Qorqud Yalnız qaldı.*

*Dədə Qorqud getdi – Dünya Yetim qaldı.*

### **4. VARİSLİK**

*Koroğlu Dünyası vardi – Dünya Koroğlusu Vardı.*

*Koroğlunun Dəlilər Dünyası vardi.*

*Dəlilərin Koroğlu Atası vardi.*

*Çənlibel Birlik Məkəniydi.*

*Koroğlu həm də Qoroğluydu – Od ruhundan Yaranmışdı.*

*Dəlilər Koroğlunun Oduna qalanmışdır.*

*Koroğlunun Dəlilər adlı Dünyası vardi; Koroğlu Dəlilərin Dünyasıydı.*

*Həmzələşən Dünya Koroğluya qiydi. Koroğlu Dünyasız qaldı, Dünya Koroğlusuz.*

### **5. HƏSRƏT**

*Logmanlığını Alımlor daşıdilar. Qopuzunu Aşıqlar çaldılar: Qeybinə xurafat Yiyələndi, Boyunu boyacılar boyladılar, Sözünü dilbazlar söylədilər.*

*Bütöv Dağ parçalandı.*

*Ağsaqqallıq əvəz olundu, Ağsaqqallığın əvəzi olmadı.*

*Ağsaqqallıq əvəzsizliyi Təsdiq olundu.*

*Ağsaqqallıq həsrəti yarandı...*

### **6. FƏLAKƏT**

*YALANÇI Atalar yarandı: – Hökmədarlar, Xurafatçılar, Hakimlər, Sədrələr, Rəislər.*

*Yalançı Atalardan dəhşətli Atasızlıq yarandı.*

*Yalançı Atalar Dünyasında hamı Dünyasız qaldı.*

*Yalançı Atalıq Fəlakəti, Dəhşəti, Zilləti Yarandı.*

### **7. QƏBAHƏT**

*Dədələr – gədələşdilər, bu səbəbdən də Balalar Dədəsizləşdilər – Dədəsizlər sürətlə özgələşdilər: Yadlıq Doğmalıq sayıldı, Doğmalıq Yadlıq – Ağsaqqal həqarəti aləmi bürüdü. Yağılara qaldı Dünya!*

### **8. ATASIZLIQ EHKAMI**

*Dədəsizlik Fəlsəfiləşdi.*

*Millətlərin bir-birinə qovuşmasından danışdilar, Vahid Bəşəriyyətdən danışdilar, Vahid Dildən, Mədəniyyətdən danışdilar. Ümumiçilik çağırıldılar.*

*Atasızlığa qovuşdururdular İnsanları, Atasızlıq Ehkamlaşdırıldı.*

*Atasızlar Dünyası yaradırdılar.*

## 9. ZƏRURİYYƏT

*Atalıq Dünyaya qayitmalıdır.*

*Dünya Atalığa çatmalıdır.*

*Ağsaqqallıq Ağalığı əvəz etməlidir.*

*Adam – İnsanlaşmalıdır!*

13 Od Ayı, 14-cü il.  
(iyul, 1992).

## 4. HÜRUFİLİYİMİZ – ƏNƏLHƏQLİYİMİZ

### I. İnsan – Allah

Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.

*Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peygəmbərləri, hökmədləri yox.*

İsaçılardır İnsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslama İnsan Allahan Bəndəsiydi, quluydu, Peygəmbər özü Allahan quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakinin, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdən İnsan Dünyanın canıydı.

*Çün on səkkiz min aləmin cüdu-vücudi xud mənəm,  
Cümələ-cahan təndir mana, mən bu cahanın canıyam.*

Nəsimi

*Hər bir İnsan Hürmüzləşirdi Hürufilikdə...*

*Dünyəvi Fikir səviyyəsini ötürdü Hürufilik.*

Antik Aləmdə Allahlar – Zevs, Apollon, Afrodita, Artemida İnsanların ömürlərinə tam sahib olurdular; – İnsanları öldürürdüllər, dirildirdilər, müsibətlərə düçər edirdilər; aldadırdılar, oynadırdılar; – kökləşir, kölgələşirdi İnsan Qədim Yunanlıarda.

Platonda İnsan İdeyalar Dünyası tərəfindən idarə olunurdu.

Hind Düşüncəsində İnsan Həyat Kələfindən (Sansarasından) çıxmağa, öz Nəfsi, Ehtirasları üzərində Qələbə calmağa qadir idi, Təzədən doğula bilərdi; Yüksək İmtina gücünə malik idi; – ancaq İlahi Qüdrət sayılmırı.

Semit dinlərində (Musavilik, İsaçılıq, İslam) İnsan Allah xosuna, cəhənnəm qorxusuna, cənnət şirnisinə cəzb olunmuşdu.

Materialistlər İnsanı maddi varlıq sayırdılar, onu şəraitdən, mühitdən, cəmiyyətdən, bioloji, heyvani mövcudluqdan tam asılı sayırdılar; *İnsan materializmdə ruhsuzlaşırı – insansızlaşırı.*

Ateistlər əslində İnsanı inkar edirdilər – onu Mütləqilikdən, Müqəddəslikdən məhrum edirdilər.

Alman Idealizmi (Kant-Hegel) İnsaniliyi Zəkayla eyniləşdirirdi, onun Mənəvi Büttövlüyü, Daxili Aləm Zənginliyini görmürdü; – bu səbəbdən də *İnsan əqliyətçi Fəlsəfədə Yoxsul görünürdü.*

Feyerbach Dini İnsanı Mahiyyətinin ifadəsi sayırdı, İnsanı ucaldırdı; ancaq *İnsanı İlahi saymırı, İnsan ilə İlahilik arasında sədd çəkirdi.*

Marksistlər İnsanı istehsal alətlərinin ünsürü sayırdılar, – marksist ideologiyasında İnsan nəzərə alınmırı əslində: «*Humanist fəlsəfədə» İnsana Yer yox idi...*

*Ənəlhəqq – Mənəm Həqq, Mənəm Allah həqiqəti – Zamanlardan, imanlardan üstün idi. Özündən əvvəlki, özündən sonrakı Zamanlardan, imanlardan.*

### 2. Sığmazlıq

Hürufilikdə Dünyanın – Yerdəkilərin, Göydəkilərin Ali Nəticəsi olan İnsan – Yerə-Göyə, Dünyaya sığmur; bütün Təzadlardan, Münasibətlərdən, Keyfiyyətlərdən Artıqdır, Yüksəkdir, bütün Zənginliklərdən Zəngindir, bütün Mənalardan Mənalıdır.

*Qibləvü iman mənəm, surəti-rəhman mənəm,  
Lövh ilə Qur'an mənəm, həm orucəm, həm səlat.*

*Həm yetirən, həm yetən, həm bitirən, həm bitən,  
Cümələ mənəm, cümələ mən, dəhr ilə həm kainat.*

Nəsimi

Hürufilikdən kənardakı Dünyada İnsan Həyata siğır, şəraitə siğır, mühitə siğır, cəmiyyətə siğır, zamana siğır, məkana siğır – çünki Allaha tapşırılır, maddiyyata tapşırılır, Anlayışlar hökmünə tapşırılır; hürufilikdə Özümləşir, özünə qayıdır, Ruhaniyini – İnam, İdrak, Mənəviiyat, İradə Əzəliliyini, Əbədiliyini, Sonsuzluğunu, Kamilliini təsdiq edir; Mütləqiliyini aşkarlayır; Ehkamlar məhdudluğunu aşır – **Sığmazlıq özü İnsanılık ölçüsünə çevrilir;** bununla da hürufilik özü Sığmazlıq siqləti qazanır: Dövrana siğmur, Ehkama siğmir.

«Hər dövrün öz həqiqəti var!» – deyirlər Dövrəncilər.

«Həqiqət Dövrana siğmur!» – deyirlər Hürufiçilər.

«Hər Şəraitin öz həqiqəti var!» – deyirlər Şəraitçilər.

«Həqiqət Şəraitə siğmur!» – deyirlər Hürufiçilər.

«Hər Mühitin öz həqiqəti var!» – deyirlər Mühitçilər.

«Həqiqət Mühitə siğmur!» – deyirlər Hürufiçilər.

«Hər Cəmiyyətin öz həqiqəti var!» – deyirlər Cəmiyyətçilər.

«Həqiqət Cəmiyyətə siğmur!» – deyirlər Hürufiçilər.

**İnsanın Sığmazlıq adlı həqiqəti var – Hürufiliyin vəsf etdiyi.**

### 3. Sifət

Hürufilər İnsan Sifətində Hikmət Ucalığı, Müqəddəs Kitab gördülər, Onu oxudular; Onun Zənginliyinə, Cəzbinə vuruldular, ondan Vəcdə gəldilər; ondan Qur'an yaratdalar.

**Üzü müşhəf, xətti bismillah, xalı nöqtədir,  
Sözü Rəhmanır-Rəhim, məcmüi Qur'an göstərir.**

Nəsimi

Hürufilərdə Sifət Ayətləşir, Kəbələşir, Haqlaşır, Hədsizləşir, Mehrablaşır: Sifətdə Hürufilər Məna Yazısı oxuyurlar – hərf-hərf, cümlə-cümlə, kitab-kitab.

**Əzəldə surəti-Rəhman üzün mə'nidə gördüm çün,  
İlahi surətin daim bu mə'nidən sevər könlüm.**

Nəsimi

Müqəddəs Xətlər oxuyurlar Hürufilər Sifətdə, Xətlərdə İnsan Allahlığı oxuyurlar: – Sifət İnsan Allahlığı izhar eləyir Hürufilərdə...

### 4. Ürək

Ürəkdə Goy gördülər Hürufilər...

Goy Ucalığı, Goy Təmizliyi, Goy Vəcdi, Goy Vəhyi.

**Goy Daxili Varlığa çevrildi Hürufi İnsanında.**

Ürək – Göyləşdi.

Goy İnsanla Birləşdi, Qəlbiləşdi.

*Haqqın kəlamı məndədir, sanma məni həqdən iraq.*

*Cünki könüldür ərş-i-həqq, bəs ərş-i-Rəhman olmuşam.*

Nəsimi

Goy boyda Ürək Yiyəsidir İnsan Hürufilərdə, haqq Goyüdür Hürufilərdə İnsan Ürəyi.

### 5. Səcdə

Hürufilik İnsana Səcdə Tələbidir...

Adəmə Səcdə – Şeytana Zərbə sayılır, Adəmə Səcdəsizlik – Şeytanlıq sayılır...

İnsan Allahlığını, Sığmazlığı, Göylüyü – Səcdə oyadır, Səcdə Vəcdi yaradır, Səcdə Vəcdində haqq görünür...

*Hər kim ki, adəmzadədir etməzsə insana sücud,  
Surətdə adəm, mə'nidə şeytan gedər, şeytan gələr.*

Nəsimi

İnsanın Allahlığını danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsanın sığmazlığını danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsanın Göylüğünü danmaq – Şeytanlıqdır Hürufilikdə.

İnsana Səcdə qılmamaq – Şeytanlıqdır Hürufilikdə.

### 6. Laməkanlıq

İnsan – Yerə siğmur, Göyə siğmur – bu səbəbdən də o, Məkan-dan artıqdır – Məkansızdır, laməkanlıdır.

Bu həm də «İnsan Vətəndir» deməkdir əslində.

*Çünkü Vətən – Məkandan artıqdır, Məkana siğmir; Məkanı  
Ötür; çünkü Vətən – Ruhani Mahiyyətdir, Ruhani Mahiyyət isə Mad-  
diyyata siğmir.*

*Vətən Torpağı – Məkandan artıqdır.*

*Laməkanlıq – Mənaçılıqdır, Məna – Məkana siğmir.*

*Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,  
Məkana siğmayan, ol biməkan məkəni nedər?*

*Nəsimi*

*Laməkanlıq – Məkanda Məkandan Artığı, Yüksəyi, Böyüyü gör-  
məkdir; – Məkanın Məkandan Artıq, Böyük, Yüksək Mənasına  
çatmaqdır.*

## 7. Pünhanlıq

*Allah olan, siğmaz olan, Göylü olan İnsan həyata Sırr kimi  
gəlir – həyatdan artıq olur; hadisələrdən, Gerçəklilikdən Yüksək olur;  
Pünhan qalır; Təzahüro siğmir, təsəvvürlərdən, təxəyyüllərdən,  
bilinənlərdən, görünənlərdən artıq olur;*

*Pünhanlıq – Mahiyyətin gerçəkliyi Üstələməsidir.*

*Mahiyyət – Gerçəklilikdə Sırr kimi var olur.*

*Mənəm ol tilsimi-pünhan ki, bu gün cahana gəldim,  
Əzəli nişansız idim, əbədi nişana gəldim.*

*Nəsimi*

*Əbədi Nişan – sirrdən, tilsimdən, pünhanlıqdan xəbər verir;  
həm də sırr, tilsim, pünhanlıq Əbədi nişandan artıqdır, böyükdür,  
yüksəkdir; Əbədi nişan – sirri, pünhanlığı, tilsimi tam, bütöv ifadə  
etməyə qadir deyil, bu səbəbdən də hürufilərin lisani – quş dilidir –  
Süleymanın bildiyi; sirri oxumağa xüsusü göz gərək; – sıfətdəki  
mənəni, ürəkdəki Gøyü, İnsandaki Allahı!..*

## 8. İlahi Faciə

*İnsanları kiçildən faciələr olur: İnsan faciə məqamında Kiçik  
Duyğular, Düşüncələr, Əməllər səviyyəsinə enir.*

*İnsanları Böyüdən faciələr olur: İnsan faciə Məqamında İlahi  
– yəni Əzəli, Əbədi, Sonsuz, Kamil Duyğular, düşüncələr səviyyəsinə  
Yüksəlir.*

*Nəimi, Nəsimi faciəsi, Qətli – İlahi faciə oldu: – Allahlığın  
Təsdiqi oldu.*

## 9. Sufilər – Hürufilər

*Sufilər – şəriətləşmə, təriqətləşmə, mərifətləşmə – Kamilləşmə  
vasitəsiylə Allaha qovuşmağa can atırdılar; **Allahlaşma onların  
Məqsədi ola bilməzdi**; çünkü sufilikdə İnsanla Allah arasında Yerlə  
Göy qədər Fərq var idi, Sədd var idi, Hədd var idi.*

*Sufilər Allaha qovuşalar da – Allah onlardan çox uzaq idi.*

*Hürufilər – Eşq Yoluyla Allahlaşdırıldılar, Allah olurdular, əslin-  
də Özlərindəki Allaha çatırdılar.*

*Hürufilər Sufilərdən Bir Addım irəli oldular, ancaq bu Addım  
Əsrlərə bərabər oldu.*

## 10. Üstünlük

*Hürufilik – Azərbaycan Ruhunun Tarix üzərində üstünlüyü idi.*

*Bugün – həmin ruhdan çox aşağıdır.*

*Məqsəd – Üstünlüğümüzə çatmaqdır!*

4 Xəzan Ayı, 14-cü il.  
(oktyabr, 1992).

## 5. FÜZULİLİYİMİZ – AŞİQLİYİMİZ

### 1. Eşq – İnam

Füzulidə Eşq – İnam səviyyəsindədir; sevgili İlahi Varlıqdır; Aşıq – Eşq Möminidir.

Füzulidə Eşq – Dindir; Aşıq – Dindardır.  
Füzuli Eşqdən başqa din tanımır.

*Xublər mehrabi-əbrusinə qılmazsan sücud,  
Dinini döndərgil, ey zahid ki, yaxşı din deyil.*

Eşqdən kənardakı Din – Dinsizlikdir Füzulidə; Eşqdən kənardakı səcdə – Səcdəsizlikdir; Eşqdən kənardakı Etiqad – Etiqadsızlıqdır.

Eşq möminliyindən başqa möminlik yoxdur Füzulidə.

*Hər yana baxsam, sürəhi tək sücud etmək işim,  
Qanda olsam, badə tək düşmək ayağa adətim.*

Səcdə Aşıqlıq İzharıdır, İnam Təsdiqidir.  
Füzuli Səcdə vasitəsiylə Səcdəsizliklə döyüşür, Aşıqlıq vasitəsiylə Zahidliklə döyüşür. Eşq evi məscidə qarşı durur Füzulidə.

*Ey olan sakini-məscid, nə bulubsan bilməm,  
Burayıında onun buyi-riyadan qeyri?*

*İmanə gəlmək Füzulidə Eşqə gəlmək olur:  
Eşqsızlık – küfrdür; Zahid əslində kafirdir, İmansızdır.*

*Görməyincə hüsünü imanə gəlməz aşiqin,  
Yüz peyğəmbər cəm olub, göstərsələr min möcüzat.*

Sevgiliyə üz tutmaq Füzulidə Allaha üz tutmaqdır; Hürufi davamçısıdır əslində Füzuli.

«Sevgili – Allahdır!» deyir Füzuli, Allahlığı sevgilisində görür.

*Ey Füzuli, yarə döndərdim üzüm əgyardən,  
Xəsmi çox gördüm, sığndım sidqilə Allahımə.*

Eşq vasitəsiylə Füzuli həqiqətsizliklə döyüşür, əslində inam vasitəsiylə İnamsızlıqla döyüşür.

*Müəzzzin naləsin alma qulağə, düşmə təşvişə,  
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər alma.*

Aşıqçılık İnamçılığı yaranır Füzulidə.

### 2. Eşq – İdrak

Füzulidə Aşıqlikdən Yüksək İdrakilik Yoxdur.  
Aşıqlıq İnsani kamal əhli eləyir.

Eşq – İdraki Ucalıqdi Füzulidə – ömrün İdraki hasilatıdır.

*Həyat sərf edibən dərd qılmuşam hasil,  
Sırışki-alü-ruxi-zərd qılmuşam hasil.*

Dərd – İdrak Dərsidir Füzulidə, Müdriklik Məktəbidir, kamillik yoludur, İnsani Zaman üzərində Yüksəldən.

*Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,  
Nə hasil bivəfa dəhrin həyatı-müstərinəndən.*

Eşq İnsani Gerçəklilik üzərində Yüksəldir, bu, İdraki Yüksəlişdir – İdrakin Yüksəlməsidir – həqiqətçilik Dərdiyə, əzabıyla, səbriyə, Dözümüylə bir yerdə.

Eşq – İnsanın İdrak Göyüdür; İdrak Eşqdə Göyləşir, – Əsilləşir, Saflaşır.

*Olma xali dudkeşlər söhibətindən, ey könül,  
Gər dilərsən edəsən ayineyi-idrakı saf.*

Eşqsızlık – Füzulidə İdraksızlıqdır; Aşıqi Eşqdən qorumaq – naşılıqdır. Eşq divanəliyində sonsuz İdrakilik var, Eşqsız Beyində İdraksızlıq Yuva qurub.

*Eşq sevdasından, ey naseh, məni mən' eylədin,  
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.*

*Eşqdə Aşıqlik Müdrikliyi yaranır – Ağlasıgmaz.*

### 3. Eşq – Mənəviyyat

*Eşq – İlahi Mənəviyyat yaradır; İkinin Bir olması, heyrət Ülviyəti, Fədakarlıq Təşnəsi, Ali «Mən» Müqəddəsliyi...*

*Dil uzadar bəhs ilə ol arizu-xəndanə şam,  
Od çıxar ağızından, etməzmi həzər kim yanə şam.*

*Yanmaqdan, şamtək əriməkdən Usanmamaq, Doymamaq;  
Yana-yana Qalmaq, eşq halına ucalmaq, Eşq halında İlahiləşmək...*

*Derəm əhvalımı cananə qılam ərz, vəli,  
Görə bilməm özümü onda ki, canan görünür.*

*Eşqdə özünü itirmək və tapmaq, özündəki Böyüklüyü çatmaq...*

*Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,  
Ləşkəri-sultani-irfanız, vilayət bəkləriz.*

*Özündən keçmək özümlüyü, eşqə xidmət sultanlığı, ləyaqəti.*

*Yar qılmazsa mənə cövrü cəfadən qeyri,  
Mən ona eyləməzəm mehrü vəfadan qeyri.*

*Cəfaya qarşı – Vəfa, cövrə qarşı – mehr, – Aşıqlik əhvalı...  
Zamani üstələmək.*

*Eşqdən məhrum olanlar, Dövrançılar – cəfaya qarşı cəfa,  
cövrə qarşı – cövr əhvalindən yüksəyə qalxmırlar; Aşıqlik – İlahi  
əhvaldır gerçəkliliyi ötən.*

*Min can olaydı, kaş məni-dilşikəstədə,  
Ta hər biriyə bir kəz olaydım fəda sənə.*

*Aşıq – Fədakarlıq Təşnəsidir; özündənkeçmə burada Vəcd səviyyəsində, Ehtizaz səviyyəsindədir. Vəcd, Ehtizaz xisləlli Fədakarlıq istəyi yaranır Eşqdə: Aşıq mənəviyyatı İlahiləşir.*

*Xali etmişdir məni məndən məhəbbət, dustlar,  
Eyb qılının görsəniz aləmdə bipərvə məni.*

*Özünü özündən ayıran Ehtiras əslində özünü özünə çatdırın Ehtirasdır; özünü özündən Artıq, Böyük, Yüksək eləyən Ehtirasdır; mənəviyyatın ülvi səviyyəsidir; bu hal Aşıq Mənəviyyatını Müqəddəsliyə Qərq eləyir.*

*Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,  
Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.*

*Aşıqlikdən mənəviyyat Göylüyü yaranır – Yerdəkiləri ucaldan.*

### 4. Eşq – İradə

*Eşq – İlahi İradə yaradır; Bələni, Əzabı – nemət kimi qəbul etmək, Dərddə, Bəlada, Əzabda Böyümək; Dərddən, Bəladan, Əzabdan Dönməmək, əzabkeşlik, cəfakeslik İnamına, İnadına Yetmək; onlardan Güt almaq.*

*Çox olduqca qəmu dərdim rəhi-eşq içrə xoş haləm,  
Füzuli, şad olub şükər etməyimmi nemətim artar.*

*Dərd-qəm adlı nemət yaradır eşq, Aşıq İradəsinin neməti yaranır, dərdin nemət yaratmaq qüdrəti peydə olur; əzab barı-bəhrəsi yaranır.*

*Dərd-Qəm yükü düşür çıynınə Aşıqin,  
Ağır nemət düşür aqibətinə; Aşıq İradəsi adlanan İlahilik yaranır – Aşıq Səlahiyyəti Təsdiq olunur – Qeyri-adi.*

*Yaşım təxti-rəvandır, tacı-zərrim şöleyi-ahim,  
Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır.*

*Eşq Bələsi – Dəhşətdir; Aşıq İradəsi – Dəhşətdən Fəlakət yaradır.*

*Qara baxt Aşıq Aqibətində Ağarır.*

*Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar.*

*Bu məzmun ilə xətt ol səhfeyi-rüxsarə yazmışlar.*

*Eşq – Dərd Yoludur, həm də Aşıq əlacıdır.*

*Aşıq Dərd Yolundan dönmür; Dərd əlacına çatır, o, eşq dərdindən başqa dərman tanımır.*

*Eşq – Dərd Dərmanı Yükündür – Bələti və Şəfqətli.*

*Aşıqlıq – Bələti Şəfqət Aqibətidir.*

*Bəlanın – nicat səviyyəsidir; Fəlakətli Səadət Yoludur; – bu Yolu keçməyə İlahi İradə gərək.*

*Eşq dərdilə olur aşiq mizaci müstəqim,  
Düşmənimdir, dustlər, bu dərdə dərman eyləyən.*

*Eşq Yolu – Ağrı Yoludur, Yanğı Yoludur;*

*Cövr odu yaxdı məni, yanında durma, ey könül,  
Bir tutulmuş atəşəm, qurbü cıvarından saqın.*

*O, həm də həqiqət Yoludur; bu səbəbdən də Fərəh Yoludur.*

*Aşıq İradəsi Bəladan İlahi Bar yetirir.*

*Ey Füzuli, çox məlamətdən məni mən etməgil,  
Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.*

*Aşıq – Eşq Yolunu – qəm Yolunu sona qədər gedir; bu Yolda Aşıqlıq Qüdrətinə Yüksəlir.*

*Qəm kimi öldürsə, canan tək qaçar məndən yana,  
Şahi-dərdəm iltica eylər ülüvvi-cahimə.*

*Dərd Şahlığıdır – Aşıqlıq, Dərdin – Şahlıq Yükündür, Yoludur, Aqibətidir.*

*Eşq – Möhnət Yolçuluğu, Qətiyyət əhvalidir.*

*Gərçi ey dil, yar üçün üz verdi yüz möhnət sana,  
Zərrəcə qət'i məhəbbət etmədin, rəhmət sana.*

*Eşq qətiyyətindən – Ali həqiqət yaranır; gerçəklilikdən Üstün;*

*Giriftari-qəmi-eşq olalı azadəyi-dəhrəm,  
Qəmi-eşqə məni bundan betər, yarəb, giriftar et.*

## 5. Qohumluq

*Füzuli Eşqi – Zərdüst İslığıdır – Atəşin.*

*Babək Fərəhidir – Döyüşkən.*

*Qorqud Həyanlığıdır – Uca.*

*Hürufi İnsanlıyıdır – Vəcdli.*

*Muğam Loğmanlığıdır – Ehtizazlı.*

*Saz Carçılığıdır – Şövqlü.*

## 6. Ölçü

*İnam səviyyəsində Aşıqliyimiz var – Zamandan Üstün.*

## 6. MUĞAMLIĞIMIZ – LOĞMANLIĞIMIZ

### I. Giriş

Səhər çağı layla gəlir, mehr gəlir, ülfət gəlir isti ana nəfəsiylə ömrümüzə.

**Biz Muğama qayidırıq.**

Bahar çağı gənclik gəlir, sevgi gəlir, hicran gəlir, vüsal gəlir qəlbimizə.

**Biz Muğama qayidırıq.**

Böyüyürük, dərk edirik həyat adlı bir hikməti: sevinciyə, kədəriylə, yoxusuyla, enişiyə, gəlişiyə, gedisiyə.

**Biz Muğama qayidırıq.**

Ətaləti, cəhaləti, neçə-neçə qəbahəti, cinayəti rədd edirik, qərq edirik hiddət, qəzəb dənizində.

**Biz Muğama qayidırıq.**

Ömür sona yetən zaman tapşırıraq körpələrə əsilliyi, məğrurluğunu, həssaslığı, kamilliyyi.

**Biz Muğama qayidırıq.**

### II. Fəlsəfi Söz

1. Muğam əsil ruhani mövcudluq haqqında dahyanə musiqi hekayətidir. Onda Kamil Yaşamağın bütün zənginliyi, pillələri, keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb.

Həyat muğamda İnsanın Dünyaya, onun Kədərinə, Əzabına, müxtəlifliyinə, ziddiyətlərinə, təzadalarına qovuşması kimi mənalandırılır.

Şəxsiyyətin miqyası burada taleyini ruhunda daşımaqla, əxlaqi qorxmazlıqla, idraki mütləqiliklə, Mahiyyətin, Əbədiliyin, İdealın dərkisiylə ölçülür.

Muğamin hər bir pilləsi insan həyatının bir mərhələsidir.

Muğam İnsanı həyat pillələri vasitəsiylə İdeala qaldırır.

**Muğama görə İnsanı həyat – Ülvidir, çünkü insan həyatın zərbələrinə tab gətirir və İdeala yüksəlir.**

**Muğama görə İnsanı həyat – Ülvidir, çünkü İnsan Zirvə səviyyəli Duyğulara ucalır, bəsit hissələrə yad olan həyəcanlara ucalır.**

**Muğama görə İnsanı həyat – Ülvidir, çünkü Ruhaniyyat bir səviyyədə qalmır, daim mürəkkəbliyə, kamilliyyə, mahiyyətə doğru hərəkət eləyir.**

**Muğama görə İnsanı həyat – Ülvidir, çünkü İnsan son nəticədə həyatdan yuxarı, özündən yuxarı qalxa bilir, İdeala, Mütləqə qovuşa bilir.**

2. İdeala Yüksəlmə hadisəsi Muğamda Qəmdən Qəmin inkarına, həyatdan İdeala qovuşmaya qanuna uyğun, zəruri, təbii kecidlə səciyyələnir.

Qəm Muğamda hərtərəfli tədqiq olunur, dərk edilir və əsaslı şəkildə aradan qaldırılır; İdeal – Qəmdən kənara çıxmaq, Qəmin fəlsəfi inkari kimi təqdim olunur.

**İdeal Qəmin üzərində ucalır.**

Muğam sübut eləyir ki, həyat kədərlə məhdudlaşdır; o, Kədərdən artıqdır; Kədəri aradan qaldırmaqla həyat İdeala çatır.

İdeal – həyatdan artıqdır; həyat özündə qala bilmir, labiüd şəkildə özündən kənara çıxır; – Kamilə, Mütləqə qovuşur.

İdealla görüş Muğamda xüsusi, qeyri-adi, sirlili, sehrlili, vəhyili, ehtizazlı hadisə kimi meydana çıxır.

**Həyat – Ali Həyata keçir.**

Qəhrəmani Şəxsiyyət Dünyanın faciəvi mənasını dərk edir, duyur; həmin Mənayla birgə yaşayır; ancaq son nəticədə onun üzərində Yüksəlir və Kamilliyyə çatır.

Dünya bütün zənginliyilə dərk olunur, ancaq İnsan Dünyaya kifayətlənmir, ondan kənara çıxır.

Həyatdan – Ali Həyata – Qəhrəmani, Ülvi Şəxsiyyətin Ruhani Yolu budur.

**Həyati iztirablara qarşı qorxmazlıq, kamillilik ehtirasında qorxmazlıq, kamilliyyə qovuşma qətiyyətində qorxmazlıq – Muğam İnsanının başlıca keyfiyyətləri bunlardır.**

**Muğamda İnsan Ülvi Məqsədinə yetmək üçün yetişir; o, həyatın bütün keşməkeşlərindən keçib müdriklik, ruhani güc qazanır.**

Ruhani Yetkinliyə nail olan İnsan İdeala ucalır.

Həyati dərk etməklə İdeala ucalmaq arasında əsaslı fərq var: ikincidə Duyğular, Ehtiraslar tüğyan edir; Hadisənin Müqəddəsliyi, Bənzərsizliyi, Əlçatmazlığı təsdiq olunur.

**«Simayi-Şəms» üstə Füzulidən:**

*Şəmi-şami-fırqətəm, sübhi-vüsali neylərəm?  
Bulmuşam yanmaqda bir hal, özgə həli neylərəm?*

*Qeyrə ərz et nə əsbabin ki var, ey dəhri-dun,  
Mən bir əhli-zövqəm, əsbabi-məlali neylərəm?*

*Yox əcəb gər malə rəğbət, mülkə qılmam iltifat,  
Mən gədayi-küyi-eşqəm, mülkü malı neylərəm?*

*Əhli-haləm, demə büt vəsfin mənə, ey büt pərəst,  
Hal bilməz dilbəri-sahibcəmali neylərəm?*

*Ehtimali-hicr təşvişinə dəyməz zövqi-vəsl,  
Vəsl kim var onda hicran ehtimali, neylərəm?*

*Nəxli-qəddin istərəm kandan bəladır hasilim,  
Baxmazam şümsadə, bar verməz nihali neylərəm?*

*Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən  
Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?*

3. Əxlaqi Kamillik Tələbi Muğamda həqiqəti dərk etmək tələbliyələ birləşir.

«Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər» – deyir Muğam.

«Yalnız Həqiqət Kamil Şəxsiyyət yetirə bilər» – deyir Muğam.  
Həqiqəti dərk etmək burada Əxlaqi Kamilliyyət çatmaq demək olur.

Əxlaqi Kamillik həqiqəti dərk etmək demək olur.

Yalnız Əxlaqi olan – Həqiqidir.

Yalnız Həqiqi olan – Kamildir – deyir Muğam.

Həm Kamillik, həm də Həqiqilik özünü İdealda, Mütləqdə hərtərəfli təsdiq edir.

4. Muğam – İnsanın ruhani mahiyyətinin Zirvə səviyyəsində ifadəsidir.

Sənət tarixində Muğam səviyyəli İnsanı dərk etmək qüdrətinə rast gəlmək çətindir.

Bənzərsiz idraki, hissi zənginliklə rastlaşırıq Muğamda: Kədər, Ülvilik Ehtirası, Heyrət, Özünütəsdiq harayı; Vəcd, özünüdərkətmə, özünüütəmizləmə, Vəhy...

Hədsiz dərəcədə hissi sənət olan Muğam, həm də hədsiz dərəcədə İdraki sənətdir, – hissələrin idrak tərəfindən idarə olunmasına əlçatmaz nümunədir; dahiyənə biçim kamilliyinə, tamla hissənin vəhdətinə üzvi keçidlər ahənginə çatan.

Hissə İdrakin, Müdrikliklə İlhamın birlüyü.

Dahiyənə sintez zirvəsi.

Bir tərəfdən – Rica, etiraf musiqisi.

Digər tərəfdən – Möhtəşəm Ehtizaz musiqisi.

Duyğu, Zəka və İradə vəhdəti.

«Həqiqət Ehtiraslı Zəkada dərk olunur» – deyir Muğam.

«Ali Ehtiras – Zəkalıdır» – deyir Muğam.

«İradə Ehtiraslı Zəkanı aşkara çıxarır» – deyir Muğam.

5. «İztirabdan – Sevincə» – deyir Qərb musiqisi Bethovenin diliyə.

«İztirabdan – Kamilliyə!» – deyir Muğam.

«İztirabın Qiyməti Sevincdir!» – deyir Qərb musiqisi.

«İztirabın qiyməti Kamillikdir» – deyir Muğam.

«Taledən yüksəyə!» – çağırır Qərb musiqisi İnsanı.

«Özündən Yüksəyə!» – çağırır Muğam İnsanı.

6. Muğam Ehtizazı bənzərsizdir.

Bu nə Bethovenin Kreşendosu (coşğun ahəngi), nə də Baxın sonsuzluq Patetikasıdır.

Bu, hissələrin, fikirlərin xüsusi, yeni xassəsidir.

Bu tədrīcılık həddini aşmaq, qeyri-adilik mərhələsinə yetişməkdir.

Bu, Ruhani Carin, Çağırışın ifadəsidir.

Ruhani Carda, Çağırışda İnsan özünə Sahib olur: Heyrət hissi, Vəhy hissi, Təmizlənmə hissi yaranır.

Ehtizazda Kədər öz Zirvəsinə çatır və Kədərdən böyük olur.

Ehtizazda Heyrət öz Zirvəsinə çatır və Heyrətdən böyük olur.

Ehtizazda Vəhy öz Zirvəsinə çatır və Vəhydən böyük olur.

*İnsanın Duyguları, Fikirləri, Əməlləri Ehtizazda (Ekstazda) adılık həddini aşırlar.*

*«İnsan özündən böyükdür!» – deyir Muğam Ehtizazı.*

*«Yalnız özündən kənara çıxanda İnsan özünə çatır!» – deyir Muğam Ehtizazı.*

#### **«Qatar» üstə Nəsimidən:**

*Nuh ilə Tufan mənəm, mən həm nəcatəm, həm həlak.  
Həm yəməm, həm gövhərəm, həm ol yəmin məbhuriyəm.  
Nazirəm, həm binəzirəm, həm bəsirəm, həm bəşər,  
Həm ikilikdən münnəzzəh, vəhdətin mənzuriyəm.  
Həm fəqirəm, həm dilənci, həm məlik, həm padışah,  
Həm mənəm ustadi-sənət, həm anın muzduruyəm.  
Zahirəm, zahirdə faşəm, məzhərəm, həm muzhərəm,  
Batinəm hər şeydə, yəni batının məsturiyəm.  
Həm təbibəm, həm əliləm, həm əlacəm, həm səqim,  
Həm şəfanın səhhəti, həm nemətin rəncuriyəm.  
Həm hürufəm, həm kitabəm, həm kəlaməm, həm kəlim,  
Fəthonin mənsubiyəm, həm kəsrənin məcruriyəm.*

*Ey Nəsimi, sən degilsən, cümlə oldur, cümlə ol,  
Ol kim aydır «bu zəminü asimanın nuriyəm».*

7. Bu səbəbdən də Muğamin Təmizlənmə, katarsis gücü son-suzdur. Muğam İnsanı hərtərəfli təmizləyir.

Böyük iztirab vasitəsiylə onu kiçik iztirablardan təmizləyir.

Kamillik vasitəsiylə onu qeyri-kamillikdən təmizləyir.

Ruhanilik vasitəsiylə Ruhsuzluqdan təmizləyir.

İnam vasitəsiylə İnamsızlıqdan təmizləyir.

İdeal Duyğular vasitəsiylə Duyğusuzluqdan təmizləyir.

İradə vasitəsiylə İradəsizlikdən təmizləyir.

Ülvilik vasitəsiylə Bəsətlikdən təmizləyir – Zəkanın, Qəlbin, İradənin birgə gücüylə.

### **III. «Çahargah» Muğamının fəlsəfi təhlili**

#### **1. «Maye-Çahargah»**

*Şöbə – Müdrik Kədərlə aşılanmış mahiyyətli Fikirlər Dünyasına aparır. Dünyayla Görüş – Daxili İdrakilik, Əzəmət, əsrarla görüş kimi mənalandırılır.*

*Fikirləri vahid bir ahəngdə birləşdirən Kədər – dünyyanın fəlsəfi dərkə səviyyəsindədir.*

*Həyata daxil olma – qeyri-adiliyə, sehrə, sirrə qovuşma kimi təqdim olunur.*

*Ruhani münaqişənin ayrı-ayrı sədaları eşidilir və onlar Fəlsəfi Kədər vasitəsiylə rəvanlaşır.*

*Şöbə – uvertürani (giriş) xatırladır, özündə gələcək motivlərin bir çoxunu cəmləşdirir. Rəmzi musiqi İdealları səviyyəsinə qalxır.*

*Həyatla Görüş – Möhtəşəmcəsinə, Hissi, Ruhani Görüş tələb eləyir – Şöbənin əsas Fəlsəfi ideyasi bundan ibarətdir.*

#### **2. «Bəstə Nigar»**

*Kədər çalarları, keçidləri, axarı, labüdüyü, pillələri, münaqişələri, incəlikləri, əzəmətə.*

*Kədər etirafı, etirazı, döyüşü, imtinası, lənəti – daim artan, yüksələn, gərginləşən, özündən artığa, yüksəyə, böyüyə çevrilən.*

*Müdrikliyin zəruri pilləsi. Fərəhin başlangıcı.*

***Kədər Fəlsəfəsi.***

#### **3. «Hasar»**

*Kədərin aradan qaldırılması, iradənin fəallaşması, duyğuların daşması, hiddətin hayqirtisi – Ruhaniyyat Şəri inkar edir, Gerçəklilik səddini aşır, Kamilliklə, İdealla, Mütləqlə birləşmək üçün alışış yanır.*

*Ülvilik burada – Ruhani İradənin Mütləq, Qəti təsdiqi şəklində meydana çıxır.*

#### **4. «Mənsuriyyə»**

*Mütləqlə – Qeyri-adi, Əsrarlı, İdeal Görüş.*

*Qeyri-Adiliyin Dərki, Duyulması, Heyrət, Yanğı, Müqəddəs Sarsıntı, Fərəh, Təlaş, Bənzərsizlik, Əlçatmazlıq, çilğın Cəzb, Ruhani Qovuşma Məqamı.*

#### **IV. Son Söz**

*Şərqedə Fəlsəfə ən çox şeirlə deyilib, musiqidə çağrılib və bu, Şərqiñ əskikliyi deyil, üstünlüyüdür – Şərqedə Fəlsəfə bədiiləşib, musiqiləşib.*

*Şərq Fəlsəfəsi qəlib tanımır: burada Zəka Duyğulaşib, Vəcdləşib, Vəhyləşib, Kamil vəhdət yaranıb hisslə İdrakin qoşalığından, İllamla Müdrikliyin doğmaliğindan.*

*Bu səbəbdən də Zərdüşt Fəlsəfəsi, Buddha Fəlsəfəsi, Rumi Fəlsəfəsi, Nəsimi Fəlsəfəsi, Füzuli Fəlsəfəsi, Muğam Fəlsəfəsi yaşayır Şərqedə – qanadlı, yüksətli, odlu-alovlu.*

7 Şölvə Ayı, 12-ci il.  
(iyun, 1990).

#### **SAZÇILIĞIMIZ – TANRIÇİLİĞİMİZ**

##### **1. Gök Yolu**

*Türklərin Tanrısi Gök idi.  
Ucalıq Tanıyırdılar, Ucalığa Tapınırdılar Türkər.  
Saz – Türkün Gök Yolu. Türk Sazında Göylə Birləşirdi – Bir olurdu.*

##### **2. «Ruhani»**

*Türk Tanrısını Oxşayırdu, Tanrısının başına dolanırdı.  
Tanrı Türkün həm Babasıydi, həm Balasıydi.  
Tanrısını əzizləyirdi Türk.  
Əzizlədikcə, oxşadıqca həsrəti artırdı, heyrəti artırdı, – alışırdu, yanırdı.  
Alışdıqca, yandıqca Tanrıya çatmaq qətiyyəti artırdı.  
Ehtiras Ehtizazlaşırdu.  
Ruh Rəqs eləyirdi və Uçurdu.  
Tanrısına çatırdı və Alovlanırdı.*

##### **3. «Yanıq Kərəm»**

*Türk aramsız Tanrı Oduna Yanırdı.  
Sinəsində Od közərirdi.  
Həsrətdə, heyrətdə qovrulurdu.  
Əzab işığına Qərq olurdu.  
Yanar İşıq olurdu – Yana-yana qalırdı.*

##### **4. «Cəlili»**

*Havalanırdı Türk Ucalıq Şövqündən.  
Sitəmlə birləşirdi Şövq.  
Sitəmlı Şövq yaranırdı hava-hava dalgalanan.  
Ruhun Təlatümü başlayırdı – Yanğılı, Ağrılı.  
Yanğılı Şövq yaranırdı, Yanğıın Şövqü yaranırdı – havalanan.*

## 5. «Misri»

Dəyanət gərək olurdu Tanrıçıya.  
 Qətiyyət Tələb olunurdu.  
 Oxşama səslənirdi Dəyanətdə.  
 Nəvazış səslənirdi, Zəriflik səslənirdi Möhtəşəmlikdə.  
 Yanğılı, Ağrılı Dəyanət yaranırdı.  
 Qılinc şaqıltısı səslənirdi Dəyanətdə, həm də ləlimək.  
 İstəkliyə çatmaq dəyanəti səslənirdi Yanğılı, Ağrılı.  
 Yanğı Dəyanəti yaranırdı.  
 Oxşama Dəyanəti yaranırdı.  
 Zəriflik Dəyanəti yaranırdı.  
 Dəyanət alışib-yanırdı.

## 6. «Qaraçı»

Göy cəzbinə çağırılır Türk; – Göy cəzbinə çağırır.  
 Çağırıldıqca çağırır.  
 Qətiyyətlə çağırılır, çağırır.  
 Aramsız çağırılır, çağırır.  
 Yandırı-yandırı çağırılır, çağırır.  
 Yanğıya çağırılır, çağırır.  
 Ağrıya çağırılır, çağırır.  
 Yanğı çağırır.  
 Ağrı çağırır.

## 7. Saz – Zərdüştçülük

Göy – İşıq məskənidir. Sazın Tanrısı – Göydür.  
 Zərdüştlə Qohumdur Saz – Hürmüzd İşığına Təndir.  
 Yana-yana, Yandırı-yandırı İşıqlandırır.

## 8. Saz – Xürrəmdinlik

Sazın Göy adlı Fərəhi var – Ağrılı, Yanğılı.  
 Ucalıq adlı Fərəhi var – Ağrılı, Yanğılı.  
 Saz – Ülvə Fərəh Yoludur – Ağrılı, Yanğılı; – Fərəhə gedən yoldur;  
 Fərəhli Yanmaqdır; – Dəyanət İşığıdır, – Fərəhidir.

## 9. Saz – Qorqudluq

Tanrıya çatmaq – Müdriklikdir.  
**Saz Tanrıya çatır.**  
 Saz – Od Ruhludur; Qorqud – Od Ruhlu deməkdir,  
 Qorqud – Ozandır; Göylə – Ucalıqla Təmasdır.

## 10. Saz – Hürufilik

İnsan – Allahdır, çünkü İnsan Ucalığa çata bilir; Göyləşə, İşıqlaşa bilir.  
**Tanrıya çatanın – Tanrılığı özündədir.** Tanrıya çatmaq özünə çatmaqdır.

## 11. Saz – Füzulilik

Saz – Eşq İşığıdır. Saz və Füzulilik eyni Ahəng üstə köklənib.  
 Hər ikisi Göy Heyrətlisi, Göy həsrətlisidir.

## 12. Saz – Muğam

Muğam – İləhiliyə qovuşmaq Yoludur; – Saz – Tanrıya qovuşmaq Yolu...  
 Mahiyyət – Birdir.  
 Hər ikisi – Ehtizazlıdır; Ağrılıdır, Yanğılıdır; – Hər ikisində İnsan Göyləşir.

## 13. Göylük Səsi

Sazda Türk Tanrıçılığı səslənir; Xurafatdan uzaq, Cəfəngiy-yatdan uzaq – Ülvə, Atəşin, Göylü.

3 Çiçək Ayi, 15-ci il. Bakı.  
 (aprel, 1993).

## OCAĞIMIZ – OCAQÇILIĞIMIZ

Dövrümüzün bu ziddiyətli, böhranlı günlərində müxtəlif təşkilatlar, cəmiyyətlər yaranır. Azərbaycanda heç bir təşkilata, heç bir cəmiyyətə oxşamayan, qarışmayan bir Ocaq şələlənir...

**R.Elqizi («Dədəm Qorqud» qəzetiinin əməkdaşı): Azərbaycan «Ocağı»ın duyumunda necə dəyərləndirilir?**

**Asif Ata:** Azərbaycan Şərqiñ ən dərin və ən parlaq ifadəsidir: Zərdüşt İşığıdır, Babək Əyilməzliyidir, Dədə Qorqud Ağsaqqallığıdır, Hürufi Ənəlhəqliyidir, Füzuli Eşqidir, Muğam Ehtizazidir, Saz Cuşudur, həm də Fəlakətlərdən fəlakətlərə addimlayan Faciəvi mənadir – Midiya süqutudur, Babək qətlidir, Çaldıran Fəlakətidir, Türkmençay Dağıdır, 28 Apreldir, 20 Yanvardır. Ocaq – Ruhani İntibah Amiliidir; Mütləqə İnam, Özüylədöyüş, Ruhani Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq Müqəddəsliliyidir; İnsanlaşmaq – İnsanlaşdırmaq əməlidir. Azərbaycanda Yalansız İnam Mərkəzi yaratmaq İqtidarıdır. Şərq Ruhaniyyatının Bərpasıdır; Mütləqçilik Fərəhidir – Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviiyyat, Mütləq İradə Carçılığıdır.

**R.Elqizi: Bəs Azərbaycanın xilas yolunu nədə görürsünüz?**

**Asif Ata:** Azərbaycan həqiqətən müstəqil olmalıdır. İttifaq Boyunduruğundan xilas olmalıdır – İqtisadi İttifaq Boyunduruğundan, Təzə Siyasi İttifaq boyunduruğundan – Qərb boyunduruğundan, – təzə kapitalizm boyunduruğundan xilas olmalıdır.

**Dirçələn Dini Cəfəngiyyat boyunduruğundan xilas olmalıdır.**

Azərbaycana Köklü, Qəti Ruhani İntibah gərəkdir: İnam, İdrak, Mənəviiyyat, İradə İntibahu. Azərbaycan Qəti, Köklü şəkildə özümləşməlidir. Təqlidçilik Boyunduruşunu sindirmalıdır. Azərbaycanın Xilası Uzun və Çətin Yoldur; ancaq haqq yoludur: Azərbaycan təcriddən qorxmamalıdır; Dünya çirkabına bulaşmamalıdır; özü özü üçün Dünya olmalıdır – bunu bacarsa, Xilas ola biləcək, – bacarmasa, Yalançı Xilaskara təzədən düşər olacaq – təzə Uçurumlara düşəcək.

**R.Elqizi: Dünənimiz, Bugünümüz, Sabahımız haqqında Ata sözü.**

**Asif Ata:** İslama qurşandıq – Ruhani İqtidarımızı itirdik. Dövlətsizliyə qapıldıq – Siyasi İqtidarımızı itirdik. Özgələşdik, Ögeyləşdik – Qoltuğa alışdıq.

Həşirli Dəstələrə qoşulduq – qabaqcillaşdıq – özümüzdən qaçdıq.

İndi Yenidənqurmaya havalanmışıq. Demokratiya havasına oy-nayıraq: yağışdan çıxıb yağmura düşdüyümüzü hiss eləmirik; ayağımızın altındaki Uçurumu görmürük; yenə də üzümüzü Özgəyə tutmuşuq; yenə də əks-sədayıq, öz səsimiz yoxdur.

Azərbaycan öz İnamını, İdrakını, Mənəviiyyatını, İradəsini tap-masa – Dünyanın arxasına düşsə – möglub olacaq, Azərbaycan özüm-ləşə bilməsə – özgələşəcək.

**R.Elqizi: Ocaq ideya uğrunda mübarizə aparır. Həmin ideyalardan biri də Mütləqə İnam İdeyasıdır.**

**Asif Ata:** Mütləqə İnam – Dünyanın Dünyadan böyük – Mütləq mənasına İnam deməkdir.

Həyatın Həyatdan böyük – Mütləq mənasına İnam deməkdir.

İnsanın İnsandan böyük – Mütləq mənasına İnam deməkdir.

Gerçəklilikdə hər şey Nisbidir.

Ancaq Gerçəkliyin Mənası Mütləq olmasaydı – heç nisbilik anlayışı da olmazdı.

Mütləqə İnam – Nisbiylə barışmamağa çağırır; nisbi ədaləti, nisbi həqiqəti, nisbi Xeyri – Yoxluq sayır. Mütləq Ədalətə, Mütləq Həqiqətə, Mütləq Xeyirə çağırır.

Mütləqə İnam – İnsandaki Mütləqə inanır və Mütləqləşməni İnsanın əsas Ruhani Məqsədi sayır.

Mütləqə İnamda – Yalan yoxdur – O dünya, cənnət, cəhənnəm xəyalati, hürü, pəri mükafatı, Qismətçilik xurafatı, Alın Yazısı, Yeri-Göyü yaranan Allah xosu, vahiməsi yoxdur.

Mütləqə İnam Şərq Ruhundan yaranıb, ancaq heç bir Ruhani Yönü təqlid eləmir: Buddizm, Sufizm, Hürufilik ideyalarıyla təmasda olub, ancaq onları təkrar eləməyi: Mütləqə İnam həqiqətən Təzə İnamdır – Yalansız, Xülyasız, Qorxusuz – əsil humanizmdir. Mütləqə İnamda – İnsan – Dünyanın, Həyatın Məna daşıyanıdır...

**R.Elqizi: Valideynlərindən biri rəhmətə gedən kimi övlada yetim deyirlər. Hər gün bu yetimliyin acısını-ağrısını duyur. Vay o gündən ki, ölkə, cəmiyyət atasız, dədəsiz ola. Atanın Türk elində dədəlik ideyasına münasibəti.**

**Asif Ata:** Türk elində Ağsaqqallıq – Müdrikliyin, İlahiliyin və Cəngavərliyin Vəhdəti sayılır.

*Yunanlar Filosoflara necə baxırdılar, Semitlər Peyğəmbərlərə necə baxırdılar – Türklər də Ağsaqqallara elə baxırdılar: Dədəlik – müqəddəsləşmişdi.*

Dədə – Zəka və Vəhy sahibiyidi. Söz deyirdi – Saz çalırdı, həm də Qeybdən xəbər verirdi. Dədəlik Ruhani ölçüydü – Dədələrə Səcdə qılırdılar. Təəssüf ki, Dədəliyimizi itirmişik: indi öpülməli əl də çox azdır, öpməli dodaq da.

**R.Elqizi:** «Dədəm Qorqud» haqqında Ata sözü.

**Asif Ata:** «Kitabi-Dədə Qorqud» – Dədələrin harayıdır. «Hani Bəy Ərənlər» – deyib haray salır Dədələr.

«Gəlimli-gedimli dünyanın» apardıqlarına ağlayırlar.

Türk Ruhunun Yoxus mərhələlərindən biridir «Kitabi-Dədə Qorqud» – adlaya bilmədiyimiz...

Dədələrimizin harayıdır – kəsilməyən haray – Özü bir Ümiddir.

Ümid haraylanır «Dədəm Qorqud»da – həsrətli.

**R.Elqizi:** Müasirlik və Şərqilik.

**Asif Ata:** Müasir Siyasi Dünyada Qərb var – Şərq yoxdur. Müasir Siyasi Dünya bütöv bir Qərbdir əslində.

Müasir Mənəvi Dünyada Qərb hakimliyi var – çünkü Maddiyyat Ruhaniyyati üstələyir. Müasir İdrak Dünyasında Şərq Qərbi vüqarla təqlid edir – Təqliddən Məgrurluq yağır. Müasir Dünya iqtisadiyyatı əslində Qərb iqtisadiyyatıdır.

Vahid Qərb yaranır Dünyada – Şərq səylə özünü Qərbdə itirir.

**R.Elqizi:** Atanın oxuculara istəyi?

**Asif Ata:** Özümləşmək, özümləşdirmək!

Söhbəti apardı: «Dədəm Qorqud» qəzətinin əməkdaşı **Rüxsarə Elqizi**.

## TARİXƏ ÇATMAQ

### I. TƏLƏB

*Tarixi görmək üçün daxili göz gərək – RUHANI.*

### II. BABƏKLİYİMİZ

### XƏLİFƏT BOŞLUĞU

Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində.

Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılib, mənasızlaşış.

Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraklı.

Xəlifətin mənasında, mahiyyətində, zülmündə, zinətində, həsiyində, haytasında, əzəmətində, şəhvətində Boşluq var – həşəmətli.

«Xəlifənin başı Neron kimi ovdan, kefdən ayılmazdı.

O, hər gün Altun sarayındaki qızıl ağaçın altında dəbdəbəli məclislər düzəltirər, burada şamların zərif işığı altında yarımcılpaq rəqqasələrlə əylənər, gözəl kənizlərin nəgmələrinə qulaq asardı.

...Qızıl yəhərin qasında daş-qaslar bərq vururdu.

Üzəngi də qızıldan idi.

Atın cilovu nadir mirvarilərlə, incilərlə bəzədilmişdi.

Qara at çilçırıq kimi alışib yanındı».<sup>1</sup>

*İri meydandır Xəlifət – ancaq mahiyyətcə Boşdur, insanılıkdən məhrumdur, ona qarşıdır.*

Qorxuncdur Xəlifət Qanlı Boşluq Zəhmiyələ, zəncirləyən, boğazlayandır – ancaq Boşdur, boş olduğu üçün də Mənasızdır: Qılinci kəsərlidir, Qamçısı tutarlıdır. Dünyanı lərzəyə salıb, ancaq Boşdur – çünkü haqsızdır.

Xəlifətdə Dövr mənasını itirib – Azğınlaşib, Azğınlıq Boşluğun özünüütəsdiqidir əslində.

<sup>1</sup> Sitatlar C. Bərgiüşədin «Siyrilmiş qılinc» romanındandır.

«Boyunlarında qurğuşun asılmış əsirlər yorulub taqətdən düşmüsdülər.

*Qandalların cingiltisi səhər-səhər Bağdadi ayağa qaldırmışdı. Qara bir nərin boynundan zinqirov əvəzinə uşaq cəsədi asılmışdı; nər boynunu qaldırıb nərildəyə-nərildəyə irəlilədikcə uşaq cəsədinin ayaqları ananın pərişan, sarışın saçlarına toxunurdu».*

Dünyani qamarlayır Boşluq; mənimsəyir, tapdayır, istək həddini ötür, nəfsini doydurur, hərisliklə, harinliqlə, həqarətlə dolur Boşluq.

«Bu binalarda yüzlərlə xacənin diqqətli nəzərləri altında Xəlifə Harun ər Rəşidin «inciləri», hərəmləri saxlanıldı.

*Yumşaq və zər-zibalı hərəm otağında ən gözəl qızların namusu qarət edilirdi».*

Boşluq Zinətlə cilvələnir, ancaq İsləqsizdir, çünkü Mənasızdır.

«Buradakı daş-qasılar az qalırdı güzgüyü od salsın.

Bədəxşan ləli, Xorasan alması, Hind mirvarıləri.

*Brilyant qolbaqlar, bilərziklər, silsilələr, ciqqalar, topuq zinqirovları, bahalı üzükler, sirğalar».*

Varlı olduğu dərəcədə kasibdir Xəlifət; Var hərisliyi, harinlığı dərəcəsində kasibdir – Zinətin İslığı Boşdur.

Qızıldan dünya düzəldir; İncidən, Mirvaridən, Taxtdan, Tacdan, Zülmədən, Məkrədən, Həqarətdən dünya düzəldir – ancaq dünəyasızdır – Dünyadan beşəlli yapışib, ancaq Dünyası yoxdur Boşluğun.

«Qızıldan düzəldilmiş şamların işığı Qızıl ağacın budaqlarında bərq vururdu.

Qızıl ağacda on iki budaq düzəltmişdilər.

Qızıl ağacın hər bir budağında bir neçə qızıldan tökülmə quş oxuyurdu».

«Müqəssirin başı qırxılandan sonra onun kəlləsinə Mesopatomiya böcəyi düzürdülər».

Göz qamaşdırın və qorxudan əzəmət mahiyyətcə Boşdur, çünkü ruhaniyyatdan məhrumdur.

Dünya Mənasından ayrılib, bu səbəbdən də Mənasızlıqdan yapışib, Mənasızlığa qapılıb.

Xəlifət Fəallığında Ruhani Fəalsızlıq var, Xəlifət Həyatsevərliyində Ruhani Ölülük var.

*Dünya Boş olanda Qatilləşir. Başkəsənlər, gözçixaranlar, fitnətörədənlər dövrəni yaranır.*

*Dünya Boş olanda Qətllə dolur.*

«Başsız cəsədlər, bərələ qalmış gözlər, qicanmış dişlər».

*Qardaşın başını qardaşa hədiyyə gətirirlər.*

*Dünyanın ahəngi pozulur.*

«Siyrılmış qılinc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmur, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur.

O, Xəlifəlik cəzbindən ayrıla bilmir. Xəlifə şirnisinə istəklənir.

Aşağıdakı sətirlərdə xəlifə qismətinə tamahlı şövg duyulur.

*Müəllif yanğışıyla yazılıb bu səhnə – şəhvətə yaranan.*

«Qərənfil üzünü qızılı saçlarına bürdü, əlləri uçundu.

Ətirli ipək saçları sürüsüb dağıldı.

*Harunun başı onun köksündə idi.*

Xəlifə məşuqəsinin paltarını tamam soyundurdu.

*Qız qaranlıq otaqda şamtək yanındı».*

...Nəhəng Boşluq yaratdı Xəlifət Şərqdə, – Şərin Xeyrinə; – Mənadan ayırdı, Mənaya qarşı çevirdi dövrü.

## MƏNA

Dövrəna Məna verən Babək oldu, – Xəlifəlik Boşluğunun Yenilməzlik və Müdriliklə dolduran, Xürrəmi Fəlsəfəsini yaranan, 23 Spartakımız, daxilində Şirvin gəzdirən, ənəlhəqədən əvvəlki ənəlhəqqimiz; həm sərkərdə, həm filosof, həm cəngavər, həm təlimçi, bütün dünyada Xəlifətə qarşı duran yeganə Qüvvət, azadlıqdan böyük tanrı tanımayan; İşgalçi Nifrəti qazanan; qolu kəsilən, ayağı kəsilən, xatırəsi şaqşalanın, Yağı lənətiylə şərəfləndirilən, həlak olan – Yenilməyən, tarixi Xəttə, Səddə çəvrilən.

Hürməzd İslığı yandırıdı Qaranlıqda, nəhəng Düşmənə – Əhri-mənə qarşı durdy, «Dünya – Fərəhdir!» – dedi. Qəhrəmanlıqdan böyük Fərəh tanımadı, İslam Allahında əsarət gördü; qəsbkarlıq, müstəbiblik gördü; bəndəliyi İnsani ləyaqətinə siğışdırmadı; can gətirdi Zəmanəyə, lərzə saldı Xəlifətə, üzünü ağartdı Şərqiñ.

«Siyrılmış qılinc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmüür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiyəmtləndirilir, Babək kiçilir.

Müəllif dəfələrlə eyni motivi təkrarlayır: qanı qanla yumaq, qisas almaq, qanı yerdə qoymamaq Tələbi.

Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Siyirlmiş qılinc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmayıdı.

Babəkililik intiqama siyirləmişdi, Qəsbkarlığa qarşı siyirlmişdi, siyirlmiş qılinc xətlərində kəsilən başlar həkk olunmamışdı, Ləyaqət uğrunda döyüşlərin Mənəsi həkk olunmuşdu; Babək təzə Din yaratmışdı – Xəlifəliyə Yad; bu Dinin Mahiyyətiində Yenilməzlik Fərəhi dayanmışdı; İnsanın özünə tam Sahib olması, Özünəməxsusluğu, İlahiliyi dayanmışdı – Qəzavü qədər xosuna Yağı...

Babəkə misilsiz Ruhani Qüdrət bəxş olunmuşdu, bu səbəbdən də o, daxilində Şirvin – Öləməz Ruh göründü – Həmin Şirvinlik Qəhrəmana Azmanla Döyüş İnamı vermişdi.

### *Ruhani Qəhrəmanlıq idи Babəkililik – İntiqamçılıq deyildi!*

Romanda isə Babəkililik ardıcıl, hiddətli, aramsız İntiqamçılıq kimi təqdim olunur; qisas Babəkiliyin əsas cəhətinə çevrilir: intiqamçılıq motivi dəfələrlə təkrarlanır.

«Uff. Düşməndən bircə gün artıq yaşaya bilsəydim!» (Cavida-nın son sözü).

«Mən özüm kəsdim düşmənin başını, oxay, indi sükut evinə rahat gedə bilərəm» (Xürrəmi izhari).

«Buynuzlu qoçun qisası buynuzsuz qoçda qalmaz».

«Ey igid, əgər qılinci qinina qoyacaqsansa, dəstəyə əl atma!»

«Qılincin qinunda yatmasın, xəlifələrdən intiqam alsın».

«Qılinci heç vaxt kəsərdən düşməsin – atası Abdullanın qanını alsın».

### *«Ey igid, qisas al!»*

Babəkilərin ürəyində yanın Hürmüzd odu – Ruhani Yüksəklilik, Təmizlənmə, Özünəçatma Odu idи, Qisasçılıqdan fərqli.

Babək qılinciyla Azadlığı, Xürrəmiciлиyi qoruyurdu, İntiqamçılığı o, qəlbində qorumurdu, qoruya bilməzdi, Hürmüzd Odu Babəkin ruhunda idи, onu alovlandırmaq üçün xüsusi Hum iğkisinə ehtiyac yox idi; Qan özü coşğun idи, onu süni surətdə coşdurmaq lazımlı deyildi: Hum sayəsində coşan qanda Ülvilik olmaz.

Müəllif isə Hum qüdrətinə əksildir Babəkiləri; bəsiltəşdirir, kiçildir:

«Hum könlümüzü Günoşlı göylərə döndərsin».

«Hum, coşdur qanımız!»

«Sənsiz həyat heç nədir».

«Ey müqəddəs Hum, səni içirik, ona görə ki, canımıza od gətirəsən, ürəyimizi ocağa döndər, damarlarımızda qığılçım artır».

Babəkilərin məbədlərində Hürmüzd odu yanır, bəzək çilçırığına yad.

Müəllif Məbədi zinətləndirir, daş-qasıla bəzəyir, bununla da onu zamana səviyyəsinə endirir.

Əslində isə Məbədin Məbədliyi zamandan yüksək olmasında-dır, zamanaya uyğunlaşan Məbəd – Məbəd olmur.

«Məbəd-Məbədanın qırmızı saqqalından brilyant, almaz və ya-qut danəcikləri asılmışdı.

Günəşin işığında saqqal bərq vururdu».

Brilyantlı saqqal ruhani İsləqsizlik əlamətidir, xəlifət zülmətinin rəmziidir, – Zərdüstçülüyə yad.

Babəkin düşməni Xəlifət idи; ərəb deyildi, türk deyildi.

Romanda türklər Babəkin az qala ən qəddar düşmənləri kimi təqdim edilir.

Müəllif «vəhşi türk» konsepsiyasını ehtirasla, ardıcıl şəkildə təkrarlayır; türklərin dağdırıcı qüvvə olması haqqında avropasentrik həqarəti təsdiqləyir, imkan tapdıqca türkə çirk atır.

Romanda ən dəhşətli zalimliqları türklər törədirilər.

«Bəzən də uşaqları analarından alıb hara göldi tullayırdılar.

Yollarda çoxlu ana meyidi qalmışdı».

Onlar şəhərin Gözəllik və Mərdlik simvolu olan şir heykəllərini harda görsələr, cılıklayıb küçələrə tökürdülər.

«Xaşan məscidləri qəsdən at tövlələrinə döndərmişdi».

Əsərdə Babəkə qarşı amansızcasına, dəlicəsinə, həriscəsinə döyüşənlər türklərdir.

«Sərkərdə İshaqın sərəncamına ardi-arası kəsilməyən dəliqanlı türk döyüşçüləri göndərildi.

Onların arasında Afrikadan gətirilmiş çevik zəncilər də vardı!»

«Səhəra küləklərindən qarsılmış türklər, qumlu səhralarda od içində böyükən bədəvilər, Afşinin Afrikadan gətirdiyi yarımvəhşi zəncilər».

Romanda türklər təbii qan tökən, fitri yurtıcı kimi təsvir olunur.

«Onlara (ərəblərə – A.A.) kəl kimi qüvvətli, yarımvəhşi insanlar lazımlı idи».

«Deyirdi ki, mənə Mavəraiññəhrin qumlu çöllərində qoyunquzu otarırkən, ilxi bəsləyərkən, qara, çovguna, borana düşmüş qoçaq türklər lazımdır.

*Mənə elə oğlanlar lazımdır ki, sürülərinə, naxırlarına, ilxilarına soxulan pələnglərlə, şirlərlə, canavarlarla üzbeüz gəlmış, otlaq üstündə, it üstündə bir-birinə ox atmış, bir-birinin üstünə qılinc çəkmiş olsunlar».*

Türklərə verilən bu kinli xasiyyətnamədə İdrak görünmür – siddətli hikkə görünür – iradəni üstələyən.

Romanda tərki-dünyalıq Təriqətinə də münasibət etiraz doğurur.

Müəllifin «Həyatı tabutda axtarmaq» kimi səciyyələndirdiyi tərki-dünyalıq əslində Xəlifət haramzadalığına, murdarlığına, ruhsuzluğuna qarşı mənəvi üşyan idi, tərki-dünyalar dünyasız deyildilər – ancaq onların dünyası hərəmxana və mütilik qəbahətindən kənar daydı; onlar xəlifət həqarətinə bulaşmirdılar, mənəviiyati çirkabdan qoruyurdular, çəkilmisdilər dəbdəbəli rəzalətdən, öz tanrılarını – ülviyət rəmzini ürəklərində bəsləyirdilər, xalisləşir, təzələşir və tanrılarına qovuşurdular; təzə İnam, təzə İdrak, təzə Mənəviiyat, təzə İradəyi tərki-dünyalıq – Şərqiın ruhani xilası, Bədiyyatın beşiyi.

Həyatı tabutda axtarmırdılar tərki-dünyalar – Həyatı İdealda, Mənəvi ucalıqda axtarırdılar, qaranlıqtı tərk edirdilər, işığa çıxırdılar.

Müəllif ilə təsvir elədiyi dünya arasında doğmaliq duyulmur, bu səbəbdən də romanda Şərqi mahiyət görünmür.

...Babəkilik idi Xəlifət dövrünün mənəsi – qanlı-qadali, pozulmaz.

## İŞIQ

Füzuli göz yaşıyla işıqlandırdı Şərqi, Babək qanıyla.

Qətl olundu – Qətlindən İşiq yarandı.

Babəkliyimiz bitdi Mahiyyətdə, Mənada – Ağac-ağac, hal-hal təzələşən, köhnəlməyən – Qədimləşən.

## III. ƏNƏLHƏQLİYİMİZ

## FATEH ƏMƏLSİZLİYİ

Əməlsizdir Teymurləng, çünki Fatehlikdə ruhaniyyat yoxdur, insaniyyat yoxdur; Qorxutmaq, Sarsıtmaq əzəmətində qüdrət yoxdur; Zor İşıqdan məhrumdur, Yirticiliqda Ucalıq yoxdur; əslində Qələbəsizdir Teymurləng, çünki qələbəsində İnsanılık yoxdur; Zəbt eləyir dünyani Teymur – ancaq Dünyasızdır, çünki Dünyasında İnsanılık yoxdur; Gücünə baş əydirdir Dünyani – ancaq gücsüzdür, çünki gücündə İnsanılık yoxdur, Dəhşət törədəndir – barsızdır, bəhrəsizdir – dəhşətdə İnsani Əməl bitmir, vəhşi əməlsizlik bitir; zülm yaradır, işgəncə yaradır, qan tökür – Böyüklük yaranır Yirticiliqdan.

Dəhşətli nəsilidir əslində Teymurlənglik – baş kəsməklə Baş olmurlar; məhəbbətsizlikdə miskinlik var; əzazillik – ruhani zəlillikdir, qan üstündə qurulan nə varsa uçur.

«Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İrani, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib, burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayılmış, Toxtamışla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb, Bağdada qədər gedib çıxmış, İldirim Bəyazidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini Zəncanda qoyub Bəyazidin qulağının dibində Ərməndə qışlamağa gəlmişdi».<sup>1</sup>

Bu qanlı kəhkəşən ən adı Mərhəmin, Mehrin, Sözün, Nəfəsin, Doğmalığın yanında bir heçdir; İnsanılıkdan məhrum olan Qüdrət yoxdur; əsl Allahlıq – İnsanılıkdır, İlahiliyə döyüş – Həqarətdir; İlahiliyi tapdamaq – Rəzalətdir.

Teymur sərməstdir Zorunda; ayılmayıb, ayılmayacaq Zor meyindən; bu səbəbdən də bilmir Dünyani, İnsanı, öz dünyəvi əməlsizliyini dərk eləməyib, eləməyəcək: çapacaq atını dörd yana, nəşələnəcək qılınçının Zəhmindən, Bəla gətirəcək Dünyanın başına, qansızlığından həzz alacaq:

«Sayca çox ordu ilə bərabər Teymur həm də rəhmsizliyi ilə dünyani sarsıtmışdı.

İnsan başından minarələrin, xəndəklərə tökülib diri-dirisi basdırılan minlərlə adamın sorağını alan hakimlər Teymurun

<sup>1</sup> Sitatlar İ. Hüseynovun «Məhşər» romanındandır.

*yaxınlaşdığını eşidən kimi qala divarları arasına çekilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsiyir».*

Əslində adamlığın ən zəif, ən zəlil məqamıdır – Teymurlənglik; quduzluğun mənəviyyat, iradə, ağıl üzərində qələbəsi, Vicdanın təslimi; mənəvi fərəarılıkdir əslində fatehlik – cahangirlilik yüksarı insaniyyətdən xilas olmaq bədxahlılığıdır; *Ağalıq – ruhani köləlikdir – Qəddar*.

*«Diri-diri divarlara hörülən bədənlər».*

*«Başlardan təpə».*

*«Xəndəklərə tökülen meyitlər».*

*«Saysız-hesabsız usaq əlləri».*

Fateh İradəsi – Ruhsuzdur, Fateh İdrəki – Nursuzdur.

Fateh – İnsan tanımır; itaətçi tanıyor, rəiyət tanıyor – mütilik üzərində ucalır – alçalır əslində.

Teymurlənglər İnsan tanımlar, Qulinca tapınırlar; Qulinca tabe edirlər dünyani, vicdansızlığa əyilirlər.

*Qatil özünü qətl eləyir əslində, öz insaniliyini qətlə yetirir – Teymurlənglik – dönyəvi qatillikdir, dönyəvi özüniqətlərdir.*

*«Divan tutdum Allahın yolundan azanlara»* – deyir Teymur, – özünün insani mahiyyətinə divan tutduğunu demir.

*«İnsan zülmə tabedir»* – deyir Teymur, – özünün insani mahiyyətinə zülm elədiyini demir.

*«Kəllə yiğdim başlardan!»* – deyir Teymur, – yırtıcılığı başa çıxardığını demir.

Hakimlik əzəmətindən məmənnun olur Teymur, ancaq İnsanı ləyaqətdən məhrum olduğunu görmür.

*«Minbaşılard ikiqat olur, hökmər aralanana qədər qədlərini düzəltmədən, hərəkətsiz qalırdılar».*

*«Üzüqöylü döşənmış şəxsi qulları, qaravaşları, kənizləri».*

Həşəmətdə xeyir alçalır, şər yüksəlir, həşəmət ölümlə dostdur – həyatla düşmən; həqarətlə dostdur – ülviyətlə düşmən.

*«Şahin köməyiylə Fəzlullahu tutub Əlinə qənşərində edam etmək, doqquz şəhərdə doqquz ocağı tapıb dağıtmaq, xəlifələrlə müridlərin hamisinin boynunu vurub, hürufilərin kökünü kəsməyi əmr etmişdi».*

Teymurlənglikdə Qanla suvarılan, kəsik başlar, meyitlər, zəncir, ah-nalə, fəğan bahasına yaranan yalançı Özünütəsdiq var.

Hərcayı özünütəsdiq üçün İnsanılıkdən keçirlər cahangirlər – hər şey olurlar istəklərində, xülyalarında, zaman həddində, heç şey olurlar Həqiqətdə, Əbədiyyətdə.

*«O, üçü sağ, üçü solu, üçü arxasında yeriyən cavan bahadırlarının müşayiəti ilə gəlirdi.*

*Nəhəng gövdəsi, sağ ayağını çəkib ayağının yanına qoyduqca diksinməyə bənzəyən dingilti əmələ gətirən əzablı yeri, alov rəngində qısa, sivri saqqalı, qartal burnu və qartal gözləri ilə haman Teymurdu».*

Bu zabitəli əzəmət bütün zahiri təntənəsiylə Füzuli kasiblığının, sufi məsumluğunun yanında bir heçdir əslində, ancaq zəmanə Teymura baş əyir və Teymur zəmanə qiymətini naşicasına həqiqət söyür.

Teymurləng zəmanə cəhalətindən yaranır və zəmanə cəhalətinə yarayır; o, zəmanə cəhalətindən bəhrələnib, cahangirliyi Allahlıq kimi anlayıb və qulincıyla, siyasetiylə, məharətiylə bunu dünyaya təlqin eləyib, dünyayla birgə olub Teymur, dünyaya hakim olub, dünyyanın fövqündə durmayıb, zamandan kənara çıxmayıb idrakında, inamında, iradəsində, bu səbəbdən də əməlsizliyini görməyib.

*«İnsan başından minarələr qurmaq»* – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır.

*«İnsani diri-diri torpağa basdırmaq, saman tüstüsündə boğdurmaq»* bədəməl olduğu dərəcədə əməlsizlikdir – yəni İnsansızlıq, Ruhsuzluq, Sabahsızlıqdır. Ləyaqəti tapdamaq – bədəməl olduğu dərəcədə əməlsizlikdir, yəni İnsansızlıq, Sabahsızlıqdır.

*«Rumdan qayidakda o, Bəyazidi dəmir qəfəsdə arabaya qoyub öz yanında aparırmış, gündə bir dəfə atını arabaya yaxın sürüb, qəfəsin dəmirləri arasından onun – Bəyazidin üzünə tüpürürmüş».*

...Teymurləng cahangirliyin insani məglubiyət olduğunu bilmirdi; bilsəydi İnsanı tanıyardı, İnsanı inanardı – Teymurləng olmazdı.

## HÜRUFİ ƏMƏLİ

Nur Əməlliidir Hürufilər – İnsanılıyi təsdiq edirlər, İnsandan böyük Tanrı tanımlar, İnsan üçün özlərindən keçirlər, Dövrdən üstündürlər – bu səbəbdən də haqdırlar, Həqiqətə çatmışlar, məhəbbətli, vəcdli, heyrətlidirlər – Etiqadlı, Mənalı, Mahiyyətlidirlər;

Ruhaniyyatla, Mənəviyyatla möglub edirlər Yağını, Ülviiyət toxumu səpirlər ömürlərə, Qala tikirlər Etiqaddan, Allah qatili sayıllar cahangirləri, Daxilən İşıqlanırlar – Mənaya çatırlar, Vəhdətə qovuşurlar, İkilikdən ayrırlar, İlahiliklə birləşirlər – İlahiləşirlər, İnsandan başqa Allah tanımurlar – Allahdan başqa İnsan; – Ocaq qalanır Teymur Qışında – Həmişəlik, «Ənəlhəq» səslənir – ölenlər, itənlər, divara tikilənlər kökündə – Haqq əməli yaranır – İlahi!

*«...Biri-birinin ardınca dağıdilan şəhər və kəndlərin xərabəlliklərində dolaşan yurd-yuvazız, ac-yalavac insan selinə qarışır, ucuq divarlar mətərəsində, kalafalarda tüstülenən ocaqlar qıraqında moizə oxuyurdular; qan-qarğış içinde dinə, Allaha, Peyğəmbərə etiqadını itirmiş, məhrumiyətdən çılgınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb, dizlərində, dirsəklərində cincirdirlərini əsdirə-əsdirə «Ənəlhəqq» qışqıran dəstə-dəstə allahlar yaranmasına səbəb olurdular.*

Teymurləngin öldürdüyü dünyani hürufilər dirildirdi, Teymurləngin ağalığını heç eləyirdi; «Allaha ağalıq eləmək olmaz!» – deyirdi – Teymurləng səlahiyyətini heç eləyirdi; «Qılınca güc yoxdur!» – deyirdi – Zəmanə Hərcayıliyini heç eləyirdi.

*«Qüdrət daxildə bitər – əsrarlı, Götürən qəlbindədir, böyüklük – batındə yetişər» – deyirdi.*

*«Ruhaniyyatdan məhrum olan İdrak – İdraksızlıqdır, İradə – İradəsizlikdir – deyirdi, İnsansızlıqdan böyük Allahsızlıq yoxdur. İnsan özü xalıqdır, xalıq – zərrələrdən yaranıb».*

*«Həqqətəala Adəm oğlu özüdür!» – deyirdi.*

Hürufilər İnsan Etiqadi yaratmışdır, İnsana Etiqad edirdilər, səcdə qılırdılar. Bu misilsiz etiqad idi; – Hürufilərdən başqa heç kəs İnsanı Allah saymayıb – bununla da Fatehliyin əsası darmadağın edildi; əgər İnsan Allahdırsa – ona sahib olmaq olmaz, əl qaldırmaq olmaz – bu baxımdan Zorçuluq Günahdır; İnsanılıkdən böyük İlahilik yoxsa, deməli, İnsani məziyyətlərdən də böyük Allahlıq yoxdur – məhəbbətdən, ilviyyətdən; – İnsan başı kəsmək Allah başı kəsməkdir, daş-qalaq olunanlar əslində allahlardır; – Fəttahlıq – naşı, qəddar küfrdür.

Bu səbəbdən də Hürufilərin silahi kitab idi. Müqəddəs Kəlam; – ürək adlanan Qeybdən gələn, İnsanın Allahlığı haqqında Təlim, – Vəcddən, Vəhydən süzülən haqq.

«Dünya elmlərinin məcmusundan yaranmış «Cavidannamə» ilə iki qarış üzünündə rəmzi qılinci bütün silahlardan üstün tuturdular» hürufilər.

İnsani Allah saydıqları dərəcədə Allaha bənzəyirdilər, Allah sıfət, Allah qüdrət, Allah mətanət, Allah sədaqət idilər, ilahi qorxmazlıq, doğmaliq, müəllimlik, tələbəlik səviyyəsinə yüksəlmışdilər, vəhdəti-vücuda çatmış, ikiliyi aradan götürmüşdülər, daxilən İşıqlanmış, İşıq olmuşdular.

*«Günəştək uca, torpaq kimi zəngin, yeltək azad idilər».*

Sifət adlı Quran yaranmışdı ruhani məlahətdən.

*«Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli edirdi.*

*O məlahəti yaxından gördükə, Nəsimi hər şeyi unutdu».*

*Zor bilmirdilər, həm də Ağrı bilmirdilər.*

Silah işlətmirdilər, ancaq hökmüyüdülər, daxili – ilahi hökmə; – özləri özlərini yaratmışdilar – Allah olmuşdular.

Ürəklərdə məskən salmışdalar, «ötəri qaygilardan yüksək və hər şeyin fövqündə» idilər; hikmətlərilə cahangirləri sarsıdırdılar, «doqquz şəhərdə doqquz Həqq ocağı yandırmışdalar».

*«Ulu babaları Zərdüştlə Məzdəkdən, Cavidanla Babək Xürrəmidən, Mənsur Həllacla Əxi Fərruxdan ona – Fəzlullahə keçən ruha» aşiq idilər.*

*Yun didə-didə, keçəcilik edə-edə sərvət yiğib mədrəsə açanda da, papaq qəlibinə od kimi isti keçə geydirə-geydirə dünyani götürmiş talançılığın, qan-qırğının və cəmi bələlərin cahillikdən və yalançı etiqaddan tövədiyini» isbat edirdi Nəimi.*

Bənzərsiz imkan idi Hürufilik – İnsanılık, İlahilik İmkani ən imansız bir dövrdə – bu səbəbdən də Böyük idi...

*«Əql və Ehtiras vəhdəti idı».*

*Ruhani Söz Qadir idı.*

*İnsanlara «Həqq sizin varlığınızda əyandır!» – deyirdilər hürufilər.*

*«Yer üzündə axırıncı Hökmdar qurşağına taxta qılınca bağlayana qədər elm yayılmalıdır» – deyirdilər.*

*Sözdən İlahi Əməl tövəyirdi.*

*«Fəzl-Həqqin bir səltənəti var – o da cəmi Yer üzünüñ səltənətidir!» – deyirdilər.*

*Ruhani irsiyyətə inanırdılar, inandırırdılar.*

«Cavidan öldü, Həqiqət Bəybak Xürrəmidə zühur etdi, Bəybak öldü, həqiqət Həllacda zühur elədi; Həllac öldü, həqiqət Əxi Fərruxda zühur etdi» – deyirdilər.

«Vəhdətin minillik yolunda silaha istinad naqislikdir» – deyirdilər.

«Qan tökmək bətninizi dəyişdirər, İnsana etiqadınızı sindirib, əqidənizi məhv edər, qələbəniz məglubiyət olar» – deyirdilər.

«Böyük və əbədi silsiləyə qovuşmaq» diləyirdilər insanlara.

Karvani idrak yoluyla aparmaq əzmindəyidilər.

Cəmi bir ovuc, bir qom insandılar, bütöv xalq, bəşəriyyət idilər əslində; xalqı, bəşəri təmsil eləyirdilər – İnamı, İdraki, Mənəviyyatı, İradəni, çünki Müqəddəs idilər, Haqqı tapmışdalar, Haqqa tapınmışdalar, bu səbəbdən də bətnə təsir edə bilirdilər.

«Həqq» kəlami daşı da göyərtməlidir!» – deyirdilər və buna nail olurdular.

«Səmərqənddən Anqaraya qədər, Təbrizdən Bağdada, Hələbə qədər hər yerdə türk, fars, ərəb, əcəm içində əsnafla birgə minlərlə məscid əhli də «lailahəlləlahın inkarına durub».

«Qalx, ey həq» – deyə yixılanları qaldırırdılar.

«İnsanın bir Həqqi, qibləsi var, o da insan özüdür» – deyə car çəkirdilər, ilahi mövqeyə yüksəlirdilər.

«Mən elə bir mövqedəyəm ki, o mövqedə nə rəhm diləyərlər, nə də hədəleyərlər». (Nəsiminin Teymurləngə dediyi sözlər).

«Aləm və İnsan birdir!» – deyə hayqırıldılar.

Haqqa qovuşan Kamillər qorxudan azad olmuşdular, «vücudları vəciddən titrəyirdi», özlərinə çatmışdalar.

«Sən insəni cəhalətdə saxlamaq və qorxutmaqla hökmransan, Fəzl isə eşi ilə, insana ləyaqət və ucalıq bəxş etməklə hökmrandır». (Nəsiminin Teymurləngə sözü).

Bütöv bir işıq idilər – Səbatlı, Sabahlı – Zor yaran.

«Dağlardan enən işıq sahibi-zəman Fəzlin Həqq işığı idi; bir-birinə qovuşanda, Yer üzündə hökmranlıq iddiasına düşmüş üç cahangirin üçünün də gözünün işığını alırdı».

Ağac-ağac, hal-hal, ocaq-ocaq artırdılar, yayılırdılar; ürəklərə səpilirdilər, ağillarda açılırdılar.

«Hürufi ocağı olmayan yer qalmamışdı; məscidlər, minarələr də sanki bəyaz xırqəyə bürünüb, sehrlə zəhmlə Fəzlullahın hakimiyyətini təsdiq edirdi».

Gözlərinə ilahi nur düşmüştü Mahiyyətdən, qeyri-adilik sirri yaranmışdı Batındə, ruhsuza ruh verə bilirdilər «bətni nurlular», cəmi Yer üzündə Həqq səltənəti qurmaq istəyiylə yaşayırdılar və ölürdülər.

Teymurləng Yer allahı olmaq istəyirdi, hürufilərin Götür Yer idi – Allahlarla dolu.

#### IV. XƏTAİLİYİMİZ

##### QAN HAVASI

Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınib. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşib Qohumluğa, Qardaşlığı; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır ömürlər, Qan nehrəsində çalxalanır Dünya.

Dava söyləyir, Dava becərir Dövran, Dava süzülür Dünyaya Qan Rəngli.

«Kirs dağının üstünə toplaşan pərişan qara buludlar bir-biriylə vuruşan əjdahalara oxşayırdı.

Tökülən qanları özlərini və səmani qan rənginə bulamışdı».<sup>1</sup>

Döyüşürələr bir-biriylə qanları bir olanlar, qardaşlar, bacıoğlu- lar, dayilar, atalar, oğullar; əcdadları bir olanlar; bağıri yarınlı Yurdun; – paralanır, parçalanır Davalarda; Tanrılaşır, Hərisləşir, Harinlaşır Yağılıq, Qana pənah gətirirlər adamlar.

Qandan Şöhrət yağır, şəhvət yağır, nəşə törəyir, ismətlər qarət olunur, ləyaqətlər tapdanır, hərəmənələr ucalır; daş-qaslar, incilər parlayır; iradələr sarsılır, başlar oyılır, qan gülü bitirir Qatillik.

«Ağ libasının sinəsində kürəyinə sancılan oxun ucunda elə bil məxməri Təbriz gülü açmışdı».

<sup>1</sup> Sitatlar F.Kərimzadənin «Xudafərin körpüsü» romanındandır.

*Qanlı üzlər yaranır, kinli, həris; vəhşilik hakimləşir, pəncələşir əllər, gözlər qan çanağına döñür, Qanlı nailiyyətlər yaranır, – eybəcər, Qanlı Qürrə təsdiq olunur – Yirtıcı...*

**«Xacə, getmə, yaxına gəl və gör pələng öz ovunu necə parçalayır.**

*Ey bədbəxt, dayan, gör kişilik dünyada necə böyük nemətdir.*

*...Həmişə üzündə gülüş donub qalan xacə bu dəfə də eyni təbəssümlə baxdı və gördü ki, əlləri üstündə gətirdiyi bu gül kimi təravətli gözəlin başına nə oyun gəlir və o, necə solur – sıfəti dəyişir.*

*Qanlı Erkəklik hökm sürür – Qeyrətli Kişilik əvəzinə; Qəddar Güc qamarlayır Zərifliyi.*

*Xurcunda insan başı daşınır, cəlladlıq tüğyan edir:*

**«Yixib yerə qoyun kimi qoca sərkərdənin başını kəsib, qanını itlərə yem eləmişdi».**

**«Oğul atanın, qardaş qardaşın gözlərinə odda qizardılmış mil çəkirdi».**

*Qan havasına oynayan zəmanədə müqəddəslik tapdanır, qan insani kor eləyir, insan müqəddəsatı görmür.*

**«Atların ayaqları altına Təbrizin ən gözəl xalıları döşənmişdi».**

*Dünya Qanla yuyulanda Qana qəltən olur, Dünya yalnız Müqəddəslik Suyunda təmizlənə bilər; Müqəddəslik Qanı Yuyur; – Dünya qan rənginə boyananda – çirkəba qərq olur.*

**«Qırmızı rəngli Mərrix ulduzu bütün vəziyyətlərdən baş çıxarır, heç vaxt sönmür.**

*O, pislik, bədniiyyət, müharibə, qan-qada gətirdiyi üçün ömrü belə uzundur».*

**Mərrix ulduzu sönməsə – Yer Göyləşməz.**

## XİLAS

*Nurlu, Vahid Azərbaycan İdeyası – Əsillər, Xalislər, Təmizlər Diyarı, Təzədən doğulanlar, Təzə Ruhlular ölkəsi; Hikkədən, Həsəddən, Hərislikdən, naşılıqdan, vəhşilikdən, xəbislikdən, qan havasından, hakimlik ehtirasından xalılər Yurdı; – Nur Ocağı yaratmaq Şərq üçün, Dünya üçün, Daxildəki qaranlığı yarmaq, daxili nura*

*qərq eləmək və dünyani nurlandırmaq; Ruhu zindandan qurtarmaq; Mərifətləşmək – Həqiqətləşmək;*

*Əxlaq adlanan Tanrı yaratmaq və ona Tapınmaq, pillə-pillə Yüksəlmək, Mütləqə çatmaq, Mütləqləşmək; Bir Diyar İşiq Yaratmaq Dünyaya bərabər – İşiq Diyarı – Amal səviyyəsində.*

**«İnsan Nurdur. Dünya Nurdan yaranıb».**

*Ölkəni Nur əsasında birləşdirmək, Dərəbəylik qaranlığından xilas olmaq – «Xeyiri şərdən, işığı zülmətdən, yaxşını pisdən, acını şirindən ayırməq», haqqı insanlara çatdırmaq, İnsandaki nahaqqı dəf etmək.*

**«O gözlər ki, görmək üçündür, onları döndəriblər mədəyə, o mədə isə həmişə acdır».**

**«O əllər ki, allah-təalanın hədiyyəsidir, onunla yer əkmək, ağac bitirmək, dünyani cənnətə çevirmək üçün əta olunub, o, qilinc götürür, qanlar tökürl».**

**«O əllər ki, həmişə Göydə olmalı, göylərdən xoşbəxtlik və kərəm diləməlidir, haram mala uzanır, oğurluq eləyir, özgəsinin malına və canına qəsd eləyir».**

**«O ürək ki, özgəsinin dərdini duymağə görə verilib, məzlumin göz yaşından, Yer üzünü tutan bədbəxtlikdən sixilmir.**

**Kif bağlayıb o ürəklər».**

*İşiq gur olmalıdır – Bir olmalıdır; parçalanmamalı, paralanmamalıdır; Yurd bir olmalıdır, Yarılmamalıdır; Yurd Kitabı Bir xətlə yazılımalıdır; ölkə özünü Tapmalıdır, Tanımalıdır.*

**«Oğuz eli bölnüb.**

**Hərə bir dərədə bəydi».**

**«Qaradağının qarabağlıdan, gəncəlinin şirvanlıdan, şamaxının təbrizlidən xoşu gəlmir.**

**Qardaşlar düşmən kəsilib».**

*Nurla birləşməliydi Diyar, Ürəklərdə yaranmalyidi Birlik, Ürəkdən Ürəyə keçməliydi;*

**Haqq İşığı duşməliydi Yurda – ölməz, itməz; pirləşən, əsrarlaşan...**

**«Alovla aşnaliq onun (Sufinin – A.A.) bətnində imiş».**

**«Biz hökməti – öz batını fikirlərimizin hökməti».**

**«Bunlara elə ruh vermişən ki, ölenin nəslindən uşub getmir, bu dünyadakı övladların birinin bətninə qayıdır».**

«Nəslinin qəlbində sərr olur, indiyə qədər bir adama açmayıblar».

«Tanrı bu nəslin tərəfindədir, onları qırıb qurtarmaq olmaz».

Mürşidlik, Müridlik yolu var – Şeyx Səfəvi türbəsindən keçən, Şeyxlik var – Şahlıqdan Üstün; Ruhaniyyat var – Maddiyatdan Üstün; Kəlam var – Ordudan Üstün; Mənəviyyat var – Qılınçdan Üstün; Müqəddəs İdrak var – İdrakdan Üstün; Müqəddəs İradə var – İradədən Üstün; Dünyadan Üstün olmalydi, Dünyanın Fövqündə durmalydı İşiq ölkəsi.

Dünyadan artıq olmaq gərək idi – Nur ölkəsi yaratmaq üçün; Ruhdan saçılmalıydı ölkəyə İşiq – Qanı silən, Qılinci salan!

### SUFİ OLA BİLMƏYƏN

Sufi ola bilmədi Şah İsmayılimiz, hökmədarlığı seçdi, hökmədarlıq yoluyla Nur Ocağı yaratmaq istədi; Qılıncla, Qanla, Davayla qoşalaşan hakimliyi seçdi; hakimliklə Sufiliyi birləşdirmək istədi; Sufi Şahı olmaq istədi; əslində isə Şahlıq – sufiliyə Yağlıqdır, Sufilikdən keçməkdir – Sufilikdən keçdi Şah İsmayı – Şeyxliyindən keçdi; Şeyxliklə Şahlıq tutmur; Şahlıq Şeyxliyə qarşıdır; Müqəddəs Əməl üçün Müqəddəslikdən keçdi Şah İsmayı; Müqəddəslikdən ayrıldı ki, Müqəddəsliyə çatsın; çatmadı. Çünkü hökmədarlıq «bir-birini asan, ölkələrin yolunu kəsən, minlərlə adamın əllərinə silah verib bir-birinin üstünə salışdırıran, insan qanını su kimi axıdan» – səlahiyyətdir.

Hökmdarlardan Fərqlənmək istədi Şah İsmayı, ancaq Hökmədarlığın mahiyyəti birdir – Ruhaniyyatdan keçmək; – **Ruhani Hökmədar olmur.**

«Pirim, Mürşidim, Şahım!» ricasında yalan var – Şahdan Pir olmaz, Mürşid olmaz; Şah Pir olanda, Mürşid olanda Şah olmur, Mürşid, Pir – Şah olsa, Mürşidliyini, Pirliyini itirər.

Hiyləsiz, riyasız, qəbahətsiz, həqarətsiz hökmədarlıq olmur və riyalı, hiyləli, qəbahətli, həqarətli Pir olmur, Mürşid olmur: Pirlik, Mürşidlik hökmədarlığın İnkarıdır; taxt-tacın öz hali var – Ruhaniyyata zidd; Safiq hökməranlığa maneədir, bu səbəbdən də hökmədarlığın hər məqamında Sufilik olur, qılıncla müqəddəslik suvarılmaz, hökmədarın sufi olmaz.

«Belindəki qilincini çəkib minbərin yanına gəldi...

İsmayıl artıq alınlarını yerə söykəmiş yumrulaşmış adamların kürəklərini görürdü.

– *Sizi mən bu qılıncla düşdүүнүз müsibətlərdən qurtarmağa gelmişəm.*

Qılıncla mütilik yaranar, möminlik yaranmaz; Qorxu yetişər, Etiqad yetişməz, Daxili İşiq parlamaz – sənər; hökmədarlığın öz məntiqi var – onu seçən Zoru seçilir, geriyə, sufiliyə, insani kamilliyə dönmür, baxmur; ikilik yaranır ömürdə, qoşalaşır təzadlar.

Bu səbəbdən də:

«*Yer yox ikən, Göy yox ikən, ta əzəldən var idim;*  
Gövhərin yekdanəsindən irəli pərgar idim» –

etirafıyla «Allah-allah – deyin qazılər; qazılər, deyin şah mənəm» – etirafı biri digərini inkar eləyir.

Birinci etirafda Sufi, Hürufi Mahiyyəti, İnsanın Əzəli, Əbədi İlahi Mənası təsdiq olunur, ikincidə keçici, ötəri, süni hökmədarlıq aşkarlanır.

«*On səkkiz min aləmə mən gərdiş ilə gelmişəm,*  
*Ol səbəbdən haqq ilə sirdar idim, sərdar idim*» – izhəriylə;  
«*Qarşu durun, səcdə qılın,*  
*Qazılər, deyin şah mənəm*» – izhəri bir-birinə qarşıdır.

Birincidə Hürufi Qüdrəti, İnsanın Dünyanın cəmi olması İdeyası çağırılır, o birində Hökməranlığa – Hakimlik Səlahiyyətinə – Zoruna, Qılınçına Səcdə çağırışı səslənir.

İrsən, Bətnən Sufi olan İsmayıla ikilik əslində ağır başa gəlir; çiyninə götürdüyü hökməranlıq Yükü Onu Ağridır:

«*İki əlim qızıl qanda,*  
*Çox günahlar var məndə,*  
*Ya illah, kərəm eylə,*  
*Düğün qula nəzər eylə».*

Sufiliyi seçmədi Şah İsmayılimiz – şəliyi seçdi Məqsəd üçün, onu yararlı saidi və Ağ Yalana əl atmalı oldu, Göydən Yerə Ağ Atda düsdü, on ikinci İmamin Zühuru əfsanəsinə tapındı, Sahibi-Zaman biçimində avamlara görsəndi – avamlığa yaradı, xalqını aldatmalı oldu xalq işi üçün, Yalanla hakimləşdi, Yalan Şərinə küsəndi; Şər əliylə Xeyir tutmaq istədi; Sufilik Yolundan çekildi, Hökməranlıq

*Yoluyla getdi; Rəmzi Qeyb əvəzinə Hərfi Qeybə; Rəmzi Göt əvəzinə Hərfi Göyə siğindi:*

**«Çadırların yanında yüyəni və yəhəri alışib-yanan bir ağ at göründü.**

*Zamanın sahibini görən kimi sağ qolunu qatlayıb yerə endi, başını əyib qul kimi dayandı.*

*...Yer üzünə zamanın sahibi qayıdıb. Qeyb olub – təzədən peyda olub. – Əllərimizi ona toxundursaq, o yenə də qeybə çəkilər, bütün ümidişlərimiz alt-üst olar».*

**«Ağ atın ətrafında o qədər adam vardi ki, nə ot, nə daş, nə də torpaq görünürdü».**

**«İndi hamı sevindiyindən ağlayırdı, sevincdən başını yarır, sevincindən saçlarını yolur, yanaqlarını cirir, paltarlarını cirirdilər».**

**«Atı göydən göndəriblər».**

*Şiəliyə söykənmək hökmədarlıq əməli idi, Sufilik əməli deyildi; Sufilərin Allahı Məhəmmədin və Əlinin Allahı deyildi; Kamillik Rəmzi olan Qüdrət idi – Ürəklərdə bitən; Şiəliyin qəbulu siyasi xətt idi, Sahibi-Zamanın hökmərənləq Xəttiidi.*

**«Bütün ölkənin əhalisi şiəliyi qəbul etməsə, birləş olmayıacaq».**

Sufilikdən keçməli olurdu Şah İsmayı; siyaset xatirinə «Sufi şahı» olurdu – sufiliyə yad; Şah İsmayılla Şeyx İsmayı arasında Birlik yaranmadı – Şah İsmayı Şeyx İsmayıdan aralanırdı – İşiq Diyari İdealının ziddinə.

## FƏLAKƏT

Türkün Fəlakəti onda yarandı ki, Türk öz Peyğəmbərini yaratmadı – bu səbəbdən də özgə Peyğəmbərinə yaradı; Türk Qan havasına çox oynadı. Dünyaya sahib olmağa can atdı, özünə Sahib olmadı; bir-birini sevmədi – Vahid Türk Dünyası yaranmadı, Türk Türkədə Yad gördü, Yağı gördü, Türk Türkə Döyüdü və məglub oldu.

Türk Yönsüzləşdi – Uzun Həsən Osmanlı Türkü Fəttah Məhəmmədə qarşı Bizans imperatoruyla birləşdi, Teymurləng Bəyazidi məhv elədi, Şah İsmayı Səlimlə vuruşdu.

Doğmaliq yaranmadı – Yadlıq, Yağlıq yarandı türklər arasında və bu Yadlıq, Yağlıq alışdırıldı, qızışdırıldı Avropasentrik siyasetçilər tərəfindən; Şah İsmayılin ən böyük Fəlakəti bunda oldu – hökmədarlığının ilk məqamlarında o, özünü Osmanlı Türkiyəsinə qarşı

qoydu; Osmanlı türklərini xalqına yad saydı, bu yadlığı daim xalqa bildirdi, çatdırıldı; xalqı bu yadlıq əsasında tərbiyələndirdi; yetirdi; Osmanlı türkləri ilə Azərbaycanlı türkləri arasında Sədd yaratdı: «faciəvi Osmanlı» qoltığından danişdi, «Ögey ata» danlaşından danişdi, «Bəyazid bizi öz içərisində əridər» – dedi, Anadolu şiələrini Səlimə qarşı qaldırdı.

F.Kərimzadənin «Xudafərin körpüsü» romanında antiosmanlı təməyülü çox güclüdür.

Osmanlı hökmədarı Səlim romanda əyyaşlığın, riyakarlığın, vəhşiliyin timsali kimi təsvir edilir, Bizans – göyləşir; Bizans qızı Dəspinə xanım – İşiq saçır, Səlcuq bəyim zülmət izhar eləyir; Şah İsmayılin «Bizanslılığı» qabardılır, Bizans İşığı Rəmzi təsdiqlənir, «Türk vəhşiliyi» ideyası təzələnir, Yalan poetikləşir, Şah İsmayılin Osmanlı Türküylə savaşı bəraətləşir, Bizanslıq romantikləşir.

«Bir dünyada bir mavi dəniz vardi, o dəniz üsfəqdə mavi göylə qaynayıb-qarışırı.

Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli məbədlərdə çalınan zəng səsləri oyadırdı.

O mavi dünyani Aləmşahbəyim körpə vaxtı görmüşdü, yadında da o uzaq, sanki bu dünyadan keçmiş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı, özünün saçları və gözləri kimi».

**«Bizans imperiyasının son qəlpəsi, ana yurdu Trabzon».**

**«Bir də o şəhərdə mavi və qızılı bir saray vardi.**

**Deyirlər ki, həmin sarayda Zülqərneyin ruhu yaşayır».**

«Qızıl, ağ, mavi» Bizans imperiyasının «vəhşisi Türkələr» tərəfindən zəbt edilməsi, dağdırılması haqqında avropasentrik lənətlərin həddi yoxdur; Ruhani İşığın söndürülməsi haqqında süni ağlaşmaların harayı kəsilmir, ancaq onlar Siyasi Lənət və Siyasi göz yaşlarıdır – yəni Yalandır.

Bizans imperiyası Türk hücumundan çox əvvəl – mahiyətcə, mənaca olmuşdu, əxlaqsızlaşmış, mənəviyyatsızlaşmış, daxilən sarsılmışdı, türklər Konstantinopolu məhv etmədilər – xilas etdilər, onu Bizans Müflisliyindən qorudular.

**İşığı çıxdan keçmişdi Bizansın, türk İstanbullu İşıqlandırıldı.**

**Bizans – Türk Təzadında Zülmətli Avropasentrik niyyət var: Şərq Günəşini danmaq, Qərbi Şərqi günəşi saymaq və bunu Şərqə təlqin etmək – Şərqi Günəşsiz qoymaç.**

Həmin Təzad romanda təkrarlanır: *Bizans İşığı İsgəndər Ruhu* – *Şah İsmayııl irsiyyətinin mühüm cəhəti* sayılır; *Şah İsmayıilda Bizanslıq araşdırılır; Bizanslıq, Avropalılıq Məziyyəti axtarılır, Bizi-zansdan gələn keyfiyyət gəzdirir guya İsmayııl Fəaliyyətində – Türk Mahiyyətindən, Ruhundan Fərqli.*

*Əslində isə Türk avropalaşan kimi özünü itirdi; özünə qarşı çəvrildi; Avropalaşma Türkün belini qirdi.*

*Şah İsmayılin Səlimlə döyüşü Türkün özünəyağılığı idi; Caldırın Fəlakəti Türkün ən böyük Xətası idi.*

#### V. CƏHALƏT VƏ YADLIQ

«Köhnə cəhaləti» görürər yazıçılar, «Təzə Yadlığı» görmür-lər: *mədrəsə, molla, moizə, məscid səfələtini* görürər; «*uşqola*» özgəliyini görmürər; *kütłəvi naşılığı* görürər – *kütłəvi yadlaşmanı* görmürər; *İslamçılıq Xurafatını* görürər – *Qərbçilik Xurafatını* görmürər; *Allahçılıq fəlakətini* görürər – *çarçılıq fəlakətini* görmür-lər; «*Vəhşi zalimliyi*» görürər – «*mədəni zalimliyi*» görmürər»; «*Şərq məzəlumluğunu*» görürər – *Qərb Fitnəsini* görmürər; *Qəflət Hiyləsini* görürər – *Siyasət Hiyləsini* görmürər; *İdraki Maarisçiliyi* görürər – *özülsüzlüyü* görmürər – Əslində isə *Cəhalətlə Yadlıq* – mahiyyətə Birdirlər;

*Yadlıq – Cəhalətdən xilas yolu deyil, Cəhalətin bəhrəsidir; Cəhalət – korluq, Yadlıq – Ruhsuzluqdur.*

*Yadlıqda cəhalət inkar olunmır – təzələnir; Yadlıqla barışmaq* – mənəvi iflasdır – cəhalətə bərabər; özündən ayrılmış – ruhani möglubiyətdir – cəhalətə bərabər; «*köhnə cəhalətdən*» «*təzə cəhalətə*» keçid olur yadlaşma.

*Bu səbəbdən də “ölü duası, fatihə surəsi, namaz qaydaları, oruc, xüms, zəkat”la<sup>1</sup> – “İmperator I Nikolayın şəxsən Qafqaz canişini general-qubernator Voronsovla Bakıxanova hədiyyə göndərdiyi brillant üzüyün şərəfinə Abasqulu ağanın Bayramı”<sup>2</sup> mənaca bir bəladır – birincidə Göz tutulur, ikincidə milli ləyaqət tapdanır; mahiyyətə ikinci birinci qədər dəhşətli cəhalətdir; – ancaq o, cəhalət sayılmır – mədəniyyət sayılır, onu bilmək, görmək üçün dövrəndən üstün ol-malsan;*

*İntibah görürdülər Avropalaşmada, pənah gətirirdilər özgələş-məyə dövrün qabaqcılları, mahiyyətə Yönüzləşirdilər, Yolsuz-laşırdular.*

*“Məğribdə var maarif, məşriqdə var cəhalət,  
Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.  
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,  
Məğrib – işıqlı yerdir, Məşriq zəmini-zillət” –*

<sup>1</sup> Bax: Əzizə Cəforzadə. «Şirvan trilogiyası».

<sup>2</sup> Bax: Əlisa Nicat. «Mirzə Şəfi».

yazırıdı Hadımız – təzadlaşdırırıdı, qarşılaşdırırıdı Şərqlə Qərbi Qərbin Xeyrinə: Qərbən İşıq Gözləyirdilər – maarifçilər Şərqdə zülmətdən başqa heç nə görmürdülər; Təqlidçilik Uçurumundan xəbərsiz idilər – çünkü zamanlarından üstün deyildilər, Şərqi Daxili Mahiyyətindən əzaqlaşmışdılar, özündənayırılmada qabaqcıl idilər, Məşriqdən üz çevirmişdilər – üzlərini Məğribə tutmuşdular.

*Avropa Şərqi təzə Məkkəsi olmuşdu.*

«*Avropa anlamışdır əlbət rəhi-nicatı,  
Var çünkü əhli-Qərbin yol göstərən dühati*» (Hadi).

Təqlidçilikdən böyük bəla yoxdur – bunu bilmədilər, özlərinin Xəlqi, Şərqi mahiyyətlərinə söykənmədilər, İfrata qurşandular və nəticədə sünə, quraşdırılmış Həyat yarandı – Hadilərin, Sabirlərin əvvəldən görə bilmədikləri...

Özündən kənara sıçramaqdə qabaqcıl olduq...

Dəhşətli, heybətli Güc yaşayır Cəhalətdə:

«*Qorxunc, gün tutulmasında çıxarılan mis səsləri kimi dəhşətli  
gurultu qopdu, hamamın günbəzinə, divarlarına düşüb əks-səda  
verirdi:*

– Mütrüf köpək qızı!

Birinci arvad satılını ikincisinə, o üçüncüsünə və beləliklə də Güllübəyimə çatanacan bir-birinə vurmağa, ona çatanda zərbələri gücləndirməyə başladılar.

Turnalar ilan kimi onun bədəninə sarılır, zol-zol izlər qoyurdu; o, elə bir yanaklı fəryad qoparıb səndələdi ki, six duran arvadların üstünə yixilmasayı, yerə dəyib daş döşəmədə başını yaracaq idi».<sup>1</sup>

Müsibət, bəla gətirir Xurafat adamların başına; ancaq Yadlaşmanın gətirdiyi bəla daha həqarətlidir: «Vəhşi xalqa» sədəqə kimi verilirdi maarif «möhtəşəm Qüdrət» tərəfindən, Siyasətə – Ağalığa xidmət eləyirdi; Xalqın itməsi, yox olması Təhlükəsi yaşayırıdı Rəsmi Mərhəmətdə; – siyasi xətt idı «Mənəvi İntibah» – ardıcıl, qəddar.

«Mədrəsələşmə»ylə «Uşkollaşma» bir nöqtədə birləşirdi. Hər ikisi xalqı özündən ayırdı; birincidə xalq – müsəlmanlaşdırıldı; ikincidə Avropalaşdırıldı, hər ikisində İtirdi, İtirilirdi.

<sup>1</sup> Əzizə Cəfərzadə. «Şirvan trilogiyası».

Birinci Fəlakət göz qabağındaydı, onu hamı görürdü, ikinci Fəlakəti görmək üçün zəmanə həşirinə uyğamalıydın, Zamandan yüksəkdə dayanmalıydın; özgələşmədə İslaklı Sabah görməməliydin.

«Əlahəzrət imperatorun himayəsi altında kiçik xalqlar da inamla mədəni xalqlar sırasına tərəf addımlayırlı»<sup>1</sup> – deməyəydi.

Özgələşmə Yadlığa xidmət eləyən, Yadlıqla qırṛələnən Ziyali İrsi yaratdı: Paqonlaşan, vəsiqələşən, vəzifələşən, rütbələşən; Yadlaşma – adətləşdi.

Cəhalət dəhşətli İnsansızlıq, İnsafsızlıq, Mütilik, Ölülük yaradır:

«Əyinlərinə diri ikən ağ kəfən geyinmiş, ayaqlarını qızmar qumlar, başlarını od yağdırıran günəş yandırı-yandırı, ciyərlərini «əff» ümidi parçalaya-parçalaya ləhləyən, ibadət edən müsəlmanlar».<sup>2</sup>

Ancaq Yadlaşma daha müdhiş ölüm yaradır: Ruhaniyyat ölümü, Ənənə ölümü, Tarixdən təcrid olunmaq ölümü, Doğmaliq ölümü, Özül ölümü.

Cəhalətdə Mənlik boğulur, Zor həddini aşır, həqarət adamlara meydan oxuyur:

«Başsız kütlə onu six-six dəmir məngənə içərisində imiş kimi sixib, dar qapıdan başmaq çıxarılan dəhlizə saldı. Canavar nəfəsi qulağının dibində, dodaqlarının ucunda xırıltı ilə səslənir, Seyid Əzimin nəfəsi kəsilirdi».

Ancaq Yadlaşma daha dəhşətli Bəla – Xalqsızlaşma, Ruhani Yetimləşmə Təhlükəsi yaradır: Yadlaşma bahasına maariflənmək – fəlakətdir; Cəhalətdə xalq maarifdən ayrıılır, yadlaşmadə özündən.

Cəhalətdə İdrak sönür, şiddetli idraksızlığa sürükləyir adamları Xurafat:

«Onlar narın süpürgə kimi topa bağlanmış zəncir dəstəsinin metal dəstəyindən yapışib mərsiyənin ahənginə uyğun halda zənciri kürəklərinə çırıldırılar».<sup>3</sup>

Ancaq Yadlaşmadə, Təqlidçilikdə – Təbiilik, özünəməxsusluq məhv olur – Ruhsuzluq törəyir məşəqqətli.

«Cəhalət və səfalət» Boyunduruğu Təqlidçiliklə qırılmır – təzə

<sup>1</sup> Əlisa Nicat. «Mirzə Şəfi».

<sup>2</sup> Ə. Cəfərzadə. «Şirvan Trilogiyası».

<sup>3</sup> Ə.Cəfərzadə. «Şirvan trilogiyası».

boyunduruq yaradır daha Fəlakətli; Özgələşmək boyunduruğu – təzə Cəhalət və Səfələt yaradır – Daha Ziülmətli Cəhalət, Fəryadlı təklilik yaradır, Şəxsiyyətlə Mühit arasında Uçurum törəyir, Cəhalət sədd çəkir ləyaqətə:

**«Canlı ölürlərin nəhəng qəbiristanlığı».**

**«Yalançı müqəddəslik paltarına bürünənlər, əli quranlı, qılınclı quḍurlar, lotular, şarlatanlar, firıldaqçılar».**

**«Bilirəm ki, burda məni heç bir ocaq, heç bir süfrə gözləmir».<sup>1</sup>**

Ancaq Yadlaşmada, Özgələşmədə Xalq tək qalır, təklənir; özgə Işığıyla Işıqlanan öz Işığını itirir; **Kiməsə qoşulanda – həmişə itirmişik – elə sey yaradaq ki, bizə qoşulsunlar.**

**İslam Şərqiñ belini əydi, Avropalaşma belini qrdı:** Cəhalətdən Yadlıq törəyir, Yadlıqdan Cəhalət – bu həqiqəti biz Taleymizdə, Tariximizdə bildik – hərtərəfli, qəti.

## VI. SƏTTARXANLIĞIMIZ

Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İranaya yaranan, Qəhrəmanlığında Bənzərsiz olan və Üşyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan; Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, Ehkama sığmayan; Azərbaycan Rəmzi – özgəyə xidmət etməli olan, özgəni qüvvətləndirən; Təbrizə xidmət eləyən və Tehrani Qüvvətləndirən; Milli Azərbaycan Azadlığına xidmət eləyən və Ümumi İran Hərəkatını yetirən – onun ən böyük siması olan.

Ümumi İran hərəkatından Azərbaycan Azadlığı doğmadı, təzə əsarət doğdu; İran Səttarxandan bolluca bəhrələndi, sonra rəzilcəsinə Qəhrəmana qiydi: **İran Yarası sağaldı, Azərbaycan Yarası sağalmadı.**

**Faciəvi tariximiz – özgələrə Yaramağımız, Yaraq olmağımız və özgələr tərəfindən öldürülməyimiz – bir daha təsdiqləndi.**

<sup>1</sup> Ə.Nicat. «Mirzə Şəfi».

**Türklər özgələrə çox yarayıblar.**

İranın ən böyük hökmədləri – ölkəni ən çətin məqamlarda xilas eləyən hakimlər – türklər olublar – Mahmud Qəznəvidən başlamış Nadir şaha qədər; İranın ən dahi Şahı – Şah Abbasdır – Səfəvi nəslindən; XX əsr İranın ən böyük Qəhrəmanı Səttarxandır və Türkü xalq saymayan da İrandır, Cənubi Azərbaycan yarasını yaradan da İrandır; İran Qüvvətləndikcə – Yara Şiddətlənir – Türk Qəhrəmanı İranı Qüvvətləndirir – Özünün Ziyana.

**İran Qüvvətləndikcə Cənubi Azərbaycan Fəlakəti artır və Azərbaycan Qəhrəmanı bu fəlakəti qüvvətləndirir – istəmədən.**

Tarixi Fəlakətimiz təkrar olunur: özümüzə özgə böyüdürük, özgəyə gərək oluruq, özgəni öz Üzərimizdə Böyüdürük, öz Fəlakətimizdə Böyüdürük – Fəlakətimizi Böyüdürük.

Zəncir Böyüdürük, Zindan Böyüdürük, Zillət Böyüdürük, Əzab Böyüdürük, Əsarət Böyüdürük.

**Qüdrətimiz Özgəyə gərək olur – Özümüzə gərək olmur.**

**«Ölkəyə məşrutə verilməsi, parlament yaradılması, siyasi məhbusların azad edilməsi, ingilislərin dövlət işindən uzaqlaşdırılması»<sup>1</sup> əməlinə qoşuldu Səttarxan və ölkədə məşrutə bərqərar oldu, parlament yaradıldı və bunlar Azərbaycanı azad eləmədi; Azərbaycan əsarətinə son qoyulmadı, Ümum İranlıq – Azərbaycana xeyir vermədi, Müstəqil Azərbaycan ideyasına xidmət eləmədi, Azərbaycan birləşib Vahid Dövlət olmadı, İran təzələndi, ancaq Azərbaycanın köhnə dərdi sağalmadı.**

**«Milli məsələni düzgün və ədalətli həll eləyən bir hökuməti qurmaq istəyirdi Səttarxan, ancaq Məşrutə üçün Azərbaycan dərdi yox idi əslində; Məşrutə üçün İran dərdi var idi və bu dərdin dərmanı Azərbaycanın Azadlığı deyildi;**

Azərbaycanın Əbədi İranlaşmasına Zidd deyildi Məşrutə Başçıları, Cənubi Azərbaycanın müstəqilliyi – İran Möhtəşəmliyinə zərbə idi; Təbrizsiz Tehran əzəmətini itirərdi; bu səbəbdən də İran məşrutəsi milli məsələni ədalətcəsinə həll edə bilməzdı.

Azərbaycan Azadlığını İngilis də, Fransız da, Rus çarı da istəmirdi.

Onlara Vahid İran gərək idi: – Vahid İran İqtisadiyyati, Siyaseti.

İran uğrunda döyüş gedirdi əcnəbilər arasında; İran payı

<sup>1</sup> Sitatlar Makulunun «Səttarxan» romanındandır.

qarmalayırdılar soyğunçular; Azərbaycan bu payın ən dəyərli hissəsiydi, ondan keçə bilməzdilər, Azərbaycanın əbədi İranlaşması üçün səylərini əsirgəmirdilər.

Müstəqil Azərbaycan ideyasının müttəfiqi yox idi əslində.

Sosial-demokratların məqsədi – Vahid Azərbaycan, Müstəqil Cənubi Azərbaycan deyildi; proletar İngilabıydı; Səttarxan dövründə o aramsız dünyəvi hərəkat kimi təsəvvür edilirdi; bütün dünyada, o cümlədən İranda, İranın tərkib hissəsi olan Cənubi Azərbaycanda dünyəvi proletar inqilabı hazırlamaq, dünyada olan bütün hərəkatları ona yönəltmək, bəşər tarixində yeni era yaratmaq və son nəticədə millətlərin bir-birinə qovuşması vasitəsiylə Millətsiz Vahid Bəşərə çatmaq istəyinə çalışırdılar sosial-demokratlar və öz ideyalarını İranda, Cənubi Azərbaycanda yayırdılar.

İslamçılar təbii şəkildə Müstəqil Azərbaycan ideyasının əleyhinə idilər; müsəlman birliyi milli səlahiyyətə uyğun deyildi; islamçı üçün xüsusi Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində xüsusi Cənubi Azərbaycan, onun taleyi görünmürdü.

Dövran Azərbaycan çağırırdı, dövran İran çağırırdı, Azərbaycan hədsiz dərəcədə təklənmişdi.

Səttar «Iran Məşrutəsinin banisiydi, azadlıq hərəkatının rəhbəriydi», ancaq Iran Məşrutəsi Azərbaycan Azadlığının əleyhdarıydı və Səttarxanlıq hadisəsinin faciəvi mənasi elə bundaydı.

Səttarxan azadlığı tək parlamentarizm kimi anlamırdı, o onu həm də Cənubi Azərbaycan milli istiqlaliyyəti kimi təsəvvür edirdi;

Məşrutə – Səttarxan üçün Cənubi Azərbaycanı xilas eləmək vasitəsiydi, ancaq Məşrutə mahiyyətcə Cənubi Azərbaycan istiqlaliyyətinə yaraya bilməzdi; o, Azərbaycana azadlıq vermək üçün yaranmamışdı; İrani demokratikləşdirmək üçün yaranmışdı; Səttar Qəhrəmanlığı məşrutəyə gərək idi, ancaq Səttar Azərbaycan sevərliyi məşrutəyə gərək deyildi; Azərbaycan milli hərəkatının başçısı Səttar – məşrutə üçün təhlükəli idi: o, məhv olmayırdı və məhv edildi.

Səttar Azadlıq bayrağına çevrildi, ancaq xalqını azad eləyə bilmədi; Böyüdüyü, yetirdiyi, canını, qanını verdiyi Məşrutə onu öldürdü.

«Yaralı aslana oxşayan Sərdarı böyük bir taxta qapının üstünə uzadaraq başlarının üstünə qaldırmışdılar: «Məhv olsun Zülm!»

Səttarxanlıq – bizim Faciəvi, Fəlakətli Özümlüyümüzdür, özgələrə həsr olunan, özgəlikdə öldürürlən.

«Özümüze gərək olduğumuz dərəcədə Dünyaya gərəyik!» – bunu öyrənməliyik Səttarxanlığımızdan – əzəli Qəhrəmanlığımızdan.

## VII. AĞLIĞIMIZ

Ağıq Şumer Ağlığıyla, Zərdüst Ağlığıyla, Babək Ağlığıyla, Qorqud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağlığıyla, Saz Ağlığıyla.

Ağ İşiq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyatlarında, İradələrində Ulularımız, İşiq olmağa çağırılmışlar Dünyani; İşıqdan yoğrulubmuşlar; «İşiq Səltənəti» yaratmaq istəyiylə yaşayırımlar, Həqiqət İşığına bürünürmüşlər, «Ağ üz», «Ağ əl» olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar».<sup>1</sup>

«Hər yerdə inanırmışlar ki, İnsan ərəndən – işıqdan yaranıb; kim safsısa, öləndən sonra Ucaya, Ruha çevrilib, müqəddəs məkanda məskən salır».

Əminmişlər ki, «Bəşəriyyət Ağ işığın qüdrətini biləndən sonra kamilliyyə çatacaq».

Oddaşlaşdırılmışlar, odmənləşirmişlər, oddinləşirmişlər.

Ər – İşiq demək imiş Dillərində, Müqəddəs Məna ağacı yetirilmişlər; – əsas olmuşuq, özül olmuşuq, mahiyyət olmuşuq Bəşərə; Bağban olub – İşiq Bağıbecərmişik, Zülmət Qovan olmuşuq, Qapı açmışıq Aləmə.

Bilmişik ki, «Əhli-bəşərin bətninə zülmət çökəndə çərxi-fələk tərsinə fırlanır, həqiqət ərşi-əlayə çəkilir, yalan hakim olur Yer üzündə».

Şumer Ağlığıyla Ağıq – ilk Mədəniyyət, Ruhaniyyat, Bədiiyyat Ağıyla, Zərdüst Ağıyla Ağıq – Əhrimənə qalib gəlmək İnamıyla, Söz Ağlığı, Fikir Ağlığı, Mənəviyyat Ağlığı, Əməl Ağlığıyla.

Babək Ağlığıyla Ağıq – Yenilməzlik Ağlığıyla.

Qorqud Ağlığıyla Ağıq – Ağsaqqallıq Ağlığıyla.

Nəsimi Ağlığıyla Ağıq – İnsani İlahilik Ağlığıyla.

Füzuli Ağlığıyla Ağıq – İlahi Eşq Ağlığıyla.

<sup>1</sup> Sitatlar İ.Hüseynovun «İdeal» romanındandır.

*Muğam Ağlığıyla Ağlıq – Mütləqə Qovuşma Ağlığıyla.  
Saz Ağlığıyla Ağlıq – İgidliklə Zərifliyin vahdəti Ağlığıyla.  
Bir Dünya Ağlığımız var – Əzəli, Əbədi.*

### VIII. MƏQSƏD

*Tarix bizdən irəlidir; ona çatmaq gərək.*

## AZƏRBAYCAN DÜNYANIN MÜQƏDDƏS OCAĞI OLACAQ

*– Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib.  
Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İslaili» düzəltmək  
istəklərinə Ata fikri necədir?*

*– Dünyanın təzadları çoxdur. O təzadlardan biri **Qərb-Türk təzadıdır, rus-türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır**. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var. Lakin bu təzad zahirən yumşalıbsa, daxilən demək olar ki, heç vaxt dəyişməyib.*

*Qərbin nəhəngliyilə onun daxili mahiyyətcə zəifliyi bir-birini tamamlayır. Təəssüf ki, bunu görən yoxdur. **Qərb möhtəşəm olduğu dərəcədə də qorxaqdır. Qərbin qorxduğu güclər** çoxdur. **Onun qorxduğu ən böyük güc isə Türk Dünyasıdır**. Türk özü bu saat nə qədər zəif görünən də, üzünü Qərbə tutsa da, türk potensialı, türk imkanı, türk daxili gücü, hətta indi belə – bu səpələnmiş, pərən-lənmiş, parçalanmış vəziyyətdə belə, Qərbi ürkündür. Adı bir misal. Osmanlı türklərinin Orta Asiya xalqlarıyla təmasının, əslində zahiri təmasının lap azca artması Qərbi təşvişə saldı və Beyker yüyürdü Azərbaycana, Orta Asiyaya. Zaqqaziyada türkü Azərbaycan təmsil edir. Azərbaycan nə qədər beynəlmıləlciliyə rəsmi mənada qovuşsa da (çünki daxili mənada Azərbaycan heç zaman beynəlmıləçi, antimilli birlik ola bilməz, buna Ata inanmur), öz türk mahiyyətini saxlayıb. Bu səbəbdən də Azərbaycan region çərçivəsini aşır. O təkcə Zaqqaziyaya deyil, mahiyyətcə Türk Dünyasıdır. Təbiidir ki, belə Dünyanı zəiflətmək Qərb siyasetinin vacib işidir. **Qərb siyaseti gələcəyi neçə il əvvəl görmək iqtidarında olmasa da, bunun iddiasındadır**. Qərb siyaseti ən çox proqnoz siyasetidir. Bu proqnoz da onun xeyrinə deyil. SSRİ dağıldı. Sovet İttifaqındaki türklər SSRİ-dən ayrıldılar. Tatarstan Rusiyani tərk edir, Krim tatarları məsələsi çıxb ortalığa, Başqırdıstan məsələsi var. **Maliya məsələsi var, Tuva var**. Türk amili beynəlxalq siyasetdə ön plana keçir. Üstəlik də Azərbaycan Zaqqaziyaya kimi strateji əhəmiyyəti olan bir regionda türkü təmsil edir. Bura yağı lazımdır, bura ilan lazımdır çalsın Azərbaycanı. Belə yağı da tarixən ermənidir. Erməninin «Böyük Ermənistən» sərsəri eşqi, məhəbbəti var. Həmin sərsərilik də ən çox*

Azərbaycana qarşı çevrilib. Bu səbəbdən də **Azərbaycanda erməni yağılığı Qərbə hədsiz dərəcədə lazımdır**. Diplomatik söhbətlər, elanlar, deklarasiyalar, prinsiplər – heç biri bunu ifadə edə bilməz. «Böyük Ermənistən» ideyasına Qərb yəqin ki, inanmir, onun azdan-çoxdan ağlı var. **Qərbə də dahilik yoxdur**, amma o, başa düşür ki, «Böyük Ermənistən» cəfəng bir xülyadır, arzudur, ideyafiksdir, şizofrenik bir ehtirasdır. Lakin bu şizofrenik ehtiras fanatikcəsinə ilanlaşırsa, canavarlaşırsa, quzdurlaşırsa, bu, Qərbə lazımdır. Qərb özünün demokratik maskasını saxlamaq üçün sülhə çağırı bilər. Bu, siyasetin üst tərəfidir, aysberqin<sup>1</sup> üst tərəfi kimi. Əsl siyaset həmişə gizli siyasetdir. Siyasetin içəri, daxili mənasısa erməniyə kömək etmək, erməni amilini böyütmək, erməni ilanını böyütmək, erməni canavarını böyütmək və ən pis halda, yəni Qərbə görə ən pis halda, Azərbaycanla formal bağlı olan, formal coğrafi ərazini pozmayan, əslində isə Azərbaycanın içində tamam müstəqil dövlət yaratmaq və daim o dövlət vasitəsilə Azərbaycanı zəiflətməkdir. Bir sözlə, hansı yolla olursa-olsun, Qarabağ Azərbaycandan almaqdır.

– **Qarabağ məsələsinin xristian-müsəlman problemlə əlaqəsi haqqında fikriniz necədir?**

– Xristian – müsəlman problemini ortaya atanların nə xoş niyyətinə, nə də ağlına inanıram. Bu təzadi qızışdırmaq ağılsızlıqdır. Çünkü əslində «Xristian Dünyası» adlanan dünya yoxdur. Qərb Dünyası, o cümlədən Şərqi əhatə edən dünya var, yəni Şərqi özü də Qərb Dünyasına daxildir. **O anlamda ki, Qərb Dünyasının allahu İisus Xristos deyil, Puldur, var-dövlətdir, sərvətdir, dövlətçilikdir, kapitalizmdir, dollarıdır, güzərandır, maddiyatdır**. Qərb dahi olmasa da, ağıllı olduğu üçün Xristian Ölkəsi adlandırmır özünü. Çünkü Xristian Ölkəsi deyilən cəfəngiyat ola bilməz indi, olsa da siyasi mənada dövlətin adı ola bilər. Din dövlətdən çıxdan ayrılib.

İndi Qərb ölkələri var, adına demokratik, inkişaf etmiş siyilizasiya ölkəsi deyirlər. **Ata isə onları pulcu dövlətlər hesab edir**.

İslamçılar isə özlərini «İslam dövləti» adlandırırlar, bununla da geridə qaldıqlarını bir daha sübut edirlər. **Əslində Müsəlman Dünyası yoxdur, çünkü müsəlman dövləti yoxdur, islam dövləti adı var**.

<sup>1</sup> Aysberq – buz dağı.

Gəlin görək islam dövlətlərində müsəlmançılıq haradadır? İslam dövlətlərinin hamısı quruluşca Qərb dövlətidir.

Birinci islam dövləti İndoneziya hesab olunur. İndoneziyada parlamentçilik, prezidentçilik, çoxpartiyalılıq, yəni qərbçilik hökm sürür. İslama da qalır məscidlər, ayinlər, dualar, mərasimlər. Dövlətin özündə islamçılıq yoxdur. Bu haradan oldu islam dövləti, islam ölkəsi?

İkinci islam dövləti Pakistandır. Dişinə qədər qərbləşmiş, parlamentləşmiş, prezidentləşmiş, partiyalılmış, üstəlik də məscidləşmiş, ayinləşmiş, dualaşmış, Quranlaşmış **Pakistan**. Bu xaos o qədər də güclü deyil, əsas etibarilə bu, **Qərb ölkəsidir**. Üstəlik də olsa-olsa, bir az islam bəzəyi, islam ornamenti ilə.

Məsələ bundadır ki, indi islamdan siyaset xatırınə istifadə edirlər. Ayaz Mütəllibov da bundan istifadə edirdi. Camaati avamlıq, din, islam səviyyəsinə endirirlər ki, onlardan özlərinə itaətkar rəsiyyət yaratsınlar, çünkü islam qədər rəsiyyətçi yoxdur: Göydə Allah, Yerdə hökmədar, xan, bəy, Mərkəzi Komitənin katibi, prezident, nə bilim nə...

Üçüncü dövlət, tarixi xronologiya nöqtəyi-nəzərindən İraqdır. İraq da çox az sosializm qarışıqlı, prezidentli **Qərb ölkəsidir**.

Və dördüncü islam ölkəsi İrandır ki, buradaki xaosdan baş çıxarmaq o qədər də asan deyil, amma hər halda, bu xaosun aşkar bir məzmunu var. Prezident Rəfsəncanidir, Nazirlər Sovetinin başında din xadimi – fəqih durur. O da bəzi demokratik respublikalarda kralların oynadığı rolü oynayır, heç bir hökmü, səlahiyyəti yoxdur, nominal, yəni formal, yalançı hakimiyətə malikdir. Bütün hakimiyət Rəfsəncaninin əlindədir. Əgər Xomeyni dövründə Qərb «böyük şeytan», Rusiya isə «balaca şeytan» adlandırılurdu, indi artıq «şeytanlıq» ləğv olunub. Bu saat İranın bir nömrəli siyasi vəzifəsi Qərbə dil tapmaqdır. Və ona görə də Qorbaçovla dil tapmışdı, çünkü təzə Rusiya köhnə Qərbin əlaltısına çevrilmişdi. Elə indi də əlaltısıdır. Bütün bu demoqogiya, siyasi təhlükət həy-həşirini nəzərə almadan, obyektiv təhlil bunu göstərir ki, islam aləmi fiksiyadan siyasi oyunçu vasitəsi düzəldir, vəssalam.

– **Sizcə, Qarabağda müharibənin sülh yoluna qoyulmasında vasitəçi dövlətlərin məqsədi nədir?**

– Hər bir dövlətin öz mənafeyi var. Rəsmi Türkiyə Qarabağ vasitəsilə Azərbaycan üzərində hamiliyini gücləndirir. Atanın türk-

çülüyə münasibətini xalq bilir. Ata pantürkçüdür. 1982-də ona verilən ittihamın biri də elə bu idi. Millətçi sözündən sonra Ata türkçüdür və bununla fəxr edir. Lakin rəsmi Türkiyənin siyasəti ilə türkçülüyü qarışdırmaq avamlıqdır. Bu saat Turqut Özal Türkiyəsi Qərb yönüldür. İndi onun siyasətində SSRİ-nin dağılmasından sonra bəzi ünsürlər əmələ gəlib. Bu ünsürlər nədən ibarətdir?

Qərbə Türkiyə deyir ki, mən sənin Şərqdə nümayəndənəm. Şərqə də deyir ki, mən sənin Qərbdə müdafiəcİNƏM. Gözəl bir oyun oynayır müasir Türkiyə. Eyni zamanda, özünün Qərb nümayəndəliyindən istifadə edib, yəni özünü gücləndirib, arxasını Qərbə söykəyib, türk respublikaları üzərində hamiliyini də genişləndirir. Həm də bu hamiliyi qərbliyi ilə bağlayıb deyir ki, bu, sənin xeyrinədir. Hayif ki, bunu anlayan yoxdur, belə beyninə Azərbaycanı xilas etmək istəyirlər, belə elementar şeyi anlamırlar.

Həmin sözləri İrana da aid etmək olar. İran üçün də Qarabağ məsələsi vasitədir. Burada İranın ikinci böyük məqsədi də var: Cənubi Azərbaycan söhbətini Azərbaycan daha eləməsin. Şükür eləsin Allahına ki, mən ona belə kömək eləyirəm, minnətdar olsun, nanəcib olmasın və Cənubi Azərbaycan da qatulsın İrana həmişəlik. Budur əsas.

Qarabağ məsələsində Rusiya yenə öz məqsədini güdür. Rusyanın məqsədinə erməni cavab verir. Bu, xristian-müsəlman məsələsi deyil. Belə məsələyə Yeltsin heç yaxın da getmir. Zaqafqaziyada, ümumiyyətlə, Rusiya-Türkiyə məsələsi var. Rus türkdən qorxur. Rus azərbaycanlısı sevə bilməz. Burada azərbaycanlıya qarşı qüvvə olmalıdır ki, Azərbaycan qüvvətlənməsin. Burada türklərin ziyانına müəyyən bir mütənasiblik olmalıdır. Eyni zamanda, başqa türk respublikalarının üzərində hamiliyini artırmaq üçün, elə Azərbaycanı əldən verməmək üçün özünü Azərbaycanın müdafiəçisi kimi göstərməyə Rusyanın imkanı da var. Niyə siyasətdə bu imkandan istifadə eləməsinlər, belə fürsət necə ələ düşəcək?

Qarabağ Rusyanın, Türkiyənin, İranın, Qərbin siyasətinə hava-su kimi lazımdır.

O ki qaldı Qərbə, bu, Avropa Birliyinə də aiddir, BMT-yə də, Amerikaya, Fransaya, İngiltərəyə də. Onların məqsədi birdir: Azərbaycanı təzə, ipəkli, mədəni, şirin, gözəl demokratiya boyunduruğuna salsınlar. Elə boyunduruğə ki, onun hər tərəfi yaxşı olsun, qızıl olsun, dollarla dolu olsun, demokratiya ilə bol olsun, özü də buxov bir az

genişlənsin, onu çox da sıxmasın. Çünkü aydındır ki, ölkələr arasında liderlik yoxdur, aqalıq var. Ağanın nökori olmasa, o nə aqadır? Mərkəzçilik var, mərkəzçiliyin əyaləti olmasa, onun nəyi mərkəzdir? Siyasət özü elə şeydir ki, orada mütləq ədalətsizlik olmalıdır. Siyasət ədalət üçün yaranır, ədaləti bərpa etmək üçün yaranır. Siyasət aqalıq üçün yaranır, aqalığı ədalət biçimində ifadə etmək üçün yaranır, aqalığı yaxşı bir tilov kimi atmaq üçün yaranır.

– Müqəddəs Ata, hazırkı vəziyyətdə bədbinlik və inamsızlıq hansı hallara gətirib çıxara bilər? Bunları öldürmək üçün nə etməli?

– Bədbin olmamaq üçün gərək gerçəkliyin özünə yox, onun mənasına inanasan. Xalq taleyinin üst qatına yox, daxili qatına inanasan, müdrik olasan. Ata bugünkü gerçəkliyə, onun hay-həşirinə, guya ki, erməni qələbəsinə inanır, çünkü o, gerçəkliyin mənasını bilir. Və bilir ki, qəsbkarlıq mahiyyətcə özünü öldürəcəkdir, qəsbkarlıq özü möğlubiyyətdir.

Bu səviyyədə düşünə bilməyən bədbin olmaya bilməz. Xalqı da bu səviyyədə düşünməyə çağırmaq lazımdır.

Ata Azərbaycanın mahiyyətinə inanır. O mahiyyət ölümsüzdür, əbədidir, sonsuzdur. Çünkü ruhanıdır.

Azərbaycan ruhaniyyat mərkəzidir.

Erməni nə Şərqdən Şərq, nə Qərbdən Qərbdir. Azərbaycan xalqının daxili aləmində aşkarlanmış cəhətlərindən, xüsusiyyətlərdən çox artıq olan imkan var. Mahiyyətə inanan, mənaya inanan, daxili imkana inanan bədbin ola bilməz.

Ata qəti əmindir ki, Azərbaycan Mütləqə İnam səviyyəsinə qalxacaq, İnsanlaşma səviyyəsinə qalxacaq, Ruhani Cəmiyyət səviyyəsinə qalxacaq, Müstəqil Vətən səviyyəsinə qalxacaq, Özümlü Şərq səviyyəsinə qalxacaq, Müqəddəs Ocaq olacaq Şərqə və bütün Dünənya.

Müsahibəni apardı:  
Alov Ata.

## ÖZÜMLÜYÜMÜZ – ÖZGƏLİYİMİZ

– Müqəddəsimiz, indi bir çox siyasetçilər Türkiyə ilə yaxınlıqdan çox, Rusiya ilə yaxınlığı daha zəruri hesab edirlər. Bəs Atanın fikri necədir?

– Siyasetdə vəziyyət belədir: həm rəsmi Rusiya, həm də rəsmi Türkiyə mahiyyətcə qərbçidirlər. Bu Qərbçilik həm də onların arasındaki münasibəti – əsrlər boyu yaranmış münaqişəni hələlik arxa plana çəkir. Dəfələrlə mən demişəm, yenə deyirəm: Rəsmi Türkiyə Şərqi ölkələrində, o cümlədən təzə Türk ölkələrində Qərb nümayəndəsi kimi çıxış eləyir. Qərbi təmsil eləyir, Qərb yönünü təsdiq eləyir. Ona görə də siyasetdə Türkiyəni atıb Rusiyani tutmaq, Rusiyani atıb Türkiyəni tutmaq və s. taktiki bir hadisədir; bu, zənnimcə, strateji bir hadisə deyil. Strateji hadisə Qərbçilikdir. Məsələnin ruhani tərəfi isə tamam başqa şeydir. Burada türkü atıb, rusu tutmaq – azadlığı atıb təzədən köləliyi tutmaqdır.

İndi Rusiya ilə Azərbaycan arasında minillik əlaqələrdən danışırlar. O mənəvi əlaqə bizim Rusyanın heç də Tolstoylarıyla, Dostoyevskiləriylə, Çaykovskiləriylə birləşməyimiz deyildi. Əslində o əsrlik mədəni əlaqələr Azərbaycanın bir mənəvi varlıq kimi ruhsuzlaşdırılmışdı. Axundovşına hadisəsi var, onu Ata uydurmayıb. Bax bu nöqtəyi-nəzərdən təzədən bizim türkçülüyü atıb, rusçuluğa qoşulmağımız fəlakət olardı. Hansı siyasi vəziyyət olur-olsun, hansı siyasi mülahizə olur-olsun, türkçülüyü danmaq, türkçülük haqqında utana-utana danışmaq, ölkə birliyi xatirinə özümlüyümüzdən keçmək – həm bu gün üçün, həm sabah üçün böyük bir fəlakətdir, böyük bir təhlükədir, böyük bir səhvdir. Azərbaycanda federasiya təhlükəsi var. Bunu mən inkar eləmirəm. Ancaq o təhlükənin özünə də qarşı türkçülük gərəkdir. Türkçülük birləşdirəcək ayrı-ayrı millətləri. Əgər millətlər arasında ümumi, böyük, tarixi hadisə yoxsa, onda ölkə də yoxdur. Ona görə də təhlükə, mənim zənnimcə, yanlış siyasetin antiruhani mahiyyətindən gələ bilər və belə bir siyaset göz qabağındadır.

– Ata, Qarabağ məsələsi hələ uzaqdır. Qərbə, Avropa birliyinə bel bağlayan Azərbaycan əməlli-başlı oynadılır. Bu haqda Ata nə deyə bilər?

– Ermənistən məsələsində Avropanı təmin eləyən variant, mənçə, aşağıdakıdır: coğrafi cəhətcə Azərbaycanla bağlı olan, əslində isə erməniləşən, Ermənistənla daha sıx bağlı olan «Dağlıq

Qarabağ Respublikası» ideyası. Ermənin bütün ziqzaqları bundan ötrüdür. Və Qorb bunun tərəfindədir. Qərbə formal, yalançı, siyaset xatirinə «ədalət» lazımdır. «Ədalət» təsdiqi lazımdır – çox saydaçı, çox praqmatik – elmi dildə desək. Məqsəd isə birdir: bu Qarabağ məsələsini elə həll eləmək ki, erməni bundan bəhrələnsin, qazansın. Bundan ötrü isə ən yaxşı variant «Dağlıq Qarabağ Respublikası»ni tamamilə sünə bir qurumu, əsl təcavüzü qanunlaşdırmaq. Lap adını dəyişə də bilərlər respublika sözünün. Ancaq hər halda məqsəd budur ki, Qarabağ əvvəlki vəziyyətinə qayutmasın. Mən bunu görürrəm. Bütün qalan şeylər, o cümlədən Raffaellinin – az qala macəraçı gəlisi bu ümumi məqsədi, bu ümumi yönü qəti dəyişmir. «10 gündən sonramı, 20 gündən sonramı, bir aydan sonramı – Kəlbəcəri boşaldacaqlar». Kəlbəcəri erməni o vaxt boşaldacaq ki, «Dağlıq Qarabağ» məsəlesi həll olunsun. Ya da başqa adnan həll olunsun. Ermənistən özü də bunu istəyir və Raffaellinin gedib orada onlarnan danışması bu deməkdir. İstərdim ki, oxucular bu təhlükəni görsünlər, bilsinlər.

– Hazırda Lənkəranda yaranmış vəziyyət haqqında da istəyirəm Ata fikrini açıqlasın.

– Azərbaycanın xanlıqlara bölünməsi haqqında Ata hələ bir il bundan qabaq demişdi. Yazmışdı. Mən istərdim ki, Surət Hüseynov özü Hüməmtovun bu Azərbaycana qarşı qəsdini ləğv eləsin. Onda o, hörmətə minər. Burda uzun-uzadı danışmaq lazım deyil ki, Azərbaycanın xanlıqlara bölünməsi nə deməkdir. Lənkəranda olan hadisələr Azərbaycana qəsddir. Federativ Azərbaycan – Azərbaycanın ölümüdür. Nəyinsə başlangıcı da yarana bilər indi. Bu başlangıçın sonu da ola bilər tez bir vaxtda. Ancaq Surət Hüseynov özünün Azərbaycan xalqı qarşısında hörmətini saxlamaq istəyirsə, o bunu eləməlidir. Özü eləməlidir! Qoymamalıdır ki, başqası eləsin. Çünkü bunu ona qarşı çevirəcəklər. Surət Hüseynovun yaxşı cəhətlərini mən görürəm. Ancaq onu mən haradasa faciəvi şəxs hesab edirəm. O bu faciəviliyini özü görməlidir. İndi Hüməmtov onun adından istifadə eləyir. Sabah başqası da istifadə eləyə bilər. Surət Hüseynov xanlıqlar yaradan, Azərbaycana qəsd edən bir şəxsiyyət kimi siyasi oyunda oynadıla bilər. Bu, ona çox ağır başa gələ bilər. Tez bir zamanda Surət Hüseynov bu məsələni özü öz əliylə həll eləməlidir – bu dəhşəti, bu fəlakəti – Azərbaycana olan bu qəsdi.

– Bilavasitə bugünkü gündə çıxış yolu haqqında bir daha danışmağı Atadan rica edirəm.

– Qarabağ məsələsi həll olunmayınca, demokratiya hay-həşirini heç olmazsa azaltmaq. Ümumiyyətlə, mən demokrat deyiləm – bunu hamı bilir. Ancaq bu saat xüsusilə. Bu saat Azərbaycan xalqının demokratiya hay-həşirinə, bazar hay-həşirinə yüyürmək vaxtı deyil. Bu dayandırılmasa da, müəyyən mənada heç olmazsa nizamlanmalıdır. Babalı boyunuza demokratiya hay-həşirinin, babalı boyunuza 85-ci il sevincinin, fərəhinin, babalı boyunuza Qorbaçovşına əməliyyatının.

Güclü nizamlanma, güclü intizamlanma, güclü əqli iş, güclü müdriklik, ehtiyat gərək idi. Demokratiya hay-həşirini azaltmaq – daxildə. Kolxozu ləğv eləyib nəynən dolandıracaqsan camaati? Dövlət müəssisələrini ləğv eləyib nəynən yaşadacaqsan ölkəni? Şirkətlər səni indidən aldatmağa başlayıblar. Gərək elə Rusyanın arxasınca gedəsən?! Olmazmı ki, bir az fikirləşsən, bir az özünə də baxasan?..

Qarabağ məsələsi vəziyyəti dəyişdirir. Özlərini elə aparırlar ki, elə bil Qarabağ məsələsi yoxdur. Guya normal bir vəziyyətdədirler və normal şəraitdə eksperimentlər eləyirlər. Burda xalq ölü, bunlar eksperimentlər eləyirlər.

Prezident üsul-idarəsi ləğv olunmalıdır. Hamisini mən əvvəl demişəm, məni eşitmədilər. Mən hələ prezident seçiləndə demişəm bunu. «Aydınlıq» qəzetində yazmışam. Ümumiyyətlə, siyasi aləmdəki mənəsiz aktivlik azaldılmalıdır. Aktivlik artdıqca intriga artur, intriga artdıqca – hakimiyyət uğrunda döyüş artır... Bu zahiri aktivlik azaldılmalıdır siyasi aləmdə.

Üçüncü, xarici siyasetin qeyri-müstəqilliyi, asılılığı ləğv olunmalıdır.

Qərbi Diplomatiya yox, Rusçu Diplomatiya yox, Yurdçu Diplomatiya gərək.

Özgəliyimizdən ayrılməq – özümlüyümüzə çatmaq.

Bu əməl hələ heç başlamayıb da.

Qaranlıqlar Yarılsın!

– Ata Ruhunu Ürəyimdə aparıram!

Söhbəti apardı: **Soylu Ata**.  
Od ayı, 15-ci il. Bakı.  
(İyul, 1993).

## TAYFAÇILIQ MİLLƏTÇİLİYİN ÖLÜMÜDÜR

– İndi «millətçilik» sözü dəbdədir. «Millətçilik» sözünün yanında hər hansı «izm» olanda özgəleşmə baş verir. Bu məsələyə münasibətinizi bilmək istərdim.

– Millətçilik öz mahiyyəti etibarilə marksizmə qarşı, yəni vahid ictimai varlığın imkanına qarşı duran uzunmürlü ideal və etiqaddır. Bu etiqadi və ideali ifadə eləyən şəxsiyyətlər Azərbaycanda çoxdur.

«Azərbaycan millətçiliyi»nin Sabir, Hadi kimi idrakçıları və müsavatçıları kimi siyasətçiləri olub. Millətçiliyi qəsdən, imperialist niyyətlə xalqın gözündən salmaq, onu müraciət, antiəxlaqi bir hadisə kimi şərh etmək, SSRİ tarixinin ən ardıcıl siyaset yönələrindən biri olub. Millətçilik damğası həm siyasi, həm də inzibati hüquq səviyyəsində cinayətkarlıq kimi qiymətləndirilib. Coxlu millətçilər tutulub, sürgün edilib, gülələnib. Mahiyyətə millətçiliyi xalqçılığa qarşı qoyublar. Əslində isə millət və xalq bir sözdür, bir mənədir. Millətçi elə xalqçı deməkdir. Ancaq sünə surətdə xalqçılıq və millətçilik arasında sədd yaradıblar ki, millətçiliyi bədnəm eləsinlər. Bu, siyasi bir xətt kimi aramsız və amansız şəkildə davam etdirilib. Millətçiliyi şovinizm ilə birləşdiriblər. Şovinizm isə bir xalqın bütün başqa xalqlara qarşı lovğalığı, qırṛəsi, qarşıdurması, döyüşü və son nəticədə inkari deməkdir. Millətçilikdə, əsl millətçilikdə, yetkin millətçilikdə şovinizmdən əsər-əlamət yoxdur.

Millətçilik aşağıdakı prinsiplərə əsaslanır: **Hər bir xalqın özü-nəməxsusluğu, bənzərsizliyi şəksizdir**. Heç bir xalq heç bir xalqı əvəz edə bilməz. Hər xalqın dünyada öz yeri var, öz səsi var, öz rəngi var. Bu ideyasız humanizm çox yoxsul görünərdi. **Hər bir millətin bəşər mədəniyyətinə, qabaqcıl tərəqqiyə başqası tərəfindən əvəz edilməsi mümkün olmayan orijinal hədiyyəsi var**, o hədiyyəni inkar eləmək olmaz. Bu hədiyyə əsasında bəşərin müxtəlifliyi ideyası, mədəniyyətin müxtəlifliyi ideyası, əlvanlığı ideyası, sənətin, idrakin, elmin standartdan, sxemdən, qəlibdən çıxması qüdrəti öz ifadəsini tapıb.

Nə qədər bəşər var bir o qədər millət var. Əgər beynəlmi-ləlçilik milləti ötəri, keçici, gec-tez yox olan bir hadisə kimi anlayırsa, millətçi üçün millətsiz xalq yoxdur. **Bəşər heç zaman yekrəng**

**olmayacaq.** Millətin ölümü bəşərin ölümüdür. Bu, idrak baxımından çox yüksək bir səviyyədir. Bu səviyyəni qorumaq lazımdır.

Mən hələ onun başqa cəhətlərini – ictimai, siyasi cəhətlərini nəzərə almıräm.

Millətçilik – psixologiya, xarakter fərqini, yəni fərdi, fərdiyət fərqini təsdiq eləyir. Hər bir milli fərdiyət də özünəməxsusdur. Onun da öz xarakteri, öz xüsusiyyəti var. Bu xarakter, psixologiya təkcə zahiri cəhətlərdə yox, onun həyata münasibətlərində, onun dünyagörüşünün mahiyətində aşkarla çıxır. Bu səbəbdən də millət uğrunda döyüşmək, millətin yaşaması üçün yaşamaq, onu ölümdən qurtarmaq, onun ölümünü öz şəxsi ölümü saymaq, milləti ən yüksək mənəvi sərvət hesab eləmək və bundan ötrü döyüşmək, yəni millətçilik fəallığı deməkdir. Bu keyfiyyətlərin biri olmasa, millətçilikdən danışmaq olmaz. Hərçənd millətçilik haqqında çox yazıblar, ancaq təəssüf ki, indi bizim təqdim etdiyimiz ideyalar düzümü indiyə qədər deyilməmişdir. Bu izhara çox böyük ehtiyac var. Elə bu səbəbdən də millətçilik sözünün yanında başqa bir «izm» – demokratik millətçilik, yaxud konservativ millətçilik, sosialist millətçiliyi, kapitalist millətçiliyi və sairəyə ehtiyac yoxdur. Millətçilik quruluşdan artıq olan bir işdir, onu ötən bir xüsusiyyətdir, keyfiyyətdir, varlıqdır. Əgər quruluşlar, partiyalar, hərəkatlar hamisi keçici, ötəridirsə, millətçilik əbədidir. Millətçiliyin millətçilikdən başqa adı yoxdur.

– **Tayfaçılıq – yerliçilik Azərbaycan xalqına çox ziyan vurub və vurur. Bu haqda fikriniz?**

– Tayfaçılıq – millətçiliyin ölümüdür. Əgər tayfaçılıq varsa, demək millətçilik yoxdur, çünki millətçilik xalqı bütöv, vahid varlıq kimi dərk eləməkdir. Tayfaçılıq onu bölür, yarır, parçalayır. Beləliklə, millətçiliyi inkar eləyir.

Tayfaçılıq əslində mənşətə əsaslanır. Tayfaçılıqda öz Yurduna sevgidən daha çox, birləşib hakimiyətə gəlmək istəyi var. Tayfaçılıq ayrı-ayrı tayfaların hakim sinif səviyyəsinə qalxmasıdır ki, bu da dəhşətli eybəcərlikdir.

**Bir də görürsən ki, bir yerin adamlarının hamısı birdən-birə Elmlər Akademiyasının üzvü olurlar.** Və belə bir şayiə yayırlar ki, həmin yerdən yalnız alim çıxa bilər. Məsələni yoxlayanda görürsən ki, bu adamların heç birində xüsusi istedad da yoxdur.

Bir də görürsən ki, bir yerin camaati yiğilib bir komitənin başına. İndi soruşulur: onları doğrudanmı Yurdlarına məhəbbət

birləşdirir, yoxsa hakimiyətə məhəbbət? Burda əksinə, özünümü-hafızədən başqa heç nə yoxdur. **Birləşirəm ki, hakim olum, birləşirəm ki, mənşət qazanım, birləşirəm ki, pulum çox olsun, birləşirəm ki, vəzifədən ən çox mən qazanım.** Və bunun adını yurdsevərlik, yersevərlik qoyuram, şəhərsevərlik, mahalsevərlik qoyuram... Bu – oyundur! Burda bircə «sevərlik» var – mənşət! Burda təmənnasızlığın heç izi-tozu da yoxdur. Təmənnasızlıq olmayan yerdə əxlaq yoxdur. **Tayfabazlıq ən böyük əxlaqsızlıqdır!**

Bir nəşr hakimiyətə gələn kimi ətrafini doldurur öz yer-liləriyinən, öz gözətçiləriyinən, öz pay şərifikləriyinən, öz hakimiyət ortaqlarıyınan. Burada heç bir ülvü duyğu yoxdur! Burda pay üstünə cumanlar var. Burda payı parçalayanlar var, burda «yaxşı dişlər» var. Burda ürəkdən və ağıldan danışmağa dəyməz...

– **Millətçilik heç bir xalqın, heç bir etnik azlığın əleyhinə deyil. Ancaq bu məsələdən sui-istifadə eləyib, etnik azlıqları təşvişə salırlar. Buna nə deyirsiniz?**

– Bu saat Rusyanın Azərbaycanın müstəqilliyinə qarşı dö-yüşündə çoxmillətli Azərbaycan yaratmaq, Azərbaycandaki milli azlıqları türkə qarşı qoymaq əsasdır. Bu saat Rusiya imperializminin yeganə əlacı elə budur. Əgər talış özünü türkdən ayıracıqsa, o, yalnız Rusiya imperializminə xidmət eləyəcək. Qoy bu haqda ciddi düşüncülər. Mənim fikrim odur ki, Azərbaycan kürdü özünü türkə qarşı qoysa, türklə döyüşə, o itirəcək. Onun qazandığı bircə şey olacaq – məğlubiyyət! Çünkü türk kürdə gərəkdir – arxa kimi. Bunu bütün azsaylı xalqlara aid edirəm. Azərbaycanda türk ruhu, türk mədəniyyəti, türk tarixi, türk etnosu hakimdir – bunu utana-utana demək lazım deyil. Elə şey var ki, onu siyasət dilində demək olmaz, ruhaniyyat dilində demək olar. Ruhaniyyat dili – açıq dildir.

– **«Vətəni sevirəm» deyənlər Vətəndən öz sevgilərinə pay umurlar. Bu haqda nə deyə bilərsiniz?**

– Mən qəti əminəm ki, Vətəni sevən adam Vətəndən sevgisinə pay ummamalıdır. Vətən səni sevə də bilər, sevməyə də bilər. Vətən səni sevməyəndə sən onu sevməlisən – budur mənim zənnimcə əsil vətənciliyin, latinca desək patriotizmin mahiyəti. Başqa heç biri Vətəni sevmir. Vətən sevgisindən o, mənşət gözləyir, Vətən sevgisindən mükafat gözləyir. Vətən sevgisi onun özünə lazımdır. Əslində isə bizdə belə bir psixologiya yarandı: Görüm Vətən məni sevirmi, mükafatlandırır mı? Mənə orden verirmi, mənə pul verirmi? Mənə vəsiqə verirmi? Vermirsə, nəyimə lazımdır o Vətən?!

Burda əslində vətənpərvərliklə vətənsizlik arasındaki sədd götürülür – mahiyyətcə, Vətən sevgisinin heç bir mükafatı yoxdur, heç bir təmənnası yoxdur, heç bir əvəzi yoxdur.

– *Dünya təkrar olunur. Yəni əslində dünyanın mahiyyəti sabit olduğu halda, bicism mənəyə yaxınlaşmaq əvəzinə daha da uzaqlaşır. Bu haqda nə deyirsiniz?*

– Son beş ildə, yenidənqurma cəfəngiyəti yaranandan bugündə qədər bəşəriyyətin inkubatorlaşması, eyniləşməsi prosesi hədsiz dərəcədə artıb. İndi bütün ölkələr hamisi bir-birinə oxşamağa başlayıblar. Hamisi Qərbə oxşayırlar. Bir zamanlar heç olmazsa «SSRİ» adlanan bir ölkə vardi ki, o, yalandan da olsa, süni də olsa, özünü qoymuşdu Qərbə qarşı. Müəyyən bir əlvənləq yaranmışdı. İki dünya vardi – sosializm və kapitalizm. Bu sosializmin necə «dünya» olduğunu gördük. O ləğv olunandan sonra kapitalizm tamam tək qaldı və dünya tamam eyniləşdi. Baxın, indi estradalarına dünyanın, görün nəylo fərqlənirlər. Baxın hər cəhətdən onlara – görün insan özünü harada özünəməxsus hiss eləyir? Harada özünəməxsusluq qalır?

*İnkubatorlaşma – ölümdür, eyniləşmə – ölümdür!.. Məzar eyniliyi görürəm mən bu gündə. Və bütün bu işlərin hamisini, bütün bu dərdlərin əlacını bir şeydə görürəm – Ruhani İntibahda. Şərqi özünə qayıtmasında.*

Eyniləşmə göstərir ki, dünyanın əvvəlki imkanları tükənir. Dairədən çıxmaq gərkək!

«Azərbaycan» adlanan müqəddəs Yurd indi kimsəsizləşib, yetimləşib – özünə yeni qəyyum axtarır. Azərbaycanın siyasi dünyası onun daxili dünyasından qat-qat aşağıdır, ancaq bilmək lazımdır ki, siyasi dünya köpükdür. Və bu köpük «Azərbaycan» adlanan varlığın üst tərəfini tamam bürüyüb. Və ya adı gözə elə gəlir ki, elə bundan başqa da heç nə yoxdur. Əslində isə Azərbaycan xalqının içində Zərdüştən Saza qədər yol var. Və o yolun daha yüksək Götərəcəyi adlanan Ocaq var, Ruhaniyyat var. Əlac Ocağıdır, əlac İnamadır, əlac Ruhadır.

Yükümüzdən Böyük Fərəhimi Yoxdur!

– *Ata Ruhu Ürəyimdədir!*

Söhbəti yazdı:  
Soylu Ata.

## AZƏRBAYCAN GƏRƏK MİLLƏTÇİLİK DÖVRÜNÜ KEÇƏYDİ

– *Respublikada yaranmış ictimai-siyasi vəziyyəti Ata necə qıymətləndirir?*

– Mahiyyət baxımından vacib olan məsələ ondan ibarətdir ki, 20-ci əsrin yaratdığı dairə çərçivəsindən xilas yolu yoxdur. İndi hamı beşəlli kapitalizmdən yapışır. Mənim birinci ittihəməm antikommunizm, antisosializm olub. Sosializmi mən bəşəriyyətin dəhşətli zindan səviyyəli fəlakəti hesab edirəm. Sosializm məhv olmalıydı – kapitalizmə qayitmaq bahasına yox. Kapitalizm haqqında əksinə deyilən nə varsa, hamisi düzdür. İstismar sözünü biz niyə Marksə calayaq, bu söz ondan əvvəl deyilib. İstismar var və çox murdar şeydir. Kapitalizm dəllalçılıqdır, pulçuluqdur. Pul vasitəsilə hər şey dəyişilir. Şekspir demiş, gözəli eybəcər, eybəcəri gözəl eləyir. Dəlləti sevən adam olmayıb. İndi dəllallığı gücnən gətirirlər. Yeltsin pul verir ki, dəllal da olsun. Bu murdarlıqdır, mən iyrənirəm. Sosializmin ləğvi – bəşəriyyətin ümidiñin məhvi oldu. Hamı deyirdi ki, sosializm pisdir. Cəhənnəm, kapitalizmə qayitmaq olmayacaq. Təzədən, milyonlarla adamın ölümündən sonra kapitalizmə qayitmaq... Bütün zəhmət heç imiş. Yaziq bəşəriyyət bunu da gördü. Bu nöqtəyi-nəzərdən ətrafda baş verən hadisələrə mənim münasibətim fərqlidir. Bunu mən gizlətmirəm. «Aydınlıq» qəzetində də yazmışdım. Mən Yenidənqurma adlanan havanı zəhərli sayıram. Ayrı-ayrı yaxşı cəhətləri var, qəzetlər artıb. Onu başqa formalarda da etmək olardı. Xaos, anarxiya, gərginlik adlanan neokapitalizmin Azərbaycan xalqına xeyir verəcəyinə inanmiram. Üstəlik onu da demək istəyirəm ki, Türk ruhu dəllal ruhu deyil. Türkün qılıncı olub, fəlsəfəsi olub, şeiri olub, Fordu olmayıb. Olmayıacaq da. Çox pis vəziyyətə gəlib düşdü. Haya getdik. Sosializm hayına iyirminci ildə getdik. Buna da indi gəlmisik. Çünkü özümüzdə heç nə olmadı. Təpər olmadı. Təzə bir şey deyə bilmədik. Ona-buna üz tutduq. Pribaltika belə getdi, o biri elə getdi. Sosializm lageri adlanan ölkələrin hamısı peşimandır, heç birində xoşbəxtlik yoxdur. Demokratiyadan, neokapitalizmdən artıq bir şey çıxmadi. Mahiyyətcə Xalq Cəbhəsinin rəhbərləri arasında mənim simpatiya bəslədiyim adamlar var. Onları deməyəcəyəm, çünkü onlar hakimiyyətə gəliblər. O dövrə onlar haqqında deyirdim ki, təhlükəliydi. Onlar hakimiyyətə gəldilər, lakin mahiyyətcə heç nə

dəyişməyib və dəyişməyəcək. Mütəllibovşına getdi, özü ilə bərabər xəyanət və fitnəkarlıq apardı. İndikilərin də hakimiyyətdən başqa heç nələri yoxdur. Bir yarım cümlə fikirləri yoxdur. Program yoxdur. Ümumi sözlərdür müstəqillik, istiqlaliyyət, bunu uşağa deməzlər heç. Və bir neçə məsələlərlə bağlı narahatçılığımı bildirirəm. Partokratiya ilə dil tapırlar. Partokratiya antişərq deməkdir. Antimillilik deməkdir. Hamımız görmüşük. Heç nə dəyişilməyib. Ələlə veriblər, demokratik-partokratik ittifaq yaranır. Azərbaycan xalqının ziddinə. Mən bunu bunlar hakimiyyətə gəlməmişdən demişdim. Bir nömrəli məsələ partokratiyadan əl çəkməkdir. Səriştəsiz mitinq qəhrəmanları hakimiyyəti hədsiz dərəcədə sevirlər, hakimiyyətdən başqa Leyliləri yoxdur. Məcburdurlar hakimiyyət üçün partokratiyadan yapışmağa. İkincisi, MDB-yə qatılmaq təhlükəsi var. MDB adlanan nə varsa, onun sabahı var, bu günü yoxdur. O, SSRİ-nin dirçəlməsi deməkdir. Bunu başa düşmək üçün dahi olmaq lazımdır. Məqsəd odur ki, SSRİ-yə bənzər bir şey yaransın. Təzə MDB adlanan demokratik buxov hazırlayırlar. Təzəcə çıxmışdıq və bunun addım-addım müasircəsinə hazırlığını mən hiss etdiyim. Hələlik deyilmir belə, başqa dillə danışılır. Rusiya ilə yaxşı münasibətlərdən danışılır. İkilikdə nə bilim nədən danışılır. Beynəlmiləlciliyi başlayırlar yavaş-yavaş qaldırmağa. Azərbaycan gərək millətçilik dövrünü keçəydi. Ağrısının, dəhşətiynən. Kimsə bizi sevməyəcəkdi, ağız bütəcəkdi... Buna baxmayaraq.

Məqsəd indi başqa cürdür. Qarabağ məsələsinin həllinə də güzəşt adlanan təzə strixlər hiss edirəm. Təzə güzəşt nə ola bilər? Formal Azərbaycanla bağlı olan Ermənistan respublikası təhlükəsi var. Bu dəhşətli bir məğlubiyyət oları. Başqa yerdən çıxarılanlar Qarabağda məskunlaşmalıdır. Heç olmasa indən sonra ağılları başlarına gəlməlidir. Hələ məğlubiyyətdən biz qurtarmamışq. Əgər Şuşanı ələ alsaq belə, demografiya dəyişilməsə, Qarabağ Azərbaycanlaşmasa, əsas hissəsi Azərbaycanlılardan ibarət olmasa, bu məğlubiyyət olacaq və sonuncu, demokratlar məcbur olacaqlar demokratiyaya qarşı çıxış etsinlər. Əlacları yoxdur. Əgər demokratlar müxalifətə imkan versələr, onlar beş gün də davam gətirə bilməyəcəklər. Məcburdurlar mitinqləri ləğv eləsinlər, bütün demokratik havanı yatırınsınlar. Bu da pis nəticəyə gətirib çıxaracaq. Mən Azərbaycanın xilasını təzə cəmiyyətin quruluşunda görürəm: Ruhani cəmiyyət. Nə kapitalizm və nə də sosializm.

*– Din xadimlərinin siyasi meydana atılması bizi islam respublikaları cərgəsinə sürukləmir ki?*

–Azərbaycanda islamı dirçəltmək Azərbaycan ruhunun mahiyyətinə zidd olan siyasi bir avantüradır. İslam qismətçilikdir. İslam sübut eləyir ki, İnsanın idrakına, mənəviyyatına, iradəsinə hakim olan Allahdır. Allah onun özünü də yaradır, aqibətini də. Başa düşmək olmur ki, onda idrak insana niyə verilib? Onda bəs iradə niyə verilib, mənəviyyat niyə verilib? Demək, insanın günüha yoxdur. Burda əxlaqsızlığın özü də bəraətləndirilir. Hər şey Allahdan asıldır. Mənim kölə olmağım da həmçinin. Allah özü bilir, kimi necə yetirib. Əgər bütün hər şeyin səbəbi Allahdırsa, onda mənim də günahimin səbəbi Allahdır. Mənim yaltaqlığım, balacılığım, başkəsənliliyimin, qeyrətsizliyimin də səbəbi Allahdır. O özü bilir neyəyir...

Belə bir vaxtda Azərbaycan xalqı bütün qüvvəsini toplamalıdır. Bütün dünya ona qarşıdır. Belə təfəkkür, belə bir qismətçiliyə onu qatmaq xəyanətdir. Təəssüf ki, bunu məndən başqa deyən yoxdur.

*– Mövcud partokratiyadan birbaşa əl çəkmək respublikada dəhşətli hadisələrə səbəb olmazdı ki?*

–Mənim zənnimcə, partokratianın yixilənəcək üçün ən yaxşı vəziyyət elə idi. Mütəllibovşına özünü tam ifşa eləmişdi. Partokratiya da onunkuydu, onun dəstəsiydi, onun ordusuydu. Martda demokratiyaya çox ümidi var idi. Xalq Cəbhəsinin hörməti lap yüksək idi. İki ildən sonra heç olacaq. Fürsəti əldən verdilər. Risk var idi. Lakin sabah risk bundan qat-qat böyük olacaq. İndi onlar yerlərini möhkəmləndirirlər. Və təxminən bir ilə, iki ilə partokratianın qabığını ala bilməyəcəklər. Bura Rusiya deyil. Rusiyada vəziyyət tamam ayrı cür oldu. Rusiyada partokratianın belini qırıclar lap əvvəldən. Bu səbəbdən də mən belə hesab etdiyim ki, onların ikisinin də bir yerdə yaşaması çox böyük murdarçılıqdır. Azərbaycanı üfunət bürüyəcək. Partokratik-demokratik üfunət. Bir-birinə zidd olanların bir yerdə olması. Bundan murdar nə ola bilər?! Yenə bir-birini sevməyəcəklər. Yenə bir-birinə nifrət etməyəcəklər. Eyni zaman da onların şirin-şirin bir yerdə oturması da əxlaqsızlıqdır. Bu səbəbdən də Azərbaycan gözü ilə həm acliq görəcək, həm də hakimiyyət döyüşü görəcək. İndi Cənubi Azərbaycan yoxdur heç. İndi dəhşət ondadır ki, islamdan siyasi məqsədlər üçün istifadə edirlər. Avamçılıqdan istifadə edirlər. Qoy xalq avam olsun, qismətçi olsun, desin elə qismətimə bu çıxbıdı.

– Uzun müddət keçmiş Sovet İttifaqının qanunları ilə yaşamışdıq. Və onu da bilirik ki, Ata Ocağının öz qanunları var. Bu haqda danışmağınızı xahiş edirik.

– Ocaq Ailəsi Ata və Övladlardan ibarətdir. Övlad Ocağa həmisişlik gəlir, bu səbəbdən də onun ömrü bütün dəyişilir və ömrün dəyişilməsi onun adının dəyişilməsi ilə başlayır. Hər övladın cismani atası və anası var, cismani adı var. Cismani ana və ata hörmətlə göz üstündə, qəlbin daxilində saxlanılır. Ruhani Ata cismani atanı qəti inkar eləmir, ancaq ömrün yönü tam dəyişilir. Bu səbəbdən də ruhani Atalıq və ruhani Övladlıq münasibətləri təzə ad tələb edir. Övladın qarşısında dörd bir-biri ilə six bağlı olan Məqsəd dayanır: Amallaşma, övladlaşma, ailələşmə və xalqlaşma.

Qısa şəkildə hər biri haqqında. Amallaşma nə deyən şeydi? Biz ömrü Müqəddəsat əsasında qurmuşuq. Təxminən nə olmalıdır, necə olmalıdır, beş ildən sonra, on ildən sonra, ölənə qədər. Onun mözgi, mahiyyəti ömrə verilib. Böyük mənada. Amal elə-belə söz deyil. Amal fəlsəfəynən peygəmbərliyin vəhdətidir. Və özünü on beş kitabda aşkarlayıb. O kitabı öyrənmək yox, özümləşdirmək lazımdır. O kitabda «Mütləqə İnam» nədir sualına cavab verilir. Və deyilir ki, Mütləqə İnam Yerin-Göyün Yerdən-Göydən artıq olan mənasına İnamdır. O məna Mütləqdi. Dünya öz Mənasından aşağıdır. Məna dünyadan artıqdır. Dünyadakilar təzahürdü, ötrəidi, keçicidi, sonludu, qeyri-kamildi. Lakin Dünyanın Mənası belə ola bilməzdi. Onda Dünya məhv olardı.

Burda heç bir qismətçilik olmur. Alnumiza heç nə yazılmır. Əgər Dünyanın mənasi belə mütləq olmasaydı, dünya çoxdan məhv olardı. Çünkü dünya nisbiylə, naqışlıklə doludur. Lakin o ölməyəcək, məhv olmayacaq. Hətta bu Dünyanın özü məhv olsa belə, onun mənəsi varsa, dünya məhv olmayıcaq. Bu nikbinlikdə qətiyyən xurafat yoxdur. Bu nikbinlikdə toz qədər insanı alçaldan, onun ağlını, iradəsini, mənəviyyatını, özünü də əlindən alıb kənardakı qüvvələrə vermək yoxdur. Övlad bilməlidir, bilmək yox, onu qəlbinə çevirməlidir, ömrünə çevirməlidir, onunla yaşamalı, nəfəs almalı, bunu eşq səviyyəsinə qaldırmalıdır. Bu eşq ömrü biryolluq fəth eləməlidir. İkinci, Övlad odur ki, öyrənir. Sən Azərbaycan adlı bir Dünyanın hissəsindəsin, sənin nə haqqın var ki, bildiyini demirsən? Bizim məqsədimiz özümüzü böyütmək deyil. Bizi dən öyrənməlidirlər. Çünkü bizdəki İnam heç kəsdə yoxdur. Çünkü bu İnam birinci dəfə olaraq

yalansız İnamdır. Bizim İnamda mikroskopla da, toz qədər yalan tapmazsız. Eyni zamanda, o İnamda yüksək səviyyəli, Götürənlərlə həqiqət var. Dini Göylərin hamısı yalançı Göylərdir. Allahın taxtı var, tacı var, vəziri var, vəkili var. Əzrayıl bir tərəfində oturub, Cəbrayıl o biri tərəfində. Özü dünyani altı gündə yaradıb. Əlinin jestiyənən. Belə cəfəngiyat bizdə yoxdur. İnam birinci dəfədir tər-təmizdir.

Üçüncü, xalqlaşma. Sufiləri biz çox sevirik, lakin biz sufilərdən fərqlənmirik. Sufinin məqsədi buydu: bu cirkin dünyada beş nəfərin yaxşı olması elə bəsdi. Elə bunun özü qohrəmanlıqdır. Hərəməxanalar dövründə yalan, dəhşət, murdarlıq Yerə-Göyə sığmur. Beş nəfər – on nəfər adam yiğisir, dəyişir özünü. Hamidən ayrılır və ehtizaz məqamında kamilliyyə qovuşur. Bunun özü elə bəsdir.

Bu, bizim üçün azdır. Məqsəd odur ki, xalq böyüüsün, xalq dəyişilsin içəridən. Məqsəd odur ki, Azərbaycan xalqı Mütləqə İnam xalqı olsun, Mütləq İdrak xalqı olsun, Mütləq mənəviyyat xalqı olsun, Mütləq iradə xalqı olsun. Qalan şeylər ondan sonra çox tez həll olunacaq. Fəlakət ondadır ki, insandan çıxış etmək əvəzinə neçə əsrdir ki, zahirdən çıxış eləyirlər. İctimai quruluşdan çıxış eləyirlər. Heç nə dəyişilmir, çünkü insan dəyişilmir. Biz onu istəmirik. Qoy kim nə iş görür görsün. Demokratianın, totalitarizmin, kapitalizmin, sosializmin – bütün dairənin, birinci əsrənə bəri olan dairənin Azərbaycan xalqına xilas gətirməsinə inanmırıq. Azərbaycan xalqının xilası o zaman olacaq ki, özü özünün daxilindəki o böyüklüyü, o Zərdüştlüyü, o Nəsimiliyə, o Yerə-Göyə sığmayan möcüzəyə qayıdacaqdır və bu mümkünür. Heç kim anasının qarnında Ocaqçı olmayıb. Ondan sonra Azərbaycanın bütün məsələləri tez həll olunacaq. Quruluş insanın daxilində yaranmalıdır, ağlında yaranmalıdır, nəfəsində yaranmalıdır. Yetişməlidir ağaç kimi. Onda o xəlqi qurulus olacaq. Yoxsa Amerika belə dedi, Qərb elə dedi, ondan-bundan öyrənin... Belə şeyin axırı yoxdur. Yalnız ruhaniyyat qurtara bilər Azərbaycanı və elə bütün dünyani da. Övladın bir vəzifəsi də bundan ibarətdir. Bütün bunlar hamısı yiğilir bənzərsizlik, əlçatmazlıq, özünəməxsusluq, müstəqillik adlanan təzə, əslində isə əzəli, əbədi, sonsuz, kamil insanı hal yaranır.

Övladın vəzifəsi özü ilə döyüşdür. Övlad gecə və gündüz özü ilə döyüşməlidir. Bilməlidir ki, insan dünyaya kamil gəlmir. İnsan gələndə özüylə canavar da gətirir, daxilində ilan da gətirir, tülkü də.

Bunları öldürməlisən. Öldürməsən, onlar sənin insanlığını yeyəcəklər.

– «Dünya erməni havası çalır». Bu, Atanın fikridir, Dünyanın türk havası calacağı gün uzaqda deyil ki?

– Mən belə bir ümidi və inamla yaşayıram. Gələcək dövr Şərq dövrü olmalıdır. Mən bunu həvəs baxımından demirəm. Düşünmə havasında deyirəm. Qərb iqtisadi nöqtəyi-nəzərdən öz sonuna çatıb, qazancları təbiətin ahəngini pozur. Ekoloji fəlakət yaranır. Kapitalizm öz yürüşünü davam etdirər, təbiət ölü bilər. Bunların hamısı «yaşasın heyvan, yaşasın onun instinkti» deməkdir. Büyüyük Hüseyn Cavidin «Mədəniyyət, sonu vəhşət» fikri mənim qulağında səslənir. Siyasi demokratiya – doktrina kimi – oyundur. Futboldur. Bu futbolda top keçicidir. Qəzet, jurnal, televizor ab-havası yalançı, keçicidir. Kapitalizm beş-on nəfərin ağılığını təsdiq edən quruluşdur. Fəhlə quldur, amma ortaqlıq quldur. Qərbdə oxumalı bir şey yoxdur, cəfəngiyatdır. Eyni təqib böyüklüyü nüvə silahına gətirib çıxardı. Artıq Qərbin sonudur. Belə bir zamanda Şərq, aydın məsələdir ki, indiki Şərq yox, öz sözünü deyəcək. Şərqi bütün əməlləri açılaqdır. Ərəb sözünü deyib qurtardı, yəhudi sözünü deyib qurtardı. Musada, Məhəmməddə böyüklük qudrəti yoxdur. Gec-tez Türk Şərqi mərkəzi olacaqdır.

– «Azərbaycan dünyası» qəzetiñə Ata sözü?

– İndi qəzətlərin bir fəlakəti odur ki, qərbçidirlər. Cox istərdim ki, «Azərbaycan dünyası»nın öz üslubu, surət jurnalistika səviyyəsində payı olsun. Xalqın həyat tərzini, özünəməxsusluğunu göstərsin. Elə dövrdə yaşayırıq ki, köhnə inam ləğv olunub, təzə inam da yoxdur. İndi inam vermək lazımdır Azərbaycana.

Müsahibəni apardı:  
Akif Aşırı.

## AZƏRBAYCAN ÖLKƏSİ – TÜRK ELİ

(İzhar)

### I. XALQ – MİLLƏT

*Həqiqətdə Xalq elə Millət deməkdir, Millət elə Xalq deməkdir.*

*Bu həqiqət marksizmin çox yayılmış bir Yalanına qarışdır: marksizm milləti kapitalizmin məhsulu hesab eləyir; guya millət sonradan əmələ gələn, ötəri, keçici hadisədir – xalqdan fərqli.*

*Belə olduqda millət kapitalizmlə bərabər ləğv olunacaq və bütün millətlərin əvəzində vahid, millətsiz bəşər yaranacaq.*

*Belə çıxır ki, Xalqla Millət arasında əsrlilik fərqli var: guya millət ayrı şeydir, xalq ayrı şeydir; bu, əslində cəfəngiyatdır, marksizm bu cəfəngiyatı «elmləşdirir»...*

*Millət və Xalq – bir şeydir; coxmillətli xalq ideyası – cəfəngiyatdır – məntiqsiz, mənasız; coxmillətli xalq coxxalqlı xalq demək olardı; marksizmin hökm sürdüyü bir zamanda belə bir cəfəngiyat yaranmışdı: – coxmillətli Sovet xalqı cəfəngiyatı; xalq birdir, onun əsas cəhəti sovetlikdir – yəni ideoloji birlilikdir; millətlər isə çoxdur, bir xalq çox millətləri birləşdirir; millət ayrı şeymiş, xalq ayrı şeymiş; bu cəfəngiyatın arxasında duran mənasızlıq nə dərəcədə dəhşətlidir, bunu mən 80-ci illərdə gördüm və dedim. Coxmillətli xalq əslində millətlərin ölümü deməkdir, gec-tez coxmillətli xalq birmillətli bəşərə çevriləməliydi.*

*Xalq, Millət – Fərdlərin birliyindən yaranan bir hadisədir və ilk növbədə etnos birliyidir.*

*Etnos birliyindən məhrum olan Millət yoxdur, Xalq yoxdur.*

*Etnos birliyi Azərbaycan üçün Türk birliyi deməkdir, Azərbaycanın köklü, əsas xalqı – Türkdür, Oğuz Türkündür; Oğuz Türkünün etnik xüsusiyyətləri var: etnosun mahiyyəti – mənşəylə bağlıdır, dillə bağlıdır, milli psixologiyaya bağlıdır, aqibətlə bağlıdır. Azərbaycanda yaşayan Türklər – Azərbaycanın əsas, köklü Xalqidir, Oğuz dünyasının bir hissəsidir.*

*Azərbaycan sözünün millət, xalq anlayışına dəxli yoxdur.*

*Azərbaycan sözü bizim Zərdüştliyümüzə dəlalət edən bir hadisədir.*

*Azərbaycan sözü «Od qoruyan» deməkdir. «Od qoruyanlar» –*

Zərdüştçülərdir və Zərdüştçülər evlərində *Od qoruyurdular, Odu müqəddəs sayırdilar, daha doğrusu, Od İslığını müqəddəs sayırdilar.*

Azərbaycan sözü ölkə adı olaraq qalır, xalq sözünə onun dəxli yoxdur.

**«Azərbaycan xalqı» sözü – cəfəngiyatdır.**

Azərbaycan xalqı – bir əfsanədir.

Azərbaycanın əsas köklü xalqı – Türk Xalqıdır – etnik azlıqları birləşdirən.

Azərbaycanda Oğuz Türkleri – Səlcuqun nəvələri adlanan böyük xalq var – (böyüklik əhalinin sayıyla yox – ruhaniyyatın, mədəniyyətin, tarixin, aqibətin sanbalıyla ölçülür) – Türk Dönyasının bir hissəsi var, başqa etnikləri birləşdirən.

Oğuz Türkleri olmasayı – lahicəla kürd, kürdlə taliş, talişla tat, tatla ləzgi birləşməzdidi.

**Azərbaycan xalqı yoxdur...**

Azərbaycan sözündə xalq mənasi yoxdur, mahiyyəti yoxdur, ifadəsi yoxdur.

Bu səbəbdən də təzə yaranan, tamamilə qeyri-həqiqi, siyasetbaz ideya – «vahid Azərbaycan xalqı» ideyası, «Azərbaycanda yaşayan millətlərin hamısı bir xalqdır» – ideyası çox təhlükəli siyasi oyun olmaqla yanaşı, çox açıq, çox köklü, heç bir elmi əsası olmayan, ruhani əsası olmayan bir Zorakılıqdır.

**İstəyirəm azərbaycanlılar bunu indidən bilsinlər. Ocaqdan başqa bunu deyən yoxdur.**

Tavtologiya yaradıcılığından əl çəkmək lazımdır.

Sovet xalqı nə dərəcədə həqiqi anlayışdırsa, vahid Azərbaycan xalqı da bir o qədər uydurma anlayışdır.

Həm uydurma, həm də təhlükəli, həm zahiri, köksüz, əsassız, siyasetbazlıq nümunəsidir.

O ki qaldı Azərbaycanda millətlərarası münasibətlərə, millətlərarası münasibətləri yaxşılaşdırmaq üçün öz türklüyüümüzdən, oğuzluğumuzdan əl çəkəcəyiksə, – bu ən böyük məğlubiyyət olardı.

Azərbaycanda Oğuz Türkleri yaşayır. Oğuz Türkleri adlanan xalq – əsas, köklü xalqdır; eyni zamanda Azərbaycanda Kürd, Tat, Taliş, Lahic, Ləzgi etnik azlıqlar yaşayırlar.

Onların hər biri öz-özlüyündə bir hadisədir: – vahid xalq Azərbaycanda yoxdur...

Bir xalq var, başqa xalqların nümayəndələri var.

Ancaq Azərbaycan Oğuz Türkleri, Pribaltikadan fərqli olaraq, başqa etnoslara zülm eləmir, onlara qarşı qəddarlıq siyasəti aparmır, onları ölkədən çıxartır, qovalamır; əksinə, onlar özlərini Azərbaycanda sərbəst hiss eləyirlər və bu sərbəstliyi yaranan da bizim fitri psixologiyamızdır, – insansevərliyimizdir.

Elə bu bəsdir ki, Azərbaycanda milli ədavət olmasın.

Buna baxmayaraq, milli ədavət olursa – o, ən çox Oğuz Türklerinin yox, etnik azlıqların günahıdır.

Mən belə hesab edirəm.

## 2. ÖLKƏ ADI – TARİXİ AQİBƏTİMİZ

«Azərbaycan» adı bizim onsuz da mürəkkəb Aqibətimizi daha da mürəkkəbləşdirir.

«Azərbaycan» ölkə adıdır – ancaq xalq adı deyil.

Ölkə adıyla Xalq adı arasında Ziddiyyət var.

Ölkəmizin adında bir mücərrədçilik var.

Fransa deyiləndə bilirsən ki, onun əsas xalqı fransızlardır.

Türkiyə deyiləndə bilirsən ki, onun əsas xalqı Osmanlı türkləridir.

Rusiya deyiləndə bilirsən ki, onun əsas xalqı ruslardır və s.

Amma «Azərbaycan» deyəndə belə bir tamamilə mənasız və mahiyyətcə ləyaqətsiz ideyalar üçün imkan yaranır: – bütün Azərbaycanda yaşayanların hamısı Azərbaycan xalqıdır. Belə bir qondarma ideyanı camaatin gözünün qabağında yaradırlar və ölkə adının mücərrədçiliyi buna müəyyən mənada imkan verir.

Təbiidir ki, Azərbaycan Oğuz Türklerinin ölkəsidir.

Azərbaycan – Türk Elidir.

Mən belə hesab eləyirəm.

## 3. SABAHIMIZ – YURDÇULUĞUMUZ

*Sabahımızı Yurdçuluğun Qələbəsiylə bağlayıram.  
Yolumuz – Yurdçuluq olmalıdır.*

**Bu nə deməkdir?**

*Yurdumuzdakı bütün millətlərə hörmət eləməliyik.*

*Pribaltika variantına getməməliyik.*

*Eyni zamanda, Yurdumuzun Bənzərsizliyini, Özünəməx-susluğunu daim qabartmaliyiq.*

**Özümüzün Türkçülüyümüzü qabartmaliyiq.**

*Kim ki, elə hesab eləyir ki, bundan sonra bizə qarşı hörmət azalacaq – o, səhv eləyir.*

**Özünə lazıim deyilsənsə – kimə lazımsan?!**

*İndikilər çoxmillətli xalq ideyasından yapışmaqla – bizim Türkçülüyümüzü, Özümlüyümüzü, Oğuzluğumuzu danmaq istəyirlər.*

*Beynəlmiləlçilik psixologiyasını təzədən bərpa eləmək istəyirlər.*

*Bəli, «köhnə Yurdçular» məğlub oldular.*

*Lakin kim ki, Yurdçuluq İdeyasından – Türkçülük İdeyasından əl çəkir və indi çoxmillətli Azərbaycan xalqı uydurur, onun Azərbaycana verdiyi Xeyir Yalançı Xeyirdir; bu, dəhşətli ziyandır; O Ziyana qarşı bütün xalq Döyüşməlidir.*

20 Xəzan Ayı, 15-ci il. Bakı.  
(Oktyabr, 1993).

## MİLLƏTÇİLİK ƏBƏDİ İDEYADIR

*Yeni Müsavat: - Zəhmət olmasa, oxucularımıza Ata fəlsəfi məktəbinin məramı haqqında qısa məlumat verin.*

*Asif Ata: - Fəlsəfənin möqsədi dönyanın mahiyyətini dərk etməkdir. Materializm adlanan, mahiyyətcə antifəlsəfə isə dönyanın mənasına daxil ola bilmir, dünyani maddiyyatla eyniləşdirir. Buna görə də Asif Ata fəlsəfəsi materializmin tam əleyhinədir. Fəlsəfə tarixində, o cümlədən ruhaniyyat tarixində idealizm cərəyanı da var. Ancaq idealizmdə də mənə birtərəfli götürülür. Onu yalnız ağılla, zəka ilə bağlayırlar, bərabərləşdirirlər, əslində isə mənə zəkadan artıqdır. Ona görə də Asif Ata fəlsəfəsi nə materializmdir, nə də idealizm,ancaq idealizmə daha yaxındır. Fəlsəfə tarixində ruhaniyyat, din də var. Dinin özünün möqsədi mahiyyətə varmaq olsa da, təəssüflər olsun ki, yalana tapınır: cənnətə, cəhənnəmə, qismətçiliyə. Asif Ata fəlsəfəsi bu nöqtəyi-nəzərdən dinin iki yaxşı cəhətinə qəbul edir: müqəddəsliliyi və mütləqliyi, ancaq dinin xurafatını qəbul etmir.*

*1-ci ideyamız Mütləqə İnamdır. Bu həm fəlsəfədir, həm ruhaniyyat, həm də inam. Dönyanın dünyadan artıq, böyük, yüksək olan mənəsi var. Dünya mahiyyətcə mütləqdir, əzəlidir, əbədidir, sonsuzdur, kamildir, ancaq təzahürəcə nisbidir, ötəridir, keçicidir.*

*Nisbiliyin olmasının özü göstərir ki, Mütləq var. Əgər sonsuz olmasayıdı, biz sonlu haqqında nəyə əsasən danişa bilərdik? Əgər əbədi olmasayıdı, biz keçicilikdən danişa bilməzdik.*

*Dünya nə qədər pis günə düşsə də, məhv olmayıcaq, çünkü onun mənəsi özündən artıqdır. Bu nikbinlikdə heç bir yalan yoxdur. Həyat nə qədər çətin olsa da, pis olsa da, məhvə məhkum olsa da, məhv olmayıcaq, çünkü mənə qoymaz onu məhv olmağa.*

*İkinci. Bu, təzə ölçü yaradır. Bəşər bu ölçü ilə yaşasayıdı, indi başqa günə çıxmışdı. Ya mütləq olan var, ya da heç nə. Nisbi yoxdur.*

*Üçüncü. İnsanın başqa canlıdan fərqi ondadır ki, onun imkanı var öz Mütləqinə çatsın, dağın, ağacın buna imkanı yoxdur. Çünkü onların ruhu yoxdur. İnsan isə doğrudan da, Nəsimi demişkən, Allah ola bilar. Əgər özü ilə döyüşə bilsə.*

*Heç bir dahi insan özünə layiq yaşamayıb, heç kəs özünü tam ifadə eləməyib. Özümüzən qəbrimizə ən çox könlüməzü aparırıq. Ruh nə deyilən şeydir? Mütləq Idrak, Mütləq İnam, Mütləq Mənəviyyat və Mütləq İradənin vəhdəti! Biz ölüük, ruh qalır. Yəni*

Mütləq İnam qalır, Mütləq İradə qalır, Mütləq Mənəviyyat qalır, Mütləq İdrak qalır.

Dünya insanın içindən başlayır. Dünyada nə varsa, hamisini insan özü doğur. Heç bir şərait insanı doğa bilməz. İnsan şəraiti doğur, ondan artıq olur. İnsanın doğduğu nə varsa, özündən çox aşağı olur. Bu da onun bir fəlakətidir.

Biz istəyirik Azərbaycan yüksək fəlsəfi səviyyəyə qalxan Vətən olsun. Təzə inam, idrak, mədəniyyət daşıyan insanlar, heyrətamız şəxsiyyətlər Vətəni. Bu fəlsəfə, bu İnam ətrafında fəaliyyət göstərən Ocaq var. Ocaq özündə 50-yə qədər Övladı birləşdirir.

Biz respublikanın çox yerlərinə gedirik, görüşlər keçiririk, haysiz-küysüz; əqidəmizi yayırıq. «Məbəd» adlı dərgi hazırlamışıq. Bənzərsizliyimizi, müqəddəsliliyimizi, əlçatmazlığımızı göz bəbəyi kimi qoruyuruq. Azərbaycanda nə baş verirsə izləyirik. Ruhani İntibah üçün yaşayırıq və buna hazırlıq.

**«Y.M.» - Sizin fəlsəfədə «qərbçilik», «şərqçilik» bölgüləri varmı?**

**Asif Ata:** - Qərbçilik – fəlakətdir. Qərb kamilliyyət qarşıdır, Qərb maddiyyatçıdır, Qərb seksomandır. Qərb nədir – Zigmund Freyd. Ona baş əyirlər. Nə deyirdi Freyd? O deyirdi ki, insanın nəyi varsa, onun mahiyyəti seksdir, libidodur, cinsi münasibətdir. İnsan ən murdar cinsiyətçidir. Lakin əxlaq qoymur o istədiyi kimi hərəkət etsin. Əxlaq qoymur çoxu cinsiyətçilik etsin. Özünü ifadə edə bilmədiyi üçün daxili aləmin qaranlıq bir guşəsində həmin o libido, o sekslik, o yırtıcılıq, o itlik qalır. Daha burada nə vətənsevərlik, nə də qəhrəmanlıq var. Neyləyirsənsə, o seksdir. Budur Avropanın gəlib çıxdığı murdar fəlsəfə! İnsanın insanı belə alçaltması olarmı? Ancaq biz gözümüzü dikmişik Qərbə, çünkü koruq.

**Özümlü Şərq həm də bizim dördüncü ideyamızdır.** Şərq bir zaman müəllim idi. İndi Şərq sanki özündən qorxur. Özü-özünü müsəlman adlandırır, özünü qərbçi adlandırır, Qərb oyunu oynayır, Qərb musiqisinə bənd olur. Cəlaləddin Rumisini itirib, Kantın arxasında düşüb. Şərq və dünya ona görə bu günə düşdü ki, Şərq özünün səlahiyyətini, müəllimliyini itirdi, təqlidçilik yoluna düşdü və dünyani tapşırdı maddiyyatçı Qərbə.

Biz istəyirik ki, Azərbaycan təzələnsin, Azərbaycan Şərqi Məkkəsi olsun. Mənim ömrümün ən böyük arzusu odur ki, özüm görəm məbədimizin açılmasını, təzə İnam Məbədinin, fəlsəfi Məbədin; Dünyanın və Şərqi özünə qayıtmasını və bütün dünyanın

gəlib bizdən (Şərqedən) öyrənməsini. Mən qəti əminəm ki, biz mahiyyətə müəllimik. Bizim formulamız «Türkçülüklük, Şərqçilik, Dünənvililik»dir.

**«Y.M.» - Bizi çox zaman millətçi olduğumuza görə tənqid edirlər və bunun əksinə olaraq Azərbaycanlığı ortaya atırlar.**

**Asif Ata:** - Millətçilik bir vaxtlar mənə də verilmiş ittiham idi. «Müsavat» Partiyasının başqa partiyalardan fərqi bir neçədir.

Birinci. Sosial-demokratizm (bütün cərəyanları ilə birgə) ictimai bərabərlik məsələsindən yapışır. Yəni bütün siniflər ictimai cəhətdən bir-birinə bərabər olsunlar. O dövrdə (XX əsrin əvvəllərində – red.) «millət-millət» deyən çox idi. Sosial-demokratlardan fərqli olaraq, «Müsavat» yeganə partiya idi ki, millətçiliyi, dövlətçiliyi milli bərabərlik səviyyəsinə qaldırdı. Bu cəhətdən o nə daşnaklara, nə gürcü menşeviklərinə, nə də sosial-demokratlara yaxındır. Çox təəssüflər olsun ki, «Müsavat» Partiyası haqqında verilən yazınlarda bu açılmışır.

İkinci. Pantürkizm-türkçülüklük. Türkçülüklük müsavatçılardan çox əvvəl başlayıb. Büyyük türkçü Ziya Göyalp, Əli bəy Hüseynzadə və başqaları bu sahədə çox iş görüblər. Ancaq türkçülüyün partiyası Kamalın partiyası yox, Rəsulzadənin partiyasıdır.

«Müsavat» bütün Şərqedə, bütün Avropada yeganə əsil türkçü və əsil millətçi partiya idi. Elə bu indi də belədir. Sizin ciyinizə çox ağır bir yük düşür.

Üçüncü. Millətçi üçün sinif döyüş, sinif yırtıcılıq, canavarlıq əvəzinə siniflərin tədricən ləğv olunması əsasdır. Müsavatçılar heç də demirdilər ki, mülkədar əla şeydir. Heç də demirdilər ki, kapitalist yaxşı işdir. Onlar kapitalist yox, ziyanlı idilər. Onlar belə hesab edirdilər ki, öldürməknən, boğazlamaqnan deyil, tədricən kapitalizm aradan qalxmalıdır. Mən də bu fikirdəyəm. Ona görə də millətçiliyimiz bizim səmamızdır, göyüməzdür, fəxrimizdir.

**«Y.M.» - Millətçiliklə Azərbaycanlığı qarşılaşdırırlar.**

**Asif Ata:** «Azərbaycan» sözü bizim dini mahiyyətimizi ifadə edir, daha bizim etnik və xəlqi mahiyyətimizi ifadə etmir. «Azərbaycan» sözü bizim Zərdüştlüyümüzü ifadə elədiyi üçün bizə əzizdir. Ancaq bizim etnik mayamızı təşkil etmədiyi üçün bizim başımıza oyun açı bilər. Gözəl addır və bunu obrax kimi saxlamaq lazımdır. Ancaq bizim adımız Türkel olmalıdır, çünkü biz türkük. Midiya dövründə də türk olmuşuq, hərçənd onu İqrar Əliyev kimilər danırlar. Biz türkük. Türk və Türk millətiyik. Kim necə başa düşür-düşsün. Biz Türk

Aləminin bir hissəsiyik. Bu baxımdan, islam bizə çox ziyan vurub. Bizə XIX əsrin sonuna qədər müsəlman deyirdilər. Bu isə millətin adını itirirdi. Çox vaxt özümüz öz qədrimizi bilmədik. Nizami Gəncəvi kimi dahi fars dilində yazıb. Çünkü sarayda fars dilində danışurdular.

Mən də «azərbaycanlı, azərbaycanlığımız» yazıram. Bu ona görə belədir ki, Türk Dünyası hələ birləşməyib və biz də şərti olaraq onu (xəritə nöqtəyi-nəzərindən) ayırıq.

**«Y.M.» - Azərbaycanda yaşayan milli azlıqları türklərə yaxınlaşdırın, doğmalasdırın Vətən birlüyü, din birlüyü, kültür yaxınlığı, qohumluq əlaqələri və s. var – bunlar bizim hamimizin birgə mənafeyimizi təşkil edirlər.**

**Asif Ata:** - Əlbəttə, Vətən birdir, biz qaynayıb-qarışmışıq, bizi bir-birimizə bağlayan mənafeyimiz birdir. Ancaq bunlarla yanaşı, biryolluq biz də, ləzgilər də, kürdlər də niyə özümüzü gizlədək? Biz türküksə, niyə türkлюдümüzü gizlədək? Biz açıq şəkildə deməliyik biz türkük, bura Türkistandır. Ancaq türk heç zaman ağa olmayıb, başqa xalqın düşməni olmayıb, Türk ağalıq eləsəydi, OSMANLI heç indi də dağılmazdı. Utana-utana birləşmək, özünü gizlədə-gizlədə hibridləşmək yoxdur! Mən türkəm, sənin necə görmək istəməyindən asılı olmayaraq, mən buyam.

**«Y.M.» - Sizcə, Türk milləti öz tarixi boyu hansı səhvleri edib?**

**Asif Ata:** - Türk öz tarixində üç böyük səhv edib. Birinci, peyğəmbərini vermədi, buna bütün imkanı ola-ola. Bunun əvəzində başqa peyğəmbərlərə işlədi.

Məhəmməd peyğəmbərin belə bir sözü vardi: harada bir ası görürəm, türkümü göndərirəm, o saat hamı məni eşidir... Böyük bir kitab yazmaq olar ki, ərəb xəlifələrinə, ümumiyyətlə, islama türklər nə vermiş və nə almışlar. Təəssüf ki, çox şey verib, olduqca az şey almışlar.

İkinci səhvi odur ki, bir-birini sevmədi – qardaş qardaşın gözünü çıxartdı.

Üçüncü, qılınca çox yer verdi, qılınca çox oynatdı. Dünyaya sahib olmaq olmaz – özünə sahib olmaq olar. Teymurləng də türk idi, Nəimi də. Nəimi yolunu getmədi Teymur...

**«Y.M.» - Müsavatçılığa bir ideologiya kimi münasibətiniz necədir?**

**Asif Ata:** - Birincisi, mən istərdim ki, mənim müsavatçı dostlarım öz ideyalarının düşmənləri tərəfindən uğurlanması ilə yumşaq desək, barışmasınlar. Siz o partiyanın nümayəndəsiniz. Sizin icazəniz olmadan o bayraqı almamalıyıdalar.

Başladılar Bayraqdan və əqidələrinizdən istifadə etməyə. Həmçinin hökumət elə təbligat aparır ki, Məmməd Əmin Rəsulzadəni partiyadan ayırrı, hiss edirsinizmi, onu qaldırırlar, ondan başqa bir adamın adını çəkmirlər. Bu biclikdir. Bunu hiss edirsinizmi siz? Mən də Rəsulzadəyə birinci növbədə hörmət edirəm, onu bir nömrəli ziyan hesab edirəm. Ancaq bu, siyasi bir tryukdur, belə şeyi unutmayın. Çalışın «Müsavat» Partiyasının özü haqqında, onun ideologiyası, əməlləri haqqında yazılınsın.

İkinci. Türkülüy, islamçılıq, qərbçilik ideyalarının birliliyi məsələsinə diqqət yetirin. Burada qas qayıran yerdə göz tökmək olmaz. İslamçılıqla türkçülük doğrudanmı birləşib? Nə vaxt o birləşib? İslamçılıq türkçülüyü nə xeyir verib?

Üçüncü. Qərbləşmək bizə nə verə bilər? Doğrudanmı demokratiya belə gözəl şeydir? Əgər bax bu iki məsələ ilə bağlı özünü bir az tənqid etsəniz, mən sizinlə razi olaram. Qalan bütün məsələlərdə «Müsavat» Partiyasını özümüzə çox yaxın hesab edirəm. Bu partiya böyük işlər görə bilər. İntəhası çox böyük sintez işi aparmaq lazımdır. «Müsavat»ın səhvlərini təkrar etməmək lazımdır.

Bununla bərabər, 20-ci əsrədə Azərbaycanda millətçi hərəkat olubsa, o yalnız «Müsavat»la bağlı olub. İndi də onun ideologiyasının imkanları çoxdur və Azərbaycan xalqı, ümumiyyətlə, bütün Türk Aləmi müsavatçılıqdan qidalana bilər: «Müsavat»ı muzeyə vermək olmayıacaq. Millətçilik əbədi bir ideyadır.

**«Y.M.» - Qəzetimizə nə arzulayardınız?**

**Asif Ata:** - Sizin qəzetiñizə, partiyaniza ləyaqət arzulayıram. Gerçəkliyin təsirinə düşməyin, qoy gerçəklilik sizin təsirinizə düşsün. Zamanın təsirinə düşməyin, qoy zaman sizin təsirinizə düşsün. Şəraitin təsirinə düşməyin, qoy şərait sizin təsirinizə düşsün. Mühitin təsirinə düşməyin, qoy mühit sizin təsirinizə düşsün.

Xoşbəxtik, çünkü yükümüzdən böyük fərəhimiz yoxdur!

Müsahibəni apardı:  
Rövşən Məmmədli.

## YALNIZ RUHANIYYATÇILIQ BƏŞƏRİ XİLƏS EDƏCƏK

Siyasi dünya hərbi gücü tanıyor, iqtisadiyyat tanıyor, siyaset tanıyor. Təəssüf ki, belədir. Bütün Amerika ruhaniyyatı «Məndə siğar iki cahan, mən bu cahana sığmazam» kəlamına bərabər deyil. Amma Amerika Amerikadır, Azərbaycan – Azərbaycandır. Bu, XX əsrin özünün eybəcərliyindən doğan bir maddiyyatçılıq dəhşətidir ki, bunu biz gərək bilək və dəhşətə gəlməyək. Cənubi Azərbaycan məsələsi ən aşağısı 30 milyon Azərbaycanlı deməkdir. 30 milyon azərbaycanlı Azərbaycanın regionda vəziyyətini kökündən dəyişdirərdi, Zaqafqaziyada birinci ölkə olardı və dünyanın mövqeyi tamam dəyişildi. Onda erməni bizimlə belə danışmadı. Erməni quyruğunu qisardi. Ən aza budur. Hələ mən Cənubi Azərbaycanın Yerə-Göyə sığmayan ruhani mənasından və Səttarxan üzyanlılığından danışmiram. Öz dövründə Səttarxanlıq çox böyük hadisəydi. Öz dövrü üçün. Elə buna görə də Cənubi Azərbaycan məsələsini asan bir məsələ kimi, beş günə həll olunası məsələ kimi duyğulu, idraksız, tələm-tələsik, düşünləməmiş addimlar, hərəkatlar, xüsusilə də əvvəlki üsullar, cərəyanlar kimi başa düşmək səhvdir.

Cənubi Azərbaycan məsələsinə qarşı bütün dünya dayanıb. Dünya dayanıb deyəndə, elə başa düşmək lazımlı deyil ki, dünya öz fikirlərini daim izhar edir. Siyaset ona görə siyasetdir ki, o yüz sözün birini deyir, bəzən isə heç birini də demir. Böyük Azərbaycan, ermənilərin başa düşdüyü mənada böyük yox, sözün əsil mənasında böyükdür. Kim başqa cür düşünür, onun ağılı yoxdur. Ya da o naşıdır. Ya da az oxuyur, az düşünür. Rusiya imperiya kimi düşünülüb. Pyotr vaxtındaki o ideya olmasa, Rusiya o saat məhv olar, elə qurulub onun təməli. Ondan ötrü də imperiya o zaman imperiyadır ki, onun ətrafinda böyükklər olmur, ya da çox ortalar olmur. Əsasən balacalar olur. Hansı ağa istəyər ki, onun rəiyyəti güclü olsun? Rəiyyətin ayrı-ayrı xüsusiyətləri var. Biri var açıq rəiyyət, biri var şərti rəiyyət, biri də var gizli rəiyyət. Hələ mən türkçülük məsələsini bura qatmiram. Sırf Azərbaycan məsələsindən danışram. Ona görə sabah biz ayağa qalxacaqıq. O zaman Rusiya bacardıqca bizə ziyan vuracaq. Ona görə də döyüşən ölkə bunu bilməlidir. Bizə qarşı Qərb duracaq – başda Amerika olmaqla! Amerika bir tərəfdən İranı zəiflətmək üçün bizə dil verəcək, lakin bizə dil verəcək yalnız. Elə

eləyəcək ki, həm İran zəifləsin, həm də Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşməsin. İndiki siyaset çox mürəkkəbdir. Ona görə bizi Kürdün vəziyyətinə salacaqlar. Daha demək lazımlı deyil ki, İran bizə qarşıdır. Bu təbiidir. İran elə ən çox bizi tuşlayıb. Hər şeyi gərək açıq desin? Öz dilinnən? Ömründə İran Təbrizi verməz. Təbrizsiz İran yoxdu. Hətta rəsmi Türkiyə də istəməz biz birləşək. Təəssüflə mən bunu deyirəm. Mən özüm pantürkistəm. Amma mənim pantürkizmimin rəsmi Türkiyə siyasetinə dəxli yoxdur.

Bələliklə də qardaşlarımız, bacalarımız, balalarımız bilsinlər, onların o gözəl duyğuları idraklaşın. Onlar bilsinlər neyləyirlər. Dünya ilə döyüşməkdən qorxmasınlar, lakin vəziyyəti bilsinlər. Cənubi Azərbaycanda döyüş dünəndən başlayıb, bu gün də davam eləyir. Lakin necə? Köhnə inqilabi yollamı? İngilabin ən böyüyü Oktyabr inqilabi idi, bir gündə oldu, 70 ildən sonra süquta uğradı. Heç yuxuda da bunu görmək olmazdı. Ocağımız, Ata Cənubi Azərbaycan məsələsini hər gün düşünür. Təkrar eləyirəm ki, bu bir nömrəli məsələdir və bizim qənaətimiz belədir. Atanın, Ocağın! Nə qədər ki, islam adlanan falçılıq hökm sürür, bizim qələbələrimiz möğlubiyyətə bərabər olacaq. Özünüz bilirsiniz ki, möğlubiyyət bizə necə baha başa gəlir. Və psixoloji cəhətcə xüsusiylə bundan sonra xalq uzun zaman özünə gələ bilmir. 46-ci il də bunu göstərdi. Əgər müəyyən bir xəlifət dövründə islam ərəbçilik idisə, indi o farsçılıqdı. İmam Xomeyninin fəlsəfəsini bilirsınız. İslam dövləti lazımdı bəşərə. Yəni demək fars dövləti. Necə ki, kommunizm millətlərin bir-birinə qovuşması adı altında Rus dövləti yaradırdı. Stalin artıq «zona dillərindən» danişirdi. Və Xomeyni ərəb üçün eləmirdi İslam inqilabını, fars üçün eləyirdi və deyəndə ki, dünyəvi islam dövləti olacaq – o, fars dövlətini deyirdi. Ona görə içindən məhv eləmək lazımdı əsarəti. İçindən məhv etmək üçün də islamla döyüşmək lazımdır. Ağılnan, idraknan, addim-addim, hal-hal başa salmaq lazımdır ki, nə üçündü bütün bu məscidlərdəki o təbliğat, nə üçündü o mollalıq, nə verir o azərbaycanlılara? Doğrudanmı, türk ruhuna uyğundur islam, itaətçilik, cəhənnəmçilik, qadının qara dünyaya qərq olunması, qara paltarlı azərbaycanlımız? Azi budu və nə üçün oldu bu inqilab və inqilabda azərbaycanlılar məhv oldular. Oktyabr inqilabından sonra Bakıda da buna bənzər bir şey oldu, amma hər halda Xomeyni inqilabından qırılan azərbaycanlıların sayı daha çox oldu. Və nə verdi bu, nədi bu qurban bayramları, bu səhərdən axşama kimi ağlamalar, İmam Hüseyn üçün? Öz dərdinə niyə ağlamırsan? Elə bil

nə Sabir varmış, nə Cəlil Məmmədquluzadə varmış; elə bil nə böyüklərimiz varmış!..

Görəcəksiniz, Rəfsəncani yavaş-yavaş, incə-incə, durnağının qərbləşməyə doğru yüyürəcək. Ona atom bombası lazımdır. Ona texnika lazımdır. Lakin idealindən əl çəkməyəcək. Bunların fəlsəfəsi, bunların yönü ermənilərlinkinə bənzəyir: çox şeydən yapışım ki, az şeyi buraxmayım əlimdən və qopardım. Elə bilirsiniz ki, erməni, doğrudan da inanır Böyük Ermənistanın qayıtmasına? Xeyr, ona torpaq lazımdır. O, böyükdən yapışır ki, kiçiyi qopartsın. Həmçinin də İran. İran dişinnən, dilinnən, durnağının Cənubi Azərbaycandan yapışır. Nəyə görə Cənubi Azərbaycanlılar deyirlər ki, biz farsıq? Nəyə görə onlar deyirlər ki, Midiya farsdı? Midiya fars olsa idi, niyə bəs Kir hückuma keçdi? Kir niyə döyüdü Astiyaqnan? Özünnən döyüdü fars? Nəyə lazım idi o əyalət? Sonra bəs Kirin qələbəsindən sonra Azərbaycan, yəni Midiya ora niyə qayıtdı?

Yalandı! Azərbaycan heç vaxt dar dairə səviyyəsində xoşbəxt olə bilməyəcək. Biz qoşulanda itirmişik. Biz elə şey yaratmalyıq ki, bizə qoşulsunlar. Bizə yaxşı mənada vüqar lazımdır. Biz ərəbə qoşulduq – itirdik. Biz farsa qoşulduq – itirdik. Rusa qoşulduq – məhv olduq. İndi təzədən bizi kapitalizmə qaytarırlar. Onlar hamısı varlıçıdır. Onlar hamısı insanın pul hakimiyətinə, əsarətə qatılma-sıdır. Bir nəfər şair, sənətkar, filosof tapın ki, o kapitalizmi sevsin! Bütün dünya ruhani mədəniyyəti kapitalizmə qarşısı Şekspirdən başlamış! Yalnız ruhaniyyatlıq bəşəri xilas eləyəcək və Azərbaycan burda başlangıç olmalıdır. Bizə qoşulmalıdırular: bacarıq biz bunu. Gəlin görək, tariximizi bir balacavaraqlayaq: bir Zərdüşt bəsdir bütün dünyaya, bir Babək bəsdir bütün qəhrəmanlara!

Kim deyib ki, insan Allahdır?! Feyerbax deyib? Hegel deyib? Heç kəs deməyib! Kimin Füzulisi var, kimin muğamati var?! Niyə biz başlangıç olmayıaq?! Niyə biz mərkəz olmayıaq? Niyə biz mənbə olmayıaq? Olmuruqsa, deməli, özümüzü tanımamışıq. Ona görə də nə qədər ki, bir olmamışıq, Qələbə çılmayacağıq.

Yer-Göyü titrədən iş görməliyik! Ondan sonra təbii ki, Azərbaycan xalqı ayağa qalxacaq. Bütün xalqı ayağa qaldıracağıq.

**Güntay: Ata Ruhunu Ürəyimdə Aparıram!**

**Ata: Ürəyin Qaranlıqları yarsın!**

**Yükümüzdən Böyük Fərəhkimiz yoxdur!**

Söhbəti apardi: **Güntay Ata**

## OCAQ VƏ ONUN İŞİĞİ ARTIQ CƏNUBİ AZƏRBAYCANA DA DÜŞÜB

**Müxbir: Xoş gördük Sizi, möhtərəm Ata!**

**Asif Ata: Xoş günün olsun, oğul!**

– Necə varsınız, vəziyyətiniz nə təhərdir?

– Özünəməxsus, səmərəli.

– Axır zamanlar mətbuatda geniş meydan verilənlərdən birisiniz. «Mütləqə İnam» təməlinin yaradıcısı kimi Atası olduğunuz Ocaq Amalının yaranma səbəbləri, əsas ideya və məqsədləri barədə lütfən danışmağınızı xahiş edirəm.

– Əvvəla, yaranma səbəbi haqqında. Necə oldu ki, Ocağımız yarandı. Birinci: dinlərin heç birində İNAM olmaması, İNAM zərurəti. O yerdə ki, İNSANA İnam yoxdur – orda İNAM yoxdur. O küfrədür, dinlərin hamısı insani alçaldır. Və onu ram eləmək üçün qurulub. İnsanın ağlı varsa da, Allahın ağlından asılıdır, özünün bir iradəsi varsa da, Allahın iradəsindən asılıdır. Bəs yaxşı, onda nəyə görə verilir bu agil, bu iradə insana? İnsanın həyatını hədsiz dərəcədə mənasızlaşdırır və onu özündən eləyir DİN. Əslində heç kəsə heç nə vermir. Demək Ocaq da dinin inamsızlığından yarandı. Mən başa düşdüm ki, İNAMSIZLIQ olmaz. Eyni zamanda bildim ki, DİN adlı inam olanda pisdir. İnamsızlıq olanda gəlib çıxır Eynişteynin nəzəriyyəsinə və agil başlayır İNSANA qarşı çevriləməyə. Elm axı heç nə vermədi bəşəriyyətin ruhaniyyatına – nə Kopernik, nə Darwin. Heç olmasa, din verməli idi, din də vermədi. Cox pis vəziyyətdə idim – gərgin. Hayif ki, o dövrə mənim pərəstişkarları yox idi. Mənim şəklimi onda çəkmək lazım idi.

– Hansı illəri nəzərdə tutursunuz?

– 58–60-ci illəri. Çıxiş yolu tapa bilmirdim. Söhbət eləməyə heç kəs yox idi. Hami öz işində idi. Mən isə dərd içində qovrulurdum. Bu nə DİNdir, nə İNAMdir... Yaxşı, bu dünyada az əzab çəkmişik ki, o dünyada da bizi dirildəcəklər, cənnətə göndərəcəklər. Sonra Allah qayıdacaq, İsa qayıdacaq... Bu nə xeyirdi ki, onun mükafatı olacaq? Belə inam olar?! Sən bu dünyada əzab çək, o dünyada hürilərnən kef çəkəcəksən. Bax, dinin inamsızlığından Ocaq yarandı. Bəli, biliyin azlığı, idrakın zəifliyi və dünyadan bilik səviyyəsinin aşağı olması dairəsi – Ocağı bunlar yaratdı. Birinci səbəb bu oldu.

*İkinci səbəb sosializmə nisrətdən doğurdu. Sosializmdə bu qədər qan töküldü, inqilablar oldu: İngiltərə inqilabı, Kromvel inqilabı və Lenin inqilabı. Nə qədər inqilablarda adamlar qırıldı. Kitablar var cild-cild bu barədə, əsərlər yazılıb. Kommunizm deyilən cəfəngiyat Platondan başlayan bir şeydir. Bizim eradan əvvəl IV əsrə başlıdı və gəlib çıxdı məzdəkilərdən XX əsrə qədər. Niyə belə oldu? Demək, Ocaq həmçinin Marksizmə, kommunizmə qarşı şübhədən yarandı.*

*Üçüncü səbəb Qərb və Şərq məsələsi ilə bağlıdır. Əgər Qərb ədəbiyyatını bilməsəm, bu ədəbiyyatdan başı çıxanlar məni savadsız adlandırar, lakin Şərq ədəbiyyatını bilməmək qəbahət sayılır. Şərq niyə bu günə düşdü, niyə ucuzlaşdı?*

Bax, bu üç səbəb məni özündən elədi. Öz dərrakəmdən elədi, yollarımı tamam ayırdı. Mənə böyük özümlük verdi – Ocağı yaratdım.

**– Belə çıxır ki, Ocaq ideyalarından biri kimi Mütləqə İnam dini inamdan kəskin fərqlənir?**

– Burada söhbət təzə İNAMdan gedir. Yurdumuzla bağlı nə varsa, həmin o inamın əsasında təzə İNAM, təzə peyğəmbərlik əsasında Yurdumuz kökündən, tamamilə dəyişilməlidir. Bundan sonra Şərq dəyişiləcək, sonra Avropa.

– **Səhv etmirəmsə, Ocağı 79-cu ildə qalamışınız. Ötən 15 il ərzində Azərbaycanda çatılan Ocağın işığı daha haralara düşüb?**

– Bəli, Azərbaycanda yaranıb Ocaq və artıq onun işığı Cənubi Azərbaycana da düşüb. Şişirtmək fikrində deyilik. Bir çox Şərq ölkələrində, hətta Avropada da Ocağın istisinə qızınanlar var: İsveçdə, Əfqanistanda, Türkiyədə və Hollandiyada.

– **Maraqlıdır, dünyanın müxtəlif ölkələrinə işıq saçan Ata Ocağı Yurdumuzun hansı bölgələrini əhatə edir?**

– Bakı şəhərində 4 Ailə yaratmışq. Sumqayıtda, Beyləqanda Ailələrimiz fəaliyyət göstərir. Gəncə şəhərində yaranmalıdır, Masallı bölgəsində yaranacaq – bu günlərdə oradan qayılmışq. Çalışdığımız, istəyimiz odur ki, Azərbaycanın elə bir kəndi, elə bir şəhəri olmasın ki, orada Ailəmiz olmasın.

– **Ailənin sayına məhdudiyyət qoyulurmu?**

– Xeyr! Qoy bir şəhərdə 5 Ailə olsun, 10 Ailə olsun. 3 adam olandan sonra Ailə yaratmaq olar – 3 övladdan sonra.

**– Bu cəhətdən digər ictimai-siyasi təşkilatlara bənzəyiş var elə bil: 3 nəfər olduqda təşkilatin özəyinin yaranma mümkinliyünü deyirəm. Axi siz Ocağı fərqli hesab edirsiniz.**

– Bizzət təşkilatçılığın heç əsası yoxdur. Çünkü bizdə nə idarə var, nə sədr. Burada hamı eynidir. Heç kəs heç kəsdən fərqlənmir. Bizzət rəhiyyət olmur, balaca adam yoxdur Ocaqda. Hamı – bütün övladlar böyükdür, qeyri-adidir. Və onların bir Atası var; bu da təbiidir. Ailə yaranmasında iki nəfər azlıq etdiyindən «üç»ü minimal götürürük. Sonra dörd ola bilər, beş də və i.a.

– **Asif Ata, eşitdiyimə görə, Ocağın özünəməxsus tələb və qaydaları var.**

– Ocağın tələbi belədir: Hər bir övlad üç böyük əmələ sahib olmalıdır – Amallaşma, İnsanlaşma və Xalqlaşma.

1. **Amallaşma** – yəni müqəddəsatımızı öyrənmək və özümləşdirmək. Elə-bələ öyrənmə yox, o dərəcədə öyrənmə ki, toz qədər şübhə qalmasın İNAM. Çünkü əgər sənin inamında şübhə varsa, nə haqqın var ki, başqalarını İnama dəvət edirsen?!

2. **İnsanlaşma** – hər bir kəs, hər bir Ailə Övladı özü ilə döyüşür, artır, öz-özünün tam nəzarəti altında olur. Və sonra Ataya ildə bir dəfə hesabat verir.

3. **Xalqlaşma** – nəyin var, özgəsinə ver. Öyrəndikcə öyrət. Çünkü bizim məqsədimiz təkcə özümüzün kamilliyimiz deyil, bizim məqsədimiz Azərbaycanın kamilliyidir. Biz elə bir xalq yaratmaq istəyirik ki, o, bəşəriyyətə İNAM dərsi desin, mənəviyyat dərsi desin, idrak dərsi desin, iradə dərsi desin.

Ocaqçı olmanın şərtlərini də deyim sənə. Ocaq övladı olmaq üçün ATAYA rica qəbul eləyir və deyirlər ki, ömrümüzü sənə həsr eləyirik, götür, Ata, necə istəyirsən sərf elə. Bundan sonra təzədən ömür başlayır, təzədən doğulur (ruhən anadan olur) və ATA ona təzə ad qoyur. İndi bizim 80-ə yaxın Övladımız var – artacayıq da. Onu da deyim ki, ruhani Övlad çox olammaz axtı! 7 milyona yüz Övlad bəs olacaq. Övladın həyat tərzi barədə: kasibliqdan utanmamaq, halalliqdan usanmamaq, əlçatmazlıq, müstəqillik və doğmaliq. Bənzərsiz olduğun dərəcədə doğma olmalıdır.

Sonra bizim öz təqvimimiz var, özümüzün mərasimlərimiz var, bayramlarımız var. ATAYA olan ricalar da var (Bu xüsusi bir söhbətin mövzusudur).

– Müqəddəs Ata, gəlin bir qədər geriyə qayıdaq. Nə vaxtdan Ruhani Ata olmusunuz? Və ümumiyyətlə, ATA sözü mahiyyətcə nə deməkdir? Xristianlarda keşişlərə xitabən işlədilən Ata məfhumu ilə bağlılığı yoxdur ki?

– «Ata» sözünü adıma Övladlarım əlavə ediblər. 1979-cu ildə bizi Universitetdən qovub çıxartdılar. Gəldik «Bilik» Cəmiyyətinə. Gördük daha burada «klub» sözünə ehtiyac yoxdur (Əvvəl adı «Estetik və etik tərbiyə klubu» idi). Ona görə də başladığ əməlimizi öz adı ilə «Ocaq» adlandırmışdı. Belə qərara gəldik ki, «Ocağ»ın sədri olmaz – ATAsı olar və Övladlarım bu adı mənə verdilər. Lakin bu ad Peyğəmbər sözünün türk ekvivalentidir.

Xristianlar ATA sözünü özünə götürdülər və bir saniyə atalıq eləmədir. Keşişə ATA deyirdilər və keşis «ata» nə deyir; itaətkar ol, Allah qayidacaq, dünyada səni əzab gözləyir. Nə təhər Ata ola bilərsən ki, sən yalançısan?! Yalançı «ata» Ata ola bilərmi? ATA sözü keşidən əvvəl yaranıb, heç kəsə onu vermək lazımdır, heç kəs onu israr edə bilməz. Xristian atalar yarıml saat belə Ata olmayıblar. Çünkü daim aldadıblar, itaətə çağrırlar, o dünya ilə qorxuzublar və insani özündən ayırlar. Mənim üçün bu söz nə xristianlıqdan gəlib, nə Dədə Qorquddan gəlib. Bu söz özü müstəqil bir sözdür – məqsəd də Azərbaycanımıza, yurdumuza mənəvi ATAliq eləməkdir. Ağalıq yox, ATAliq. Sərkərdəlik yox, ATAliq. Becərmək, tərbiyə etmək, böyütmək – bağbanlıq mənasında.

– Asif Ata, Siz əsl müqəddəslər kimi, peyğəmbərlər kimi tənha yaşayırsınız. Haqqınızda ailənin olmaması ilə bağlı müxtəlif fikirlər də az deyil. Xahiş eləyirəm bu məsələyə münasibətinizi bildirəsiniz.

– Bu saat mənim 80-ə yaxın övladım var, lakin heç biri cismanı övlad deyil – ruhani Övladdırlar. Mən ruhani Ailə qurmaqla həm başqaları, həm də özüm üçün sübut etdim ki, cismaniliyi ötmək olar. İndiki ruhani Övladlarım mənim üçün qətiyyən cismanı övladımdan aşağı deyillər. Doğrudan da insanın ən böyük fərqi ondadır ki, o özünə ruhani Ailə qura bilər, ruhani Övladları ola bilər. O ki qaldı şəxsi ailəm olubdur. Oğlum da var, 23 yaşında. Ancaq ailə sonradan daşıldı. Adətən belə hallarda biqeyrət kişilər bütün nöqsanları arvadlarının üstünə yixırlar və deyirlər ki, mənim arvadım pis idi, filan idi – ona görə də ayrıldıq. Mən isə belə eləmirəm. Bütün məsələ bundadır ki, fəlsəfə, ruhaniyyat, mənim görəcəyim işlər özü məndən bir yox, beş ömür tələb edirdi. Əra gələn qadın heç vaxt dahiyə,

yaxud peyğəmbərə ərə gəlmir. O istəyir ki, ev-eşiyi olsun, əri yanında olsun. Evi böyüsiün, qonşu var; kiminsə evinə təzə nə isə gəlir, maşın və s. Burda mən heç pis şey də görmürəm, meşşanlıq da görmürəm. Mənim qadının adı qadın olsa da, ağıllı qadındır, çox namuslu, qeyrətli qadındır. Mənim tələbəm olub, dərs demişəm ona. Amma neyləsin ki, Asif ATAnın içində belə dəhşətli narahat duyğular, fikirlər, bu dünyanın gedisi ilə bağlı, yurdumuzla bağlı onun özündən asılı olmayaraq fitri filosofluğu, peyğəmbərliyi, o suallar ki, ona cavab verilməliydi, bütün bunlar hamısı ATAnı evdən-əsikdən ayırdı. Uşaq necə böyüdü, nə təhər oldu – hiss eləmirdim. Çox gərgin daxili dünya məni evdən ayırdı. Səhər gedirdim, axşam gəlirdim. Suallara cavab tapmaq üçün oxumalıydım, fikirləşməli idim. Ona görə də qadını – əvvəlkı həyat yoldaşımı qətiyyən qınamıram. O gündən ailəm dağılmağa başladı. O, hiss elədi ki, fəlsəfə adlı, peyğəmbərlik adlı günüüsü var. Bu məsələnin bir tərəfi. Əsil səbəb bu idi. ATAnın peyğəmbərliyi onun ailəsinə çox ciddi mane olurdu. İndi mən fikirləşirəm ki, hərcənd mənim Ata olmaq haqqım vardi, lakin evlənmək haqqım bəlkə də yox idi. Çünkü ailə özü də ömür istəyir. Ailə özü də istəyir ki, sən ona qəlbindəki odu verəsən, ağlındakı işığı verəsən. Elə ki sən qəlbindəki odu ona vermirən – o soyuyur. Elə ki, ağlındakı işığı ona vermirən – o, qaranlığa qərq olur. Neyləsin bu yazıq qadın?! Hardan bilsin ki, sənin Ocaq aqibətin var, nə bilim peyğəmbərliyim var? Onun nəyinə lazımdır bunlar, loru dildə desək, onun üçün çox adı bir adam lazımdır ki, yanında olsun, həmişə o deyən olsun – ev böyüsiün və s. Bu suali yaxşı verdin. Hər yerdə verirlər bu suali. Biryolluq bunu da nağıl edim. Qəti əminəm ki, elə adam var, ömrü fanatikcəsinə peyğəmbərliyə yazılıb, yaxud onun ömrü peyğəmbərliyə yuvarlanıb. Mənim zənnimcə, onun ailədən imtina etməsi lazımdır. Bir nəfər bunu etməli idi, bu qurban verilməli idi. O dərəcədə mənim ömrümün yolu gərgin duyğularla bağlı idi ki, gərək ailədən kənara çıxaydım. Ailənin dağılma səbəblərinin bir tərəfi bu olsa da, daha konkret tərəfi 1982-ci ildə ATAnın təqibi ilə bağlıdır. O zaman ATAnı partiyadan çıxartdılar, işdən çıxartdılar və s. Onda mənim həyat yoldaşımı apardılar həmin o idarəyə (DTK-ya) və dedilər ki, biz sənin ərini öldürəcəyik. Sənin oğlun var, onu da saxlamalısan, xilas eləməlisən. Bu ikisi birləşdi o bayraqı ümumi hal, o psixologiya ki, mən açdım sənə hərtərəfli, həm də bu ailəni saxlamaq, uşağı

saxlamaq. Əslində bu bir oyun idi, çünkü onlar özləri pozdular ailəmi və hətta dedilər ki, ATA pozğundur – ailəsinə atıb. DTK-da əxlaq deyilən şeydən əsər-əlamət yoxdur.

– Hal-əhval tuta bilirsinizmi əvvəlki ailənizlə?

– İndi yaxşıyıq. Arabir zəng eləyir mənə. ATAyınan çox maraqlanır. Oğlumun da deyəsən ata olmaq vaxtıdır. Bir sözə, əla-qələrimiz yaxşıdır.

– Mən üzr istəyirəm, adətən bu cür adamlara deyirlər ki, flankəs xoşbəxtidir, yaxud bədbəxtidir. Siz buna nə təhər baxırsınız? Təbii ki, cismani ailədən uzaqlaşış ruhani ailə qurmağı nəzərdə tuturam.

– Ay sağ ol! Mən bunu əvvəldə demişəm. Özümü ona görə hədsiz dərcədə xoşbəxt sanıram ki, həqiqətimi tapmışam. Həqiqəti tapan adam xoşbəxtidir. Bəzi adamlar həqiqətlərini tapmaq istəmirlər. Həqiqəti axtaran adam üçün həqiqəti tapmaqdan başqa xoşbəxtlik yoxdur. Mənim tutalım ki, ailəm də olsaydı, başqaları kimi olsaydım da, belə həqiqəti tapmasaydım, bir saniyə də xoşbəxt olmazdım. Axi mən xoşbəxt deyildim. 5 ildə ki, mən axtarırdım – bir saat da Moskvada olduğumu hiss eləmirdim. Sanki Moskvada oxumurdum, orda deyildim. Elə bil səhrada idim, peygəmbərlər kimi. Həqiqət axtarırdım – heç kəs yanında yox idi. Ona görə də özümü xoşbəxt sanıram azdır, söz tapmiram deyim. Nə yaxşı ki, Ocaq əmələ gəldi! Nə yaxşı ki, ümidiyim doğruldu! Nə yaxşı ki, məndən asılı olmayıaraq, məndə olan bu fitri peygəmbərliyim və filosofluğum aşkarlandı. Və özünü tapdi! Ona görə də mən özümü tam xoşbəxt sanıram.

– Maraqlı söhbət üçün sağ olun, Möhtərəm Ata!

– Sən də sağ ol!

Söhbəti apardı:  
«525-ci qəzet»in əməkdaşı  
Yusif Mahmudov.

## İNAM YOLU

Zərdüşt işığının, Dədə Qorqud ağsaqqallığının, Nəsimi siğmazlığının, Füzuli aşiqliyinin, Babək qeyrətinin, Müğəm hikmətinin, Saz möhtəşəmliyinin müşayiəti ilə 15 ildir ki, çatılan bir Ocaq Yurdumuza ruhaniyyat işığı saçmaqda, «İnsanlaşın – İnsanlaşdırın!» harayı ilə yanmaqdadır.

Bu Yolun başlangıcı çox enişli-yoxusu olub və o, çox qorxunc uçurumlardan, sərt döngələrdən, qatı qaranlıqlardan... keçib. Dedişimiz odur ki, heç zaman hamar, asan olmayıb bu Yol. Və biz bunu təbii saymaliyiq. Yaxşı bilirik ki, hamar, əzab-əziziyətsiz yollar üstündə heç bir ali məqsəd, ülvi niyyət, ideal istək dayanır. Bütün bunlar üçün məhz Ocağın keçdiyi İnamçılıq («Asıfçılık») yolu gərəkdir!

Azərbaycanımızı həqiqi anlamda azad, müstəqil və güclü görmək, özünün dediyi kimi – adamı insanlaşdırmaq! Filosof – yaziçi – tənqidçi – yalansız İnam yaradıcısı, illərdən bəri ömrünü şam kimi bu istəklə əridən Ocaq Atası – əzabkeşi, bu müqəddəs niyyətin işığına yiğisan 80-dən çox övladın ruhani Atası ASİF ATA «Doğru yol»un qonağıdır.

– Asif Ata, «Ocaq» və «Fikir Evi» yaradıcısı kimi istək və məqsədlərinizi açıqlamanızı istərdik.

**Asif Ata: Mənim Yolum – İnam Yoludur.** Məqsədim Dini və Ateizmi İnamla əvəz etməkdir. Din yalançı İnamdır – qismətçilikdir, itaətçilikdir, cənnətçilikdir, cəhənnəmçilik, əfsanəcilikdir. Ateizm – Mütləqiliyin, ruhçuluğun inkarıdır, **maddiyatçılıq dinidir**.

**İnam** dünyani öz Mənasına tapşırır, həyatı öz Mənasına tapşırır, insanı öz Mənasına tapşırır; dünyanın mənasını əzəli sayır, əbədi sayır, sonsuz sayır, kamil sayır; dünyanın hansısa bir bənna tərəfindən tikilməsinə, hansısa bir hökmər tərəfindən idarə olunmasına inanır.

**İnamda** dünya öz Dünyalığından yaranıb, həyat öz Həyatlığından yaranıb; dünya üzərində dünyadan qeyri Qüdrət yoxdur. Dünyaya İnam – Dünyanın Mənasına İnamdır.

Mən Mütləqə inanıram, yəni dünyanın, həyatın, insanın əzəli, əbədi, sonsuz, kamil Mənasına – hadisələrdən, təzahürlərdən artıq olana – **Dünyadakına**. Əminəm ki, keçici, dəyişkən, sonlu, qeyri-

kamil, nisbi hadisələrin arxasında Mütləq Məna dayanıb; *dünya mütləq təmələ malikdir*; bu səbəbdən də Dünya Binası – uçmur, uçmayacaq; *dünya tikilməyib, yaradılmayıb*, – öz Mənasından yaranıb.

*Mən İnam yaradicisiyam* – *cadugər deyiləm, caduya inanıram; elmə, biliyə, fəlsəfəyə əsaslanır İnamım* – *cəhalətə əsaslanınır, cəfəngiyiyata əsaslanınır*; Kitabları özüm yazmışam – onlar xalıq tərəfindən nazil olunmayıb; atəşli fəhm qolumdan tutub – ancaq gözlərimə heç bir əsrarəngiz Varlıq görünməyib, qeybdən gələn səslər də eşiməmişəm – heç bir Yaradanın hökmünü yerinə yetirməm; hipnozuluğum, transçılığım da yoxdur; İnam Yaradicısı Yükünü daşıyıram; çığırular sərməstliyinə laqeydəm, təmənnasızlıq və fədakarlıq aqibətində sabitəm. İnamımla yaşayıram; qısa ömrü uzun ömürlü Amala həsr eləmişəm – zənnimcə, bu – Müdrik Qətiyyətdir.

**Məqsədim** – Mütləqə İnam əsasında İnsan yetişdirməkdir. Yüksək idrak, yüksək mənəviyyat, yüksək iradə səviyyəsində Xalq becərməlidir Ocaq. İnsanlaşmalıdır adamlar – onda bəşər fəlakətdən xilas olacaq.

Mənim fəlsəfəmdə insan özündə Mütləq Məna gəzdirən və bu səbəbdən də şəraitdən, mühitdən, cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır («Ruh» sözündə heç bir xurafat yoxdur; o, İnsanılıyin rəmziidir – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir).

İnsanlaşmadan ləyaqətli həyat qurmaq olmaz.

– Sizcə, türk xalqlarının idrak birliyinə – bütün mübahisəli, münaqışlı məsələləri gələcəkdə birgə (xristianlarda olduğu kimi) aradan qaldırmaq niyyəti nə zamansa baş tutacaqmı? Bu birliyin bədxahları barədə Ata nə deyərdi? Bir də... Türkiyəyə yaxınlaşma əslində Qərbə yaxınlaşma deyilmi?

**Asif Ata:** İndiki vaxtda Türk Birliyinin qarşısında iki böyük maneə durur: Qərbçilik və İslamçılıq.

**Məqsədim** – Yurdumuzdan, Azərbaycanımızdan müqəddəslik ölkəsi yaratmaq, onu Ruhaniyyat Mərkəzinə çevirmək, Türk şərqiyyinin bəşəri mahiyyətini təsdiq etməkdir. Məqsədim – kapitalizm və sosializm dairəsini yaranı *İnsani-Ruhani Cəmiyyətdir*. Məqsədim – müstəqil Vətəndir; müstəqil iqtisadiyyat, müstəqil siyasət, müstəqil mədəniyyət birliyidir.

**Məqsədim** – Şərq özümlüyüdür: qərbçiliyi, təqlidçiliyi rədd edən.

Məqsədimi zorakılıq, başkəsənlik yoluyla həyata keçirmək niyyətində deyiləm; bağbanlıq aqibəti seçmişəm – ağıllarda, ürəklərdə, iradələrdə İnam yetirmək, İdrak yetirmək, Mənəviyyat yetirmək – dünya insanacidir, İnsan azlığından əzab çökir; İnsan vermək lazımdır dünyaya ki, dünya məhv olmasın.

**Qərbçilik** – türkləri ümumi Qərb dairəsinə salır – özgələşdirir: tədricən, aramsız, məharətlə, siyasetlə. **İslamçılıq** – türkləri müsəlmançılıq dairəsinə salır – özgələşdirir, xurafat qaranlığına qərq eləyir.

Qərb ölkələri özlərini «xristian aləmi» adlandırmırlar; ancaq Şərq ölkələrinin çoxunu İslam Dönyasına aid edirlər; əslində onları qeyri-mədəni sayırlar. Şərqlilərin arasında bu fərqlənməyə qürrələ-nənlər tapılır.

İslamçılıq türkçülüyə Qərbçılıkdən az ziyan vermir. Türkçülüyə qarşı təkcə qərbçilik dayanır: iki qütb Türkçülüyə qarşı birləşir.

Zənnimcə, türklər Mütləqə İnam əsasında birləşməlidirlər.

İnsanlışmə əsasında birləşməlidirlər.

Ruhani Cəmiyyət əsasında birləşməlidirlər.

Özümlü Şərq əsasında birləşməlidirlər.

Ocaq əsasında birləşməlidirlər.

– *Respublikadaxili öcəşmələrə, çəkişmələrə səbəb varmı?*

**Bunları aradan qaldırmaq yolunu Ata nədə görür?**

**Asif Ata:** Kapitalizmə kecid Azərbaycana fəlakət gətirdi, formal müstəqillik yarandı; xalq dəhşətli əzablara, əziyyətlərə düşər oldu; pulçuluq aqalığı, əcnəbilik yadlığı baş qaldırıldı; camaat kal tədbirlər və zoraki əməllər məngənəsinə düşdü; uğursuzluqlar – ümidsizlik törədir, hakimiyyətdən salinanlara rəğbət peyda olur; sosial-kapitalizm xilasına güvənənlər var; hakimiyyət uğrunda döyüş alışır.

Çıxış yolu – Kapitalizm ehitirasını cilovlamaq, əməkçiyə yön almaq, idarəciləri təzələməkdir.

Kapitalizmə yürüş – uçuruma yürüsdür.

İndiki ictimai modellərin heç biri bizə firavanlıq gətirməyəcək; söhbət xilasdan gedir, inkişafdan getmir. Bu gündən salamat çıxmışdan gedir söhbət. Ləyaqət özü də salamatlıqdır – mənəvi salamatlıq.

– *Azərbaycanın azadlığına, müstəqilliyinə, bütövlüyüünə çagırışnidalarını hələ 60-ci illərdə Asif Atanın dilindən eşitmışık. Bu istəyə*

müəyyən mənada çatdığımız indiki günlərdə Atanın səsi nədənsə az eşidilir.

**Asif Ata:** Azadlığı şürə eləmək, azadlıq sözünü təkrarlamaq, özünü azadlıq fədaisi kimi qələmə vermək – hələ azadlığa xidmət eləmək deyil.

Nə eləmişəmsə – Azadlığımız üçün eləmişəm.

Mütləqə İnam – Azadlıq üçündür.

İnsanlaşma – Azadlıq üçündür.

Ruhani Cəmiyyət – Azadlıq üçündür.

Müstəqil Vətən – Azadlıq üçündür.

Özümlü Şərq – Azadlıq üçündür.

Ocaq – Azadlıq üçündür.

Evladlar – Azadlıq üçündür.

Ailələr – Azadlıq üçündür.

Kitablar – Azadlıq üçündür.

Mərasimlər – Azadlıq üçündür.

Fikir Evləri – Azadlıq üçündür.

İnam səviyyəsində Azadlığa xidmət eləmişəm.

İdrak səviyyəsində Azadlığa xidmət eləmişəm.

Mənəviyyat səviyyəsində Azadlığa xidmət eləmişəm.

İradə səviyyəsində Azadlığa xidmət eləmişəm.

Vicdan səviyyəsində Azadlığa xidmət eləmişəm.

Təmənnasızlıq səviyyəsində Azadlığa xidmət eləmişəm.

Fədakarlıq səviyyəsində Azadlığa xidmət eləmişəm.

– Əsl Oğuz torpaqları hesabına «Böyük Ermənistən» yaranması xülyasına Asif Atanın öz baxışı olmamış deyil...

**Asif Ata:** Zənnimcə, Böyük Ermənistən xülyasına ermənilər özləri də inanırlar.

Ermənilər Böyükdən dəm vururlar ki, əllərinə nəsə keçsin, böyük Ermənistən yarada bilməsələr də, Qarabağı qopartsınlar.

Böyük Ermənistən həşiri siyasi hoqqabazlıqdır məncə.

Azərbaycanı zəif sayıb erməni; əslində isə fərq ondadır ki, biz dünyaya vuruşuruq, erməni bizimlə.

– Bugünün hadisələrini Asif Ata necə qiymətləndirir?

**Asif Ata:** Bugünüümüz:

Qarabağda – məglubiyətdən sülhə yüyürmək.

Camaat üzərində dəhşətli iqtisadi zülm.

Qərbçi quruluş.

Dinçilik havalanması.

Partiyalar çoxluğu – əməl azlığı. Üzü özgəyə müstəqillik.

Hakimiyyət qələbə havasındadır, camaat – məglubiyət yasında.

Xarici siyaset: Dünyadan asılı olduğum dərəcədə müstəqiləm!

Asılılığında müstəqiləm!

İndiki siyasetçilər meydanda toz oynadırlar.

İslam əsasında birləş – ölüük əsasında dirilik.

Qərbçilik əsasında birləş – özgəlik əsasında özümlük.

– Bugünkü çətinliklərdən söz salanda iqtidarda olanlar yeganə təsəlli kimi müstəqil dövlət quruculuğumuzu yada salırlar və bütün əyər-əskikləri ona güzəştə getməyi məsləhət görürlər.

**Asif Ata:** Müstəqil Dövlət – qurulmayıb, elan edilib; Qorbaçovşınanın SSRİ-ni dağıtmışından sonra yenə də elan bizə verildi; onu biz qazanmadıq. Miting döyüşləri məhv eləmədi SSRİ-ni, Qorbaçovşına yenilikləri məhv elədi; SSRİ Qorbaçovun küüt başına uçu.

Müstəqil Dövlət – müstəqil siyaset deməkdir, bizdə siyaset yoxdur. Müstəqil Dövlət – müstəqil iqtisadiyyat deməkdir, bizdə iqtisadiyyat yoxdur.

İndi mərkəzdən Respublikaya direktivlər göndərilər – Mərkəz Respublikanın özündədir; ancaq əslində yoxdur. Müstəqil Yoxluq yaranıb əslində.

– Qayıq və çətinliklərimiz başımızdan aşlığı bir zamanda bu qədər partiya və cəmiyyətlər yaramasını Ata necə qiymətləndirir?

**Asif Ata:** Partiyalar həqiqət çoxluğundan yaranmadı; hakimiyyətə can atanlar, hakimiyyət üçün can verənlər çoxluğundan yarandı.

Ciltzlar hakimiyyətə gəldi – indi hamı hakimiyyətə can atır: «Mənim nəyim səndən əskikdir, mən də sənin tayinam; niyə sən hakimiyyətdə olasan, mən yox!»

Hakimiyyətə gəlmək üçün partiya yaratmaq lazımdır; Təzə ideya olmasa da, təzə cümlələr olmalıdır; camaat oynadılır; hakimiyyətçilər millətçi donunda görünürlər; hakimiyyət naminə ləyaqət tapdanır.

– Əsrin əvvəllərində olduğu kimi, bu gün də bizim Türkiyə ilə yaxınlaşmadığımızdan xoflananlar var. Rusiya kimi, Türkiyəni də «Böyük qardaş» damgasıyla damgalamaq olarmı?

**Asif Ata:** Türkiyə xalqıyla yaxınlıq – yüksək ruhani tələbatdır. Türkiyə hökumətiylə yaxınlıq – zərurətdir. Bir şortla ki, bu yaxınlıq Siyasi Ayıqlığı rədd etməsin.

**Müasir Türkiyə hakimləri Şərqdə və turkdilli ölkələrdə Qərbi təmsil eləyirlər – Qərb nümayəndəsidirlər əslində.**

Bu hal Türkiyə siyasətinin təməl daşıdır.

Türkiyə hakimləri Qərblə Şərq arasında körpü siyasətindən bəhrələnirlər. Qərbçilik – Türkiyə siyasətinin sütunlarından biridir. Azərbaycanlılar bunu bilməli, dərk etməlidirlər və Türkiyə hakimləriylə Türkiyə xalqı arasında fərq görməlidirlər; yoxsa tələsiyib Qərb tələsinə düşə bilərik.

– «Fikir Evi» yaradıcısı kimi, fikrinizi bilmək istərdik ki, bugünkü mətbuat bolluğunda fikir qitlığı duyulmur ki?

**Asif Ata:** İstərdim ki, müasir mətbuat öz müstəqilliyini zaman dan, şəraitdən, mühitdən, cəmiyyətdən qorusun, çünki zamanların, şəraitlərin, mühitlərin, cəmiyyətlərin hamısı nisbidir; həqiqət isə – Mütləqilikdir, çünki zamandan, şəraitdən, mühitdən, cəmiyyətdən üstün olmadan Müasirliyi qiymətləndirmək olmaz.

**Qarşidan kapitalistləşmə, pulçuluq hakimliyi gəlir; gərək mətbuat müqavimət gücünə malik olsun, fədakarlığa hazır olsun.**

İstərdim ki, mətbuat İnamçı olsun – Dinçi olmasın; İnsançı olsun – Cəmiyyətçi olmasın; Özümçü olsun – Özgəçəi olmasın.

Bilirəm bu necə çətin işdir və bilirəm ki, bizə çətin işləri görməyi bacaran adamlar necə lazımdır!

– Sizin üçün sonsuzluq nədir, son nədir? Məsələn, günün sonu, axşamın sonu, işığın sonu, zülmətin sonu; həyatın sonu, ömrün sonu; zülmün, istibdadın sonu; köləliyin, ağalığın, mütiliyin, əzazilliyin sonu; səbrin, dözümün sonu; ən nəhayət, söhbətin, müsahibənin sonu! Ümumiyyətlə, «Son» anlayışı Asif Atanın görünündə necə səslənir?

**Asif Ata:** Mənim üçün Xeyir – sonsuzdur, Şər – sonludur. Şər Xeyir azlığından yaranıb.

İnam – sonsuzdur, din sonludur. Din – inam azlığından yaranıb.

Həqiqət sonsuzdur, yalan sonludur. Yalan – həqiqət azlığından yaranıb.

Ədalət sonsuzdur, ədalətsizlik sonludur. Ədalətsizlik – ədalət azlığından yaranıb.

*İstərdim ki, bu həşirli, qarışiq, fəlakətli, pozğun çağımızda özümüzə inamımızı itirməyək; bilək ki, göründüyüümüzdən, bilindiyimizdən artıq, zamandan üstünük, şəraitdən üstünük, mühitdən üstünük, bugünüümüzdən üstünük; Sabahımız var qabaqda – Özümlü, İnamlı.*

**Asif Ata ilə söhbətdaşlıq elədi:**  
**Qəşəm İlqar.**

30 Gündəş Aylı, 15-ci il. Bakı.  
(Mart, 1993).

## AZƏRBAYCANIN NİCATINI RUHANI İNTİBAHDA GÖRÜRƏM

— Asif Ata, istərdim səhbətimizi «Fikir evi»ndən başlayaq.

— Cox gözəl, başlayaq.

— Siz, «Fikir evi»ylə xeyli yol keçmisiniz. Təbiidir ki, filosofun ideyaları ilə qidalanan bu konkret auditoriyada onun ardıcılıları yetişib. Bu baxımdan aparıcı ideyalarınızı aşkarlamaq «Açıq söz» qəzetiinin oxucuları üçün maraqlı olardı.

— Azərbaycan haqqında bilik vermək lazımdır, təəssüf ki, tarixçilər bunu da eləmirlər. Əslində isə Azərbaycan haqqında bilik vermək, ayrı-ayrı hadisələri təsvir və təhlil etmək azdır. Azərbaycan haqqında inam yaratmaq, onun ruhunu ifadə eləmək lazımdır. Bu nöqtəyi-nəzərdən «Fikir evi» Azərbaycanımız – Azərbaycanlığımız adlanan hadisənin fəlsəfi mahiyyətini aşkara çıxarır: Azərbaycan Yerə-Göyə siğmayan, Şərqi ifadə eləyən ruhani bir varlıqdı. Bu, Zərdüştçülükdü – ötən müsahibəmizdə bu barədə demişik; bu, Xürrəmilikdir – xüsusi din, fərəh dini; bu, Dədə Qorquduqdur – ağsaqqallığın mahiyyəti; bu, Hürufilikdir – insanın Allah olmaq ideyası; bu, Füzulilikdir – eşq səviyyəsi, eşqin ilahiliyi; Dante, Höte, Hafız, Platon – heç biri eşqdə Füzuli deyil; bu, Muğamatdır – insanın musiqi vasitəsilə pillə-pillə artması, ilahiliyə qovuşması. Bilirsən ki, Muğam fəlsəfəsi barədə də kitab yazmışam; bu, Sazdır – Türk ruhunun mənəsi, möhtəşəmliliklə zərifliyin vəhdəti! Bütün bunları biz deyirik – qəbul eləyirlər, öyrənirlər və Azərbaycan ruhu haqqında məktəb-təlim yaranır.

«Fikir evi»ndə Azərbaycan kədərini də deməkdən qorxmuruq. Çünkü insan kədərdən böyüyə və fəlakətdən güc ala bilər. Bu baxımdan, Midiya süqutunun səbəblərini, Babəkin qətlinin fəlsəfi mahiyyətini açırıq. Böyükümüz, fəxrəmiz Şah İsmayıllı Xətainin mahiyyətini açmaqdan qorxmuruq. Şah İsmayıllı öz Səlcuq qohumu Sultan Səlimlə döyüşməməli idi. Lakin aranı vurdular, şia-sünni məsələsini ortaya atdilar. Çaldıranda təkcə Şah İsmayıllı yox, bütün TÜRK məhv oldu. Türkmənçay yirticiliğini – Azərbaycanın şaqqlanmasını, ikiyə bölünməsini açırıq. 28 Mayda həyata gələn ümidiimizin 28 Apreldə boğulmasını, 20 YANVARI və bu günün mahiyyətini açırıq. Hamiya aydın olur ki, yenidənqurma miskincəsinə, pozguncasına kapitalizmə qayitmaqdi. Biz əvvəl sosializmə

kapitalizm qəddarlığından keçmişdik, indi isə sosializm qəddarlığından kapitalizmə keçirik.

Bütövlükdə Azərbaycanın nicat yolunu Ruhani İntibahda – Mütləqə İnamda, İnsanlaşmada, Ruhani Cəmiyyətdə – nə kapitalizmə, nə sosializmə – Özümlü Şərqdə görürük. Beləliklə, bütöv bir Azərbaycan ideyası əmələ gəlir ki, zənnimcə, Azərbaycanda elə çatışmayan da budur.

Qaldı ki, ardıcılının azlığı – çoxluğu barədə. Əlli Ocaqçı, böyük səhbətdi, əlli min adam deməkdir.

— Məncə, elə bütün dövrlərdə dahlərin ardıcilları az olub.

— Oğul, hər dövrün idraki, idrak səviyyəsi, inam səviyyəsi, mədəniyyət səviyyəsi var. Və Ocağın da, Asif Ata fəlsəfəsinin də əsas qayəsi budur ki, zamanın idraki nə qədər böyük olsa belə, o, kiçikdi, çünki onda sədd var. Axi həqiqət sədsizdir. Sədd olan yerdə böyüklik yoxdu. Nəsimidə o sığmazlıq ki, mən onu lap hərfi mənada qəbul edirəm. Bütün bu hərəkatlar, siyasetlər – onların arasında yaxşları da var və Ata onları inkar eləmir – zamanın özünün səddindədi. Gərək zamanı ötəsən, səddi keçəsən.

— Sözün açığı, bu barədə sualımız vardi, lakin Siz məni qabaqladınız.

— Eybi yoxdur. Elə isə bir az da əlavə edim. Oxuduğum fəlsəfi əsərlərin 99 faizində deyilir ki, hər şey nisbidir, hər şey dəyişkəndir. Mən isə deyirəm: əslində dünyada var olan odur ki, o əzəli və əbədi olsun. Mütləq olmayan əslində yoxdur. Bizzət yaxşı nə varsa, o əzəlidi. O ki, bizdən sonra qalacaq, bax o, var. Bizim hamımız getməliyik, amma bəşər qalacaq. Gözəl öləcək, gözəllik qalacaq. Var olmayı mən belə hesab eləyirəm və məndən əvvəl bu həqiqəti heç kəs bu dərəcədə qabartmayıb. Mütləqciyəm, mənim övladlarım da mütləqcidirlər.

— «Fikir evi»ndə ardıcılalar çoxdur və elə ilk baxışdan onları şərti olaraq iki yerə bölmək olar: iştirakçılar və tamaşaçılar. Bu barədə filosofun qənaəti necədir?

— İştirakçılar o adamları ki, vurnuxurlar. Atanın özünün cavanlığı kimi. Onlar təşnədirler, həqiqət suyu içmək istəyirlər. Müəyyən mənada ehkamdan ikrahlanmış adamlardı, qalıqlar belə. Hara baş vururlarsa, heç yerdə yolu tapa bilmirlər. Marksizmi, ehkamı, onu-bunu oxuyublar, müasir filosofların nə olduğunu da bilirlər. Və ikrah, boşluq əmələ gəlib, vakuum yaranıb. İnsan inam

boşluğunun yaşaya bilməz, həqiqəti tapmayan adam xoşbəxt ola bilməz, xoşbəxt olmadan da yaşamaq olmaz. Gələnlərin 40 faizi belələridi və mən onların gələcəyinə inanıram.

O ki qaldı tamaşaçılara, onları bir az Atanın şöhrəti maraqlandırır, bir az da özlərini başqalarından fərqləndirmək – görürsənmi, biz hara gedirik!.. Bu haqda mənim fikrim belədir: Azərbaycan xalqı mənim balamdı, bir az pis səslənir, amma sən məni anlaysan. Balam mənim üzümü cirmaqlaya da bilər. Onlar bir az qəlp də olur, ziyan da götürirlər. Lakin mən onları başa düşürəm və gözləyirəm. Azərbaycan xalqının üz təbəqəsindəkilər əsil Azərbaycanlı deyillər, öz-özlərini tanımırlar, əfəl, bic, müftəxor, balaca, əyləncəpərəst görünürərlər. Gərək o biri qatlara baş vurasan, haradasa daxildə Asif Ata var, böyüklük, yaxşılıq var. Ona görə tamaşaçılara mənim münasibətim müsbətdir.

– Son hadisələr göstərdi ki, Azərbaycan Xalq Cəbhəsi xalq hərəkatını «döyüşsüz və qələbəsiz» tərk etdi. Daha doğrusu, hiss olunmadan xalq hərəkatından uzaqlaşdırıldılar və bu gün dövlətin adı bir icraedici orqanına çəvrilməkdədirler. Sizcə, bunun səbəblərini nədə və harada axtarmalıyıq?

– Burada üç böyük səbəb var və bu barədə bir Azərbaycanlı, bir ziyanlı, bir filosof kimi çox fikirləşmişəm. Birinci. Ruhani İntibah olmadan heç bir hərəkat Azərbaycan xalqına nicat verə bilməz, çünkü Azərbaycan – Gürcüstan... deyil, xüsusu Şərq ölkəsidir; onun Türk Aləmi adlanan böyük bir okeani var. Pribaltikanı itirmək Qorbaçov üçün o dərəcədə dəhşətli deyil, o, Avropa evinə başqa yolla da daxil ola bilər. Amma Azərbaycanın birdən-birə özümləşməsi, cənubla birləşib otuz milyonlaşması Şərq dünyasının böyüməsidi. Avropa – Şərq, Rus – Türk, Rus – Şərq münaqışası var. Təəssüf ki, belə düşüncə bizim AXN-nin başçılarında olmadı. Gərəkdi xalq özünün Zərdüstünə, Nəsimisinə qayıtsın, gecə-gündüz işləməlisən, xalqı ruhən dəyişdirməlisən – xalq sanki uşaqqı, onu ayağa qaldırmalısan.

İkinci. XC özünün gücsüzlüyü onda göstərir ki, hökumət 20 YANVARla bağlı bütün günahları onun üstünə yixa bildi. Məəttəl qalmışam, nə ilə məşğul oldular, niyə cavab vermədilər. Məsələni incə şəkildə mətbuat, radio və televiziya vasitəsilə elə təbliğ elədilər ki, guya 20 YANVARı XC yaratdı. Əslində isə bu işdə hökumətin rolü daha çox idi. Beləliklə, Cəbhəyə günahkar bir hərəkat damğası vura bildilər. Xalq da buna getdi.

Üçüncü. Vəziyyət elə gətirdi ki, nəinki XC-nin, əslində bütün müxalifətin ideallarını əllərindən aldılar. XC, suverenlik istəyirsən – mən onu sənsiz də edirəm, sən nəyə lazımsan? Müsavat Partiyası, sən Bayraq istəyirsən – mən də bu Bayraqı istəyirəm və s. Çox qəribə vəziyyət yarandı. Belə acizlik... yalançı müxalifət yaranıb indi, heç bir işə qadir olmayan, iqtidarsız, idealsız.

Başqa kiçik səbəblər də var. Deputatlıq nəyə lazım idi? Bilmirdilərmi ki, AS-də hər şey səsvermə ilə həll olunur? Seçkini baykot etmək lazım idi. Ordunun idarəsi ilə nə seçkiydi o? Bir balaca siyasi intuisiya olsaydı, bunu eləyə bilərdilər. Təqlidçilik. Pribaltikada belə eləyirlər, biz də belə eləməliyik. İdarə heyəti və s. Heç bir orijinal struktur yarada bilmədilər. Ona-buna qoşulmaq bizim fəlakətimiz oldu. İnciməsinlər, filosof kimi, Əbülfəz bəy bütün Akademiyadan artıqdır mənim üçün.

– Asif Ata, məşhur rus filosofu Nikolay Berdyayev özünün «Rus kommunizminin məqsədləri və mənbələri» əsərində (əsər rus dilindədir) V.I.Leninin fəlsəfi savadından söhbət açır və onu savadsız adlandırır. Yəqin ki, həmin əsəri oxumusunuz və bu barədə Sizin fikrinizi bilmək maraqlı olardı.

– Lenin dünya fəlsəfəsində nə Platonu, nə də Aristotelini öyrənmişdi – hələ Şərqi demirəm. Hegeli, Spinozani da əməlli-başlı öyrənməmişdi. O, filosof deyildi, fəlsəfə ona siyasət üçün lazım idi. ona görə də besəlli yapmışdı dialektikadan. O nə götürürdü dialektikadan? Hər şey dəyişkəndi, yəni heç bir əxlaq-zad lazım deyil, hər şey inkişaf eləyir, bütün anlayışlararası çəviklik var. Əslində o, Makiavelciliyi – «məqsəd üçün hər şeyi istifadə elə» ideyasını əsas tuturdu. Yapmışdı dialektikanın nisbiliyindən, inqilabılıyindən, kəmiyyətin keyfiyyətə keçməsindən, sıçrayışdan... İngilaba lazım olan şeyləri öyrənmişdi və mahiyyətcə antifilosof idi. Çünkü marksizm – fəlsəfənin siyasətləşməsi, Makiavelləşməsi. Bir tərəfdən deyirdi ki, biz hər millətə özünü müəyyənləşdirmək haqqı verməliyik, digər tərəfdən dialektikcəsinə sübut edirdi ki, bu lazım deyil. Dialektikadan kazuistika və sofistika düzəldib istədiyini sübut edirdi.

– Bütün bunlarla yanaşı o, inqilabda qələbə çaldı.

– Bəşər tarixində elə hallar olur ki, qələbə calmaq üçün gərək yalançı, bic olasan, pis çıxmasın, vələdüzna olasan. Fəhlə pis vəziyyətdəydi, ölümçülüydü, onu qızışdırmaq lazım idi. Deməliydi ki, yol birdi, kapitalizm ləğv olunmalıdır, çar devrilməlidir. Bundan ötrü

həqiqət lazım deyildi. Ümumiyyətlə, siyasetdə doxsan doqquz faiz canavarlar, tülkürlər və çaqqallar qalib gəlir.

— Bir vaxtlar daha çox tənqidçiliklə məşğul olardınız. Filosof tənqid üçün darixmayıb ki?

— Tənqidçiliyimi indi də davam etdirirəm. Bu yaxınlarda «Azərbaycan» jurnalında «İnsan yönü», «Ulduz»da «Şer dərdi», «Gənclik»də isə «Tarixə çatmaq» yazılarım çap olunub. Burası var ki, istər tənqidçi, istərsə də filosof kimi neyləyirəmsə, hamisinin arxasında Azərbaycanımız, Azərbaycanlığımız ideyasının təsdiqi durur. Özündən böyük bir məqsəd üçün ədəbiyyatı yaxşı mənada vasitəyə çevirirəm. Demək istəyirəm ki, ədəbiyyatın özündən də böyük bir varlıq var. O varlıq bizim Yurdumuzdu, onun taleyiidi, inamıdı, sabahıdı. Bununla bağlı, «Dairələr» adlı bir əsər də yazmışam: insanın dairəyə düşməsi, mühitin təsiri, ədəbiyyatın və idrakin dairəyə düşməsi. Vətənin dairəyə düşməsi, ayrılıq dairəsi və bunların vəhdəti. Lakin mənim tənqidimi başqa tənqidlə qarışdırmasınlar. Onların bir kitabını oxuyursan bir cümlə belə fikir tapmaq olmur.

— Sizin tənqidinizlə razılaşmayanlar çox olub, amma Sizin sözünüzə, qiymətinizə həmi ehtiyac duyub. Ümumiyyətlə, ədəbi mühitdə Asif Ata meyari yaranıb. Bu meyar baxımından istərdim ki, ədəbiyyatımıza bir sərf-nəzər salasınız.

— Əvvəla, Sovet ədəbiyyatına münasibətim ona görə pisdir ki, o hökumət ədəbiyyatıdı. O, dünyani yalana bürünmüş şəkildə təqdim elədi: elə yaz ki, orada həyat görünməsin, bəşəriyyətin yalançı nicati görünən. Çox istedadlı adamlarımız özlərini bu yalana fəda elədilər və ədəbiyyat qurban verildi. Fəlakət ondadı ki, — söhbət S.Rüstəm kimi az talanlı adamlardan getmir — S.Vurğun istedadının 80 faizini heç nəyə həsr elədi. S.Vurğun anlamadı ki, sosializmdən o tərəfə nə isə ola bilər. İdeologiyani adamlara elə pərcimləmişdilər ki, bütün əsərlər başdan-ayağa siyasət idi. Məqalə ilə şeir fərqlənmirdi, yalnız obrazlara görə fərqləndirmək olardı. Bədiiyyat hədsiz dərəcədə miskinləşmişdi, obrazlar, metaforalar, epitetlər, məcazlar adıləşmişdi, bəsitleşmişdi. Ritorika poeziyanı əvəz edirdi. Bu S.Vurguna da, R.Rzaya da, M.Rahim kimi... adını çəkmək istəmirəm, M.Müşfiqə də aiddir. Hətta H.Cavid də «Azər»də «El gülür» — deyə başlamışdı sevinməyə. Hökumətpərəstlik dəhşətli dərəcədə süni şöhrət yaratdı — xalq şairi, laureat, deputat. Məgər xalq şairi olmayan şair ola bilər? Şairin əzablı, filosofanə ömrü kef-damağa

çevrildi. Bir zaman şair sufi idi, dərd içində qovrulurdu, ölürdü, indi şairlər arsızcasına nəşəyə bürünürələr. Şair hökmdar da ola bilməz, şair nəşəpərəst də ola bilməz, şairin başını sigallamazlar. Bu tale əldən getdi və əslində şairlər bədbəxt oldular.

İndi baxıram ki, kim bir az ayrı söz deyir, siyaseti təbliğ eləmir, sosializmin əbədi nicatından dəm vurmur. Bu nöqtəyə-nəzərdən M.Arazın son yazılarında kədər var, ağrı var, hökumətçilikdən uzaq-dı. Cavanlardan R.Behrudinin «Şaman duası»ndakı ideyalar mənə yaxındır. Bəxtiyar 60-ci illərdə başladığı yolu təqlid eləmək istəyəndə dəyişdi, ikiləşdi. Sənin «Cəngi havasına oyadın məni» şeirində də mənim xoşuma gələn döyüşmək ruhu oldu. Döyüşmək, qılınc çalmaq lazımdı, bizim başqa əlacımız olmayıacaq.

— Asif Ata, boş vaxtiniz olurmu?

— Pianino çalmaq boş vaxt sayilsa... Əslində boş vaxtım olmur. Hər günüm fəlsəfə, Ocaq, müasir həyat, estetika və tənqidə həsr olunmaqla 5 hissəyə bölünür. Nə vaxt axşam olduğunu da bilmirəm. Arada Muğamata çox güclü həvəs olur: dirləmək və çalmaq həvəsi.

— Bəs Muğamata olan təşnənizi kimin ifasında söndürürsünüz?

— S.Şuşinskiyin «Çahargah»ynan. Dirləmisi onu? «Mənsuriyyə»də necə ağrınan gəlir çıxır. Onun «Çahargah»ında yolluq çox güclüdür. Bəlkə də özü bilmir, bu ağrı yolodu, amma içindəki filosofanə, güclü və qədim bir səsdir. Özü də qocaldıqca onun ağrısı artırdı. Ağrıdan kamillik yaranır, ağrınan da insan Allaha qovuşur. Sonra «Humayun». Yadindadırı Rübəbə onu necə açdı? Əlibaba balaca səsiyənən «Dəştı»ni necə yaxşı oxudu? Fatmanın heç kəsə bənzəməyən «Kəsmə» sikəstəsi. Müharibə dövrünün rəmziydi o.

— Söz ki, musiqiyə keçdi, Qədir Rüstəmovla Alim Qasimovdan danışmamaq insafsızlıq oları.

— Qədir ayrı! Qədir heç kəsə bənzəmir. O, bizi birdən-biro qədimliyə apardı, sosializm, nə bilim nə, yaddan çıxdı — şükür Allaha — getdik çıxdıq Füzuli dövrünə — «Sona bülbüllər»i deyirəm. Məgər onu dirləyəndə adamın yadına marş, kommunizm idealları düşür? O, təkcə səs deyil, ifaçı deyil, o, doğrudan da dərddidir. Başqaları on qəmli mahniları belə oxuyurlar, amma bilirsən ki, 5–10 dəqiqədən sonra qəm-zad sovuşacaq. Amma Qədir doğrudan da ölürlər, canını verir. O, tərtəmiz sufidi! Şükür Allaha ki, belə bir irsə gəlib çıxıb! Onun bağrı yanır. Atada da «yana-yana qal» ideyasi var. Yana-yana

qalır. Ona görə də oxumaq ona çox ağır başa gəlir. Amma xoşbəxt adamdı, sufliliyi saxlayıb iyirminci əsrədə.

Alım professionaldi, yaxşı dərvişanə psixologiyası var, dərvişlik onun səsini də artırır. Sənətini sevəndi, amma Qədir deyil.

– **Əgər boş vaxtiniz olsaydı, onu necə keçirərdiniz?**

– Musiqi yazardım. Bəstəkar deyiləm, amma içimdə çoxlu harayalar var, onları ifa eləyərdim.

– **Ən çox nəyi sevirsiniz?**

– Oğul, təbiəti çox sevirdəm. Nə oxuduqlarımda, nə Hötedə, nə peyzaj lirikasında, nə də rəssamlıqda istədiyimi tapmadım. Qəti əminəm ki, cansız saydığımız təbiət canlıdır. Bilirsənmi, çay axır, eləbelə axmir, mahni oxuyur. Gøy hara, canlı saydığınız qoyun hara? Özü də təbiət hədsiz dərəcədə insana yaxındır. Rəssamlar bunu aça bilmir. Qəti əminəm ki, insan dağsız, çaysız olər, iş onda deyil ki, çay bizə su verir. Bunları ifadə eləmək çətindidir, yolların bir-birinə qarışması, qürub çağrı. Qürub çağrı ağlamaq istəyirsən, hərçənd heç nə olmayıb, qürub da sənnən bərabər ağlayır, elə bil ki, sabahını görürsən.

*Söhbəti apardı:  
Söhbət Səfərli.*

## **DÖVLƏTÇİLİYİMİZ**



*Azərbaycan Müstəqilliyi:*

- *Respublikalar Birliyi Dairəsindən çıxmaq deməkdir.*
- *Rusiya Dairəsindən çıxmaq deməkdir.*
- *Qərb dairəsindən çıxmaq deməkdir.*
- *İslam Dairəsindən çıxmaq deməkdir.*
- *Cənubi Azərbaycanla birləşmək deməkdir.*

## *GÜNAHKAR XALQ*

*Azərbaycan xalqı günahkardır!*

1. *Müstəqil Dövlət yaratmadığı üçün.*
2. *Yad qoltığunda əsrlərlə yaşıdığı üçün.*
3. *Yadpərəst ziyalısi üçün.*
4. *Yalançı Dirçəlişi üçün.*
5. *Saxta Sevinci üçün.*
6. *Vəhdətsizliyi üçün.*
7. *Əsarətə alışdığını üçün.*
8. *Özünə yağı doğduğu üçün.*
9. *Kiçik böyükləri üçün.*
10. *Aldandığı üçün.*
11. *Paralandığı üçün.*

*Azərbaycan xalqı günahkardır!  
O, günahını Amal Suyuyla yumatmalıdır!*

*14-cü Müqəddəs Kitabdan  
(«Ruhani Hökmələr»).*

*7 Şələ ayı, 8-ci il.  
(İyun, 1986).*

**28 MAY**

*XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.*

*Həmin birləşmiş kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.*

*Kapitalizm xüsusü sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırırdı və zəhmətkeşə qarşıydı.*

*Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümräsi sürətlə komprodorlaşdırıldı –*

*əcnəbiləşirdi, özgələşirdi... Şərqdə yaranan panislamizm Qərb-Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırırdı, imperialist birlək panislamizmdən bəhrələnə bilirdi: çevik siyaset nəticəsində panislamizmdən **Qərb-Rusiya sözəbaxanı düzəlirdi.***

*Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb-Rus hege-monluğu xalqları əzirdi: sosial-demokratlıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırırdı...*

*Müsavatçılar millətçiyidilər. Bu, çox gərəkli, zəruri, yüksək məziyyət idi: beynəlmiləlçi, kosmopolit imperiya məfkurəsinə qarşı əvvəlmiş düzgün yol, xətt, yön idi... Müsavatçıların məqsədi — Milli Dövlət yaratmaq idi, Milli Dövlət vəsítəsiylə Milli Dirçəlişə nail olmaq idi: Müsavat millətçiliyində daşnak utopiyası və qəsbkarlığına bənzər yirticiliqdan əsər-əlamət yox idi, həmçinin gürcü əyanlığına bənzər təşəxxüsədən də azad idilər müsavatçılar: **uca ziyalılıq səviyyəsindəydi Müsavat millətçiliyi, fitri yurdçuluq səviyyəsində...***

*Marksist millətçi ola bilməz, çünkü marksizm millətlərin bir-birinə qovuşması və vahid fövqələmillət — xalq yaranması ideyasına əsaslanır...*

*Marksistin yurdsevərliyi qeyri-təbii və sünidir.*

*O, gec-tez «məhv olmalı», «ləğv olmalı» bir varlığı necə sevə bilər? O ləğvinə, məhvinə çalışdığı bir varlığı necə sevə bilər?*

*Marksist süur — üzvi surətdə antimillətçi, beynəlmiləl, kosmopolit süur idi. Bu səbəbdən də həm imperialistlər, həm komunistlər millətçiliyə qarşıydalar... Nərimanovların yurdsevərliyi marksist, kommunist «yurdsevərliyi» idi: yəni əslində kosmopolit, beynəlmiləlçi «yurdsevərlik» idi; Nərimanovların Rəsulzadələrə qarşı durması zəruri idi: beynəlmiləlçilik mahiyyətcə antimillətçilikdir: — **hakim millət beynəlmiləlçilik tələsində millətləri əridir, məzəlum millət həmin tələdə əriyir...***

*XX əsrin siyasi dünyası Millətçiliyə qarşıydı — millətçilik Fədakarlıq Rəmzinə əvviləşmişdi.*

*Müsavatçılar Milli Dövləti tək qura bilmədilər: İttihadçılarla və sosialistlərlə birgə qurmali oldular. İttihadçılar islam kosmopolitizmi, sosialistlər marksizm kosmopolitizmi götirdilər hökumətə; Bayraq çoxrəngləşdi, şüar çoxmüddəalaşdı: islamlaşma — türkləşmə — qərbləşmə calağı yarandı.*

*Millətçilik kosmopolitizmlə, özümlük özgələşməylə çulğalaşdı.*

*Mahiyyətcə Birlik əvəzinə — ideoloji, siyasi xaos yarandı: həmin xaos — qarışığı — Milli hökumətin devrilməsini əsaslandırdı; əslində Müsavat Partiyasından başqa parlamentin heç bir partiyası Milli hökuməti müdafiə etməyə cəhd göstərmədi.*

*Ağamalioğlunun «O olmasın, bu olsun!» məzhəkəciliyi buna aydın sübutdur.*

*Müsavatçılar kommunist təhlükəsini tam qavramadılar; kommunist təbliğatına, yalanına — fəhlə hakimiyyəti, zəhmətkeş dövləti vədinə qarşı — öz həqiqətlərini deyə bilmədilər; zəhmətkeşlər communist mövhumatından ayıra bilmədilər. Bu səbəbdən zəhmətkeşlər Milli dövləti müdafiə etmədilər.*

*Müsavat hökuməti güclü dövlət yarada bilmədi, bolşevik Rüssenin zoraklıq, fitnəkarlıq əməlini düzgün qiymətləndirmədi; ölkəmiz demək olar ki, müqavimətsiz zəbt olundu.*

*28 May millətçilik dörsidir — öyrənməli, ötməli.*

*İşıq ayı, 14-cü il, Bakı.  
(May, 1992).*

## TARİXİMİZİN CƏNUBİ AZƏRBAYCAN DƏRSİ

*(İzhar)*

*(12 Azər – dekabr günü münasibətilə)*

1. Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində.
2. Böyük, sivilizasiyalı dövlətlərin maraqları dairəsində Milli müstəqillik boğulur, dağılır — böyümür, yüksəlmir.

*Nəhəngləri maraqlandırmaq siyaseti yürüşündə bu tarixi dərs unudulur.*

3. Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. (Demokratların SSRİ-yə bel bağladıqları kimi).

*Özümləşmək üçün özünə bel bağlamalısan!*

*Sərt ayı, 17-ci il.  
(Dekabr, 1995).*

## SİYASƏT HƏQİQƏT TANIMIR

1. Cənubi Azərbaycan Azərbaycan Ruhaniyyatının və siyasi həyatının həllədici amillərindən biridir. Cənubi Azərbaycan – qədim Mədiya mahiyyətidir. Zərdüştlük isə bizim əzəli peygəmbərliyimizdir, Xürrəmdin mahiyyətimizdir. **Babəklik mahiyyətimizdir.** Babəklik isə bizim Azərbaycanımızın mahiyyətinin ifadəsidir. Hürufizmin banisi Nəimi – təbrizlidir. Və ümumən Mədiya mahiyyətimiz Cənubi Azərbaycan hadisəmizə təndir. Misalları artırmaq da olar. Buna ehtiyac yoxdur.

Cənubi Azərbaycan həm də Azərbaycanın siyasi, ictimai aqibətinin mühüm amillərindən biridir. **Cənubi Azərbaycan – Səttar-xanlıq mahiyyətimizin ifadəsidir.** Yenilməzlik, döyüşkənlik, həqiqətçilik, cəsarət rəmzidir. **Həm də bizim siyasi faciəmizin, fəlsəfəmizin, özgələrə gərək olmağımızın tarixi ifadəsidir.**

Cənubi Azərbaycan problemi müasir Azərbaycanın çıxış yolu, **xilas yolu** ilə bağlıdır. Cənubi Azərbaycan ilə birləşən Şimalı Azərbaycan 30 milyonluq bir ölkə olur. 30 milyonluq bir ölkənin Zaqqaf-qaziyada və ümumən dünyada siyasi, ictimai vəziyyəti kökündən dəyişilir. Bilirik ki, **siyasət həqiqət tanımır.** Siyasət mənşətə tanır, fürsət tanır və gücə baş əyir, gücü sayır. Azərbaycanın 30 milyonluq böyük bir ölkəyə çevriləmək imkanı var ki, bu imkan Zaqqaf-qaziyada və ümumən köhnə SSRİ ölkələrinin çoxunda yoxdur.

30 milyonluq azərbaycanlı erməni azığlığını qarşı dura bilərdi, onu məhv eləyə bilərdi.

Dünyanın, İnsanın, Həyatın mənəsi əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Bu səbəbdən də cənublu Övladlarımıza **İnsanlışmə etiqadına yiyələnməli** və **adaman İnsan səviyyəsini Ruhani Nicat saymalıdırular, həm də ateizmin inamsızlığını ifşa etməlidirlər.** Bu səbəbdən də cənublu Övladlarımıza «nə kapitalizm, nə sosializm» əqidəsinə yiyələnməli, Ruhani Cəmiyyət uğrunda döyüşməlidirlər. Dövlətin funksiyası Ağalığın Atalıqla əvəz olunmasıyla, imtiyazsızlıqla, xalq yaratmaqla, xalqı dünyada təmsil etmək və qorumaqla, cəmi fərdin, fərdi cəmin təzyiqindən qorumaqla bərabərləşdirilməsi tələbi ilə, fərdi özünüidarəyə və zəhmətkeş mülkiyyətinə əsaslanan ədalətli cəmiyyət ideali ilə bağlıdır. Bu səbəbdən də cənublu Övladlarımıza əsl müstəqil Vətən, yəni dünyadan mənimsədiyi dərəcədə dünyaya lazımlı olan bir Amal uğrunda döyüşməlidirlər; öyrəndiyi dərəcədə öyrədən əsl azadlıq uğrunda döyüşməlidirlər. Və bu səbəbdən də cənublu Övladlarımıza Özümlü Şərq uğrunda, özünə

qayıdan, **öz müəllim siqlətini** özünə qaytaran, təqlidçilikdən əl çəkən Şərq uğrunda döyüşməlidirlər. **İnam siqləti igidlik və qəhrəmanlıq siqlətiylə birləşməlidir.** Yeganə döyüş yolu budur və bu döyüş yolunun qələbəsi labüddür. **Köhnə xurafat, din bayrağı altında Cənubi Azərbaycanı fars əsarəti altında daim saxlamaq olar.** Yalnız **inam, yəni Mütləqə İnam, yalansız İnam, İnsana İnam bayrağı altında Cənubi Azərbaycanı fars əsarətindən qurtarmaq olar və vahid, müstəqil Azərbaycan yaranar – Şərqi Müqəddəs Ocağı.**

2. Azərbaycanın bir hissəsi köhnə Albaniya, daha doğrusu, qədim Albaniya Şimalı Azərbaycandır. Digər hissəsi Ermənistandakı Göycə və Qaraqoyunlu mahalları, İrəvan quberniyası – indiki quraşdırılmış Ermənistən paytaxtı Yerevan şəhəri başda olmaqla, Dərbənd, indi Dağıstanlaşmış, Albaniyanın bir hissəsi olan və o biri hissəsi qədim Oğuz yurdu Borçalı mahalı. Hamısı bir yerdə Azərbaycanın coğrafi ərazi birləşməsi müəyyən edir. Ancaq xalqımıza, Yurdumuzda yad olan fəlakətli siyasi hadisələr, o cümlədən Türkmençay yurticiliyi ona gətirib çıxardı ki, Borçalı gürcüləşdi, daha doğrusu, Borçalını rus çarizmi öz ələltisi olan Gürcüstan əyanlarına bağışladı.

Təbii ki, Borçalıda Azərbaycan dili qalib, Azərbaycan sazi xüsusişlə qalib, Azərbaycan möisət ənənələri qalib. Ancaq gürcü şovinizmi (bunu deməyin artıq vaxtı gəlib çatıb) Borçalını gürcüləşdirmək, Borçalı camaatını assimiliyasiya etmək, onun xarakterini pozmaq, onda ikiüzlülüyə, riyakarlığa, diplomatiyaya meyilliyi arturmaq, öz Oğuz mənəvəyatından tədricən ayırmak, haradasa, kölələşdirmək istəyib. Ancaq bunu ardıcıl şəkildə və addim-addim, haradasa incə, necə deyərlər — sivilizasiya yolu ilə (indi bu söz çox dəbdədir) həyata keçirməyə can atıblar və açıq deyək ki, müəyyən nailiyətləri də var. Borçalıda saz qalib, söz qalib, amma Borçalıda həm də gürcüyə yalmanma, uyğunlaşma üçurumu da daim dərinləşməkdədir. Sazın, sözün qalması yalnız xalqın istedadıyla bağlıdır. Bu, zəmanəyə qarşı durmaqdır əslində: Zəmanə isə gürcü ölkəsində Azərbaycan ruhunun əleyhinədir. Qoy camaat ruhən sinmasın, yerlərini qoyub gəlməsin. Sazına, sözünə layiq olsun. Borçalı Azərbaycanındır və Borçalıda Azərbaycanlılar Azərbaycanı təsdiq edirlər, Gürcüstanı yox.

3. XX əsrin iki böyük hərəkəti var. **İndi bizə lazım olan. Birinci – müsavatçılar millətçiliyi, ikinci – Əlibəy Hüseynzadənin pantürkizmi.** Bir dəfə mən bu haqda demişəm, yenə deyirəm:

müsavatçılar Türk Dünyasının əsl millətçiləriydi. Heç yerdə millətçilik bu cür açıq şökildə qoyulmamışdı. Mənim millətçiliyə verdiyim yüksək qiyməti hamı bilir. Elə «YENİ MÜSAVAT» qəzetindəki mənim ilk müsahibəm də bununla bağlıydı, millətçiliyin əbədi ideya olması haqqında fikir də orda deyilmişdi. **Əgər sosial-demokratizm sinfi bərabərlik ideyasına əsaslanırdısa, Azərbaycan müsavatçılığı millətlər bərabərliyi ideyasına əsaslanırdı.** Müsavat millətçiliyi saf millətçilik idi. Onda heç bir qəsbkarlıq yox idi, ermənilər kimi böyük, yəni qəsbkarlıq bahasına böyüklük istəyi də yox idi. Və həm də **gürçü əyanlarındakı gürçü əyançılığı təşəxxüsü, təkəbbürü də yox idi.** Ümumən, müsavatçılar saf, təmiz ziyanlılar idi. Şərqə bağlı adamlar idilər, hərcənd rus ziyanlığı onların da fikirlərində, əməllərində az-çox yaşayırırdı. Ancaq ümumən götürdükdə müsavatçılar Şərq adamları idilər. Ə.Hüseynzadənin pantürkizmi – onun tarixi əhəmiyyəti ondan ibarət idi ki, imperiyalara qarşı, dünyaya qarşı, sivilizasiyalı aləmə qarşı, əslində məkrli, fitnəkar, iblis mahiyyətli Qərb siyasetinə qarşı Türk Dünyasının Birliyi zəruriyyətini dərk eləmişdi. Bu çox doğru yol idi. Təəssüf ki, bu yol həyata keçmədi.

**4. XXI əsr də Ruhaniyyatçılıq Maddiyyatçılığa üstün gələ bilər.** Şərq öz əzəli müəllimliyinə qayda bilər. Qərbçilik aradan qalxa bilər. XXI əsr də Avropa sivilizasiyası adlanan təzadlı hadisə əvəzinə **İnsanilik hadisəsi qələbə çala bilər.** XXI əsr də din əvəzinə İnam, yəni yalansız, yaradansız, cənnətsiz, cəhənnəmsiz, qismətsiz, hurisiz, pərisiz etiqad qalib gələ bilər. XXI əsr də partiyalar, təşkilatlar, hakimiyyətçilər qarışığının əvəzinə Ocaq ideyası qalib gələ bilər. XXI əsr də, Ağlıq – Atılıqla, cəmiyyət — xalq birliyi ilə əvəz oluna bilər. XXI əsr də Cənublu-Şimalı müstəqil Azərbaycan (sözün əsl mənasında, rəmzi mənada yox) yarana bilər. XXI əsr də fəlsəfə ilə peyğəmbərlik, sənətlə fəlsəfə, elmlə etiqad vəhdəti yarana bilər. XXI əsr də Təbiətə saydalı münasibət əvəzinə Sevgi, varlıq birliyi, duyğusunu yarana bilər. XXI əsr də tibb dərmanlar sxolastikasından, cəngəlliyyindən bitkilərlə müalicə səviyyəsinə yüksələ bilər və xüsusilə də **Ruhun Bədən üzərində sahibliyinə əsaslanan təzə müalicə üsulları tapa bilər.** XXI əsr də Əxlaq Qərb hərcəyiliyindən və din qapalılığının dairəsindən kənara çıxa bilər. Əxlaq Ruhaniyyatın azadlıq və kamilləşmə səviyyəsinə çata bilər. XXI əsr də qadına münasibət kökündən dəyişə bilər – Füzulilərin, Nəsimilərin aşiqlik səviyyəsi gerçəkləşə bilər. XXI əsr də sosializm, kapitalizm dairəsi

aradan qaldırılar. İnsanlaşdırma – İnsanlaşdırma ülvə əmələ çevrilər. Və insan dünyaya gəlməsinə peşman olmaya bilər. Bütün bunlar hamısı bir şərtlə həyata keçirilə bilər — **adam İnsan ola bilsə...**

Çapa hazırladı:  
Soylu ATALI.

## ÇOXMİLLƏTLİ MİLLƏT CƏFƏNGİYYATI

Sözümə Mütłəqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın Adına Səcdə ilə başlayıram!

– Ali səcdə, Müqəddəsim!

Ata: Səcdən Ucadır, Oğlum!

– Müqəddəs Ata, Milli ideologiya nədir? Və Milli ideologiya dövlətçilik ənənəsi ilə necə birləşir?

Ata: Dövlət nə qədər döşünə döyürsə-döysün, o, milləti ifadə eləmir. Dövlət millətin bir hissəsini, müəyyən təbəqəsini və təbəqələrini ifadə eləyir. Dövlət ideologiyaları yaranır və adını Milli ideologiya qoyurlar. Camaati aldadırlar. Ayri-ayrı istisna halları mən xüsusi vurğulayıram. Məsələn, Kamal Atatürk ideologiyası: Kamal Atatürk ideologiyası xüsusi bir hadisədir, çünkü Kamal Atatürk özü də xüsusi bir hadisədir. O, dövlətçilikdən üstün olan bir hadisədir. O, xilaskarlıqdır haradasa – messiyaçılıqdır. Amma adı dövləti götürsək, dövlət heç zaman milləti ifadə eləməyib. Dövlət hadisəsinin mürəkkəbliyi elə bundadır ki, özünü millət ifadəçisi kimi qələmə verir, əslində isə heç zaman millət ifadəçisi olmur. Təəssüf ki, bunu heç kəs bilmir hələlik, amma mənim üçün bu, əlifbadır. Bu, məsələnin bir tərəfi.

Ona görə də əgər müstəqil Milli ideologiya dövlət ideologiyasıdırsa, o, Milli ideologiya deyil — Dövlət ideologiyasıdır. Milli ideologiyani dövlət özü yarada bilməz. Milli ideologiyani dövlətdən asılı olmayan Müstəqil Qüdrətlər, çox nadir Qüdrətlər yarada bilərlər. O da çox nadir bir halda. **İkinci tərəfdən, ideologiya özü heç zaman tam həqiqət deyil. İdeologiyada müəyyən bir həqiqət var və çoxlu yalan var.** Çünkü ideologiyanın işi, ideologiyanın əməli, ideologiyanın yönü həqiqəti aşkarla maqdır, təsdiq eləməkdir. Çünkü ideologiya — siyasetçilikdir. Siyasətdə həqiqət olmur. Kimi aldadırlar bunlar? Bu

iki səbəbə görə Milli ideologiya əfsanəsialdanışdır, təzə aldanişdır. **Milli ideologiya əvəzinə Milli İnam lazımdır, onu da xüsusi dövlət vasitəsiylə təsdiq eləməyə, təbliğ eləməyə ehtiyac yoxdur.** O İnam İnsanların qəlbində olmalıdır. O İnamın ümumi böyük mahiyyətlə yanaşı, xüsusi cəhətləri də var: öz tarixinə İnam, Türkçülük mahiyyətinə İnam. Bu, Mütləqə İnam deyil. Amma Mütləqə İnamdan doğan İnamlardır. Ona görə də mən demək istəyirəm ki, camaat aldanmasın, Milli ideologiya — yalandır. Milli ideologiya — dövlət ideologiyasıdır. Dövlət ideologiyası milləti ifadə eləmir. Hər bir ideologiya da yalandan ibarətdir. Və həqiqət biçimində görünən yalandan ibarətdir. Gəlin görək hansı ideologiya indiyə qədər yaşayib, həmişəlik yaşayib? Nə qədər ideologiyalar gəlib gedib! Nə qalib onlardan? İnamçılıqdan başqa heç bir şey yaramır indi. **Mən istəyirəm bizi düzgün başa düşünər. Bizim Mütləqə İnamımız Ruhaniyyat İnamıdır, yəni dinə qarşı çəvrilmiş İnamdır.** Bu tək Azərbaycan üçün deyil, bütün dünya üçündür. Amma Azərbaycanda başlayıb. **Bu İnamın əsas canı odur ki, Mütləq olmayan həqiqət deyil!** **Bax, bu «mütəq olmayan həqiqət deyil!»** İdeyasından çıxış eləyib Milli İnam yaratmaq olar. Azərbaycan Milli İnamı ibarət olmalıdır — Qədimliyə İnamdan, Ümumi Azərbaycanlıq Qədimliyinə İnamdan, Türkçülüyə İnamdan, Türk Ruhuna İnamdan, Şərqə İnamdan. Bu, lazımdır. Qalan siyasi oyundur.

— **Müqəddəs Ata, dövlət səviyyəsində Əzəli, Əbədi Türkçülükümüzə qarşı döyüş gedir, «Milli İdeologiya» şüarı ilə əslində antimilli ideologiya yaradırlar. Türkçülük Həqiqətini «azərbaycanlıq» yalanı ilə əvəz eləyirlər. Özümlüyümüzü üzümüzə qarşı danırlar. Atanın azərbaycanlı – türk məsələsinə münasibəti.**

**Ata:** İndi gəlin görək bunların bu milliyyət anlayışı nə dərəcədə həqiqidir. Doğrudanmı bunlar millətciidlər, özlərini millətçi kimi qələmə verən antimillətçilər? Sübüt eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimiliysi yoxdur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbaycanlıdır». Amma bizim elə fəlakətimiz bu olmayıbmi ki, Azərbaycan həm ölkə adı olub və Azərbaycan adı millət məşhumunu ləğv eləyib? Bu bizim fəlakətimiz deyilmi ki, «Azərbaycan» sözündə Milli heç nə yoxdur?! Azərbaycan sözü iki hissədən ibarətdir: «Azər» – «baycan». «Azər» – «od» deməkdir, «baycan» – «gözətçi» deməkdir. Zərdiştçülükdən gələn gözəl bir

ənənə, ruhani xüsusiyət. Eyni zamanda fəlakətli bir yanlışlıq. Burada camaati aldadırlar. Nə qədər Amerika çoxmillətli xalq olsada, Amerika xalqının əsas etnosu anglosakslardır. Əgər o əsas etnos olmasa, elə «hami amerikalıdır, dilimiz bir, dinimiz bir» — deyib hayqırsalar, Amerika çoxdan məhv olardı. Çünkü millətlər çox olduqca başqa millətləri birləşdirən güc çox möhkəm olmalıdır. Yoxsa elə «mən azərbaycanlıyam» deyən Kürd, «mən azərbaycanlıyam» deyən Ləzgi, «mən də azərbaycanlıyam» deyət Tat, Lahic, Talyış başqa xalqlara qarşı çıxış eləyəcək və Azərbaycana hakim olmağa çalışacaq. Sonra deyəcək ki, bura mənimdir! Ona görə sevinə-sevinə demək ki, «Hamımız azərbaycanlıq, heç bir fərqi yoxdur, heç bir məsələdə mən düşünməmişəm ki, bu ləzgidirmi»... Çox səthi və çox zərərli meyildir! Elə ləzginin özü üçün də! Bəs Milli şüurun oyanması nə ilə bağlıdır onda? Əgər Ləzgi Ləzgiliyini danacaqsə, əgər Türk Türkliyünü danacaqsə, Kurd Kürdüyüni danacaqsə, əgər «millət» sözü «ölkə» sözünə bərabər olacaqsə, onda Milli oyanışdan yox, Milli süqutdan söhbət getməlidir. Burada məsələni hədsiz dərəcədə asanlaşdırırlar – sünü surətdə.

Azərbaycan ölkəsində yaşayan ayrı-ayrı xalqlar var, o xalqların biri öz ciyininə ağır yük götürüb bütün millətləri birləşdirir, o, Azərbaycan Türkleridir. Onun əsas ideyaları qədimliyi ilə bağlıdır, Şərqliyi ilə bağlıdır. Ona görə də başqınlık siyasi mənşət üçün Azərbaycan xalqının böyük mahiyyətinə qarşı belə hücum, belə açıq hücum!.. Bu, sabahın bu günlə müəyyənləşdirilməsidir. Bizimsə fikrimizə görə, Sabah Bugünə bənzəməməlidir. Bəli, bütün məqsəd ondan ibarətdir ki, Azərbaycanda Türkçülüyü kökündən rədd eləmək. Əvvəl Türk Dili məsələsini qoydular, indi deyəsən az qalib ki, o Türk Dili söhbətini ləğv eləsinlər. İndi də «Türk milləti» sözünü ləğv eləyirlər. **Deməli, millət var, amma millətin müəyyənliyi yoxdur.** «Kurd də azərbaycanlıdır, indi nə olubsa tarixdə türk də, taliş da, tat da, hamısı azərbaycanlıdır». Çox təhlükəli bir yoldur! Ocaq belə hesab eləyir ki, biz bu fikrimizi camaata çatdıracağıq, çatdırırıq da: harada ki, Türkçülük yoxdur, orada Azərbaycan yoxdur.

— **Müqəddəs Ata, bu zəmində bugünkü iqtidarın siyasi məqsədi nədir?**

**Ata:** İqtidarın məqsədi odur ki, Azərbaycanda tez-tələsik Milli məsələləri guya həll eləsinlər ki, Milli döyüş olmasın. Bu, çox sadəlövh ümidimdir. Məsələ həll olunmasa, qırğın da olacaq, döyüş də

olacaq. Məsələnin də həlli biz deyən kimidir; sən Kurd, sən Talyş, sən Ləzgi öz Türkünü Qoru ki, Türk də Səni qorusun. **Özü də Türk sözü gələndə bunlar özlərindən gedirlər.** Bir az ağıllı fikirləssinlər. Ayrılırlar. Talyş respublikası... İki biri-birinə zidd olan zahirən, əslində iki bir-birinə yaxın olan ifrat var. Biri – «Hər bir millət özü millətdir, heç bir ümumi cəhət yoxdur respublikada»; – bu məsələ hümmətovşına. İkisi də səhvdir. Ümumən Mən məəttəl qalıram indiki idraksızlıq səviyyəsinə. Elə asan həll eləyirlər ki, məsələni. Əgər Azərbaycanda Türk Mahiyyətini itirsək, onda addim-addim gərək biz deyək ki, bir dil olmamalıdır, Azərbaycanda bir neçə dil olmalıdır. Görürsənmi, ya sən Türkçülüyü qəbul eləyirsən və Türk dilini qəbul eləyirsən, ya da sən Türkçülüyü qəbul eləmirsən. Bəs sən necə Türk Dilini qəbul eləyirsən? Türk Dilini sən qəbul eləməsən, onda dövlət dili də olmayıacaq, yaxud Azərbaycan Türkünün tarixini, mədəniyyətini... Yaxşı, sən durub deyəcəksən ki, Füzuli ləzgi şairi idi? Deyə bilməzsən axı! Durub deyəcəksən ki, Nəsimi talyş şairi idi? Görürsənmi, hara gəlib çıxır? İqtidar istəyir ki, hakimiyyətini saxlasın. Tez həll eləsin. Balaca xalqları müəyyən mənada sakitləşdirsin. Amma qas qayırduğu yerdə göz çıxarır. **Elə biz çıxış yolu tapır ki, ondan böyük fəlakət yoxdur.**

Iqtidar hər yerdə bir cür danişir. Durub Türkiyədə deyir ki, biz millətləri, kökləri bir olan iki ölkəyik. Gəlir Bakıya, deyir ki, biz Azərbaycanlıyız. Burada danişanda oradakları unudur, orada danişanda buradakıları unudur. Adını da qoyular çevik siyaset.

Asif Ata ilə Ruhani Təmasda oldu:  
Əməlruh Ata

23 Köçəri Ay, 16-ci il. Bakı.  
(Fevral, 1995).

## **İNSANLAŞMADAN MÜSTƏQİL VƏTƏN YARATMAQ MÜMKÜN DEYİL**

– Möhtərəm Ata, sərhəd rayonlarımıza erməni təcavüzündən xəbərdarsınız. Qarabağ sağalmaz yaramıza dönüb... Bu problemin həllinə bir filosof kimi münasibətiniz?

**ASİF ATA:** Qarabağdan quydurları qovlamaq mümkündür. Qarabağ probleminin həlli isə uzun məsələdir. Bəlkə də yaxşı səslənmir, amma biz həqiqətçiyik. Gücümüzü birləşdirmək sayəsində Buşun, Yelsinin, Ter-Petrosyanın nə deyəcəyinə baxmadan quydurları torpaqlarımızdan çıxarmaq olar. Ancaq kim elə hesab eləyir ki, Qarabağ problemi asan məsələdir, o özünü də aldadır, camaati da. Mən qısa şəkildə bir neçə tezis demək istəyirəm.

Qarabağın həll olunması üçün Azərbaycan güclü siyasi mövqeyə malik olmalıdır. Bu da əhalinin çoxluğu ilə, iqtisadiyyatın gücü ilə, yəni üç şeyle bağlıdır.

Azərbaycan 7 milyon yox, 10 milyon olsa belə, Ermənistən az qala sindrom səviyyəsində eşqi olan «Böyük Ermənistən» ideyasından əl çökən deyil. Ayrı onun heç nəyi yoxdur, bu ideyadan başqa. Bu ideya onun nəfəsidir, havasıdır. Qonşumuz bizi zəif gördükçə onun iştahı böyüyəcək. Öz məqsədini dəyişmədən ilan kimi qabıqdan-qabığa girəcək. Bizim Cənubi Azərbaycan adlanan tarixi şansımız var. Erməninin elə şansı yoxdur. 30 milyonluq ölkə yaransa... Ruhani mənada kəmiyyət əsas deyil, amma siyasetdə bu şərtdir. Onda erməni quyuğunu qısacaq, yalnız onda. Çünkü mən bu ermənini bilirəm. O, güc tanıyor. O, vicdan-zad tanımır. O, qorxağın biridir. Lakin görəndə ki, rəqibi zəifdir, qoçaq olur. Bunu yəqin ki, siyasetçilər bilirlər, hiss eləyirlər. Ona görə də çox təəssüflə deməliyəm ki, Cənubi Azərbaycan problemi həll olmayınca bu problem həll olunmayacağı. Amma Qarabağdan quydurları çıxarmağa gücümüz çatar.

– Belə çıxır ki, rəhbərliyin səriştəsizliyi terrorçulara Qarabağda meydan sulamağa şərait yaradır...

**ASİF ATA:** Bəli, səriştəsizlik! Bundan artıq da demək olar.

– Belə fikir yaratmağa çalışırlar ki, guya «Qarabağ» müharibəsi bir qrup erməni ekstremistinin işidir, bunun erməni xalqına dəxli yoxdur. Asif Ata necə bilir, doğrudanmı, pis xalq yoxdur, pis adam var?

**ASİF ATA:** Əslində bizi aldadırlar, deyirlər ki, biz erməni ideoloqları ilə döyüşürük. Zori Balayan! Əgər erməni xalqı onu qaldırmasa, kimdir o? Z. Balayan nə Hötedir, nə də Dantedir.

Z. Balayan üçüncü dərəcəli publisistdir və «alkoqolizmə qarşı döyüş» məqalələri yazırda «Lit.qazeta»da. Bəs niyə fəal ola bildi – ancaq erməniyə görə! Erməninin Eçmiədzini var. Orda türk əleyhinə sistemli təhlükət gedir. Hələ dünya tarixində elə bir dahi Adam yoxdur ki, erməni haqqında yaxşı söz desin. Onu vələdüzna, bic, satqın, xain, kinli, tacir kimi qiymətləndirirlər. Ona görə biz erməni xalqı ilə döyüşürük. Bəli. Pis xalq var. Əfsanədir ki, pis xalq yoxdur – pis adam da var, pis xalq da. Azərbaycanlı erməni kimi vəhşiliyə yol verməzdi. Mənim sonuncu azərbaycanlımlı onların birincisindən qat-qat vicdanlıdır.

– *Respublikamızın Ali Məclisi dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edib. Azərbaycan müstəqilliyi ilə əlaqədar fikrinizi bilmək maraqlı olardı.*

**ASİF ATA:** Müstəqil Vətən, Özümlü Şərq, Kamil İnsan – bu üç ideya o qədər bir-biriylə çox bağlıdır ki, hansının sonra, hansının əvvəl işlədilməsinin əhəmiyyəti yoxdur.

Mən əminəm ki, İNSANLAŞmadan Müstəqil Vətən yaratmaq mümkün deyil. Hələlik müstəqilliyimiz elan olunub. Onun Müsavat Bayrağı dalğalanır. Bizi Dünya İttifaqına qəbul ediblər. Lakin əsil müstəqillik bu demək deyil.

**BİRİNCİSİ.** Dünyadan asılı olmadığı dərəcədə Müstəqilsən. Dünyaya gərək olduğun dərəcədə Müstəqilsən. Özgədən asılı olmadığı dərəcədə Müstəqilsən. Özümləşdiyin dərəcədə Müstəqilsən. İnsanlaşdırığın dərəcədə Müstəqilsən.

Bu uzun, ağır yoldur. Mən asan yola inanmiram. Mən yalnız çətin yola inanıram. Yaxın Yola inanmiram, Uzun Yola inanıram. Biz müstəqilliyimizə çatacaqıq. Buna mənim şübhəm yoxdur. Biz öz müstəqilliyimizə o zaman çatacaqıq ki, MÜTLƏQƏ İNAM islamı və xristianlığı əvəz eləsin. Təzə cəmiyyət yaransın – Ruhani Cəmiyyət! Bunun fəlsəfəsi var. Bəşər özünə Qayıtsın! Bəli, Ocağın məqsədi elə budur. Heç kəsin də yaxşı işini inkar eləmirik. Həqiqət bizim üstünlüyümüzdür – ondan biz əl çəksək, uduzarıq.

– *Yeni şəkildə qurulan imperiya – MDB-yə qoşuluruq. İslam konfransi təşkilatına üzv oluruq. Nə bilim, daha hansi qurumlara birləşməyə can atırıq... Bəlkə mən düz demirəm. Qoy Ata öz fikrini açıqlasın.*

**ASİF ATA:** Mən belə hesab eləyirəm ki, Azərbaycan xüsusi bir ölkə olduğu üçün o müəyyən vaxtda millətçilik, vətənçilik yoluna düşməlidir – qorxmamalıdır. Təzəcə boyunduruqdan qurtarmışıq. Ciynimiz, boynumuz yenə boyunduruq üçün gicisirmi? Bu saat dünyadan asılı olmaq Azərbaycan üçün qəti sərfəli deyil. Bütün birliliklər hamısı Ağalar və Rəiyyətlər cəmidir. BMT-də beş Ağa var – onun da başçısı Amerikadır. Sən onda nə olacaqsan, hara yüyüürüsən?! Müdriklər tələb edir ki, beynəlmiləlçiliyə qarşı çıxış edəsən. Biz rus xalqının düşməni deyilik, amma rusları bura qəsdən göndərirdilər siyasi bir oyundan ötəri. Beynəlmiləlçilik yaratdılardır. Lakin yenə deyirəm, rus xalqına qarşı bizim düşmənciliyim yoxdur. Onun böyük yazıçılarını inkar eləmirik. Ancaq rus siyasetinə qarşı nisfrətimiz əbədidir. Ona görə də iki şey, yenə də təkrar edirəm – Təcrid və Millətçilik mərhələləri olmalıdır bizdə... Olmadı deyin, müstəqilliyimiz bizdən daha da ayrıldı və uzandi.

– Ocağın mütləq ideyalarından biri Özümlü Şərq məsələsidir, yəni Şərqi özünə qaytarmaqdır. Ən dəyərli ənənələrini unuda-unuda Şərq bu gün tanınmaz olub. Qurtuluş yolunu nədə görürsünüz və Ata görüşündə indiki Şərq...

**ASİF ATA:** Şərqi özünə qayıtması üçün onun Qərb təlqinçiliyindən əl çəkməsi mütləq mənada vacibdir. Şərqi ən böyük fəlakəti onda oldu ki, Qərb ona təlqin elədi ki, sən heçsən. Sən özün nə ictimai quruluş yarada bilərsən, nə də ictimai bir hərəkat. Və Şərq buna inandı, Şərq bunun arxasında getdi... Və neçə əsrdir ki, özü heç bir şey icad eləmir. Ancaq götürür, necə var. Və əks-sədaya çevrilir. Sənük, sünü bir sədaya. İngiltərədə parlamentarizm yaranır, neçə əsr dən sonra onu Türkiyə gözünün üstünə qoyur. Ərəbistan bir tərəfdən panislamizmdən dəm vurur, o biri tərəfdən onun allahı Qərbdir və s.

– *Siz nə təklif edirsınız?*

**ASİF ATA:** Qərbin parlament sisteminin mənfi cəhətlərini göstərmək gərəkdir.

Şərq özünün konsepsiyasını, öz ictimai quruluşunu yaratsın...

– *Bəlkə bərpa eləsin?*

**ASİF ATA:** Xaxud bərpa eləsin. O mənada ki, nəyi varsa, hamısını yüksəsin, onun içindəkiləri birləşdirib bir sintetik cəmiyyət yaratsın. Bizim fəlsəfəmizdə belə bir cəmiyyət ideali var. Biz onun adını RUHANI CƏMİYYƏT qoymuşaq. Onun dörd prinsipi var.

Prinsiplərindən biri Fərdi Özünüidarə, ikincisi Zəhmətkeş Mülkiyyəti; mülkiyyət Zəhmətkeşin olmalıdır, nə kapitalistin, nə dövlətin. Üçüncü – Atalıq, hakimiyyət əvəzinə Atalıq olmalıdır və imtiyazlılıq... İntəhası hökumətin başında duran ən kasib adam və ən zəngin mənəviyyat sahibi olmalıdır.

Müsahibəni apardı:  
Yusif DİRİLİ

## ASİF ATA OCAĞI VƏ DÖVLƏTÇİLİK

*Sözümüz Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın Adına Səcdə ilə başlayıram:*

Neçə əsrdir ki, bəşər tarixində bir-birindən amansız, yırtıcı, Yeri-Göyü titrədən inqilablar bir ictimai quruluşu o biri ilə, bir dövlət sistemini digəri ilə əvəz edir, nəticə etibarilə isə heç nə dəyişmir. Ona görə ki, İnsan dəyişmir. Bütün bu bələlərin arxasında yalnız insanı xəsərət dayandığı həqiqətini bəşər tarixində ilk dəfə Dahi Azərbaycan Filosofu, «Mütləqə İnam» Fəlsəfəsinin Yaradıcısı, Mütləqə İnam Peyğəmbəri Asif Ata dedi. Asif Ata özünün sərf İnsana İnam əsasında yaratdığı «Mütləqə İnam» Fəlsəfəsi ilə sübut etdi ki, qüdrətli dövləti, ədalətli cəmiyyəti yalnız Mütləqə İnam əsasında yaranan Kamil İnsanlar vasitəsiylə qurmaq olar. Kamil Dünyani yalnız Kamil İnsan yarada bilər. Asif Ata sübut etdi ki, azğın bir yırtıcılıqla İnsanı amansızcasına istismar mənbəyinə çevirən, istismar məngənəsinə salan kapitalizm-sosializm dairəsi İnsanları, Xalqları öz məhvinə doğru aparır. Asif Ata Ocağı məhz bu zərurətdən yarandı və özünün dördüncü – «Ruhani Cəmiyyət» İdeyasını kapitalizm-sosializm dairəsinə qarşı qoydu.

*Asif Ata ilə Ruhani Təması Asif Ata Ocağının Evladı Əməlruh Atalı aparır.*

– Ali səcdə, Müqəddəsim!  
– Səcdən ucadır, Oğlum!

– Müqəddəs Ata, millətin taleyində, onun gələcək aqibətində dövlətçiliyin əhəmiyyəti nədən ibarətdir?

– Ata Təlimində, Ocaq Amalunda dövlətçilik nə işirdilir, nə də ki, tam inkar edilir. Ruhani bir əməl olan, Ruhaniyyatın qələbəsinə çalışan Ocağın özünəməxsus dövlətçilik ideyası var. Onu aşağıdakı şəkildə ifadə eləmək mümkündür:

Dövlət – qoruyucu rolunu oynamalıdır. Dövlətin cəmi üç funksiyası olmalıdır. Onun birinci funksiyası xalqı dünyada təmsil eləmək və xalqı, onun mahiyyətini dünyaya göstərmək, aşkarlamaq; İkinci, xalqı yağıdan qorumaq. Birincini diplomatiya ifadə eləyir, ikincini ordu ifadə eləyir. Və üçüncü – şəxsi cəmin, cəmi şəxsin təziyiqindən qorumaq və əsas etibarilə insanın fərdi özünüidarə haqqını qorumaq. Bu həddə, bu səddə dövlət çox gərəklidir. Elə ki, dövlət bu səddi, bu həddi aşır, bütün işlərə qarışır, onda o, zəifləyir. Onu da deyək ki, Rusiya imperiyasının belə gözlənilməz, belə əcaib uğurulmasının səbəblərindən biri də elə bu zəiflik idi, çünki dövlət hər işlə məşğul olduğu üçün əslində daxilən sarsılmışdı. Bu yük onu taqətdən salmışdı.

Dövlətin başında imtiyazlılıq səviyyəsində duran şəxs dayanmalıdır. Dövlətin başçısının heç bir imtiyazı olmamalıdır. Çünkü onun gördüyü idraki işin maddi dəyəri yoxdur. Ocaq fəlsəfəsində, Ruhaniyyatda heç bir maddi cəhət idraki keyfiyyətə bərabər ola bilməz. İkinci bir tərəfdən, imtiyaz başçının əlinə imkan verir ki, o, özü üçün yaşasın, öz varidati üçün yaşasın. Çünkü Xeyirin Xeyirdən başqa mükafatı yoxdur. Bizim bu, əlifbamızdır. Əgər Xeyirin Xeyirdən başqa mükafatı varsa, onda bu, xidmət deyil. Heç bir dövlət başçısı hələ belə olmayıb, imtiyazlı dövlət başçısı olmayıb, ona görə də bəşər bu günə düşüb, ona görə də biz bəşərin bu gününü çox fəlakətli bir gün hesab eləyirik. Ancaq mahiyyət etibarilə, Ruhaniyyat etibarilə, Ədalət nöqtəyi-nəzərində dövlət başçısı tam imtiyazlı olmalıdır. Yoxsa o özünə saray tikdirməkdən başlayacaq, o, özünə xidmət eləyəcək, xalqa xidmət eləməyəcək, özünün varidatına xidmət eləyəcək, özünün xüsusi maşınına xidmət eləyəcək və İosif Broz Tito kimi yüz ev yiyəsi olacaq.

Və dövlət başçısı sözün əsil mənasında Fədakar olmalıdır, o, Mənəviyyatın zirvəsində olmalıdır, Mənəviyyatın zənginliyində olmalıdır. Lakin mahiyyət etibarilə də, elə öz işində də tam, bütöv, imtiyazlı xidmət eləməlidir. Onda söhbət gedə bilər xalqa

xidmətdən. İndiyə qədər olan xidmətlərin müəyyən hissəsi xalqa xidmət olub, əsas hissəsi isə özünəxidmətdir. Belə olduqda hakimiyətpərəstlik də, hakimiyətçilik də, hakimiyət uğrunda yirtici döyüş də azalır. Hakimiyət uğrunda döyüş ona görə belə azgrün, yirtici, ardıcıl, inadkardır ki, burada imtiyaz var. Dövlətin cəmiyyətdə rolu, təkrar eləyirəm, qoruyucu rolu var, onun başqa xüsusi rolu yoxdur. Dövlətçilik Mütləqləşmə Əməlidir. Dövlətçilik Ağalıq səviyyəsini rədd etməlidir. Bu, bizim birinci əsas fikrimiz, Təməl səviyyəsində fikrimizdir. Nə kapitalizm, nə sosializm; nə kapitalizmin, nə sosializmin yaratdığı dövlət ideali insana, insanəvərliyə, ədalətə uyğun deyil. Nə sosializm, nə kapitalizm. Dövlət ikisindən də xali olmalıdır. Nə deməkdir bu? Sosialist dövləti Zoraki dövlət idi. O, Zorun hakimiyəti idi. Kapitalist dövləti Varın Hakimiyətidir. Pulçuluğun hakimiyətidir. Hər ikisi özünü «demokratik» adlandırır. Əslində isə demokratiya sosializmdə zorakılığı pərdələyirdi, zorakılığı qoruyurdu, kapitalizmdə də varidatçılığı qoruyur. Parlamentçilik oyunu, parlamentçilik sözbazlığı, filokratiyası sözün əsil mənasında qeyri-ciddi və eyni zamanda xalqa qarşı duran, zahirən isə xalqı guya ifadə eləyən siyasi oyunu başlayır, həmin sirk oyununda da qələbə çalır yaxşı oyunçu, ən çox demaqqoq, ən çox camaatin zəif tərəflərini bilən və o, həmin zəif cəhətləri oynadan, hər şeyə gedən, yalandan çəkinməyən oyunbaz – qələbə çalır. Onların içərisində az istedadlısı da ola bilər, çox istedadlısı da ola bilər.

Və əslində hakimiyətə seçilən adam, özünü seçdirir. Bu və ya digər formada, bu və ya digər halda. Əslində hər bir seçki sözün pis mənasında özünə elçilikdir. Və bu özünəelçilikdə ən çox özünü təqdim eləyən qələbə çalır. Xalq iradəsi bir şeydir, camaatin səviyyəsi ayrı şeydir. Xalq təkcə camaat deyil, Xalq – ən çox Mahiyyəti özündə ifadə eləyən, özündə saxlayan, qoruyan, inkişaf elətdirən İnam, İdrak, Mənəviyyat və İradə Sahibləridir. Camaatin taleyini guya ki, camaata tapşırmaq — camaata xəyanətdir. Camaat uşaqdır, körpədir. Onu aldatmaq çox asandır. Ona görə kapitalist sivilizasiyası ki, Yerə-Göyə siğmayan bir pəfəsəla onun haqqında danışırlar, indi bizi ona qaytarırlar. O sivilizasiya oyubazlıq sivilizasiyasıdır, mahiyyətcə. Heç bir vaxtda, heç bir zamanda demokratiya dövründəki kimi camaat oynadılmır, bu boyda yalan danışılmır, bu boyda köpük əmələ gəlmir və son nəticədə həmin o

mammonizm, həmin o pulçuluq, həmin o varidatçılıq, həmin o fəlsəfə ki, dünya pul üstündə sırlanır – o, qələbə çalır...

Ona görə Ocaq kapitalizmə qayitmayı böşəriyyətin ifası hesab eləyir. 85-ci ildən bu günə qədər olan dövlətçiliyin mahiyyətini dəhsətli, Yerə-Göyə siğmayan böşəri müflislik hesab eləyir, zəllilik və miskinlik hesab eləyir. Və o faktə ki, bütün o çoxluq bizə qarşıdır və çoxluq yürüə-yüyürə qaçıq kapitalizmin dalınca, o, heç nəyi həll etəmir: Kapitalizmin parlamentçiliyi, onun prezidentçiliyi..., onun guya ki, xalq tərəfindən seçildiyini, nə olduğunu dərk etmək üçün son seçki elə bəsdir. Rusiyada Jirinovski qələbə çaldı. Jirinovskinin fəlsəfəsi irqçılıkdir, şovinizmdir. Lakin o birinci yer tutdu. Nəyə görə o, birinci yer tutdu? Çünkü o, camaatin daxilindəki zəifliklər, tərəddüdlər, onun daxilindəki qaranlıqlar, onun daxilindəki o instinktlər və s. və i.a. telini tuta bildi. Sabah başqası da gələ bilər və xalqın daxilində başqa telləri tuta bilər. Bu, bir növ baliqçılıqdır, tilov atmaqdır. Əgər demokratiya gözəl şeydir, onda Jirinovskinin qələbəsi də əla şeydir. Niyə bunu bəs demirlər? Ona görə də Ocaq kapitalizm yolunu inkar eləyir, kapitalizm dövlətçiliyini inkar eləyir. Mahiyyətcə demokratik dövlət mammonizmin kölgəsidir – özünü o cür göstərməyinə baxmayaraq. O, əslində özü də var olan deyil. Mahiyyətcə o, cəmiyyətin «status quo», yəni olan səviyyəsinin kölgəsidir. Xalqı qorurum o, mammonizmi xalqdan qoruyur. O, tamaşa göstərir ki, real aləm unudulsun. Əslində seçkilər tamaşası real aləmi gizlətmək üçündür. Və parlamentarizm əvəzinə, prezidentçilik əvəzinə fərdi özünüidarə qanununa əsasən yaşamalıdır camaat. «Hər bir kəs özü bir dövlətdir» — idəyəsinə əsasən hər kəsin özünün müstəqil İnamı var, heç kəs onu zorla, güclə başqa bir İnamə gətirə bilməz. Hər bir şəxsin İnam Haqqı olmalıdır. Bunu eləyəndən sonra parlamentə nə ehtiyac? Hər bir şəxsin idrəki haqqı olmalıdır, onun idrakına heç kəs sahib ola bilməz. Dövlət inamverici deyil, dövlət qoruyucudur. Dövlət zahiri işdir. Dövlət daxili iş deyil. Dövlət Ruhani iş deyil, Dövlət siyasi işdir. Onu yaxşı başa düşmək lazımdır. Dövlətin idəyəsinə şışirtmək lazım deyil. Yenə gəlib totalitarizmə, ya da ki, kapitalizmə çıxa bilərik. Və İradə haqqı olmalıdır.

Fərdi özünüidarənin mahiyyəti dörd prinsipdən ibarətdir:

İnam Müstəqilliyi. Hər bir kəs öz İnamına sahibdir. Heç bir dövlət onun İnamına sahib ola bilməz.

İdrak Müstəqilliyi və sahibliyi.

Mənəviyyat Müstəqilliyi və sahibliyi.

İradə Müstəqilliyi və sahibliyi.

Və bu olandan sonra demokratiya yalanı öz-özünə ləğv olunacaq, İnsan haqqı adlanan qanunlar ki var, Ata onu öyrənib. O qanunlar yalan qanunlardır. Əgər dava varsa, müharibə qadağan olunmayıbsa, onda hansı insanın həyat haqqından danışmaq olar? Əgər hər insana həyat haqqı verilibsə və davada o, ölməlidirsə, bu, cəfəngiyatdır, bu, yalandır. Və iqtisadi əsası bizim dövlətçiliyimizin – Ocaq dövlətçiliyinin iqtisadi əsası zəhmətkeş mülkiyyətidir.

Müasir dünya zəhmətkeşi unudub. Ona baha başa gələcək bu. Bütün bu müasir demokratlar başlarını daşa döyəcəklər. Zəhmətkeş unutmaq olmaz. Səhərdən axşama kimi biznesdən danışmaq olmaz. Biznes heç nə yaratmur. Heç nə yaratmur! Pulçuluq alış-verişdir. Alış-verişdə yaradıcılıq yoxdur. Yaradan yenə fəhlədir. Və təzə Marks çıxa bilər. O Marks indi əvvəlkindən daha pis olacaq. Sən səfəhi, demokrati onda ayağından asacaq.

Və ümumiyyətlə, ədalətdən bu kənardır ki, aksioner cəmiyyətlərdən danışırlar, aksioner cəmiyyətdə fəhlə yenə fəhlədir. Onun pulu da azdır. O nə götürə bilər aksiyadan? Yenə aksiya böyüklər üçündür, yenə aksiya müftəxorlar üçündür, patriatizm<sup>1</sup> üçündür: sənə də bir pay verirlər, balaca bir pay ki, sənə aldatsınlar. O, kapitalist biciliyidir. Təzədən indi gözləyirlər ki, zavodlar satılsın, təzə kapitalist gəlsin, Hacı Zeynalabdin bəy gəlsin və Azərbaycanı zənginləşdirsin və Hacı Zeynalabdin də böyük adamdır, çünkü o, pulunun bir hissəsini xeyriyyə işlərinə sərf eləyib. Gəl görək onun xeyriyyə işlərinə həsr etdiyi pul onun varidatının neçə hissəsi idi? Cüzi bir hissəsi! Haradan alırdı pulu o? Nə yaratmışdı onun özü? O da gəlsin eləməsin! Xeyriyyə kapitalistlərə lazımdır ki, kapitalizm yaşasın əbədi. Bu, özü müəyyən bir reklamdır. Və özünü mühafizə gücüdür. Gəlsin bunu da eləməsin. Əgər biri varlı olursa, o biri mütləq yoxsuldur. Hami varlı ola bilməz. Onu kiminsə boğazından kəsmisən, sən fəhlədən min dəfə artıq qazanırsan, o min dəfə artığın da bir faizini xeyriyyə həsr eləyirsən.

Yenə deyirəm, bizim Ocaqçıların tək qalması, bütün dünyaya qarşı çevriləməsi, bizi heç cürə təəssüfləndirmir. Həmişə belə olub, belə də olacaqdır. Əməkçinin olmalıdır. Qoy bu əməkçi

mülkiyyətində ekoloji ölümə səbəb olan müasir tərəqqi o qədər də görünməsin, onun eybi yoxdur, amma ədalət inkişaf eləməlidir. Bu dünya ədalətə qarşıdır. Bu dünya deyirlər ki, pul üstündə firlanır. Hər şey pul üstündə firlanır. Bu, o deməkdir ki, ədalət boş şeydir, Həqiqət boş şeydir! Pulun var – Həqiqətin var. Hər şey satqdır, alqıdır. Bunun da adını sivilizasiya qoyurlar. Hər şey mexanikləşib. İnsanın vaxtı yoxdur ki, bir sevinsin. Pul qazanır – məhəbbətə vaxtı yoxdur, kişiliyə vaxtı yoxdur, qeyrətə vaxtı yoxdur. Onun Vətəni ola bilməz. Pulçuluq vaxtında, mamonizm dövründə nə Vətən ola bilər? Əgər pul eşqi əvəz eləyirsə, hansı Vətəndən söhbət gedə bilər?

Və sonuncu, dövlət Xalq yaratmir, bu, onun işi deyil. Xalqı Ocaq yaratır. Beləliklə də ümumiləşdirmək olar. **Ocağın Dövlət konsepsiyası, Dövlət fəlsəfəsi, Dövlət təlimi** aşağıdakılardan ibarətdir:

**Qoruyucu dövlət; Zəhmətkeş Mülkiyyəti; Fərdi Özünüidarə; İmtiyazsız Başçı.**

– *Bu bir gerçək həqiqətdir ki, bugünkü siyasi dünyada dövlət siyasetlə idarə olunur və inkişaf etdirilir. Siyaset və dövlətçiliyin Ruhani Mahiyyəti – Ata görümündə?*

– *Siyaset – Əxlaqdan keçmək, həqiqətdən keçmək vasitəsilə dövlətə xidmət etmək deməkdir. Siyaset Ruhaniyyatın əleyhinədir, əksinədir. Ruhani siyaset ideyası Qorbaçovun yalanlarından biri idi. Siyaset – yalan zəruriyyətidir. Siyasetin bu iki cəhətini iki siyasetlə məşğul olan məşhur şəxs deyibdir: biri Makiavelli, o biri Taleyran. Ona görə də siyasetçilərə xüsusi bir hörmət, izzət, ehtiram, hətta səcdə avamlıqdır. Lakin çox davamlı bir avamlıqdır. Siyasetdə vicdan adlanan ülviyət, mənəviyyat, ruhaniyyat rol oynamır. Əksinə, o, ziyan verə bilər. Ona görə siyasetçi vicdandan keçə bilər, vicdanı ala bilər. Siyasetdə insanlıyin mahiyyətini ifadə eləyən təmənnasızlıq heç bir rol oynamır. Mən demişəm, yenə deyirəm, siyaset mənəviyyat tanımır, mənfiət tanır. Siyasetdə fədakarlıq, böyük mənada humanizm deyilir, şüar kimi ifadə olunur sözdə, mahiyyətcə isə bir oyuna çevirilir, aldatmaq oyununa. Bu fədakarlıq ki, siyasetdə var, o, fədakarlığın əsil qazancıdır, faydadır. Onlar fədakarlıqdan qazanc əldə eləyirlər. Fədakarlıqdan qazanc olmaz, siyasetdə – olar. Siyaset mənfiət deməkdir, fürsət deməkdir. Siyaset həqiqət deyil, ona qarşıdır və mərifət də deyil, ona qarşıdır.*

<sup>1</sup> Patriatizm – «atalıq», qəyyumluq.

*Cəmiyyət adlanan hadisədə İnsan istədiyinə nail ola bilmədi. Cəmiyyətdə aqalıq, nökərlik, təbəqələşmə, özgələşmə qələbə çaldı. İnsanda olan naqis cəhətlər qələbə çaldı. Birlik əvəzinə aqalıq və nökərlik yarandı. Bu dairə quldarlıqdan başlayıb müasir neokapitalizmə qədər davam eləyir. Bu dairənin həcmi bütün tarixi əhatə eləyir: həcmi, mənəsi və məzmunu. Belə bir cəmiyyəti qorumaq üçün isə həqiqət yararlı deyil. Belə bir cəmiyyəti qorumağa yalan lazımdır, Ədalət lazımlı deyil, Xeyir lazımlı deyil. Ona görə də siyaset meydana çıxdı. Cəmiyyət – siyaset – bunlar birdirlər. Qoşadırlar. Aktyorluğun ən qədim növü, mənim zənnimcə, siyasetdir. Bizim istədiyimiz cəmiyyətdə ki, onun üçün əsrlər tələb oluna bilər – onun bərqərar olmasına... Onu da əvvəldən deyim ki, ən böyük səhv ondan ibarətdir ki, məsələləri müəyyən dövr, müəyyən vaxt əsasında həll eləmək istəyirlər. Bunlar ağlin məhdudluğundan əmələ gəlir. Mən qəti əminəm ki, bəşərin məsələlərinin heç birini məhdud vaxtda həll eləmək mümkün olmayacaq. Bütün məsələlər vaxt genişliyi tələb eləyəcək. Bütün məsələlər dövrdən kənarə çıxmaq tələb eləyəcək, zamanıstılık tələb eləyəcək. İndiki dövrdə məsələlərin heç biri həll olunmayıacaq. O dərəcədə mürəkkəbləşiblər, o dərəcədə böyüyüblər ki. Buna görə də əsil aqlı olan, böyük olan və yaxud böyük ağıllardan öyrənən şəxs bilməlidir ki, yalnız uzun ömürlü əməllər Xeyir yaradır: on il, iyirmi il, əlli il, hətta əsrlər! Səviyyəsiz əməllərin heç birindən böyük şey gözləmirəm. Çox vacib işdir bu. Ona görə bizim Ocaqdakilar elə bir səviyyəyə gəlib çatacaqlar ki (ona məncə az qalib), özlərinin əsas fərqini zamandan artıq olan İdeala, Şəraitdən, Mühitdən artıq olan İdeala, Əqidəyə, İnama xidmət eləməkdə görəcəklər. Bu səbəbdən məqsəd odur ki, cəmiyyət öz aqalıq və nökərlik siqlötini itirsən, dəhşətini, eybəcərliyini itirsən, onun əvəzinə bizim istədiyimiz Birlik əmələ gəlsin və bu Birlikdə siyaset özü də əvəz olunsun Ruhaniyyatla. Nə qədər ki, siyaset var, bəşərin təmizliyindən danışmaq olmaz. Cəmiyyətin başında yalan oturursa, onun ayaqları düz yeriməz. Ona görə də siyaset tədricən aradan qalxacaq. Ocağın bir məqsədi də siyaseti tədricən aradan qaldırmaqdır.*

*Çox zaman tarixçilər möhtəşəm imperiyaları güclü dövlətçilik ənənəsi kimi səciyyələndirirlər. Dövlətçilik və Imperiya – Ata görümündə.*

– Imperiyaların bəşər tarixində guya mütərəqqi rol oynadıqlarını sübut eləyən əsərlərin sayı-hesabı yoxdur. Deyirlər ki, Roma imperiyası vahid bəşəri mədəniyyət yaratdı, deyirlər ki, o, kodeks yaratdı; hüquq kodeksi yaratdı. Deyirlər ki, imperiyalarda ümum-bəşəri ideya, bəşərin bir olması, vahid olması ideyası qələbə çaldı. Bunu deyirlər neçə əsrdir. Əslində isə imperiyaların hamısı, mahiyət etibarılı, xalqların fəlakəti, xalqların ümum-bəşəri fəlakəti, bəşəriyyətin ədalətdən, həqiqətdən uzaqlaşması, aqalıq və nökərlik, bir ölkənin bütün başqa ölkələr üzərində hakimiyəti əsasında qurulmuşdu. Bunu da hələ Ocaqdan başqa deyən yoxdur. Roma imperiyasının bəşərə verdiyi bircə şey oldu: **İmpriyaya qarşı döyüşmək əzmi**. Səhvən dərs almaq, ayrı heç nə! Çünkü Roma imperiyasında xalqların mədəni, içtimai, Ruhani Mahiyətinin mənimsənilməsi əmələ gəldi. **İmprialist mənimsəyir, yaratır. O dərəcədə mənim-səyir ki, imperiyaya daxil olan xalqlar ölüm ayağına gəlir çıxır**. Və burada imperialist dövlətin əsas işi zülmü, istibdadi hansı şəkildə olursa-olsun möhkəmlətmək olur. Bəzən zülm, istibdad çox belə bərli-bəzəkli, cazibəli biçimdə ifadə olunur. O birlidən ki danışırlar, o, ümum-bəşəri mədəniyyətdən ki danışırlar, o birlik, o ümum-bəşəri mədəniyyət əslində eybəcər bir hadisə olur. Bəşər özünün müxtəlifliyindən, zənginliyindən, coxcəhətliyindən, ayrı-ayrı xalqların özünəməxsusluğundan ayrıılır, yeknəsəq bir dünya yaranır – murdar. Əgər dünya müxtəlifliyini itirərsə, onda nə qalar?!

Ona görə də imperializm ölüm yaradır, özü təkcə imperiyaya daxil olan ölkələr üçün yox, bütün dönyanın ölümünü yaradır. İndi də elə həmin vəziyyətdir. Nəyə görə biz gərək deyik ki, bir sivilizasiya var? Nəyə görə biz deməliyik ki, sivilizasiya bircə Qərbədir? Nəyə görə biz deməliyik ki, sivilizasiyalar müxtəlif olmamalıdır? Qərbin sivilizasiyاسının mahiyəti mammonizmdir. Heç bir dövrdə təkcə bir sivilizasiya ola bilməzdi. Bu, bəşərin öz ölümünə yaxınlaşmasıdır, bu, fəlakətli bir işdir. Dönyanın yaşaması onun müxtəlifliyinin yaşamasıdır. Müxtəliflik azaldıqca dönyanın yaşamaq imkanı azalır. Və bu, böyük məsələdir. Mən xahiş eləyirəm ki, buna oxucular diqqət versinlər. Məsələn, Toynbi deyirdi ki, ayrı-ayrı sivilizasiyalar var. Bir dövlətdə bir neçə sivilizasiya var. Bir dövrdə bir neçə sivilizasiya var. İndi bizə sübut eləyirlər ki, sivilizasiya nədir – Qərb! İnkışaf nədir – Qərb! Tərəqqi nədir – Qərb! Və burada organizm kimi bir şey yaranır bioloji: baş var, ayaq var. Belə deyil dünya, İnsanı Mahiyət belə deyil. Və mexanizm var burada. Gərək maşın əsri olaydı. İnsanlar özü

maşına dönəydi, robot olaydı, bütün munasibətlər maşınlaşaydı. Bu, gerçəklilikə bərəast qazandırmaqdır. **Gerçəklilik Mənadan aşağıdır. Və hər bir mənanın çoxlu təzahür variantları var.**

Bu, adamın İnsan olmamasından əmələ gəldi. Bütün imperiyalar! Britaniya imperiyası Hindistana nə verə bilərdi əsarətdən başqa? Vavilon (Babil) imperiyası nə verə bilərdi? Sasani imperiyası nə verdi? Əhəmənilər nə verdi? Rus imperiyası nə verdi? Harada qaldı o vahid bəşəriyyət ideyası? Vahid bəşəriyyət ideyasının bircə düsturu var: **Müxtəliflik Zənginliyi.**

– Orta əsrlərdə belə bir əqidə hökm süründü ki, bütün dünya elə Şərq ölkələridir. Onları tutanda dünyaya hakim olursan. Çünkü həmin dövrdə Qərbə qüdrətli dövlətlər yox idi. Bu gün – Şərqiñ dövlətsizlik özümsüzlüyündə düşçər olub Qərbin dövlət quruluşunu təqlid etməsinin, ondan guya ki, «bəhrələnməsinin» faciəvi səbəblərini Ata nədə görür? Qərbin və Şərqiñ tarixi dövlətçilik ənənələrinin müqayisəli qiyməti – Ata görümündə.

– Şərqiñ dövlətçiliyi kapitalizmin inkişafı ilə uyğunlaşa bilmədi. Bunun müsbət tərəfləri də var, mənfi tərəfləri də. Kapitalizmin açıq irtica mahiyyəti onun dövlətinin və dövlətçiliyinin inkişafı ilə uyğun oldu. Kapitalist dövləti kapitalist münasibətlərinə çox uyğun oldu. Bayaq açığımız cəhətlərin hamısı – parlamentçilik, prezidentçilik, zahiri demokratiya, seçkilər, söz azadlığı və s. Birdən-birə təzad yarandı. Kapitalist yoluna qədəm qoymuş Qərb və hələ orta əsr feodal münasibətlərində qalan Şərq. Əgər Şərq yetkin olsaydı, ikinci bir yol axtarardı. Bir az gözü açıq olsaydı, bir az Qərbə yaxşı baxsaydı... Şərq uydı Qərbin bu «inkişafına», möhtəşəmliliyinə, parlamentçiliyinə, pulçuluğuna – mammonizminə... Çünkü Şərq inildəyirdi islam itaətində. Və birdən-birə Şərqə elə gəldi ki, o yatıb. Burada ziddiyyət var. Əgər yatdığını biz deyən mənada başa düşsəydi, gözəl olardı. Yəni necə oldu ki, Qərb gəlib məni ötdü? Amma bu, elə demədi. O dedi ki, Qərbi yamsılamaq lazımdır... Özünə inamı tam itirdi. Və başladı Qərbi yamsılamağa. Yavaş-yavaş nəyi vardısa, hamısını itirdi, addım-addım. Hərçəndi, yenə deyirəm, əgər onun yetkin ağılı olsaydı, yetkin iradəsi olsaydı, əgər o bu dərəcədə islamın təsiri ilə idraki cəhətdən zəlləşməsəydi, zəifləşməsəydi, Qərbə yarışa bilərdi. Və dünya öz müxtəliliyinə qayıdardı. Və gözəl olardı! Bunun əvəzinə isə nə qədər imkan var – təqlid! Və gəldi vəziyyət o yerə çıxdı ki, XX əsrə Qəndi gördü ki, Hindistandan heç

nə qalmayıb. Hindistan yoxdur daha. Təzədən başladı qədim Hindistana qayıtmağa. Gec oldu. Belə bir fəlakət yarada bildi Qərb. Şərqiñ üzərində belə bir kabus, Qərb kabusu yarandı və bütün hər şeyi qaranlığa qərq elədi. Yəni özgələşdirdi. Belə-belə, addım-addım. Şərq indi tərəqqi deyəndə bircə şeyi yadına salır: Qərbə bənzəmək. Vəssəlam. Qərbə bənzəmək. Hətta Kamal Atatürk belə Qərbçi oldu. Bizim müsavatçılar Qərbçi oldular. Çünkü dünyaya baxdilar, dün-yadan kənarda heç nə görmədilər. Zamana baxdilar, zamandan kənarda heç nə görmədilər. Dahilik eləyə bilmədi Şərq. Dahilik nədir? Zamandan artıq görmək. Bu cür, tədricən... Demək olar ki, Şərq daha yoxdur. İndi Qərb var. Üstəlik İslam. Qəribə bir simbioz yaranıb. Qərb parlamentarizmi, Qərb demokratiyası – yalandan. Və Şərq cəhaləti.

Ocaq hər ikişinə qarşıdır. Şərq təzələnməlidir. Şərq Ocaq ide-alına yiyləlməlidir. Təqlidçilikdən əl çəkməlidir. Dünya öz müxtəliliyinə qayıtmalıdır. Təkrar eləyirəm, **qeyri-müxtəlif Dünya ölü Dünyadır.**

– Bu gün Qərb və eləcə də Rusiya Türk Dünyasının dirçəlməsindən çox qorxur. Türk Qəhrəmanlığı, Türk Böyükliyi, Cəsarəti, Döyüşkənliyi hələ dünyanın yadından çıxmayıb. Türkün bu əzəli böyükliyü onun dövlətçiliyində öz ifadəsini necə tapmışdır?

– Türkiyə, müasir Osmanlı Türkiyəsi... Onun bir neçə cəhətləri var. Qərb Türkiyə hökumətindən narazı deyil. Qərb Türkiyə hökumətində, Türkiyə dövlətçiliyində özünü görür. Başdan-ayağa Qərbçilikdir Türkiyə dövlətində. Lakin Qərb qorxur ki, bu daim belə davam eləməyəcək – hökumətçiliyin özü. Qərb Türkiyəni öz dairəsində saxlamaq üçün qabiqdan çıxır. Lakin buna tam inanmadığı üçün əlindən gələni edir ki, Türkiyə dövləti zəifləsin. Ona görə də kürd faktoru onun xeyrinədir. Ümumiyyətlə, Türkə Qərbə etibar yoxdur. Bununla fəxr eləməyə dəyərdi, əgər Şərqdə Şərqlilik qalsayıdı. Ona görə də əlindən gələni eləyir ki, indiki türk hökuməti qalsın, saxlanılsın, eyni zamanda əlindən gələni eləyir ki, türk dövləti zəifləsin. Hər halda, indikindən artıq olmasın, çox da ciziğindən çıxmasın. Və xüsusiilə də hökumət rəsmi olaraq pantürkizmə qapılmasın. Bu birinci məsələ. **Məsələnin ikinci hissəsi. Axi Türk, Osmanlı Türkiyəsi təkcə hakim deyil, Xalq da var. Xalqı sevmir, qorxur.** Hökumət hələ Xalq deyil. Başa düşür ki, Anadolu kəndlisiindən rok-n-rol oynayan çıxmayaçaq. Ona görə Qərbin Türkə

münasibəti hədsiz dərəcədə mürəkkəbdır. Amma mən qəti əminəm ki, Şərqi Qərb təqlidçiliyindən qurtaran yeganə bir güc varsa, o da Türk Gücüdür. Hinddə o güc qalmayıb. O biri ölkələrdə də qalmayıb. İranın hay-küyünə baxma. İran Qərbçiliyə meyil eləyir. Gec-tez barışacaqlar. Türk Ruhu ölməyib Ocaq varsa. Və Şərqi Qərbdən azad olması, fəlakətdən azad olması yalnız və yalnız Türk Ruhunun, Birsəfətliliyinin, Mərdiliyin, ölümlə öcəşməyin, ölümdən qorxmamağın, Səmaviliyin, Göylülüyün başçılığı altında mümkündür.

**Ocağın bir məqsədi də Türk Ruhunu alışdırmaqdır.**

**Qaranlıqlar Yarılsın!**

**Yükümüzdən Büyük Fərəhimiz yoxdur!**

**— Atamız var olsın!**

Atayla Ruhani Təmasda oldu:  
**Əməlruh Ata!**  
17 Sərt ayı, 15-ci il, Bakı.  
(Dekabr, 1993).

## **BİRLİYMİZ — DİRİLİYİMİZ** (İzhar)

Türk — Vahid bir Etnosdur. Ruhani Birlikdir — unudulan, danilan.

Midiyanı Türk Dünyasından ayıırlar. Atropatenanı İranlaşdırırlar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar: türk təklənir. «Yurtıcı, qəddar türk» ideyasını dirildirlər, türkün «Bizans qatillyiini» təkrarlayırlar: — əslində isə Bizans türk hücumundan çox-çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı: — Türk əslində İstanbullu Bizans ölümündən xilas elədi. Avropasentrik sxemlərdə köçərilik — mədəniyyətsizlik kimi qələmə verilir — əslində isə köçərilik mədəniyyəti var — özünəməxsus, parlaq — öyrənilməyən. Türk təqlidçiliyindən danışırlar, türklərin hakim olduğu xalqlardan aşağı olmasından dəm vururlar; Nəsimilərin, Füzulilərin, Rumilərin əlcətəmaz dahiliyi görünmür avropasentrik müddəəlarda. Türk siyasetində despotçuluqdan başqa, gerilikdən, zülmdən, ətalətdən başqa heç nə görmürlər — avropasentriklər.

Türk Dünyasını süni surətdə dünya tarixindən, siyasetindən, mədəniyyətindən ayıırlar və **başabəla «Türk sindromu»nu** türklərin özlərinə təlqin eləyirlər. Türk təqlidçilik yoluna düşür, Avropanın arxasında gedir; siyasi doktrinalardan başlamış — məişətə qədər hər şeyi özgədən götürür və bununla da fəxr edir; **qabaqcılıq — təqlidçilik demək olur**. Avropalaşma millətləşməylə bir tutulur. Əslində isə Avropalaşma türkün belini əydi: — **özgələşmə fəlakəti** göz qarşısındadır. Əgər türk musiqisi yaşayırsa, müğamlarımız yaşayırsa, bayatılarımız, laylalarımız, aşığılığımız yaşayırsa — bu, ruhani möcüzədir — xalqın yaratdığı, **mümkiünsüzlükdən yaranan imkandır az qala**.

### 2.

Irqçılıyi tənqid eləyirik və başdan-ayağa Qərbi təqlid eləyirik — bununla də irqçılıyə yarayırıq. **«Böyük irqin» — Yevropeidin «üstünlüyüünü» sübut eləyirik:** ikinci dərəcəli, üçüncü dərəcəli Etnos oluruq. Mədəniyyəti yaratmaqdan çox, mənimsəyən xalq oluruq. **Əbədi Tələbə** səviyyəsinə enirik, öyrətmədən öyrənirik: əyalətləşirik. **Ocaq İdeyası əvəzinə** — partiya, parlament yevropeizminə qapılırıq. Süfiləri unutmuşuq, hürufiləri unutmuşuq. Zərdüştümüzü iranlılara bağışlamışıq, İslami Babəkimizdən qoruyuruq, **özümüzə pis yarayırıq** — özgələrə yaxşı yarayırıq.

### 3.

Türk birliyi gərəkdir: **İnam birlüyü, İdrak birlüyü, Mənəviyyat birlüyü, İradə birlüyü**.

**İslamdan əvvəlki ənənələr** əsasında Vahid Türk **İnamı** yaranmalıdır: Azərbaycan İdrakında nə varsa, Osmanlı İdrakında nə varsa, Qıpçaq İdrakında nə varsa — Türk İdrakı sayılmalıdır.

Azərbaycan Mənəviyyatında nə varsa, Osmanlı Mənəviyyatında nə varsa, Qıpçaq Mənəviyyatında nə varsa — Türk Mənəviyyatı sayılmalıdır.

Azərbaycan İradəsində nə varsa, Osmanlı İradəsində nə varsa, Qıpçaq İradəsində nə varsa — Türk İradəsi sayılmalıdır.

### 4.

**Vahid Türk yaranmalıdır — Vahid Şərqi Sütunu kimi.**

## MÜSTƏQİL ÖLKƏ, ASILI İQTİSADIYYAT

Müasir dövrün xüsusiyyətlərini, xalqlar arasında əlaqələrin artmasını və s. inkar eləmədən demək lazımdır ki, azad iqtisadiyyat dünyadan asılı olmayan, ya da az asılı olan iqtisadiyyatdır. Dünyadan asılı olan, **xüsüsilə də inkişaf etmiş sənaye ölkələrindən asılı olan iqtisadiyyat azad iqtisadiyyat sayila bilməz.** Heç kəs mənə sübut edə bilməz ki, dövr tələb elədiyi üçün hansısa bir ölkə öz iqtisadi azadlığından keçsin, yaxud məhrum olsun. Heç bir integrasiya – birlilik, heç bir müasirlik, heç bir qabaqcılıq, heç bir səbəb bu həqiqəti inkar eləyə bilməz. Yəni əgər sənin iqtisadiyyatın dünyadan asılıdursa, sənin iqtisadi inkişafın özündən yox, başqasından asılıdursa, bunu azad iqtisadiyyat adlandırmaq olmaz. Əgər azad iqtisadiyyat yoxdursa, deməli, müstəqillik özü də tam deyil, ya da heç yoxdur.

Mən şəxsən Azərbaycan iqtisadiyyatının inkişafından çox narahatam. Nə dərəcədə indi bizim azad siyasetimiz var, nə dərəcədə indi bizim azad mədəniyyətimiz var; bunlar ayrı məsələdir, amma biz elə bir müstəqil ölkəyik ki, azad iqtisadiyyatımız yoxdu. Bunu demək lazımdı. Azad iqtisadiyyatımız o zaman olardı ki, neftdən və pambıqdan istədiyimiz kimi, özümüzə lazım olan dərəcədə istifadə eləyəydik. Yəni emal olunan nə varsa, onun sənayesini burda yaradıq. Başqa ölkələrdə neftdən necə istifadə eləyirlər, biz özümüz o cür istifadə eləyəydik. Neft sənayesi çoxşaxəli, milli bir sənayeyə çevrilərdi. Bunun əvəzinə biz başqa bir yol tutduq və bunu da sübut elədik ki, imkanımız yoxdu və s. Neft sənayemiz, hələ pambıq məsələsi qalır, demək olar ki, bütünlükə Qərb və özgələr bazasına çevrilib. Bununla az qala fəxr eləyirik, «əsrin müqaviləsi» deyirik ona. Ona görə də gec-tez iqtisadi siyaset kökündən dəyişiləcək, bu da bizə çox ucuz başa gəlməyəcək. Düz yön götürülmədi. Müstəqil ölkənin azad iqtisadiyyati olmadı. Natamam müstəqillik yarandı. Əgər əvvəl neftimiz SSRİ üçün idisə, indi biz deyə bilmərik ki, bizim üçündü, çünkü biz özümüz qazanc əldə eləyirik. Biz özümüz elə qazanc əldə eləyirik ki, o, Qərb ölkələrinin qazancının bir hissəsidir. Çox sadəlövhəlik olardı ki, bütün bu işlərin hamisinin arxasında Qərb kapitalizminin faydalandığını unudasan. Hələ bunun sabah baxımdan nə olacağını demirəm.

**İqtisadiyyatın yönü özümüze tərəf çevrilmədi. İqtisadiyyatın yönü SSRİ-dən Qərbə tərəf çevrildi.**

Bu proses davam eləsə, hələ 30 il davam eləyəcək, biz azad iqtisadiyyatdan məhrum olmuş bir müstəqil ölkə olacaq ki, bunun özü əcaib, paradoxal vəziyyətdir.

Mənə qəribə gələn (indi açıq deyək) odur ki, bu Qərb yönlü Azərbaycan iqtisadiyyatı məsələsində Xalq Cəbhəsilə, ümumiyyətlə, müxalifətlə iqtidar arasında fərq yoxdur. Bəlkə də müxalifətin ən böyük fəlakəti ondadır ki, böyük məsələlərin heç birində onlar mahiyyətə fərqlənmirlər iqtidardan. Iqtidar da məsələni belə qoyur: nə istəyirsiniz? Siz dediyinizi biz də eləyirik də!

**Azad iqtisadiyyat özü nə deyən seydi?**

Boş-boş şeylər yazırlar, məqalələr, kitablar... Doktor olurlar, professor olurlar. Bunu açınlar da! Necə eləyək ki, bu zamanda ki böyük əjdahalar ağızlarını açıb udurlar bu dünyani: Bəs necə eləyək, özümüz olaraq qalaq? Və bunu eləmək mümkünürmü? Əgər mən özümün neftimi, pambığımı (yəni gələcəkdə bu da olacaq) bütünlük-də tapşırımuşam özgələrə. Həmin o əjdahalara. Yoxsa elə bilirlər ki, əjdahalar dəyişiliblər? Məgər təbiət dəyişilə bilər? Əjdaha həmişə əjdahadır.

Özümüz çıxarda bilmirik neftimizi. Texnologiyamız yoxdu, büdcəmiz bərbad haldədi və s. və i.a. və bu məqamda bir neçə il ərzində nəsə biz qazana bilərik, yəni neftdən özümüz qazandığımızdan artıq qazanc əldə eləyə bilərik Qərbdən! Bəli, bu düzdü, belə şey var. Amma iqtisadiyyati gərək təməl üstə qurasan. Elə bir təməl üstə qurasan ki, sonra o, dağılmasın. İndi sən qazanc üçün neft sənayesini özgələrin sahibliyi üstə qurursan; sabah bunun ziyanı xeyrindən mütləq çox olacaq, iqtisadiyyatda asılılıq yaranacaq.

**Iqtisadiyyatda asılılıq əsasında nə qazanc varsa, onun sabahi yoxdu. O qazanc zahiri qazancdı, keçici qazancdı. Mütləq onun sonra ziyanı var. Beş ildən sonra, on ildən sonra, otuz ildən sonra... bura gələnləri sən buradan çıxara bilməyəcəksən!**

Bizim ən böyük varımız əgər müstəqillikdirsə, onda bu, var deyil, bu yoxluqdu, yoxsulluqdu. Mənə qəribə gəlir: necə oldu ki, müstəqillik, türkçülük, azərbaycanlılıqdan dəm vuran adamlar belə Konsorsium divanələri oldular? Mənə, burada dəhşətli bir səhv var.

Hər halda, neft sənayesi keçir, çevrilir olur beynəlmiləlçi bir iqtisadiyyat! Təzəcə beynəlmiləlçilikdən canımızı qurtarmışdıq! Bir

*zaman rus beynəlmiləlçiliyi; indi isə Qərb beynəlmiləlçiliyi! İkisi də bir şeydir! Hələ bilmək olmaz ki, hansı hansından amansızdır!*

## FƏAL GÜCSÜZLÜK

(İzhar)

*– Mütləqim, Müqəddəsim, Peyğəmbərim Asif Atanın Adına Səcdəylə!*

*– Səcdən qəbul olunur!*

*– Ata, İranla bağlı Mütləqimin Izharını eşitmək istəyirəm: İran haraya gedir; İranın aqibəti necə olacaq? Cənubi Azərbaycanımız haqqında: Müstəqil Vətən İdeyamız və Cənubi Azərbaycan məsələsi.*

*Xahiş edirəm ki, Atamız bu barədə Izhar versin...*

*– İran İslam inqilabından vəcdə gəlmış bir vəziyyətdə indi yavaş-yavaş, hal-hal gərgin, təhlükəli, qarışlıq bir vəziyyətə gəlib çıxıb. İran İslam inqilabının bayrağında bəşər üzərində İranın ağalığı həkk olunmuşdu: İranda islam inqilabı qalib gəlir və bu qalibiyət tez bir vaxtda dünyani bürüyür və böyük bir islam dövləti yaranır haradasa; İranın başçılığı ilə. Digər bir tərəfdən də İran üsuli-idarəsini ləğv eləyib az qala cənnətə düşməli idi. Kəndlilər, bütün fəhlələr, ziyalilar, bütün təbəqələr nailiyyətlərə qərq olunmalyidi. Sevinclərə, fərəhələrə... Lakin bunların heç biri olmadı. Heç bir islam ümuməşəri inqilabi yaranmadı, necə ki, kommunist ümuməşəri inqilabi yaranmadı. Mollalar hakimiyyətə gəldilər, amma molla hakimiyyəti söz hakimiyyəti oldu ən çox. Əzbərçi ayələr hakimiyyəti oldu. Müəzzzinlər hakimiyyəti oldu. Üstəlik də eklektik bir üsuli-idarə yaratdılar: bir tərəfdən şəriət qanunları, o biri tərəfdən parlament – qərbsayağı. Eklektika. Bir qarışqlıq. Başı ayağına qarşı olan, ayağı başına qarşı olan qarışlıq bir üsuli-idarə. Hər halda o ki, o arzu, o istək ki, İran yeddinci əsrə qayitmalyidi – Məhəmməd Peyğəmbərin dövründəki icma quruluşuna qayitmalyidi – o, baş vermədi. Onun əvəzinə belə, yarımcıq parlamentçilik, yəni haradasa qərbçilik qaldı.*

*İndi bir tərəfdən Qərbə qarşı döyüş, özünü antiqərbçi kimi qələmə vermək, o biri tərəfdən də Qərbin üsuli-idarəsiylə islam ehkamlarının birləşməsi. Əslində bu saat orada üç hakim var: **birinci** hakim – Dini hakim – Xomeyni, **ikinci** hakim – prezident Rəfsəncani, **üçüncü** hakim – parlament özü. Nədir bu? Qərbdir bu, Şərqdir bu?*

*Hər yerdə elədir. Bütün islam respublikalarında Qərb çox gözəlcə yaşayır. Tənqid olunur, ifşa olunur — sözdə. O teokratiya ki, açıq teokratiya – yəni Allah hakimiyyəti ki, deyirlər, o baş tutmadı. Yaxşı ki, baş tutmadı. Amma belə bir qarışqlıq əmələ gəldi: həm teokratiya, həm demokratiya. Yalançı demokratiya.*

*Və yəqin ki, çıxış yolu hərbi qüvvəni artırmaqdır. Yəqin ki, orada ordu böyüyür. Nüvə silahı yaratmaq istəyirlər. Bununla da özlərini qorumaq istəyirlər.*

*Lakin mənim fikrimə görə, mollaçılardın aqibətinin sonudur. Mən dəqiq deyə bilmərəm, ayın neçəsində olacaq, amma haradasa bizim SSRİ-nin dağılmasına bənzər bir proses gedir. Demokratik qüvvələr, yəni açıq qərbçilər güclənir. Başqa ölkələrdə də onların qüvvələri var. İqtisadi vəziyyəti hədsiz dərəcədə pisdir. Ona görə də İran hansısa bir çevriliş ərəfəsindədir. Mənə görə. Çünkü heç bir məsələdə, heç bir işdə nailiyət yoxdur. Mollalar idarə eləyə bilmirlər. Mollalar heç əxlaqi da idarə eləyə bilmirlər. Qərb əxlaqi orda gizli, addım-addım alışır, böyüyür. Şəriət qanunları azgınlaşdırıqca əxlaqa qarşı döyüşlər də artır. Bunlar nə qədər son vaxtlar çalışırlarsa da, onların istədikləri olmur. O qadınlar ki, onlar gözləyirdilər, o kişilər ki, onlar gözləyirdilər, onlar var, amma onların özləri də tam deyillər. Onlar özü də ikitibəblər. Ən avam kəndli belə tam islamçı deyil. Ən belə ailə qadını da tam islamçı deyil. İmkən tapan kimi aşırlar səddi. Əlac yoxdur. Belə yaşamaq olmaz.*

*Ona görə də hədsiz gərgindir onların hali. Ona görə də onlar bu təhlükəni ola bilsin hiss eləyirlər ki, həmin bu təhlükəni pərdələməyə çalışırlar: fars xüsüsiliyi, fars qeyri-adiliyi, fars təkcəliyi, belə zahiri möhtəşəm şüarlarla onlar öz fəlakətlərini azdan-çoxdan yumşaltmağa cəhd göstərirlər. Mənim zənnimcə, bu cəhd əbəsdir: Bütün İranın geriliyinə baxmayaraq — İslam inqilabi bic inqilab idi. Doğmamışdı o, xalqın həyatından. O, atasız-anasız bic inqilab idi, daha doğrusu, anası vardi, amma bilinmirdi, atası yox idi. Ehtiyac yox idi İslam inqilabına. Bu bir anomaliyadır, faşizm kimi. Nəyə görə? O vaxt da mən deyirdim bunu. Və burada SSRİ-nin xəyanəti, SSRİ-nin murdarlığı; SSRİ Xomeyniyə kömək elədi hər cürə. Olmamalıydı bu. Bu, İranın başına bələydi. Həmçinin də Pakistanın vəziyyət. Ümumiyyətlə, islamçılığı mən anomaliya hesab edirəm. Dəlilik, divanəlik hesab edirəm. Gerilik yox. İnsanlar*

*anormal olduğu kimi, bəzən tarixin də anormal vaxtı olur, o, adətən əsrin sonunda, ya da ortalarında olur. Bu məsələnin bir tərəfi.*

**O biri tərəfdən – Cənubi Azərbaycan məsələsi var – farsın, İranın nifrət etdiyi məsələ,** sevmədiyi məsələ. İndiki fars şovinistlərini və əvvəlki fars şovinistlərini hiddətləndirən odur ki, onlar deyən olmur. Bəli, beş nəfər, on nəfər namussuz, qeyrətsiz, o bizdə olan komprodor azərbaycanlılar kimi – öz dilini də unudur, farslaşırlar da; onların içindən də Xomeyni çıxır. Bu, var. Amma xalq özü bütöv bir hadisə kimi, bir varlıq kimi əl çəkməyib özündən. Öz özümlüyündən – dilindən, mədəniyyətdindən, böyüklüyündən. Əl çəkmir arzusundan. Bir olmaq arzusundan. Və burada heç nə eləyə bilmirlər. Cox hiddətlidirlər, çox acıqlıdırlar, qəzəblidirlər. Qəzəblərini, acıqlarını yeyə bilmirlər. Bilmirlər nə eləsinlər. Hələlik onların tapıldığı yol budur ki, Şimali Azərbaycanın özünü farslaşdırmaq. Onlar sadəlövhəcəsinə belə hesab eləyirlər ki, Cənubi Azərbaycandakıların belə təmkininin səbəbi guya Şimali Azərbaycandır. Şimali Azərbaycan var deyə – onlar ərimirlər, assimiliyasiya olmurlar. Onlar Şimali Azərbaycandaki vəziyyəti də çox səthi anlayırlar. Tək onunla deyil; bunun əhəmiyyəti var, amma tək onunla deyil ki, Şimali Azərbaycan var. Burada dərin Ruhani Köklər var. Özümlük İdeyası var. Bunu yalnız Ocaq anlatdırıa bilər ki, nə baş verir. Onlar Şimali Azərbaycanla, daha doğrusu, Siyasi Şimali Azərbaycanla dostluq eləmək, bizə kömək eləmək; xüsusilə – bizə islamçılıq yaymaq... Hələ ki, bu yolu əsas götürüblər. Cənubi Azərbaycanın əleyhinə Şimali Azərbaycanla yaxınlaşmaq – Şimali Azərbaycana qandırmaq ki, Cənubi Azərbaycan problemi sənin işin deyil. Əl çək ondan. Mən sənə kömək eləyəcəyəm, mən sənə hər cəhətdən kömək eləyəcəyəm.

Amma mən qəti əminəm ki, bu ideya öz bəhrəsini verməyəcək, biz də – Ocaq da əlindən gələni eləyəcək ki, Şimali Azərbaycandaki vəziyyəti cənublular anlasın. Və bizim siyasetçilərə bel bağlamasın.

**Demək – birinci Yol budur:** Cənubi Azərbaycanı, Cənubi Azərbaycandakıları onların təkliyinə alışdırmaq və onu Şimali Azərbaycandan tam ayırmak. Daha doğrusu, Şimali Azərbaycanı Cənubdan tam ayırmak. Elə eləmək ki, Şimali Azərbaycanda Cənubi Azərbaycan haqqında düşünən olmasın. Və bunu çox yaxşı, hüquqi cəhətdən əsaslandırmaq ki, heç bir ölkəni parçalamaq olmaz: «Sən Azərbaycan niyə Qarabağından əl çəkmirsən? Niyə istəyirsən ki, mən

*Cənubi Azərbaycandan əl çəkim? Bəs xalqın özünün müqəddərəti harada qaldı? Niyə sən özünə rəva bilmədiyi mənə rəva bilirsən?».*

Bu deyilmir, ancaq siyasetin də öz dili var, onu anlamaq olur.

**İkinci cəhət – Cənubi Azərbaycandakılara qarşı təzyiqi gücləndirmək,** Cənubi Azərbaycan məşhuminu ləğv eləmək: – Cənubi Azərbaycan əvəzinə ayrı-ayrı vilayətlər yaratmaq, onları tamamilə İranın içində ərimək, Azərbaycanı farslaşdırmaq üçün onun dilini, məktəblərini əlindən almaq; bir millət var, o da fars.

**Üçüncü – ermənilərlə münasibəti yaxşılaşdırmaq.** Onunla bizə ziyan vermək.

**Və dördüncü – sonuncu:** Son nəticədə lazım olsa, cəzalandırmaq – Cənubi Azərbaycandakıları. Gözləmək, balaca bir bəhanə tapıb – onları cəzalandırmaq: tutmaq, lazım olsa – güllələmək, öldürmək. Qorxutmaq.

*Mənim son fikrim budur ki, bütün bunlar hamısı çox böyük ziyanlar verəcək Azərbaycan Xalqına. Ola bilsin, qırğın oldu, amma İranın özünün məhvini haqqında deyə bilmərəm. Molla hakimiyyəti mütləq məhv olacaq.*

*Qaranlıqlar Yarısın!*

*Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!*

*Daxilinizdəki Mütləq sizə yar olsın!*

*– Atamız var olsın!*

*Ata Ruhu Ürəyimizdədir – Qaranlıqları Yaran!*

*Atanı dinlədi: İşqılı Ata.*

26 Sərt ay, 17-ci il. Bakı.

(Dekabr, 1995).

## ÜZÜBƏRK ÖZGƏÇİLİYİMİZ

1

Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşuldu, biz də qoşulduq.

Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq.

Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də...

Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır.

2

### Türkçülük şüarı haykardıq...

Rəsmi Türkiyə siyasetində Qərbçilik Türkçülükdən üstündür. Nazarbayev «Kazaxstan milləti» yaradır.

Rəsmi Özbəkistan və Türkmenistan Türkçülükdən uzaqdırlar.

Ümumtürk ruhaniyyatı əvəzinə – Türkçülük şüarı...

Ümumtürk tarixi əvəzinə – Türkçülük şüarı...

Türk ölkələrinin hərbi birliyi əvəzinə – Türkçülük şüarı.

Yenə də «bakılılar xüsusi millətdir!» özgəçiliyi səslənir paytaxtimizda...

3

### Xarici siyasetimizin nəticəsi – qəbul olunmaq, sayılmaq – bunlardan alınan körpə sevincidir

Bizi filan birliyə qəbul elədilər, saydilar – Qələbə!

Bizi filan ölkə qəbul elədi – Qələbə!

Bakıdan filan paytaxta uçduq – Qələbə!

Filan nümayəndə heyətilə görüşdük – Qələbə!

Filan nümayəndə heyəti Bakıya gəldi – Qələbə!

Paytaxtimizda təzə səfirliliklər açıldı – Qələbə!

Xarici ölkələrdə təzə səfirliliklərimiz açıldı – Qələbə!

Belə «qələbələrlə» böyümək olmaz!

4

### Xalqçılıq əvəzinə – hökumətçilik bərqərar olunur

Plüralizm – çoxrəylilik əvəzinə – hökumətaltılıq təsdiq olunur.

Diplomlar, imtiyazlar, «səxri adlar» tilovunda mədəniyyət əvvəlki tərzdə oynadılır.

Xalq adından hökumətaltı «səxri» qulluqçular hazırlanır. Xalq şairləri, xalq artistləri, əməkdar elm xadimləri...

Təzə Süleyman Rüstəmlər yaranır.

Vicdan azadlığı əvəzinə — İşgalçılıq tüğyanı püşkürür.

Hökumətaltı ziyahlarla hökumətüstü dinçilər birliyi yaranır.

Babəklərin, Nəsimilərin, Sabirlərin az qala mollalaşdırılması quraşdırılır.

Təzə farsçılığımız, ərəbçiliyimiz yaranır.

Riya baş alib gedir.

Bütün yaradıcılığı Müsavatın ifşasından və bolşevizm vəsfindən ibarət olan Əlövsət Quliyevin adına küçə qoyulur və Müsavat ideallarına sədaqətdən gecə-gündüz danışılır.

Bolşevizm ifşa olunur. Nərimanovdan, Əzizbəyovdan kənardı.

5

### «Elm fədailəri» Siyasətə Yüyürlər

«Həqiqət Aşıqləri mənşəet Aşıqlıyinə» təşnədirlər.

«Antiimperialistlər» imperiya diplomlarını bayraq kimi başları üzərində qaldırıblar.

Elmdə kamilləşməyi bacarmayanlar siyasətdə kamilləşirlər.

Siyasətə professorlar, dosentlər, namızədlər axını yön açıb.

Vəsiqə istedadı əvəz eləyir, bu səbəbdən də siyasət kağız üzərində qalır – ayaq açıb yeriyə bilmir.

6

### Rusiyada kommunizm dirçəlir.

Bizdə də dirçələcək.

Bunun əsası – özgəçiliyimizdir: özgəçilik özgələri dirçəldir.

7

MDB-yə qoşulmaq Təhlükəsi aradan qalxmayıb: ümumi iqtisadi zona biçimində. İqtisadiyyatla siyaset – qoşadır: MDB hər vəziyyətdə SSRİ-çilik yoludur.

Rusiya krediti də havayı vermir.

Rusiyaya iqtisadi bağlılığımız haqqında havalanan söhbətlər də məqsədsiz deyil.

8

Üzü bərk oldu özgəciliyimizin. Tufandan sağ çıxdı.

9

Özümlüyümüzə doğru yol gedirik – uzun, çətin.

Bu gündən üstün, uca – özgəçi zamanda – doğma yol – İnam yolu. Ocaq yolu.

24 İşıq ayı, 15-ci il. Bakı.  
(May, 1993).

## AZƏRBAYCANÇILIQDA CƏNUBİ AZƏRBAYCAN AMİLİ

Ürəyinizdə Günəş olsun!

1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.

Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dönyaya qarşı dura bilən iri ölkə yaranar.

İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyor, iqtisadi güc tanıyor, silah tanıyor...

Vahid Azərbaycan ölkəsi Dönyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər...

Siyasi Dünya Nəsimi tanımır, Füzuli tanımır – o, bizi balaca görmək istəyir, balaca saxlamaq istəyir.

Vahid Azərbaycan «balacalığımızı» aradan qaldırar, dünyada yerimizi bilərik, Dünya da bizim yerimizi bilər...

Vahid Azərbaycan ölkəmizin Qafqaz vadisində əhəmiyyətini artırır – Şimali Azərbaycanın Cənubi Azərbaycan kimi arxası var..., bu, böyük Üstünlükdür – hələlik gerçəkləşməyən.

Nəhayət, Vahid Azərbaycan ölkəmizin iki gücünü — ruhanılık və Döyüşkənlik ənənələrinin – Nəsimiliyin və Səttarxanlığın Birliyi deməkdir.

Bu, Sabahın rəhnidir, onu bərpa etmək gərək.

2. Zənnimizcə, Cənubi Azərbaycanın Üç Ruhani Yağısı var: İsləmçılıq, Farsçılıq və Qərbçılık.

**İsləmçılıq — Qismətçilikdir.**

Qismətçilik Döyüşkənliyə ziddir. DİNə görə – Azərbaycanın indiki Fəlakətli hali – Allah işidir. Allah istəsə, səni xilas edər, istəməsə – eləməz. Allah nə elədiyini bilir. Döyüşməyin mənası yoxdur.

Qismətdən artıq yeyə bilməzsən. İkinci tərəfdən, əyər İsləmçılıq bir zaman Ərəbçilik idisə, indi o, farsçılıqdır.

İran İsləm vasitəsilə Dönyaya sahib olmaq istəyir – kommunizmin yerini tutmaq istəyir.

Bu səbəbdən də islamçılıqla ruhani Döyüş labüddür, bu nə qədər çətin də olsa – başlanmalıdır.

**Ruhani Azadlıq – Siyasi Azadlığın Təməlidir.**

Farsçılığın ən mürtəce cəhəti Cənubi Azərbaycanlıların Türklüyünü danmaq – onları fars saymaq, farslaşdırmaq – mahiyyətə millət kimi ləğv etməkdir...

Bu təməyül mənliyini itirən, özgəçi azərbaycanlılar yaradıb – təhlükəli, fəlakətli.

Özümlüyümüzdən keçən, özgələşən azərbaycanlılar yarası yaranıb Azərbaycan sinəsində – onu saqlamaq gərək.

Bunun üçün Azərbaycanın Etnos Birliyini Dərk etmək gərək. Azərbaycan Midiya dövründə də Türk ölkəsiydi, Albaniya dövründə də Türk ölkəsiydi, bütün başqa dövrlərdə də Türk ölkəsi olub və qalmaqdadır.

**İran Midiyası – əfsanədir, udin Albaniyası – əfsanədir...**

**Üç Azərbaycan ideyası – Məqsədli Yalandır – Azərbaycan Birdir: onun əsas Etnosu – Türkdür.**

Farslaşan azərbaycanlı ruhani və ictimai eybəcərlikdir, cəfəngiyatdır, onun Varlığı yoxdur əslində – o Yoxluqdur – Varlıq görünür...

Bu Yoxluqda milli Vüqarı, özümlüyü, aqibəti yox etmək niyyəti gizlənib...

O niyyətə qarşı – amansız, ardıcıl, qətiyyətli Ruhani Döyüş gərək.

Cənubi Azərbaycan Azadlığı, Vahid Azərbaycan İdeyasına qarşı – İranın parçalanması Təhlükəsini, «Ədalətsizliyini» qoyurlar və bu möhkəm olmayan İdraka və İradəyə təsir edə bilir, onları Fəaliyyətdən salır.

**Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik – parçalanmalıdır, bu, ədalətli hadisədir, qəcilməzdür – imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da – mahiyyətləri, aqibətləri birdir...**

İranda Azərbaycan Dərdi var – Azərbaycanın Dərdinə qalmaq gərək – Vahid Azərbaycan Məqsədi var – bu Məqsədi siyasetçi taktiki səbəblərdən gizlədə bilar – ancaq Ruhaniyyatçı, İnamçı gizlədə bilməz; Cənubi Azərbaycan Şimali Azərbaycanla Birləşməli, Vahid Azərbaycan yaranmalı, natam Azərbaycan Bütövləşməlidir; – bu, milli məqsəddir – Ədalətli, Zəruri... Bu, Zəbtçilik deyil, qəsdçilik deyil, zəbtçiliyə qarşıdır, qəsdçiliyə qarşıdır.

Türkmənçay yurticiliğinin nəticələri aradan qalxmalıdır.

**İndi Şimali Azərbaycanın İrana qatılması məqsədi sezilir; Şimali Azərbaycanın İrandan ayrılib Rusiyaya calanmasından – Şimali Azərbaycanın İrana «qaytarılmasından» danışırlar... ikinci «İran Azərbaycanı» yaradırlar...**

Bu həyadan uzaq niyyət – İdrak və İradə əskikliyinə qida vermək istəyinə əsaslanır: Azərbaycan yoxluğu iftirasını yaymağa çalışır, burda yurticılıq yönü tam aşkarlanır, bəyan edilir...

**Farsçılıqla Döyüş Ardicilliği, Aramsızlığı, Qətiyyəti gərəkdir – azərbaycanlılara – hərtərəfli İnam, İdrak, Mənəviyyat, İradə əməli.**

Qərbçiliklə İslamçılıq – eyni hadisənin – özgələşmənin iki qütbüldəridir.

İslam – farslaşdırır, Qərb Avropalaşdırır...

İslam – möminlik adıyla özgələşdirir, Qərb – azadlıq adıyla.

İslam – dini aqaliqdır, qərbçilik – siyasi aqaliq.

Hər ikisi biri-birini yaşıdır. Təzadlar birliyi yaranır.

Cənubi azərbaycanlılar müasir Qərb siyasetinin mahiyyətini yaxşı dərk etməlidirlər.

İndi Qərb və xüsusən ABŞ – İrana qarşıdır...

İran Amerikani özünə düşmən sayır – Amerika İranın zəifləməsini istayır.

Lakin Amerika və ümumən Qərb – Azərbaycanın güclənməsini, iri, vahid Azərbaycan yaranmasını istəməz, bu, onun aqalıq iddialarına ziddir. Güclü ölkələr üzərində aqalıq etmək çətindir...

**Güclü ölkələrin çoxalması – aqalığın azalması deməkdir əslində.**

Bu səbəbdən də Qərbi – azadlıq uğrunda mübarizədə müttəfiq saymaq sadəlövhliyə olardı.

Qərbin aqalıqdan başqa dərdi-səri yoxdur; azadlıq – aqalıq vasitəsidir, silahdır; Qərbin İranla döyüşündə Azərbaycan dərdi yoxdur; Qərb İranda «demokratik hökumət» istəyir – Qərb aqalığına yaranan; Vahid Azərbaycan ideyası ona yaramır.

**3. Cənubi Azərbaycanda müstəqil Uluyurd hərəkatı yaranmalıdır. Tarixdən ibrət dərsi götürməliyik.**

İran məşrutəsinə Səttarxan yaratdı.

İran məşrutəsi də Səttarxanı məhv etdi.

İran Molla inqilabının ən döyükən qüvvəsi Azərbaycanlılardı.

İran inqilabı Azərbaycanlıları əsarətdən qurtarmadı, əsarəti şiddətləndirdi.

Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorunmalı, yüksəltməli, ərsəyə çatdırılmalı...

**4. Şimali Azərbaycanın rəsmi siyaseti – açıq qapı yönündür. Bu siyaset Azərbaycanın qapısını bütün ölkələrin – o cümlədən İranın üzünə açıb. Ancaq Azərbaycan tekçə rəsmi Dairədən ibarət deyil.**

Cənubi Azərbaycanla Şimali Azərbaycan Yurdçularının birlüyü gərək: İnam Birlüyü, İdrak Birlüyü, Mənəviyyat Birlüyü, İradə Birlüyü.

**Bu Birlikdə Fəal iştirak etməyi Ocağıımızın borcu sayırıq...**

**5. Siyasi Əməl – Ruhani Əməllə Birləşməlidir.**

Xalqı ayağa qaldırmaq – Xalqı Ayaq üstə qoymaqla Birləşməlidir...

Qaranlıqlar Yarılsın!

Yükümüzdən Böyük Fərəhəmiz Yoxdur!

4 İşıq ayı, 18-ci il. Bakı.  
(May, 1996).

**GÜNEY AZƏRBAYCAN —**

## İNQİLABLAR MƏSKƏNİ

**Alov ATALI:** Müqəddəs Ataya Ali Səcdə!

**Asif Ata:** Səcdən Ucadır!

**Alov:** Ataya birinci sualim budur: İngilab və İntibah – Ata görümündə?

**Ata:** Ürəyinizdə Günəş olsun!

Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabi və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat.

Ondan əvvəl də dünyada inqilablar olub. Məşhur İngilis inqilabı, İngiltərə inqilabı, daha doğrusu, məşhur Fransa inqilabı – böyük inqilab adlanan və məşhur Oktyabr inqilabı – Rusiyada. Lakin bütün bu inqilablar dünyani təzələyə bilmədilər. Dünyanın dəyişilməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxartdı. Şüurlar, döyüslər, manifestlər, nikbinlik tüğyanı, yeni era və sairə kimi hadisələr mahiyətcə dünyani öz köhnəlik dairəsindən çıxara bilmədi. İngilabların ən radikalı olan, yəni ən qətisi olan Rusiya inqilabi kommunizm inqilabı, sosializm inqilabi siniflər siniflər ləğv olundu – daha doğrusu, istismarçı siniflər, amma kapitalizm ölkədən, ölkənin daxilindən, onun məzmunundan, hətta biçimindən ayrılmadı. Nədi bunu səbəbi? **Bunun səbəbi, bizim fikrimizcə, adamın İnsan olmamasıdır.** O fikir ki, dünya o zaman dəyişilir, quruluş dəyişilən kimi; dünya dəyişilir, çünkü elə İnsan da ondan sonra dəyişilir; əvvəl gərək quruluşu dəyişən, İngilab eləyəsən, dağıdasan, parçalayasan oları, təzə quruluş yaradasan, o quruluş özü-özünə İnsan yaradacaq və İnsan da dünyani dəyişdirəcək... Bunlar hamısı utopiya oldu və bizim zənnimizcə, Atanın zənnincə, artıq bu utopiyanın səbəblərini araşdırmaq vaxtı gəlib çatıb. İngilabin İntibahdan fərqini açmaq vaxtı gəlib çatıb. İngilabin birtərəfliliyi ideyasını anlamağın vaxtı gəlib çatıb. Təzədən, təməlçilik səviyyəsində çıxış yolunu göstərməyin vaxtı gəlib çatıb.

İngilab İnsanı dəyişə bilmir. Nəinki İngilab İnsanı dəyişə bilmir, inqilab insanı pisləşdirir; insandaki canavarlığı öldürmür. İngilab dövrünün canavarlığına bərabər heç nə yoxdur. Fransız inqilabçıları hamısı biri-birini Gilyotinada öldürmədimi?!

İngilabin fəlakəti ondadır ki, o, insandaki yurticılığı artırır, azaltır. Elə hal yaranır ki, elə vəziyyət yaranır ki, yurticılıq özünə gözəl meydan tapır, canavar özünə gözəl meydan tapır. Öldürmək, qatillik özünə gözəl meydan tapır.

İngilabin ikinci adı qandi, qançılıqdır. Bəli, **mən demək istəmirəm ki, inqilab təsadüfi bir işdi, mən bilirəm ki, o zəruriyyətdi.** Lakin o elə zəruriyyətdi ki, o zəruriyyətdən İnsan yaranırm. Həyatda çox zəruri şeylər var. Elə zəruri hadisələr var ki, ondan İnsan yaranır, vicdan yaranır, böyükük yaranır, təmizlik yaranır, xalislik yaranır, ülviiyyət yaranır, Göylük yaranır. Zəruridi – olmalıdır. Eyni zamanda elə zəruri, elə olmalı hadisələr var ki, ondan quzğun yaranır. Bu, məsələnin əsas cəhəti. Əgər bunu biz Azərbaycan miqyasında götürsək, inqilabi prosesi, burada nə baş verdi? Burada Səttarxanlar, bizim qəhrəmanlarımız məşrutə yaratdı, məşrutə də onu öldürdü. Demək olar ki, İngilabların hər üçü, ən çox İranın mürtəce qüvvələrinə, irançılığa, farsçılığa az və ya çox dərəcədə lazım oldu. Çünkü İrandan ayrılmış xüsusi, milli, əsl milli, müstəqil Azərbaycan Hərəkatı, Azərbaycan inqilabi baş tutmadı. Vaxtdır daha, bunu demək lazımdı.

Səttarxan olmasa idi, İran inqilabı olmayıacaqdı. İran inqilabı olduğu üçün də Səttarxan məhv oldu. Şeyx Xiyabani olmasa idi, İranda azadlıq ideyası da olmazdı. Lakin Ümumiran azadlıq ideyası elə Xiyabanini məhv elədi. Hərfi mənada özü də. Pişəvəri ümumi kommunizm ideyasına qulluq eləyirdi həm də. Azərbaycan ideyası həmin o kommunizm, ümumbehəseri kommunizm ideyasının bir hissəsi idi. Həmin o kommunizm ideyasının hər şey olması, hər şey kimi qəbul olunması da Pişəvəri məhv elədi. Orda ki, Pişəvəri istəyirdi milli Azərbaycan hərəkatını ayırsın, o saat qəzəbə səbəb olurdu, kommunist diktatorlarının qəzəbinə ki, dünya özü kommunistləşəcək, ordan da İran səadətə çatacaq, daha doğrusu, Cənubi Azərbaycan, İran Azərbaycanı deyirdilər o vaxtı, təəssüs ki, indi də deyənlər var. Əgər bunu biz ümumiləşdirsək, ümumiləşdirməyin də vaxtı gəlib çatdı, onda görərik ki, Azərbaycan İngilabi özgələşmənin qurbanı oldu. Və sonuncu, İngilab – zor vasitəsiylə irəlitəmək, inkişaf, azadlığa, müstəqilliyyə nail olmaq deməkdir. Zor vasitəsiylə. Zor burada haradasa elə bil İnsanlığı əvəz eləyir. Hakimiyətin biri dağılır, o biri onu əvəz eləyir. Budur inqilab. Quruluşun biri dağılır, o biri onu əvəz eləyir. Adam da necə var, elə qalır, içindəki canavarla, içindəki ilanla, içindəki tülkü ilə bir yerdə qalır. Həmin

canavar bir az keçəndən sonra elə quruluş yaradır ki, mahiyyətcə köhnəkindən heç o qədər də fərqlənmir. Adlar dəyişir, mahiyyət dəyişmir. Canavar özünə layiq, bir az bəlkə də yaxşı səslənmir – öz tərzində dünya yaradır. Adam heç özünü dərk eləyə bilmir. Adam elə bilir ki, onda canavar yoxdu. Adam belə düşünür ki, məndə canavar olsaydı, mən inqilabi eləyərdimmi? Mən xalqımı sevirdim ona görə. İngilabçıların 90%-i özlərinin kim olduğunu bilmirdilər. Bizzət də həmçinin. **O Meydana gələnlər** elə bilirdilər ki, onlar çox böyük adamlırlar. Və göldilər ki, xilas eləsirlər. Müstəqil Azərbaycan yaratsınlar. Amma meydana onları gətirən ən əsas duygu hakimiyyət duyğusu idi, varidat duyğusu idi. Lakin onlar elə bilirdilər ki, bunların heç birisi onlarda yoxdu. Elə ki, bir az imkan yarandı – hakimiyyət, varidat uğrunda döyüş başlandı. Dünənki dostlar düşmən oldular. Biri-birinə qarşı döyüşdülər. Ən çox da biri-birinə qarşı döyüşdülər. **İntibahın gözəlliyi, əvəzsizliyi ondadır ki**, İntibah İnsanların imtinasıdır. İnsan imtinasıdır. Yəni əvvəl intibah tələb eləyir ki, adam insan olsun. Belə bir avam, təcavüzkar fikir var ki, adam insan ola bilməz. Bu, cəmiyyətin işidir. Cəmiyyət də quruluşdu. Nə qədər quruluş var, pis quruluş deyək, naqış quruluş deyək, canavar quruluş deyək, Ağa quruluşu deyək, «Yüksək təbəqə» quruluşu deyək, Yadlaşma quruluşu deyək, Nökərlik quruluşu deyək – heç kəs İnsan ola bilməz. Az qala sübut eləyirlər ki, cəmiyyət yaradır insanı başdan-ayağa, Şərait yaradır İnsanı başdan-ayağa. Heç düşünmək istəmir ki, bəs cəmiyyətin özünü kim yaradır? Göydənmi düşür o cəmiyyət?

Cəmiyyəti yaradan adamdı. Ağamı yaradan adamdı. Nökərliyi yaradan adamdı. Belə çıxır ki, insan heç nədi, şərait hər şeydi, mühit hər şeydi, dünya elə bu şəraitdən asılıdır, mühitdən asılıdır. Hətta marksistlər deyirdilər ki, İnsan şəraitin məhsuludur. İnsan – anadan olmur ki – şəraitdən olur! Və bunu az qala dahiyənə bir tarixi materializm adlanan təzə bir elmin təməli hesab eləyirdilər – bu yalançı fikri.

Biz isə deyirik ki, bütün cəmiyyətdə – nə qədər pis cəmiyyət olur-olsun – adam İnsan ola bilər, bir şərtnən ki, Adam özünü İnsan eləsin, özüylə məşğul olsun. **Yalnız o zaman qurulus dəyişiləcək ki, Qurulusu intibah yaradacaq, İngilab yox**. Yəni yaxşı adamlar yaxşı qurulus yaradacaqlar. Yaxşı adam – İnsan olacaq, özüylə döyüşəcək elə indi, elə bu saat, daxildən dəyişiləcək, İnsan olacaq, yəni İnam

səviyyəsinə qalxacaq, İdrak səviyyəsinə qalxacaq, Mənəviyat səviyyəsinə qalxacaq, İradə səviyyəsinə qalxacaq. Və bu adamlar, bu İnsanlar imtinaya çağıracaqlar, Xalq ayağa duracaq imtina mənasında: **İstəmirəm sənin farsçılığını, istəmirəm sənin islamçılığını, istəmirəm sənin xariciliyini!**

Bu İntibahın qələbəsinə heç kəsin şübhəsi olmasın. Niyə qələbə olmur inqilabdan sonra? Heç kəs İnsan olmur. Bərabərlik deyirlər, qardaşlıq deyirlər, azadlıq deyirlər. Hami eşiyə çıxır, küçələrə səpələnir, dağıtmaga. Kimin ki əlləri dağıtmagi bacarıır – dağıdır. Və sonra heç nə yaranır. Adam nə yaradacaq? Yaratdığını yaratmışdı da! **Ona görə də mən bir Ocaq Atası kimi, Evladlarımıla bir yerdə, belə hesab eləyirəm ki, Cənubi Azərbaycanda milli azadlıq hərəkatı mərhələlərdən keçməlidir**. Və gözləmək lazımdır. **Birinci mərhələdə əsas işi ziyanlı görməlidir**. Ziyanlı adamdan insan yetirməlidir. Bu başlamalıdi.

İslamçılığa qarşı. **Məgər dahi olmaq lazımdı ki, biləsən ki, indiki İslamçılıq farsçılığı?! Lazım deyil dahi olmaq. Nə üçün İslam tügəni başlayır? Nə üçün İran İslamdan beşəlli yapışır? Çünkü İran istiyor ki, kommunizmin əvəzi olsun. Dünyani axıra qədər tam farslaşdırırsın. Böyük bir imperiya yaransın. Bu İmperiya xəlifət olsun. Deyir, əshi, bir zaman xəlifətin başı dayanırı Bağdadda, ayağı qurtarırdı Hindistanda, indi də elə bir böyüklik olsun. Və bundan ötrü hər şeyə gedir. Terror və s.**

Adamin İnsan olması Cənubda başlamalıdır. İslam qismətçiliyinə, islam o dünyaçılığına, islam özgəliyinə, islamın mahiyyətcə antiinsançılığına, onun insani oyuncaga çevirməsinə son qoyulmalıdır, Allah aqlığına, cəfəngiyata. Allahın Göyün yeddi qatındaki taxtitacına, Allahın Quran adlı cəfəngiyatı nazıl eləməsində. Peyğəmbərin meracına inanmaq naşılığından azad olsunlar – bu dəhşətli tələlərdən. İnsan rahat yaşasın. Bəs deyilmi ki, öz ağası evinin kənarında var?! Təzə Allah ağasından ayrılsın. Neçə əsrdir ki, bəşər nökərlik, rəiyyətçilik eləyir.

Nə qədər din yaşayır, nə qədər Göydəki Allah yaşayır – Yerdəki də yaşayacaq. Ziyanlı işi tələb olunur. Hünərli ziyanlı, qəhrəman ziyanlı. Bizim gördüyüümüz işi orda da görmək lazımdır.

70-ci ildə bizim vəziyyətimiz İrandakı ziyanların vəziyyətindən qat-qat pis idi. Biz başladıq. Ziyanlı işi davam etməlidir, parallel getməlidir, daha doğrusu, farsçılığa qarşı. Biz farsın düşməni deyilik.

Ocaqda «Özümlü Şərq» ideyası var. Amma biz türkün türkçülüyünü danan farsçılığın əleyhinəyik. Türkü görmür fars, Midiya dövründə də türk olmayıb sanki. İndi də türk yoxdu, farslar var ki, sonradan dillərini dəyişiblər; fars ölkəsidir İran, orda 30 milyon türk yaşamır – 30 milyon türkdilli fars yaşayır. Və beş nəfər, on nəfər, iki nəfər, üç nəfər, bir nəfər yalançı, özündən ayrılmış, bədbəxt türk əyanlarından da yaxşıca istifadə eləyirlər. Xomeyni guya ki, azərbaycanlıdır.

Üçüncü. Ümumiyyətlə xaricilikdən əl çəkmək! İndi Türkiyədə olan varianta bənzər bir şey yaradır İran da. Yəni islama qapılan İran, İranın daxilində Qərbçilər də var. Onlar da çox istəyirlər ki, İran Qərbləssin. Və qətiyyən anlamırlar ki, İranın Qərbləşməsi elə islamçılığın xeyrinədir. Əks qütblər birləşirlər burda. İslam qapalılığı və Qərb açıq-saçıqlığı. Qərb deyir ki, əgər mən olmasam, sən islam qaranlığına qatılacaqsan, İran deyir, mən olmasam, Qərb eybəcərliyinə, əxlaqsızlığına qatılacaqsan.

Atanın fikrini görə, 21-ci əsr Özümləşmə dövrü olmalıdır, millətlərin, xalqların. Lakin indikinə baxsaq, əksinə, heç dünya belə özgələşməyib. Müstəqil Azərbaycanda xaricilik tüğyan eləyir. İranda da başlayıb. Türkiyədə islamla qərbçilik arasında uzun müddət gedən, çox qeyrətsiz, mən deyərdim, çox ağılsız, mən deyərdim Kamal Atatürkün əleyhinə gedən birləşmə, həm Qərbçiyəm, həm islamçiyam, həm namaz qılıram, həm parlament seçirəm... Axırı gördünümüzü hara gəlib çıxdı. İndi islamçılıq daha bəyənmir milli məclisi, filani. Yavaş-yavaş «Böyük Türkiyə» adı altında Xəlifə düzəltmək istəyir Ərbakan.

Ola bilsin ki, İslam eybəcərliyi azaldı İranda, ola bilsin ki, həkimiyətə bir neçə ildən sonra, mən bunu dəqiq deyə bilmərəm – demokratlar gəldilər. Bunun azərbaycanlılara heç bir xeyri olmaya-çaq, İran demokratlarının, İran Qərbçilərinin gəlməsinin. Gözləməyin, başlayın bu saatdan işə, əlimizdən gələn köməyi sizə eləyəcəyik. İranla bağlı fikirlərimiz çoxdur. İran, Cənubi Azərbaycan bizim bir nömrəli siyasi ideyamızdır. Siyasi ideyanın birincisi bu saat həkükə getməyin, camaati bu saat qiyama qaldırmayıñ. Camaat hələ heç yeriyə bilmir. Onu yüyürtməyin. Onu ayaq üstə qaldırın. Çətin işlə məşğul olun. Və bunu başlayın, bu üç ideyanın tənqidindən.

Ondan sonra özüylə döyük ideyasını yayın. Düzdür, bu o saat yayılmayacaq, çətin ideyalı, yüksək idrak tələb eləyən ideyadı. Amma bu, bəşərin sabahidi, bu gündən başlayan sabahidi. Cəfəng kitablar əvəzinə, özüylə döyük kitabını, Atanın «Yol» kitabını, o birilərini,

bacılarınız sizə kömək eləsin, onlar evinizdə olsun. Müqəddəs Kitablar onlardı. Və özüylə döyük meydani yaradın evinizdə. Özünü tanımaq... Özünü tanımaq da o deməkdir ki, nə dərəcədə mən azad olmuşam dinnən? Nə dərəcədə məndə İnam ehtiyacı var? Nə dərəcədə mən cəfəngiyatdan azad olmuşam? Nə dərəcədə məndə İdrak ehtiyacı var? Nə dərəcədə mən xarici hökmədən azad olmuşam? Nə dərəcədə mən vicdan hakimiyyətinə bağlıyam? Nə dərəcədə mən təmənnasızam? Nə dərəcədə mən fədakaram? Nə dərəcədə mən özümü təbliğata qarşı qoya bilirəm? Gedışata qarşı qoya bilirəm? Televizor, radio hədyanlığına qarşı qoya bilirəm? Özüm ola bilirəm? Hərə öz çağırduğumu çağırırsa da, mən öz çağırduğımı çağırıram. Və bu mənim vüqarımımdı...

Beş ilmi olacaq? On ilmi olacaq? Ömrü boyumu olacaq? Bu, İntibahın ikinci böyük mərhələsidir. Mən bunu şərti mərhələ eləyirəm, onu elə indidən – ikisini də başlamaq olar. Üçüncü, şərti mənada desək, üçüncü mərhələ – imtina mərhələsi olmalıdır. Cənubi azərbaycanlılar ayağa qalxmalıdır. Yalnız o iki mərhələ ilə bir yerdə. İnsanlaşanlar. İntina olmalıdır. İntibahın üçüncü mərhələsi. Dindən imtina eləməldi Xalq, yaxud da onun bir hissəsi. İslamçılıq cəfəngiyatından aralınmalıdır. Farsçılığı bayaq dedik. Din əvəzinə İnam. İndiki cəmiyyətlərin hər ikisindən imtina. Xalqçılıq cəmiyyəti, daha doğrusu, xalqçılıq qurumu. Pulçuluğa qarşı. Kapitalizmə qarşı və sosializmə qarşı. İki cəmiyyətin ikisi də rədd olunmalıdır. Müstəqil Azərbaycan. Müstəqil – hər iki mənada. Müstəqillik təkcə dövlət səviyyəsində yox. Azərbaycançılıq ideyası. Türkçülük ideyası. Türkçülük və Azərbaycançılıq birliyi ideyası. Burada yenə də ziyalının rolu böyük olmalıdır. Bu İntibahın başında ziyalilar durmalıdır. Bütün başqa siniflər, o cümlədən fəhlə sinfinin rolu inkar edilmir. Bu, ziyali intibahıdır. Səbr lazımdır, dözüm lazımdır. Bir günün işi deyil bu. Əgər ümumiləşdirsək, **İdrakdan başlayan və hallara, duyğulara, ömürlərə çökən İntibah**. Ona görə kitabımızı bir dəfə oxumaq azdır, iki dəfə oxumaq azdır, amma yol budur. Uzunömürlü işlər dövrüdür. **Kiçik ömürlü işlərin heç birinin sabahı yoxdur**. Onun bu günü də fəlakətlidir. Ruhani ayaqalxma və nəticəsi intina üstünlüyü. Bizimki budur. Bütün qalan ideyalar, qalan fikirlər, qalan yollar sizə aydınır. Hətta kommunizm ideyasından da əl çəkməyiblər, demokratiya da tüğyan eləyir. Ata onların heç birinə inanmir. İnamım İnsanlaşmayadır.

**Alov: Bu gün Guney Azərbaycanda millətçilik hansı yönədə**

**getməlidir?**

**ATA:** Birinci. Millətçiliyin mənfi və az qala mürtəce anlamını dağıtmaq lazımdır. Mən qəti əminəm ki, **gələcək millətçiliyindir**. Bütün federativ quruluşlar hamısı ləğv olacaq. Deyə bilmərəm nə vaxt. Federativ quruluşlar hamısı ləğv olacaq. Dünyada imperializm o zaman ləğv olacaq ki, hər bir millətin özümlüyü qorunacaq. Xüsusi super dövlət olmayıacaq. Nə qədər super dövlət var – bəşəri dava gözləyir, canavarlıq gözləyir, ilanlıq gözləyir. Nədi millətçilik? Ümumən onun tərifi – **Millətin, özünü dünya sayması**. Bəli, dünya böyükür, millətdən başqa da dünyada ölkələr var. Amma dünya həmdə vətəndir. O müqəddəslik ki deyirlər və onu dirlə bağlayırlar, o müqəddəslik – Vətəni dünya saymaqdır. Xalqı dünya saymaqdır. Onun bənzərsizliyini qorumaqdır. Özünə məxsusluğunu qorumaqdır. **İndiki siyaset isə özünü dünyaya qatmaqdır**. Dünyaya qatılmaqdı. Orda itib heç olmaqdı. Cənubi Azərbaycan millətçiliyi o deməkdir ki, İranın daxilində, İran ölkəsinin içində bir dünya var – Cənubi Azərbaycan milləti adlanan dünya. O dünyyanın öz dili var, öz mədəniyyəti var, öz ənənəsi var. **Və o dünyaya qarşı İran adlanan, İran dövləti adlanan Yağı var**. O yağı doğma görünür, doğma bilinir. O yağı səni inkar eləyir, millət adlanan böyüklük əvəzinə, parçalanmış, paralanmış əyalətlər var, vilayətlər var. **Millətçilik, Cənubi Azərbaycan millətçiliyi – Azərbaycanın dərkidir**.

Azərbaycan nədir? Azərbaycan Türk Ruhaniyyatının zirvəsidir. Azərbaycan Zərdüştən Saza qədər böyüklük, ruhanilik birliyidir. Azərbaycan etnos birliyidir, tarixi aqibət birliyidir, bu birliliklərin möhkəmliyi uğrunda döyüsdür. Və son nəticədə mədəniyyət birliyidir. **Dünyamızı əlimizdən alıblar, Dünyamızı özümüzə qaytarmalıyıq. Cənubi Azərbaycan millətçiliyi budur.**

**Alov:** Ata, bu gün sivilizasiya adı ilə müxtəlif tilovlar atırlar. **Maddi-texniki tərəqqi tilovu, pulçuluq, demokratiya. Buna qarşı Ocaq hansı ideyalarını qoyur?**

**ATA:** Ocaq elə buna qarşıdır. Ocaq elə buna qarşı çevrilib. Bizi ideyalarımız dünyyanın gedisatından yaranmayıb. **Dünya gedisatına qarşı** yaranıb. Bəlkə bu, elə yaxşı səslənmir avam qulaqlar üçün. Amma bu yazı avam qulaqlar üçün yazılmayıb. Dünyanın gedisatında aqalıq qələbə çaldı. Aqalıq texnika inkişafı ilə birləşdi – ağa ölkələr yarandı, ağa təbəqələr yarandı. **Müasir sivilizasiya aqalığı – sənaye, texnika, pulçuluq ifadəsidir** – əgər belə demək mümkündürsə. Sivilizasiya o deməkdir ki, İnsan bir fərd kimi cəmiyyətə ta-

bedir. İnsanı, bəşəri inkişaf sənayeləşmə ilə bağlıdır. Sənaye inkişafı o deməkdir ki, ölkə böyükdür. Sənaye inkişafından kənardı ölkə kiçikdir. Bu sənayeləşmə, texnikalaşma insanı alətə çevirir. **Sivilizasiya texniki səviyyədə İnsansızlaşmadır**. Bunu təkcə mən demirəm, bunu Fromm deyib. Bunu ekzistensialistlər deyir. Və düz deyirlər. Dünyanın sənayeləşməsi, texnikanın belə tüwyani son nəticədə həyatın özünü avtomatlaşdırıldı. İndi insan özü avtomatdı. Onun vaxtı, ömrü, günüň başdan-ayağa mexanikləşib. Kommunizm yalançı sivilizasiyanı ötə bilmədi. Onun özü də, insanın alətləşməsi və avtomatlaşması, mexanikləşməsi səviyyəsini daha da artırdı. Sivilizasiya guya azadlıqdır. Amma bu nəyin azadlığıdır? Bu – varidatın azadlığıdır. Bu – varidatın başa çıxmasıdır. Bu – varidatın hakimiyətidir. Varidatçılıqdır. İnsançılıq əvəzinə. Bütün məqsəd varidat yiğmaqdadır. O söz azadlığı hamısı bundan ötrüdür. İndi təzədən Tetçerin fikriyə, məncə, 50-ci illərdən fəhlənin özünü kapitalistə çevirmək firıldağımı deyək, fokusumu deyək, sirkimi deyək. Qoy hamı sahibkar olsun, hamının pulu olsun, hamının varidatı olsun, **onda heç kəs inqilab eləməyəcək**. Və bizdə indi o vauçer eybəcərliyi həmin odur.

Bu – yalandır! Hamı kapitalist ola bilməz. Kapitalizm özü müəyyən psixologiya tələb eləyir, bir az da vicdansızlıq tələb eləyir, bir az da biclik tələb eləyir, bir az harınlıq tələb eləyir. Zavodun sahibkarı bir şeydi, fəhləsi ayrı şey. O fəhlə quldudur. Nə qədər onun evi olsa da, eşiyi olsa da, maşını olsa da. Bir sözlə, sivilizasiya, müasir sivilizasiya bəşərin ən aşağı, insansızlıq səviyyəsidi. Ən yuxarı texniki səviyyədi. Burda İnsana, demək olar ki, yer yoxdur. İnsanlıyə yer, demək olar ki, yoxdur. Hələ mən burada əxlaqsızlığı, seksomaniyani və s. demək istəmirəm. Bunu mənsiz yəqin bilirsiniz. Ona görə də heç bir sivilizasiyaya qayitmaq, kapitalizmə qayitmaq lazım deyil.

Bizim əqidəmiz aşağıdakılardan ibarətdir. Qulağınızı açın, qulaq asın. Mütləqə İnam – Dünyanın Dünyalıqdan əmələ gəlməsinə İnam. Həyatın Həyatlıqdan əmələ gəlməsinə İnam. İnsanın İnsaniyidən əmələ gəlməsinə İnam. Dünya özündən əmələ gəlib. Qalanı hamısı cəfəngiyatdı. O Göydəki, guya, hamısı uydurmadi. Və o uydurmada, dünya özündən ayrıılır. Din dünyani özündən eləyir. Din İnsanı dünyadan eləyir. Dünyanı İnsandan eləyir. Hələ bu dünyada ağa azdı, gərək Göydə də ağa olsun və s.

Mütləqə İnam o deməkdir ki, yalnız Mütləq olan həqiqidir. Bəşər bu günə ona görə düşdü ki, o həqiqəti nisbi anladı. Nisbi qeyrəti oldu. Nisbi məhəbbəti oldu. Nisbi böyüklüyü oldu. Kiçiklik oldu. Nisbi

xeysi oldu. Şər oldu. Deyə bilərsiz ki, Ata bu fikri haradan götürdü?

Heç yandan. Dünyanın gedisatını öyrənib. Və dünyanın gedisatını qəbul eləməyib. **O gedisata qarşı yaradıb.** Bəli, insan həqiqətin meyarıdır. İnsan kimdi? İnsan kamilləşmə ideyasıdır. Bizə deyirlər ki və yaxud demək istəyirlər ki, biz İnsanı ideallaşdırırıq, şisədirik. Əgər İnsan bu gedisata qarşı çıxış eləyə bilirsə, niyə onu biz Mütləq saymayaq? Əgər onu dünya aldada bilmirsə, niyə biz onu Mütləq saymayaq? Hansı dövrlə İnsan razılaşır? Heç olmasa beş nəfər, heç olmasa iki nəfər, heç olmasa bir nəfər? **İnsanın böyüklüyünü dərk eləmək üçün onu Dünyanın gedisatı ilə müqayisə eləmək lazımdır.** Dünyanın gedisatı bir şeyi deyir, insan ayrı şeyi deyir. Qəti barışmur, qəti razılaşmur. Beş gün razılaşır, sonra razılaşmur. Bəli, səhvlər eləyir, sonra kapitalizmə qayıdır. Deməli bu onu göstərir ki, İnsan hələlik özünün Mütləqiliyini aşkara çıxarmayıb. Hələ öz imkanını aşkara çıxarmayıb. Yoxsa adamyeyən qalardıq elə.

*Iki cür imkan var. Bir gerçək imkan var – təzahür imkanı, bir də mahiyyət imkanı var.*

*İnsan öz mahiyyətindən çox aşağı yaşayır. Ona elə gəlir ki, bundan artıq olmaq imkanı yoxdur. Biz İnsanı mahiyyət imkanlarına görə yüksək qiymətləndiririk. Tək ayrı-ayrı dahilərinə görə yox. Dahiləri də bizim üçün tam deyil.*

Bizim ikinci ideyamız da elə İnsanla bağlıdır. İnsan qətiyyən şəraitin, mühitin möhsulu deyil. Şərait, mühit insandan çox aşağıdır. **Çunki insan hələ olmayıb. Adam kimi yaşayıb.** İnsan Marksın dediyi kimi, qətiyyən *ictimai münasibətlərin məcmusu* deyil. İctimai münasibətlərin heç biri qalmır. Bəşər isə qalır. Qətiyyən İnsan Aristotelin dediyi kimi *düşünən heyvan* deyil, *ictimai heyvan* deyil, daha doğrusu. *Homo sapiens* ideyası çox bəsit, çox primitiv, çox ibtidai bir ideyadır. İnsan dünyanın elə hissəsidi ki, dünyadan üstündür. Bizim İnamumuzın canı odur. Nə cəmiyyət onu alət eləyə bilir tam, nə təbiət onu alət eləyə bilir tam. *İpə-sapa* yatırıb dünyada İnsan. Ona görə bizim fikrimiz belədir ki, insan özündə Mütləqilik gəzdirir. Mütləqilik tamlıqdır, qətilikdir, əzəlilikdir, əbədilikdir, sonsuzdur. Və bu səbəbdən də özündə mütləqilik gəzdirən, Şəraitdən, Mühitdən üstün olan ruhani varlıqdır İnsan. Bunu hələ çoxları başa düşmür ki, bu nə deməkdir? Yaziqlar! Səbəblə nəticəni qarışdırırlar. Məgər cəmiyyətin səbəbi adam deyil?

Mütləqiliyin böyüklüyü aydın oldu, zənnimcə. Kamilliyyə, yəni insan Mütləqiliyə meyil eləyən və ona qadir olan ruhani varlıqdır.

**Fəlsəfə tarixində buna bənzər heç nə yoxdur.** Hürufilər bizi yaxındı – İnsanın yüksəldilməyinə görə. Onun, siğmazlıq mahiyyətinin aşkarlanmasına görə. Heç bir fəlsəfədə, bizə qədər, İnsan belə yüksək olmayıb. Amma bizim fikrimiz, bizim ideyamız bizdən əvvəlkilərin heç birinin davamı deyil. Bu, təzədir, tam təzədir.

Bundan sonraki ideyamız Ruhani Cəmiyyətdir, bayaq bir az da dedik. Nə deməkdir Ruhani Cəmiyyət? Xalqılıq deməkdir. Ağasız cəmiyyət, nökərsiz cəmiyyət, təbəqəsiz cəmiyyət, yağısız cəmiyyət... Əslində bu, cəmiyyət deyil. Nə qədər ki cəmiyyət var, nə qədər ki ağa var, xəlqi birləkdən yalnız nisbi mənada danışmaq olar. Ayri-ayri məqamlarda xalq birləşə bilər. Sonra bəs? Ağa yenə ağıdır, nökər yenə nökərdir. Yüksək təbəqə yüksək təbəqədir. Aşağı təbəqə aşağı təbəqədir. Yağı yağıdır.

Bizim idealımızda bir neçə cəhət var. **Xalqılıq** – birinci, fərdi özünüüdərə. Biz dediyimiz xalqılıqla insanın üzərində heç bir idarə olmayıcaq. İnsan özü öz inamının sahibi olacaq, öz İdrakının sahibi olacaq, öz mənəviyyatının sahibi olacaq, öz iradəsinin sahibi olacaq. Təzə *İnsançılıq* törəyəcək. Qanunun özü də İnsanın içərisində yaşayacaq. İnsan üzərində xarici ağılıq, xarici iradə, xarici idarə ləğv olunacaq. Alınmadı, cəmiyyət janr kimi, alınmadı. Cəmiyyət hamısı biri-birinə oxşayır. Quldarlıqdan sosializmə qədər. Zahiri yol çox böyükdür, daxili yol çox quisadır.

Başqa bizim cəmiyyətin xüsusiyyəti – əməkçi mülkiyyətidir. Deyərsiniz ki, indi əməkçi mülkiyyəti yaranıb. Yaranmadı! Sahibkar mülkiyyəti yaranıb. Sahibkar mülkiyyəti yaranacaq, daha hərtərəfli – şəhərdə. Kənddə də fermer mülkiyyəti əvəzinə ən çox köhnə mülkədarlıq qayidacaq, artıq qayıdır da. Əgər torpaq satılırsa, o deməkdir ki, mülkədar qayidacaq. Mülkədarın pulu olacaq, vari olacaq, şəhərdə özü oturacaq. O yaziq, guya ki, mülkiyyətinə sahib olan kəndci də onun üçün işləyəcək, qayidacaq mülkədarlığı.

Əməkçi mülkiyyəti bircə şeydir: torpağı becərən onun sahibidir. Nə satmaq, nə sahibkar. Zavodda işləyən fəhlə — onun sahibidir. Kommunizm kimi yox... Kommunizm dövlət kapitalizmi oldu. İndi isə adam axtarırlar, xaricdən sahibkar gəlsin, Amerikadan sahibkar gəlsin, burdakilar da bütün ümidi ləğv etiblər milli burjuaziyaya. A bala, milli burjuaziyanı ləğv ediblər axı guya! Yaxşı olsayıdı, onu niyə ləğv eləyirdilər?

Üçüncü, sınıf məsələsi. Orta sınıf məsələsi çıxır ortaşa. Dövlət hələlik qalır; çoxunun gözü kəlləsinə çıxır. Necə yəni dövlət??

Hətta bizim Ocaqçılar da məəttəl qalırlar. Dövlət nə verdi bəşəriyyətə? Ağasız yaşamaq olmazdı, dava az olacaqdı dövlət olmasayı, zəbtçilik olmayacaqdı, fatehçilik olmayacaqdı, istismar olmayacaqdı. İstismar sözünü Karl Marks icad eləməyib ki!

Dövlət zoru yaşıdır. Ədalətsizliyi yaşıdır. Bir nəfər hər şey olur. Göydəki Allah Yerə gəlir. Niyə aqlaşısız? Hələ dövlət qalıbdi. Dövlət qalır, ilkin dövlətin funksiyası dəyişir. Ağaçlıq ləğv olunur, daha doğrusu, nisbi mənada ləğv olunur. Onun yerini qoruculuq tutur. Dövlətin üç funksiyası qalır. Dövləti, ölkəni təmsil eləmək – Məgər ölkəni təmsil eləmək üçün mütləq dövlət lazımdı? Məgər səfirliyi başqa formada yaratmaq olmaz? Gərək elə mütləq əmr olsun? Hökm olsun? **Öyrəşiblər bu nökərlər ağılığa.** Suala bax ha! Bəs kim təmsil eləyəcək? Dövlətdən kənar səfirliliklər də ola bilər. Bir nəfər də təmsil eləyə bilər. Əlaqələr də dəyişəcək o ölkələr arasında. Belə yadlıq, belə yağılıq, belə biclik, belə ağılıq olmayıacaq ölkələr arasında. Super dövlətlər olmayıacaq.

Dövlətin ən antiinsani cəhəti – imtiyazdır. Dövlət idarələri imtiyaza nail olurlar, ona çatırlar, evləri çıxalır, eşikləri çıxalır, variatlari çıxalır, maşınları artır, xüsusi bunnara hörmət eləyirlər, şöhrət yaranır; televizor onlarında, radio onlarında. Eybəcərlik! Utanırlar! Buna hələ cəmiyyət deyirlər. Yalandan guya xalqa xidmət üçün gəlirlər. Əslində özlərinə xidmət üçün gəlirlər. Yoxsa neynirlər imtiyazi?! Əgər sən xalqı sevirsənsə, imtiyazı neyinirsən? Nətəhər olur ki, sən həm xalqı sevirsən, həm də imtiyazı sevirsən?! Aldadırsan özünü də, camati da.

**Beləliklə də Cənubi Azərbaycanda bilsinlər ki, Ocaq çox ağır, çox gözəl, təməl səviyyəli təzələşmə, yeniləşmə tələb eləyir bütün dünyadan – Şimali Azərbaycandan, Cənubi Azərbaycandan.** Dünya belə qala bilməz. Belə eybəcərliklər daha artıq zirvədədi. Bundan o tərəfə tam, qəti təzələnmə tələb olunur. Bütün idəya yaratmaqdən böyük Allahlıq yoxdur. İntəhası, bu Allahlıq dindar mənasında yox, **üstünlük mənasındadır.** Sizə uğurlar arzulayıram!

**Alov: Ata Ruhu Ürəyimdədir**

Ata ilə təmasda oldu:  
**Alov ATALI.**

## SİYASİ XİLASMIZ – GÜNEY AZƏRBAYCAN

**Elişiq ATALI:** Mövcud vəziyyətdə, Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyük düşməni var – İslamçılıq, Farsçılıq və Qərbçilik. Ata bu fikirləri necə açıqlayardı?

**Asif Ata:** Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır (yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey Azərbaycanla birləşəndə sayca böyük, dünya siyasetində müəyyən olunacaq Böyük və Qüdrətli bir ölkə yaranır. Siyasi dönyanın öz məntiqi var. Siyasi dünya dahi tanımır, say tanır, iqtisadiyyat tanır, silah tanır. Böyük dünya Füzulini görmür. Böyük dünya Füzulisi olmayan ölkələrin böyüklüyü hesab olunur. Böyük dünya Nəsimini görmür, texnikani görür. Böyük dünya kəmiyyət görür, keyfiyyət görmür. **Buna görə də Güney Azərbaycanla Quzey Azərbaycanın birliyi Azərbaycanın dünyada rolunu, yerini dəyişdirir** (yaxşı və böyük mənada). Və Azərbaycan hansısa böyük bir ölkənin kölgəsi olmur, hansısa bir dövlətin təsirində, dairəsində yaşamır. **Onun müstəqilliyi əsil olur.** Və özünü müstəqil dövlət kimi təsdiq edir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Güney Azərbaycan həm də ənənə Azərbaycanıdır. **Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi Səttarxanlığın Füzuliliklə birləşməsidir, Cəngavərliklə Ruhaniyyatın Birləşməsidir.** Və sonuncu, **Güney Azərbaycanla Quzey Azərbaycanın (əslində bir Azərbaycanın) təsdiqi, Qafqazda Azərbaycanın rolunu dəyişdirir.** Qafqazda nə Gürcüstanın, nə də mənşur Ermənistanın Azərbaycan kimi arxası və dayağı yoxdur. Biz bundan istifadə etməsək, naşı olarıq. Nə Gürcüstan, nə də o birlər dənizə axmir, onlar hamısı balaca göllərdir. **Sən isə Güney Azərbaycana axırsan – Güney Azərbaycan da sənə axır. Bütün Azərbaycan Türk Aləminə axır.** Təəssüf ki, bu hadisə hələ ki, mahiyyət səviyyəsində qalır, aşkarlanıb təsdiq olunmayırlar. Başqa tərəfləri də var, ancaq bu müsahibədə bütün məsələləri həll etmək olmaz. Üç məsələyə görə Güney Azərbaycan problemi Azərbaycanın bir nömrəli əsas siyasi tərəfidir. Bizim başqa ruhani, idraki məsələlərimiz çıxdır, amma siyasi nöqtəyi-nözərdən Güney Azərbaycan problemi əsas problemdir. Mən elə bilirom ki, bunları deməyə ehtiyac vardı. Buna görə də Ata Ocağı daim Güney

Azərbaycan haqda düşünür və düşünməliyik. Bu bizim əsas məqsədimizdən irəli gəlir. Azərbaycan İnam Azərbaycanı, İdrak Azərbaycanı, Mənəviyyat Azərbaycanı, İradə Azərbaycanı, İnsanlaşma Azərbaycanı, həm də Quzey Azərbaycanla Güney Azərbaycanın birlüyü Azərbaycanıdır. Bu fikirləri ağızımızda, ürəyimizdə yaşadırıq və bu əməlimizin əsas istiqamətverici qüvvələrindən biridir.

İndi isə keçək sənin suallarına. *İslamçılıq qismətçilikdir. Qismətçilik Güney Azərbaycanın üşyan ruhuna tamamilə yaddır.* Allah sənin özümlüyünü yaşadır, sənin İdrakını, Mənəviyyatınızı, İradəni qismət həll edir. Yəni əslində səni idrakından, inamından, mənəviyyatından, özümlüyündən ayıır. *Qismətçilik olan yerdə ruhun azadlığından danışmaq olarmı?* Kimin xeyrinədir qismətçilik? *Qismətçilik hakimlərin xeyrinədir, farsların xeyrinədir.* Əgər sən pis günə düşmüsənsə, əgər sən İranın bir vilayəti səviyyəsinə enmisənsə, bu belə də olmalıdır, qismətin bu imiş. Budur sənin islamçılığın. *İslamçılıq* çox gərəkdir, çox lazımdır *İran hakimlərinə*, bütün mollalara, indiki mənəvi və ruhani ağalara. Nə qədər qismətçilik var, bir o qədər sənin əsarətin var, nə qədər qismətçilik var, sənin azadlığın yoxdur. *Bir məntiq var, bir iradə var sənin bilmədiyin, görmədiyin, səni bu günə salan ilahi bir iradə var.* Sənin nə haqqın var onun hökmündən çıxasan?! Bəlkə bunun özü bir hikmətdir... Bu səbəbdən də islamla döyüşmədən, ruhani səviyyəyə qalxmadan, insanın özünün özümlüyünə çatmadan, insan özünün daimi bir fikrinə yetmədən, çatmadan heç bir əməl həmin nəticəni verməyəcək. Hətta sən qələbə çalsan belə, bu qələbənin böyüklüyü, qeyri-adılıyi heç olacaq. *İslamçılıq* ümumən dönyanın gözdən salınmasıdır. O dünya əsil dünyadır, bu dünya fani dünyadır. *Ona görə də nə üçün sən döyüşsən, mübarizə aparasan, quruluş yaradasan – fanıdır bu onusunda, puçdur bu dünya – mənasızlaşır bu dünyada yaşamaq da, döyüşmək də, azadlıq da, böyüklik də.* Bu dünya, olsa-olsa, o dünyaya heç giriş də deyil. O dünya var, cənnət var, cəhənnəm var, mükafat var.

*İslamçılıq – bəndəlikdir.* İnsan Allahan kölgəsidir, quludur. Bütün qalan aqalıq elə bundan gəlir. Göydə Allah, yerdə hökmər, həkim, ağa. Ağa olan yerdə nökər, nökər olan yerdə özgələşmə, təbəqələşmə...

Və ikinci düşmən farsçılıq adlanır. Islam bir zaman ərəbçilik

idi və bütün dünya ərəbindi. Və bütün dünya cəfəngləşdi, dünya qul bazarına çevrildi. Dünyanın çox hissəsində hərəmxana eybəcərliyi yarandı, xəlifət murdarlığı yarandı. Nəinki islam ümumi mənada özgəcilikdir, özgə dildə verilən inamdır həm də. Ən çox bu saat farsçılıqdır. Fars kommunizmin məhvindən sonra, ölümündən sonra, daha doğrusu, təsəvvürlərdə ölümündən sonra dönyanın əsas ruhani mərkəzi olmaq iddiasındadır. Xomeyninin fəlsəfəsidir, yəqin ki, bilirsiniz. Dünyəvi islam dövləti yaratmaq istəyirdi. İran inqilabı onun əvvəli idi, başlangıcıydı. Ona addım-addım, hal-hal bütün dünya lailahə-illəllah deyəcəkdi. Bax bu cəhətlərə görə böyük arzuyla yaşayan İrandaki azərbaycanlılar, Azərbaycan vətənpərvərləri əvvəl ruhaniləşməlisən ki, dindən ayrılmalısan ki, farslaşmayasan. Ruhani əməl olmalıdır əvvəl. Bu işdə biz də siznənik həmişə, siz bizi tanımayanda da biz sizinləydi, Asif Ata Ocağı, onun övladları. Əgər bu olmasa, əgər yalnız və yalnız silahlı döyüş olsa – yalnız və yalnız qiyam, üşyan, hətta inqilab olsa belə – azdır. İngilab möğlub olacaq. Bu mənim qəti fikrimdir, mən bunu illərlə düşünmüşəm. Ocaq ona görə Ocaqdır ki, onda ruhanilik birincidir, qalan nə varsa, ikincidir. *Gərək özün içəridən böyüyəsən, içəridən dəyişiləsən.* Yalnız yaxşı adamlar yaxşı cəmiyyət qura bilər. Yalnız yaxşı adamların qurduğu cəmiyyət həmişə yaxşı olaraq qala bilər, yaxud da ki, uzun müddət yaxşı ola bilər. Pis adamların, zəif adamların, naşı adamların qurduqları nə varsa, hansı gözəl şüərlərlə bəzənsə də, son nəticədə naqis olacaq. *Vaxtinizi alıb sizə inqilab dərsi demək fikrində deyiləm, yadınıza salın Fransa inqilabını, yadınıza salın Səttarxanın fəlakətini, yadınıza salın fəlakəli demokratik hərəkatı – Pişəvərinin faciəsini.* Məncə, aydın oldu ki, niyə islamla döyüşmək lazımdır.

Farsçılığın sox tərəfləri var. Farsçılığın bir mənəsi var: Azərbaycan adlanan ruhani hadisə yoxdur, Azərbaycanlılar türk deyillər. Azərbaycanlılar elə farsdırılar. Əsil Azərbaycan Şimalda da yoxdur. İran var. Midiya dövründə də İran olub. Zərdüst fars olub, bütün bunlar hamisi iranlıdır. Sonradan iranlılar türk dilinə keçiblər, türkləşiblər və s. *Bu aydınındır ki, nə dərəcədə yalandır, ona görə də buna xüsusi diqqət yetirmirəm.* Amma fəlakət ondadır ki, bu fəlsəfə təkcə fəlsəfə olaraq qalmır. Bu saat o xüsusi bir hal yaradıb, xüsusi psixologiya yaradıb. Dörd nəfər, beş nəfər gedib farsda böyüüb, Xamneyi olur. Və bu ideya süni şəkildə gerçəkləşir. Azərbaycanlı öz

dilini bilmir, amma İran'a qulluq edir. İranın başçılarından olur. Şirnikləndirirlər camaati, farslaşın, gəlin Xamneyi olun. Budur məsələ. Bizdə də belə Azərbaycanlılar var və bu Azərbaycanlılar vasitəsilə Azərbaycanın özünün farslaşması yəqin ki, haradasa bir həyat faciəsidir. Burada da bəziləri var, deyirlər biz Azərbaycanlı deyilik, belə bir millət yoxdur, biz farsıq. Lakin əsas fəlakət üçüncü məsələdir. İran kimi böyük bir məmləkəti parçalamaq olarmı? Bax, budur məsələ. Niyə siz özünüzün Qarabağınızı əldən vermirsiniz, biz Təbrizi necə əldən verək? Təbrizsiz Tehran olar? Əsas bundan yapışıblar. Mən onları fəhmlə hiss edirəm. Və eləcə hər bir Güney Azərbaycan hərəkatı dəhşətli bir xəyanət kimi qələmə verilir, şərh olunur və lənətlənin damğalanır. Həm də mollalar tərəfindən kafirlənir. Bu da pis təsir edir. Artıq sən bir türk kimi yox, Azərbaycanlı kimi yox, böyük bir Şərqi ölkəsini parçalayan bir cinayətkar kimi qələmə verilirsən. Bu çox böyük təlqindir, açıq demək lazımdır. Bütövlük bütövlük üçün deyildir. Bütövlük insanılıkdən ayrılsa, o, parçalanmalıdır. Böyük bir xalq məhv olur, özgələşir, dilindən olur, mədəniyyətdən olur, mənəviyyatından olur az qala, ləyaqətdən olur. Ayrılın ki, hansısı bir qurum bütöv qalsın! Buna inanmaq üçün gərək hədsiz dərəcədə avam olasan. Əsil iş avamlığa qarşı durmaqdır. Və sonra İranla Qərb arasında gizli döyüş gedir. Sən Azərbaycanın müstəqilliyi uğrunda döyüşəndə kafirə xidmət edirsən. Mollalar nə qədər avam olsalar da, onlarda özünü mühafizə güclüdür, güvvətlidir, böyükdür. Onlar hakimiyətdən getməzlər. Və beşinci, mollalara qarşı müxalifət baş qaldırır orada. Və Azərbaycanlılarla demokratları birləşdirirlər, sonra deyirlər siz kafirlərə qulluq edirsiniz, bir olursunuz ki, islam ləğv olunsun. Kafirlilikdir bu, allahsızlıqdır və s. Bu cəhətdən da farslıqla döyüş həqiqi olmalıdır, hünər tələb edir. Mən hiss edirəm ki, indi ordaki bizim qardaşlarımız da bilirlər ki, ruhani döyüş siyasi döyüşü qabaqlamalıdır!

**Qərbçiliklə islamçılıq qosadır.** Bunu anlamırlar. Zahirən bunlar bir-birinə ziddir, amma mahiyyətcə Qərbçilik həyasızlığı islam qapalılığını alışdırır. O tərəfdə azad hərcayilik, bu tərəfdə mömin əsarət. Burda əsarət pərdələnir – namus, qeyrət kimi. Orada hərcayilik pərdələnir – azadlıq kimi. Çox təəssüs ki, bunu başa düşmürlər, elə bilirəm ki, düşən də var, amma daha yaxşı başa düşmək lazımdır. Qərb Şərqi kölələşdirir. Şərq artıq yox dərəcəsindədir.

Bütün dəyərlər demək olar ki, Qərb dəyərləridir. Parlamentçilik, pulçuluq. Kapitalizmdə azadlıq pərdəsi altında pulçuluq azadlığı var, əxlaqsızlıq azadlığı var. Qərb o günə düşüb ki, onun ideali Freyddir, Nitsşədir. Amansız Nitsşe, həyasız Freyd. *Ona görə də islama qarşı döyüş o zaman döyüş olacaq ki, bu həm də Qərbçiliyə qarşı döyüş olacaq.* Əgər qərbçiliyə qarşı döyüş yoxsa, onda islamçılığa qarşı döyüş natamdır. Bəlkə heç döyüş də deyil. Burada iki liyin birlüyü var. Çox böyük məsələdir bu. Yalançı azadlığı rədd eləməyən, əsarəti rədd eləyə bilməz. Əyər əsarət yalançı azadlığa çevriləcəksə, onun özü ən böyük əsarətdir. Həyasızlıq ən böyük əsarətdir. Yalnız kamil olan azaddır. Bu işlərdə sizdən çox şəylər gözləyirəm. Biz də həmişə sizinlə olmuşuq və olacağıq.

**Elişiq:** Ata, bildiyimiz kimi, XX əsrədə Güney Azərbaycanda sonu məglubiyətlə nəticələnən bir neçə inqilab oldu. Bu inqilabların məğlubolma səbəblərini bilmək istərdim.

**ATA:** İngilabların məğlub olmasının birinci səbəbini demək olar ki, dedik. Ruhani təməli olmadan, əməlli-başlı ruhani döyüş getmədən Güney azərbaycanlıların sosial-demokratiyaya uymaları idrəki əskiklik yaratdı. Lakin təkcə bu yox, *Güney azərbaycanlılar ümum-İran hərəkatının ən fəal, ən cəsur və ən istedadlı adamları oldular.* Ümum-İran'a qulluq elədilər, özlərinə yox. Bütöv İran hərəkatı yarandı, pis mənada. Lakin bütün İran hərəkatının canı, möğzi, onun ucalığı, onun fədakarlığı Təbrizdə yarandı, Güney Azərbaycanda yarandı. İranı böyüdən, tarixə salan azərbaycanlı Səttarxan oldu. Lakin məşrutə tərəfindən öldürülən də Səttarxan oldu. Müstəqil Azərbaycan ideyası olmadı. *Müstəqil Azərbaycan ümum-İran hərəkatından ayı, özünəməxsus yaranmadı.* Əsas məqsəd aydınlaşmadı. Belə fikirləşdilər ki, ümum-İran məşrutəsi həm də Azərbaycan azadlığı deməkdir, Azərbaycana azadlıq verəcəkdir. *Fikirləşmədilər, düşünmədilər ki, necə ola bilər ki, möhtəşəm bir ölkə iddiasiyla yaşıyan, özünün bir hissəsini o dərəcədə böyüdəcək ki, özü kiçilsin.* Məyər o başa düşmədi ki, imperiya nə deyilən şeydir? Əgər imperiyanın bütün hissələri, hamısı güclüdürsə, varlıdursa, azaddırsa, mütbəəkkildirsə, onda imperiyanın sabahı yoxdur. *İmpériya o vaxta qədər yaşayır ki, onun tabeliyində olanlar zəif, qeyri-azad yaşayırlar.* Həmin məsələ Xiyabani dövründə də oldu. Xiyabani də müstəqil Azərbaycan ideyasını bütöv İran ideyası ilə birləşdirdi. Onu da öldürdülər, məhv elədilər. *Pisəvəri hərəkatında Güney*

*Azərbaycan ideyası var idi, lakin ümum-kommunizm və sosializm ideyası ilə bir yerdə. Burada da müstəqil Azərbaycan yox idi, gərək indikilər bunu bilsinlər və öyrənsinlər. Bilsinlər, agah olsunlar ki, İranın sabahında nə baş verir-versin, bütün demokratik qüvvələrin heç birini rədd etmədən, inkar etmədən müstəqil Azərbaycan hərəkatı yaranmalıdır, Uluyurd hərəkatı yaranmalıdır, adını mən indidən deyirəm. Ruhani döyüsdən sonra, ruhani dəyişmədən sonra, ruhani kamilləşmədən sonra ikinci ideya müstəqil Azərbaycan hərəkatıdır. Əyər bunu eləsəniz, qalib gələcəyik. Lakin indidən deyirəm, tələsməyin. Bu saat qiyam, üşyan fikrində olmayıñ. Qiyam, üşyan, beş nəfərin, on nəfərin olmamalıdır. Qiyam, üşyan, ümumiyyətlə hərəkat bütün xalqın olmalıdır. Lakin xalq dəyişməlidir! İndiki xalqnan yox, sabahki xalqnan, inamlı xalqnan, idraklı xalqnan, mənəviyyatlı xalqnan, iradəli xalqnan və qüvvətli xalqnan Azərbaycan azad olacaq. Müdriklik lazımdır. Xalqı ayağa qaldırmaqdan əvvəl, xalqı ayaq üstə qoymaq lazımdır. Biz niyə qaldırmırıq bu saat xalqı? Gecə-gündüz işləyirik. Biz xalqı dəyişdiririk, hal-hal, addım-addım, görüşlərimizlə, kitablarımıza, Ocaqçıların özləriyinən. Gələcək Azərbaycan Ocağın içindən çıxır. Ona görə də Ata böyük tələbkardır və kamillik bizim idealımızdır. Əlbəttə, bu saat mənim Evladlarım heyrətamız dərəcədə fərqlidirlər. Bununla kifayətlənmirik. Beləliklə, xalq inamin nə olduğunu biləcək, İnama, İdraka, Mənəviyyata, İradəyə yetəcək. İndi bu saat məktəblərdə, yerdə, qəzetlərdə döyüşmək lazımdır, ürəklərə, fikirlərə daxil olmaq lazımdır. Adamlardan insan yaranmalıdır. Adamdan insan yetirmək lazımdır. Əyər bunu etsəniz, buna çox vaxt aparsanız, onda bütün məsələlər çox tez həll olunacaq. Ən çətinini budur – Xalq Yaratmaq!*

*Elişiq: Ocağımızın əsas ideyalarından biri də Müstəqil Vətən ideyasıdır. Bu ideyada Güney Azərbaycanın mövqeyi necədir?*

**ATA:** Nə qədər ki, Azərbaycan parçalanıb, Güney Azərbaycan İrandadır, onda Azərbaycanın müstəqilliyindən ciddi danışmaq olmaz. Necə xalqdır ki, onun bir hissəsi parçalanıb, məgər parçalanınan xalqı müstəqil saymaq olar? Mən bu məntiqi anlamıram, sən saqqalanmışan, həm də müstəqilsən. Özünüz bilirsiniz ki, Ata indiki formal müstəqilliyi də inkar eləmir. Çünkü bu da olmaya bilərdi. Döyüssüz-filansız bu bizə verildi. Amma bu hələ müstəqillik deyil. Bizim iki müstəqilliyimiz var – müstəqil Bayraqımız və müstəqil himnimiz və bir də azdan-çoxdan müstəqil olan prezidentimiz. Ancaq

*Azərbaycanın bu dərəcədə Qərbdən asılı dövrü olmayıb. İki nöqtəyinənəzərdən məsələnin müstəqilliyo dəxli var. Parçalanın xalq müstəqil ola bilməz, indiki dövrdə azsaylı xalqlar müstəqil ola bilməz. Yeddi milyon azdır Azmanlar içində, böyük baliqlar kiçik baliqları yeyən vaxtı. Bəli, Güney Azərbaycan məsələsi müstəqillik məsələsinin canıdır.*

*Elişiq: Ata, bəs dünyanın bugünkü siyasetində Güney Azərbaycanın yeri varmı?*

**ATA:** Dünya deyəndə Qərb başa düşülür (Qərbdən başqa dünya yoxdur ki). Qərbin Güney Azərbaycan adlı problemi yoxdur. **Amma haradasa onun ümumdünya, ümum Şərq siyasetində Güney Azərbaycanın yeri var.** Bu da ondan ibarətdir ki, Güney Azərbaycan İranla döyüşsün. İranı zəiflətsin, Amerikanın düşməni zəlil olsun, amma özü böyüməsin. Özü böyüməsin, ayrılməsin. Elə bu gün döyüşə-döyüşə İranı yixsin. Ancaq özü Quzey Azərbaycanla birləşib böyük bir ölkə yaradıb, ağanın vəziyyətini çətinləşdirməsin. Tək elə bizə yox, kürdlərə qarşı da o cürdür. Qoy kürdnən Türkiyə döyüşsün, türk çox ağ eləməsin, özünü Amerikaya bərabər saymasın. Ona görə də Qərb Güney Azərbaycan məsələsinin əleyhinədir. Zahirən bunlar oxşardır. Ona görə də Güney azərbaycanlılar bunları bilməlidirlər ki, onları kürdlərin gününə salmasınlar. Kürdləri qızışdırırlar, kürdləri öldürürlər ki, Türkiyəyə desinlər ki, özündən çıxma. Sabahları kürdü daha da silahlandıraram, sənin başına oyun açar. Məni eşit! **Budur dünyanın münasibəti.** Bizimkilərin də münasibəti – münasibətsizlikdir. İndiki iqtidarın xarici siyaseti xariciləşmə siyasetidir. Bütün ölkələrinən dost olur. Nə deməkdir bütün ölkələrlə dost olmaq? Bu o deməkdir ki, heç kəsnən dost deyiləm. Qərbnən, Amerikaynan necə dost olmaq olar? Yalnız və yalnız Güney Azərbaycanı qurban verməklə. İqtidar bugünə bağlı yox, bugünün əsiridir. Onda bugündən kənara çıxmaq, reallığı ötmək yoxdur. **Bir şeyi bilməli ki, siyaset reallıq imkanıdır, tələbidir. Azərbaycan xalqı tələb etməlidir ki, İranla dostluğu Güney Azərbaycanın bahasına eləməsin.** Ona görə də nə dünaya bel bağlayın, nə Qərbə, nə də ki indiki iqtidara. **Güney Azərbaycan uğrunda mübarizə aparanlar Rusiya ilə Qərb arasındaki münasibətləri yaxşı dərk eləməlidirlər.** Rusiya İran meyillidir, Qərb İran'a qarşıdır. Bu situasiyadan, vəziyyətdən istifadə etmək olar. Mən sizi əmin edirəm ki, böyük ölkələr kiçik ölkələrlə rəqabətdə və münasibətdə dar məqamda gec-tez birləşirlər. Rusiya

da, Qərb də Azərbaycanın tərəfində deyil. Buna görə də iki qüvvənin arasında olmaq siyasetindən indidən əl çəkin, heç nə verməyəcək. Amerika sizə guya kömək edəcək, nə kömək eləyəcək indi dedim. Elə kömək eləyəcək ki, İran zərər çəkəcək, amma Azərbaycan da qələbə çalmağayaq. Güney Azərbaycanlılar özləri eləsinlər, özləri də bəhrə-lənsinlər, Asif Ata Ocağından bəhrələnsinlər.

**Qaranlıqlar Yarılsın!**

**Yükümüzdən Böyük Fərəhımız Yoxdur!**

Asif Atayla Ruhani Təması hazırladı:  
**Elişq ATALI.**  
 10 Çıçək Ayı, 18-ci li. Bakı.  
 (Aprel, 1996).

## OCAQ və BU GÜNÜMÜZ

**Sözümə Mütləqim, Müqəddəsim, Ulu Peygəmbərim Asif Atanın Adına səcdə ilə başlayıram!**

**Anamız Azərbaycanın bağlarından Peygəmbər qopub – Mütləqə İnam Peygəmbəri Asif Ata.**

**Mütłəq İnamlı, Mütləq İdraklı, Mütləq Mənəviyyatlı, Mütləq İradəli Kamil İnsandır Asif Ata.**

**Ocaq yaradıb Asif Ata – İnsanlaşmağa, İnsanlaşdırılmağa xidmət edən.**

**Ata Yurdumuzu Bütöv, Vahid, Müstəqil görmək istəyir. Bunun üçün Azərbaycanımıza Kamil İnsanlar lazımdır – deyir.**

**Ocaqlaşan – İnsanlaşan Özünü Dərk edir, Yurdumuza, Elimizə, Şərqimizə, Dünyamiza gərək olduğunu duyur, əbədi insanlıq çağırışına qosulur.**

**Ocaq – Möhtəşəmliyimizin Ən Uca, Əlçatmaz Mütləqilik Zirvəsidir; – sözə, sehrə, sərrə siğmayan; sözdən, sehrdən, sərrdən artıq olan; Əbədi İnam Məbədi; əvvəli başlayan, sonu olmayan İnam yolu, İdrak yolu, Mənəviyyat yolu, İradə yolu!**

**Ocağımızın Odu Sönməzdir!**

**Atamız Var olsun!**

– Müqəddəs Ataya Ali Səcdə! Verəcəyim ilk sual belədir: Ocaq və müasirlilik. Ocaq bu gün. Ata oxularımıza bu barədə nə deyə bilərdi?

**Asif ATA:** Bu günün mahiyyətində ən müsbət hal SSRİ adlanan ən qəddar imperiyanın dağılmasıdır. Ancaq bu müsbət hal özüylə bərabər çox zəngin, gərgin, kəskin mənfiliklər də gətirdi. Bu mənfiliklərlə Ocaq döyüşür və daim döyüşəcək – onları tamamilə yox etməyincə. Təbiidir ki, bizim döyüşümüz – ruhani döyüşdür.

Birinci mənfilik o oldu ki, imperiyanın dağılması nəticəsində ölkə təzədən kapitalizmə, bəşərin lənətləndirdiyi dəllalçılığa, pulçuluğa, biznesçiliyə qayıtdı, indi kapitalizm vəsf olunur, indi kapitalizm xilas sayılır. Bu, bəşəriyyətin hədsiz iflasıdır. Kapitalizm insanlıyə ziddir, o yurtıcı döyüşdür həyat uğrunda; o dəhşətli maddi bərabərsizlikdir; o, gəlirin, pulun ömrün məqsədinə çevrilməsidir; o, ruhsuzluq və əqidəsizlikdir.

İkinci mənfilik odur ki, vicdan azadlığı pərdəsi altında xurafatı, itəatkarlığı, cəhaləti dirildirlər. Əslində xurafat tügəni baş verir, ağıl sönür, xülyavarılık, cənnətçilik, cəhənnəmçilik, qismətçilik baş alıb gedir. Xalq öz inkişafında neçə əsr geriləyir gözümüzün qabağında... Ocaq döyüşəcək bununla axıra qədər, təbiidir ki, ruhani döyüş səviyyəsində, yəni inam döyüşü, idrak döyüşü, mənəviyyat döyüşü, iradə döyüşü səviyyəsində.

Üçüncü, Qərbçilik SSRİ-nin dağılmasını müşayiət elədi. Qərbçiliyin heç zaman belə yürüşü olmayıb. Neçə əsrdən bəri təqlidçiliyə, təkrarçılığa, tələbəciliyə öyrənən xalq indi təqlidçiliyin, tələbəciliyin, təkrarçılığın qərbçilik ucuруmuna qərq oldu. Demokratiya adı altında Qərbçilik, yəni parlamentçilik, bazar iqtisadiyyatı, plüralizm – çoxhəqiqətçilik bərqarar oldu Yurdumuzda. Ocaq bununla döyüşəcək, sona qədər. Ocağın məqsədi yalansız inam yaratmaq, yalansız müqəddəs Mütləqə İnam Məkkəsi yaratmaq Azərbaycanda, Şərqi ruhani mərkəzinə çevirmək Azərbaycanı; İnsanlıq, ruhçuluq təbliğ eləmək, daha doğrusu, izhar eləmək; insanlıq, ruhçuluq səviyyəsində intibah yaratmaq, kökündən dəyişmək həyatı. Kapitalizm əvəzinə, sosializm əvəzinə ruhani birlik yaratmaq, Şərqi özünə qaytarmaq, zamanı ötmək, müqəddəsciliyi fəlsəfi səviyyəyə qaldırmaq. Təbiidir ki, bu əməl əsrlərin əməlidir; bu – bağbanlıqdır, hal-hal, ağac-ağac təzə xalq yaratmaqdır; bu xalqın işığını Şərqə yaymaqdır. İndiə qədər biz öyrənirdik, indi öyrədəcəyik; indiə qədər biz qoşulurduq, indi bizə qoşulacaqlar. Bu bizim yurdçuluğumuzdur – haysiz, küysüz, reklamsız; biz Azərbaycandan böyük Azərbaycanı yaradırıq – ruhani əsaslar üzərində. Bu – ermənilərin qəşkar

«Böyük Ermənistanına» bənzəmir və bizə bunda kömək edən Azərbaycan ruhu var – Zərdüştdən başlamış Saza qədər; biz onların üzərində qururuq özümüzünküni, Ocağımızinkini və bunu dünyaya bir xilas kimi bəxş edəcəyik.

#### **– 10 il sonrakı Azərbaycanı necə görür Ata?**

**Asif ATA:** 10 il sonrakı Azərbaycanı Ata Ocağıın Azərbaycan xalqının mənəviyyatına axması dövrü kimi görür. Siyasi aləmdə təzəlik görmürəm. Kapitalizmin bütün murdarlığı bilinəcək, xalq bizim həqiqətimizi öz gözüylə görüb anlayacaq.

#### **– Ata Qarabağ problemindən çıxış yolunu nədə görür?**

**Asif ATA:** Qarabağ problemindən çıxış yolunu indiki, bu səviyyədə heç bir sülhə meyil etməyən güclü şəxsiyyət ki, onu Ata görmür, ancaq o olmalıdır, hərbi şəxsiyyət səviyyəsində, daha indikilər kimi həvəskarlar səviyyəsində yox, güclü bir iradə birləşdirməlidir camaati, ölüm-dirim müharibəsi olmalıdır, yaxşı hərbi elmi səviyyədə, ustalıq səviyyəsində, indiki bağça uşaqlarının səviyyəsində yox və qudlurları Qarabağdan çıxarmalıyıq. Lap burada ölməyə də getməyə dəyər, qan onsuz da töküür... Ona qədər heç bir sülh söhbəti ola bilməz! Şuşanı erməninin əlində saxlayıb, Xocalını erməninin əlində saxlayıb, Laçını erməninin əlində saxlayıb sülhə getmək olar?! Bu – məğlubiyyətdən-məğlubiyyətə getməkdir!

Bu haqda Atanın «Aydınlıq»da da çıxmışdı yazısı, buna görə təkrara lüzum bilmirəm – onsuz da deyiləsi sözümüz o qədərdi ki, yiğisdirə bilmirik... Ondan sonra sülh yoluyla – sülhü qoy erməninin özü istəsin. Ermənini döymədən, erməninin üzərində qələbə ələman, onu qovmadan, ona yumruğun gücünü göstərmədən sülhə gəlmək – erməninin xeyrinədir... Hər sülhdən sonra biz nəyi isə itiririk... Bunu bir-iki ilə eləmək olar. Müraciət eləmək lazımdır azərbaycanlılardan harada zabit var – yaxşı zabit, yaxşı hərbçi, başı çıxan cəbhədə. Cəbhənin özü də bir elmdir, bilik tələb olunur. Eyni zamanda xalqa söz deyəsi siyasi xadim ki, o da yoxdur – indiki siyasi xadimlər hamisi mahiyyətcə xadimsizlik səviyyəsindədirler. Onlara «xadim» yox, «xadimsizlik» adını vermək lazımdır... Cox təəssüf ki, bu iki əməli həyata keçirəcək bir qüvvə də hələ mən görmürəm. Ancaq yəqin ki, azərbaycanlıarda belələri var. Məndən olsayıdı, bir ilə, iki ilə bütün hakimiyyəti verərdim hərbçiyə, bütün bu hay-həşiri, parlament cəfəngiyyatını hələlik heç olmasa ləğv eləyərdim. Onu da

açıq deyim ki, mənim məqsədim onu tam ləğv eləməkdir. Ancaq mən bunu bir günün məsələsi hesab eləmirəm.

Mən avantürist deyiləm. Gec-tez bəli, ləğv olunmalıdır bütün bu parlament hay-həşiri, bütün bu xaos, gərginlik və anarxiya mənbəyi. Gülməli bir yer – hamı özünün oratorluğunu göstərir, heç kəs heç nə deyə bilmir! Bir saat damışırlar – bir fikir deyə bilmirlər!..

Ancaq məsələnin tam həlli, bütöv həlli – Cənubi Azərbaycan məsələsi ilə bağlıdır. Gec-tez biz Cənubi Azərbaycanı Şimali Azərbaycanla birləşdirməliyik, 30 milyonluq xalq olmaq şansımız var. Bu imkanı bizdən gürcü ala bilməz, erməni ala bilməz. Siyaset isə ruhani dairə tanımır. Siyaset xalqın sayını tanır, iqtisadiyyatını tanır və silahını tanır. 30 milyonun tamam başqa sayı olacaqdır, başqa iqtisadiyyatı olacaqdır, başqa silahi olacaqdır. Onda erməni arzusunu özü udmalı olacaq, çeynəməli olacaq kinini. Nə qədər ki, bu məsələ həll olunmayıb, erməni Qarabağdan çıxsa da, öz mənşur niyyətindən əl çəkməyəcək və bizim qonşumuz adlı yağımız daim sağ qalacaq.

#### **– İqtidara Ata qiyməti.**

**Asif ATA:** İndiki vaxtda Azərbaycanın üç böyük məsələsi həll edilməlidir:

1. Qarabağ münaqişəsindən ləyaqətlə çıxmaq;
2. Bazar iqtisadiyyatı dəhşətinə nizama salmaq;
3. Totalitarizm ənənələrini həyatımızdan silmək.

Təəssüflə demək lazımdır ki, bu məsələlərin heç birini iqtidar həll edə bilmir. Qarabağda qələbəsiz sülhə yürüür və bu da məsələni erməninin xeyrinə qurtarır. Bazar iqtisadiyyatı fəlakəti azalmır, artır. Totalitarizmin bir çox cəhətləri, partokratiya hakimliyi qalır. Beləliklə da tamamilə aydın olur ki, mitinqlərdə tanınan indiki hakimlər hakimiyətə qətiyyən hazır deyilmişlər, idarəcilik istedadından tamam məhrum imişlər. Duyğularıyla, ehtiraslarıyla millətçi olanlar əməllərində millətin səviyyəsinə yüksələ bilmədilər. Bunun ən fəlakətli nəticəsi hakimiyətə partokratların qayıması olardı. Belə bir təhlükə var: Heydər Əliyev ətrafindakı hay-həşir bunu sübut edir. Gözlərini Şevardnadze variantına dikən bu variant isə təzə rusçuluqdur. Prezidentlik hakimiyəti özünü doğrultmur, o əslində yoxdur, müstəqillik şüar səviyyəsindədir, MDB-yə daxil olmaq təhlükəsi yaranır, Mütləkkibov da imkan gözləyir. Partokratiya ilə bağlı olmayan güclü şəxsiyyətə ehtiyacımız var və ümumiyyətlə, mənim zənnimcə, demokratik yol yurdumuza əhəmiyyətli tərəqqi göturmədi. Bunu Asif

Ata əvvəldən görürdü. Yazlarını oxumusunuz. Yenə də özümüz ola bilmədik, üzümüzü özgəyə tutduq, əks-səda olduq. Bir zaman sosializmə uyduq, indi də qərbçilərə uymuşuq. Nə qədər ki, özümüzün siyasi, ictimai sözümüz olmayacaq, bizim müstəqil əməlimiz olmayacaq. Tarix təkrar olunur; həmişə biz qoşulanda itirmişik...

Elə şey yaratmalyıq ki, bizə qosulsunlar. İstəyirəm bilsinlər ki, mən bu saat öz Ruhani Cəmiyyət idealımı həyata keçirmək istəyində deyiləm. Bu, xalqın kamillik səviyyəsinə qalxmasını tələb edir. Bu 8 ildə xalqın səviyyəsi qalxmadi, endi. Mən və mənim Ocağım əkinçiliklə məşğuluq. İdeya səpirik, təzə xalq beçərmək istəyindəyik. Ona görə də heç bir partiya, heç bir hərəkat özünü bizə rəqib saymasın. Bizim rəqibimiz yoxdur.

Bir şeyi də əlavə etmək istəyirəm ki, İslamçılığın tügəyanı vicedən azadlığı qaydasından kənara çıxır. Avamlasdırma, xurafatlaşdırma fəlakət səviyyəsinə qalxır. Elə bil ki, nə Mirzə Cəlil, nə də Sabir olub, camaatın yaddasını süni surətdə korlaşdırırlar, avamlasdırırlar, özlərinə bəndə hazırlayırlar. Hakimlər Azərbaycan xalqına hədsiz ziyan verirlər və xalqı uçuruma yuvarlayırlar. Obyektiv olaraq farsçılıq güclənir, cəhalət uçurumuna yuvarlayırlar qalanlarını. Ziyalılar – dünənki ateistlər süni surətdə islami dirildirlər. Müsəlmançılığın xalqa vurduğu ziyani ört-basdır edirlər. Ağila, mənəviyyata qarşı cəhalət səli yağıdırırlar. Atadan başqa bunu deyən yoxdur. Ziyalı yenə zamançıdır, həqiqətçi deyil. Əvvəl ateist idilər, indi dindar olublar. Ümumiləşdirsək, iqtidarnın iqtidarsızlığı sübut olar. Başqları gəlməlidir hakimiyətə. Ermənilərə qarşı, bazar iqtisadiyyatının dəhsətinə qarşı, islam tügəyanına qarşı müqavimət gərək: ardıcıl, amansız, qəti!

– Müqəddəs Atanın qəzetiminin oxucularına sözü.

**Asif ATA:** Bütün oxuculara üç arzum var: Qədimliyə inansınlar, əsaslınsınlar; Özümlüyə inansınlar, əsaslınsınlar; Müqəddəsliyə tapınsınlar.

**Qaranlıqlar Yarılsın!**

Söhbəti apardı:  
**İşıqli ATALI.**

İşıq Ayı, 15-ci il.  
(Mart, 1993).

**VAHİD AZƏRBAYCAN**

**Müxbir:** Asif Ata, radio dinləcisiyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq.

**Asif ATA:** Ürəyinizdə Günəş olsun!

Elə biliyəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq.

Mən 1976-ci ildə Azərbaycan Dövlət Universitetində «Estetik və Etik tərbiyə klubu» adı altında indiki Ocağımız qaldım. O zaman hansı zamandi – siz onu yaxşı bilirsınız. Onda yarım cümlə də antimarksist söz demək olmazdı. O, ölüm məsələsi idi, ancaq mən elə o dövrdə də estetika dərsi deyə-deyə təsdiq eləyirdim ki, marksizm elm deyil, dindir, xurafatdır, ən yaxşı halda siyasi mifologiyadır. Nə üçün mən belə deyirdim? Hansı əssasım vardi mənim? Bunu mən ən çox bir millətçi kimi deyirdim. «Millətçi» sözünün başına nə oyun açdlar, bunu siz yaxşı bilirsınız. Ondan necə də dəhşətli bir düşmən obrazı yaratdilar, bunu da yaxşı bilirsınız. 1937-ci ildə «Millətçi» sözü «güllə» sözü idi! Bunu da yaxşı bilirsınız. Onu necə bayığlaşdırıldılar, karikaturalaşdırıldılar, bu da aydınlaşdır. Amma əslində isə «millətçi» sözü özü «ləyaqət» sözü qədər qiymətli idi. O sözün başına oyun açdlar. Amma o sözün mahiyətini onlar məhv edə bilmədilər. **Millətçi – xalqı, Yurdu, Vətəni mütləq saymaqdır!** Nə qədər sən talantlı adam olsan, nə qədər sənə dahilik verilsə belə, əgər sən öz Vətənini nisbi bir şey sayırsansa, əgər sən öz Vətənini dönyanın yalnız bir hissəsi sayırsansa, – sənə də ağıllı deyirlər: «hissə qapılmış, duyğuya qapılmış». Əgər sən Yurdunu nisbiləşdirirsənsə, sən ləyaqətindən keçirənsən, Millət ləyaqətindən keçirənsən, xalq ləyaqətindən keçirənsən! Bundan sonra neyləyirənsən-elə, nə deyirənsən-de, sən əksilməsən!

O dövrdə bunu demək çətin idi. Orda mən sübut edirdim ki, millətlərin bir-birinə qovuşması adlanan zahiri konsepsiya əslində siyasi bir oyundur, bəşərin ölümüdür. Bəli, Ata deyirdi bunu! Çünkü müxtəliflik olmayan yerdə Birlik yoxdur! Bağ ona görə bağdır ki, oradakı ağaclar bir-birindən fərqlənir. Bağı bağ edən müxtəliflikdir. Sən bütün bağda bir ağac ək; bu bağ yoxdur! İnsan da belədir, bəşər də belədir. Müxtəliflik olmayıacaqsə, onda Qəbir olacaq! Qəbirdə də insan yenə fərqlənir biri-birindən. Amma marksizmin canı bu idi ki, gec-tez bütün millətlər birləşəcək, qovuşacaqlar biri-birinə və bir dövlət olacaq – hamısını birləşdirən. Bu mümkün olan bir şey deyildi,

amma canı bu idi marksizmin. Bir tərəfdən də bunu yavaş-yavaş eləyirdilər, ona görə də millətlərin çıxəklənməsi haqqında Lenin, Stalin, o birisilər danişanda aldadıldılar camaati! O dövrdə heç bir meydan-zad da yox idi! Heç bir hay-həşir də yox idi! Amma Moskva Ədəbiyyat İnstytutunu qurtarıb gəlmış bir adamın, estetika müəlliminin hiddəti vardi: deyirdik ki, bu, fəlakətdir. Və qəribə bir məntiq yaranırdı: bütün millətlər onsuz da yox olacaq; bir tərəfdən də milli inkişaf, milli ədəbiyyat, milli dil!.. Tutmadı bunlar! Bu, oyun idi, siyasi oyun! Və mən bunu deyirdim: 1976-ci ildə biz artıq bunu əsaslandırma bildik – 1982-ci ilə qədər. Tək bunlar deyildi. Bütün indi deyilən nə varsa, türkçülük haqqında, müstəqillik haqqında elə bir söz olmadı ki, biz onu əvvəl deməyək; özü də yüksək fəlsəfi səviyyədə. Bilirdik ki, bu çox ağır işdi, adamın başına min cür iş gələcək. Bayaqli səhbətimizə qayıdiram: İnsanda elə bir güc var ki, o, Şəraitdən artıqdır! Fikirləşmirdim ki, noolacaq! Nə olur-olsun! Özünüz yaxşı bilirsiniz ki, həyata qarşı münasibətdə iki yön var: biri var opportunizm, biri də var avantürizm. **Opportunist** – şəraitin arxasında yürüür, ayaqlayan uşaq kimi. Şərait deyişir, o da o saat deyişir, bizim ziyalılar kimi. Yaxşı bilirsiniz ki, bütün indiki dindarlar dünənki ateistlər idi! Ateizm kafedrası vardi, o kafedranın müdürü indi Dinçi olub! Utanıb ölmür! Mənimlə də döyüşürdü o vaxt. Qərəz, o dövrdə, artıq 1982-ci ildə Asif Ataya qarşı açıq hücum, təqib başlandı. Qətiyyən mən bunu xüsusü qeyd eləmək fikrində deyiləm. Bayaqli səhbətin arxası kimi, məntiqi davamı kimi deyirəm. Və Asif Ataya damğalar vuruldu: **Birinci damğa – antimarksist. İkinci damğa – antikommunist.** Bunlar biri-birinə yaxın olsalar da, fərqləri var: o nəzəriyyədi, bu – əməldi... Ondan sonra **millətçi, pantürkist.** O dövrdə bu, çox böyük ittiham idi. İndi hamı pantürkist olub. Yalandan. O dövrdə bu çox ağır idi. Və hətta **klerikalist.** Bu da onların ağlinun ucundan. Lakin mən heç zaman demirdim ki, antikommunizm mütləq gərək kapitalizm olsun. Mənim ağlım vardi, vicdanım vardi. Belə cəfəngiyata çağırmazdım. Mən deyirdim ki, irəli getmək lazımdır kommunizm cəfəngiyatından. Təzə bir ideya tapmaq lazımdır. Mən demirdim ki, təzədən biz XIV əsrə qayıdaq. Kapitalizmə qayıdaq. Kapitalizmə elə gözəl qayıdlılar, elə yüyürə-yüyürə qayıdlılar ki, indi!.. Peşman olacaqlar! Bəlkə elə indi də peşman olanlar var. Antikommunizm o zaman gözəldi ki, o həm də antikapitalizmdi. Geri qayıtməq olmaz! Neçə əsrdir ki, bəşər kapitalizmə lənət oxuyur! Elə deyilmə? Sən mənə bir nəfər filosof tap, normal olsun – bizimkilər

kimi yox; onlar filosof deyillər ki! Onların fikri yoxdur, onlar əzbər-çıdlılar. Bir nəfər şair tap – böyük şair, yazıçı tap ki, o, kapitalizmə lənət yağıdırmasın! Şekspir, bizdə Hüseyin Cavid, böyükəkləri mən götürürəm. Balzak, Stendal, elə hamısı, hamısı! Folkner, mən Qərb ədəbiyyatından da dərs demişəm. Bütün bəşər dahiləri hamısı deyirdilər ki, pul gözəli çirkin, çirkini gözəl eləyir. Bunu Şekspir deyirdi və düz eləyirdi. İndi təzədən bu gedışat bizi götərib çıxarıb pulçuluğa! Adını nə qoyursan qoy, demokratiya-filan – onun canı bırdır: dünyanın üzərində pul hakimiyyəti! Beş nəfər, on nəfər üçündü dünya! Özləri deyirlər. Məsələn, irəli getmiş ölkələrin sərvətinin iyirmi faizi camaata çatır, səksən faizi beş nəfərə! Budurmu sənin gözəlliyyin? O ki qaldı başqa cəhətlər, tutalımla ki, söz azadlığı-filan; onlar olmalıydı. Onlar üçün o, elə böyük bir şey deyil. Söz azadlığı normal və adı bir işdir. İndi məsələ budur: nə üçündür o söz azadlığı? Söz azadlığı ondan ötrüdür ki, kapitalizm yaşasın.

**Bu sözümün sonu.** Marksist kommunizmindən heç zaman inanmamışam. Marksın kapitalizmi tənqid etdi. Marks bir zaman göyo qaldırmışdır, Allah eləmişdir. İndi o, heç nədir. Marks hər halda Fuad Qasimzadə deyildi, talentli adam idi. Ona görə də bu gedışat Atanın istədiyi gedışat deyil. Bu gedışatın bir tərəfi də Azərbaycanın taleyi idir, Azərbaycanın vahidliyi məsələsidir. Cox narahatam. Və istəyirəm ki, bununla bağlı da öz fikirlərimi deyim. İndi hansı cəmiyyət lazımdır, nə lazımdır? Onu axırda deyəcəyəm.

Mən istəyirəm ki, Ata Evinə gələn adamda doğmaliq olsun: Mənə o lazım deyil ki, bura gəlsin, özünü göstərsin. Ataya şöhrət-pərəst-zad lazım deyil. Mənə fikirlərimə şərık olan lazımdır.

**Müxbir:** *Sizinlə səhbət etmək, Sizin kimi böyük, müdrik, fitri şəxsiyyətlə səhbət etmək xoşdur mənim üçün. İndi istəyirəm Ata Azərbaycanda millətçiliyin, müstəqilliyyətin səviyyəsi haqqında danışsun. Özünü bu torpağın oğlu sayan bir kəs millətinini sevməlidir... Ata, bu çətin vəziyyətdən biz necə çıxa bilərik?*

**Asif ATA:** Müasir Azərbaycanda məni təmin eləyən yeganə bir hal müstəqilliymizin elan edilməsidir. Pisdır, yaxşıdır – bunun özü bir hadisədir. Bu, müəyyən mənada gözənlənməz hadisədir. Belə bir amansız əjdahadan can qurtardıq, özü də o qədər də dəhşətli qırğın olmadı. Mənim də arzum o idi ki, o birisilərin də arzusu o idi ki, bundan sonra millətçilik, yəni yurdçuluq yüksələcək, biz artıq görmədiyimizi görəcəyik, bilmədiyimizi biləcəyik, özümüzü ifadə eləyəcəyik. Və bütün dünyaya sübut edəcəyik ki, biz balaca xalq

deyilik. Yalnız və yalnız sayca balacayıq, bizim mahiyyətimiz aşkara çıxmırdu, qoymurdular, imperiya vardi və sairə. Biz buyuq – bizim idrakımız heç bir Qərb aliminin idrakından aşağı deyil. Bizim iqtisadiyyatımız özümüzə məxsus olacaq, bizim siyasətimiz özümüzə məxsus olacaq, bizim mədəniyyətimiz özümləşəcək və millətçilik adlanan, qovulan, döyülnən, söyülnən, məhv olunan, güllələnən bir hadisə artıq təsdiq olunacaq. Bu, olmadı. Bizi kim necə başa düşürdüssün, onun öz işidir.

### Azərbaycan millətçilik dövrünü keçmədi.

Azərbaycan rusçuluqdan Qərbçiliyə addımladı. Əslində rus Beynəlmiləlciliyi indi Qərb Beynəlmiləlciliyi ilə əvəz olundu. Millətçilik adlanan hadisə bərqərar olmadı. Təxminən neçə il keçib, çoxlu şüarlar var, çoxlu mədhlər var, çoxlu vəsflər var, dahilik haqqında boş-boş danışıqlar var – dahi siyasətçilik haqqında. Amma Azərbaycan indiyə qədər olduğu dərəcədə də yenə özündən ayrı düşüb. Bir ziyali, azərbaycanlı kimi bu, məni çox narahat eləyir. İndi də gəlin bizim müstəqilliyimizin reallığına açıq gözlə baxaq. Hələ Qarabağ problemini kənara qoyuram.

### Iqtisadi müstəqilliyimiz varmı?

Iqtisadi müstəqilliyimiz neft müqaviləsində tamamilə itib. Çoxları fəxr eləyirlər ki, gör necə təntənəli surətdə konsorsium oldu. 30 il bizim neftimizin əsas hissəsi xariciləşdi. Ata isə deyir ki, bu, beş gün üçün yaxşı şeydi. Dərindən düşünəndə, bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin, eləcə də mədəni müstəqilliyimizin elan səviyyəsində qalmasıdır. Deməli, 30 il biz gözümüzü dikəcəyik öz neftimizdən alınan paya! Özümüz o paydan bir hissə alacağıq. Büyükböyük şirkətlər, əjdahalar bundan sözsüz ki, böyük gəlir götürəcək. Lakin o gəlirin bir hissəsi bizə çatacaq, birtəhər çıxacağıq vəziyyətdən. Və 30 il ərzində biz neftimizi xariciləşdirəcəyik; **gözümüzün qabağında xariciləşmiş sənaye müstəqilliyinə çatacağıq**. O, bizim problemlərimizi cüzi həll eləyəcək. Lakin təntənə, həyət... Heç bir dövrdə bizdəki bu dəhşətli vaxtla, zamanla bu təntənə arasında indiki qədər kontrast olmamışdı! Reklam səviyyəsində! Və son nəticədə biz İranın gününə düşəcəyik. Yadinizdədi, Müsəddiqin vaxtında; o gözünü açıb gördü ki, bütün neft hamısı xariciləşib. Gec başa düşdü.

Bu, bizim iqtisadi müstəqilliyimizin əsasıdır, yəni ki, bazisidir. İndi gəlin görək siyasi müstəqilliyimiz nə gündədir? Siyasi müstəqilliyimiz yalnız ondadır ki, ölkənin iqtidarına əvvəlki kimi açıq

şəkildə Kremlən əmr verilmir. Vəssəlam! Siyasətin özündə nə müstəqillik var? Hansı məsələni özün həll eləyirsən? Camaati o qədər avam sayırlar ki, adı şeyləri qabardırlar, tutalmış ki, bir ölkənin prezidenti ilə görüşəndə onu yaxşı qarşılıyırlar. Burda heç bir qeyri-adilik yoxdur: Onun qarşısına ordu çıxır, yaxşı mənada. Bunu götürüb eləyirlər xüsus, bizim üçün guya ki, təşkil eləyirlər. O təbiidir, orada heç nə yoxdur. Mən Azərbaycan xalqının belə avam gününə düşməsinə acıyrıam! Guya ki, böyük bir qələbəmiz var, bizi əvvəl tanımurdular. Bir tərəfdən yadinizdadırmı bir zamanlar deyirdilər ki, bizi gözəl tanıırlar, çünkü Qarayevin simfoniyalarını oxuyurlar.

İndi isə deyirlər ki, bizi heç kəs tanımırı Biləcəridən o tərəfə. İndi bizi böyüdünlər, hamı bizə əl çalır. Bir prezident başqa prezidentin əlini sixanda bunu qəhrəmanlıq kimi təqdim edirlər. Belə səviyyə olmaz! Heç Afrikada belə səviyyə yoxdur! Gedir Amerikaya – amerikalı olur, Fransada fransız olur, Türkiyədə türk olur. Bilmirsən bu kimdir? Bəlkə mən də afrikali olsaydım, bəlkə də mən bu xalqı belə sevməsəydim, azdan-çoxdan savadım olmasayı, pərt olmazdım. Mənə pis təsir eləyir! Və vəziyyət çox pis olur. Axi Qərblə Rusiya arasında da intriqa var! Siyasətdi bu! Yalançı bir intriqa yaradırlar! Sən əgər Rusiyani tərifləyirsənə, haradasa Amerikani pisləyirsən! Amerikani tərifləyirsənə, haradasa Fransani pisləyirsən! Bu qardaşlıq deyil axı, bu, siyasetdir! Oyundur! Ona görə də heç bir siyasi müstəqillikdən də danışmaq olmaz. Mənim zənnimcə, bircə şeydən danışmaq olar ki, «bütün dünya ilə dost olaq ki, böyüklü-küçükli hamı yeri gələndə kömək eləsin». Lakin adı bir mənətiqdır ki, hamıyla dost olan heç kəslə dost olmur! Gec-tez olmur! Vaxtı var.

Sonra bu millət məsələsində bircə şeyi unudurlar. Guya ki, millətçilik – zəbtçilikdir, erməniçilikdir; guya ki, millətçiliyin bircə yolu var – başqa xalqları sevməmək... Bu, böhtandır! Millətçilik deyil bu! Ermənistən heyvərəliyi! Bu, zəbtçilikdir, qəsdçilikdir, xəyanətdir! Özünü sevməyən adam heç kəsi sevməz! Əksinə, **millətinə sevən Dünyani sevir!** Mən öz həyatımdan bunu deyə bilirəm: oxuduqca, fəlsəfə ilə məşğul olduqca azərbaycanlaşdım. İnanın ki, çox müdrikcəsinə gördüm ki, Azərbaycanın da Zərdüstü var, Nəsimisi var!

İndi məsələni belə qoyurlar: ya millilik, ya da ümumbəşərilik. Yalan sözdür! Millilikdən kənarda ümumbəşərilik yoxdur! Ümum-bəşərilik azadlıq ideyasıdır, elə deyilmə? Hansı xalqda o yoxdursa,

deməli, dünyada da yoxdur! Millətdən kənarda ümumbəşərilik yoxdur! Bu antitezanı qəsdən düzəldirlər: millət bir şeydir, dünya bir şeydir; vahidlik bir şeydir, ümumbəşərilik bir şeydir... Və bütün bunlar hamisi göstərdi ki, millətçilik ideyası, yurdçuluq ideyası təhlükə qarşısındadır. Əvvəl biz rus imperiyasının hissəsiydi, indi bizi dünyaya qatırlar. Əslində isə bizi dünyaya qatırlar, Qərbə qatırlar! Bizi **Qərbləşdirirlər, Qəribləşdirirlər!**

**Müxbir:** Ata, Cənubi Azərbaycan problemini, Sizcə, necə həll etmək olar?

**Asif ATA:** Çıxış yolu, Cənubi Azərbaycan problemi Ataya görə, Azərbaycançılığın bir nömrəli siyasi problemidir. Nə üçün?

Əgər biz Cənubi Azərbaycanla birləşsək, bu bizim keşfimiz üçün deyil, bu, bizim zərurətimizdir. **Bu bizim ümidiyizdir.** Onda biz **Böyük Bir Ölkə Oluruq:** təxminən bir 30 milyonluq ölkə oluruq. Hələ mən bunun zahiri tərəfindən başlayıram. Və indiki dövrdə böyük ölkələrin kiçik ölkələri yediyi bir vaxtda – incə şökildə – böyük balıqların kiçik balıqları udduğu bir vaxtda Azərbaycan tamamilə başqa bir vəziyyətə, başqa bir hala gəlir. **BÖYÜK ÖLKƏ OLUR.**

Mənim üçün Azərbaycanın Böyüklüyü onda deyil. Mənim üçün Azərbaycanın Böyüklüyü Füzulidədir. Lakin siyaset dahi tanımır. **Siyasət tanıyor ölkənin sayını, iqtisadiyyat və silah.** Hətta bu nöqtəyinəzərdən Cənubi Azərbaycanla Şimali Azərbaycanın, daha doğrusu, iki yərə bölünmiş Azərbaycanın vahid olması ideyası siyasetin ideyası olmalıdır. Ata bunu həmişə deyib, yenə də deyir. **Birinci səbəb budur.**

**İkincisi.** Azərbaycanda Səttarxanlıq ənənəsi var, bir də Nəsimilik ənənəsi var. Döyüşkənlilik ənənəsi var, inqilabçılıq ənənəsi var. Yerə-Göyə sığmayan Səttarxan heç bir ölkədə yoxdur. Həm də ideya, fikir, duyğu, zəka «Məndə sığar iki cahan, mən bu cahana sığmazam!» Bunlar ikisi birləşməlidir!

Azərbaycanda iki böyük hadisə var: Böyük Səttarxanlıq Hadisəsi – Döyüşkənlilik Hadisəsi, Üsyankarlıq, Azadsevərlilik və Nəsimilik – Ruhanilik, İdrakilik, Mənəviyyatlılıq, Vicdanlılıq! Bu ikisi Birləşməlidir! Onlar hər biri özlüyündə elə bil ki, yalqızdır. **Onlar birləşməlidir.** Bu da bunun Ruhani mənası.

**Üçüncüsü,** bizdə olan fəlakət – yavaş-yavaş özümüzdən ayrılmış, özümsüzləşmək indi, mənim zənnimcə, İranda lap qabarib. Farslaşma adlanan özgələşmə tüğyan eləyir! Və nə qədər ki, ayrılıq var, o artacaq! Elə adamlar var, deyir ki, mən iranlıyam. Və deyir ki, sənin Midiyən da İrandır! Sənin Zərdüstün də İrandır! Bunu biz bir-

təhər burada ləğv eləyirik, amma orda İran şovinizmi adlanan farsçılıq, eybəcərliyi elə vəziyyətə gətirib çıxara bilər ki, azərbaycanlılar öz Türk mahiyyətindən ayrılarlar. **Bu bizə çox ağır başa gələ bilər.**

**Və dördüncü.** Bu bizim Qafqaz regionunda da vəziyyətimizi tamam dəyişdirər. Heç kəsin belə şansı yoxdur! Nə gürcünün, nə erməninin, nə o birisinin! Birdən-birə sənin arxanda 30 milyonluq Azərbaycan durur! Gör hara gəlir çıxır! **Təbiidir ki, bunu istəmirlər, bundan qorxular.** Onsuz da türk məsələsi elə indi də problematikdir. Türkü sevən çox azdır, çünki türkçilükdən qorxular və sairə. Bax, bu 4 səbəbə görə, ən azı – **Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşməlidir!** **ÇIXIŞ YOLU:** necə etməli? Vaxtimiz azdı, mən həmişə bu haqda fikirləşirəm. Lakin bəzi cəhətləri dilim deyə bilmir. Mən heç kəsin islam, ümumiyyətlə, din ruhuna toxunmuram. Bizim məqsədimiz kimisə təhqir eləmək deyil. Ancaq mənim zənnimcə, Azərbaycanın qarşısında, Cənubi Azərbaycanın qarşısında duran **Birinci güc – islamdır.** Xahiş edirəm, diqqətlə qulaq asın, çünki indi bizi düzgün başa düşməyən də ola. Məsələ bundadır ki, İslam indiki İranda Vicdan rolu oynamır, Mənəviyyat rolu oynamır, o, siyaset rolunu oynayır! Yəqin ki, bilirsiniz, təkrar eləyirəm, Xomeyninin arzusu nə idi? Ümumbəşəri İslam dövləti yaranmalıydı İranın başçılığıyla. Kommunizmin əvəzi olmaq istəyirdi İran. Əgər kommunistlərin yolu marksizm yolu idisə, bunun da yolu bədir – İslam. İslami sevirsən, deməli, sən İranı sevirsən, fərsi sevirsən. Əgər İslami sevirsənsə, onda sən Türkü sevmirsən, hərçəndi Türk özü də İslamdı, ancaq o İslam deyil bu. Gec-tez bütün dünya islamlaşmalıdır. İndi daha kommunizm də yoxdur, bir ölkə olmalıdır, bir dövlət olmalıdır. Bax, buna görə də **İslamla Döyüş Qəti olmalıdır!** Çətindir bu, ağırdır bu, camaat da avamdır; özü də belə bir fikir yarana bilər ki, elə təzəcə biz öz dinimizə qayitdiq... Amma bunun canı budur. İslam orda siyasi bir hərəkatdır. Eyni zamanda, lazımlı olanda onlar Qərbdən də istifadə eləyirlər. Eklektik bir şey düzəldiblər. Bir tərəfdə Xomeyni, yəni din rəhbəri, o tərəfdə Rəfsəncani – prezident, ondan sonra parlament var. Məgz də bədir – hakimiyyət! Dünyaya ağa olmaq! Belə olanda Azərbaycanlı məsələsi olmur. Azərbaycan da olur yalnız fars. Burda da içəridə başqa məsələ olmasın, çünki güc verilsin tədricən, addim-addim... Az qalmışdilar elə. Əvvəl lap inanırdılar. Beş ilə, on ilə vahid bir islam ölkəsi yaranacaqdır. Ona görə də **İslamla Döyüş labüddür!** Mən qəti buna əminəm! Bütün çətinliyi də bilirəm. Ona görə də mənim arzum odur ki,

Azərbaycandan elə ziyalılar çıxsın ki, onlar xalqı təhqir eləmədən, ağılli, güclü məninqələ, savadla sibut eləsinlər ki, vahid İslam Dünyası nə deyən şeydir. Niyə Qərb özünü Vahid Xristian ölkəsi adlandırmır? Qərb bicdir! Qərb çox görmüşdür. Çünkü o bilir ki, heç bir din ölkəni təmsil eləyə bilməz! Dinin öz yeri var. Ona görə Qərb özünü heç zaman Xristian ölkəsi adlandırmır. Amma bizi adlandırır! Çünkü sübut eləmək istəyir ki, biz ikinci dərəcəliyik. Onu da deyim ki, bizim iqtidar yüyürdü Səudiyyə Ərəbistanına, yadınızdadır mı? Yarımfühlə başladı namaz qılmağa. O da yenə siyaset üçün idi. Ona ehtiyac yox idi. Və ümumiyyətlə, müsəlmançılığın bu cür qabardılmasına ehtiyac yox idi. Bircə ehtiyac var: xalqı elə səviyyədə saxlasın ki, o desin: «Göydə Allah, yerdə İqtidar!» Mən bunu görürəm.

Ona görə də **Siyasi əməldən əvvəl güclü, Ruhani Əməl lazımdır**. Ziyalının çıxınə ağır yük düşür! Tez-tələsik, bu saat əlimə qılınca alum, öldürüm-filan, o dövr keçdi. Xalq özü imtinaya qalxməlidir! Ona görə də Birinci İş İslamlı Döyüş olmalıdır! Ağilla, Təmkinlə, Sevgiylə...

**İkinci, fars şovinizmi.** Fars şovinizmi əvvəlki bütün o şovinizmdən bircə şeydə fərqlidir ki, o, sözün əsil mənasında açıq şəkildə assimilyasiyasında heç bir biclik eləmir, açıq şəkildə Türkü rədd eləyir! Ona istehza eləyir! Elə günə salır ki, sən məcbursan deyəsən ki, mən Türk deyiləm, mən farsam. Bütün türkə aid nə varsa, hamısı rədd olunur; yalnız və yalnız bircə dünya var – o da farsdır, bircə həqiqət var – o da farsdır. Hətta Şəhriyardan da istifadə eləyirlər! Çünkü Şəhriyar əvvəl belə deyildi axı. Sonra ağıllandı. O, bütün şeirləri fars dilində yazdı. Elə deyilmə? İndi daha qanımızı qaraltmayaq da. Qərəz.

**Üçüncüüsü**, bilsinlər və aqah olsunlar ki, **Şimali Azərbaycan təkcə iqtidardan ibarət deyil**. İqtidara qalsa, açıq qapı siyaseti var: biz bütün ölkələrlə «dostuq». İranla dostuq. Və qəti əmin ola bilərsiniz ki, İranla yaxınlaşmaq naminə Cənubi Azərbaycan problemi silinibdi Azərbaycan siyasetindən! Yox dərəcəsindədir bu saat! Onda bütün ağrı düşür camaatin, xalqın və ziyalının üstə. Buna görə də mən fikirləşirəm ki, Uluvurd tipli bir Hərəkat yaranmalıdır: Həm fəlsəfi, həm siyasi, həm belə hərtərəfli – hamisini birləşdirən.

**Və dördüncüü, Qərb**. Qərb bu saat gözləyir, harada imkan var, yürüür. Deməli, dünya qalib iki gücün arasında. İslam və Qərb. Orda qapalı, burda açıq! İkisi birləşir.

Mən sevindim ki, ayıldilar, camaat, azərbaycanlılar, amma mən istəyirəm ki, bu ayılma sönməsin, inkişaf eləsin və mən dediyim dörd düşmənlə Döyüş başlasın – **İdeoloji Döyüş**.

İndiyə qədər inqilablar ona görə məhv oldu ki, onda Ruhaniyyat sonradan əmələ gəldi. Əvvəl gərək yetişəsən, ağıllanasan, İnsan olasan; İnsan olmursan, tez-tələsik Oktyabr inqilabı elədilər: bir nəfər də İnsan olmadı! Dünya yaxşı İnsanlardan yaranacaq! Yaxşı İnsan olacaq, ağılli, mənali – **bizim fəlsəfəmizin əsasında**; onda yaxşıca Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşəcək. Mənim zənnimcə, bu proses bir vaxtda olacaq. Lakin qiyamlarla tez-tələsik camaati qızışdırıb ikinci 20 Yanvar yaratmaq əleyhinəyəm. Beş ilmi olacaq, on ilmi olacaq, 15 ilmi olacaq – camaati İmtinaya hazırlamaq lazımdır. Camaat deməlidir: **Mən sənin İran hakimiyyətindən imtina eləyirəm! Özü də beş nəfər yox, on nəfər yox, bütün xalq!**

**Mən sənin islamçılığından imtina eləyirəm! Mən sənin farsçılığından imtina eləyirəm!** Qohrəman lazımdır, Ağıl Qohrəmanları! Ondan sonra vaxt olacaq, mən qəti əminəm; indi mənim yaşım çoxdur, bəlkə mən görmədim, amma Evladlarım bəlkə bunu gördülər. Bəli, onda ayağa qalxacaq xalq. Əvvəl ruhani səviyyədə xalqı ayaq üstə qaldırmaq, sonra onu imtinaya Yetirmək! Mənim zənnimcə, siz Atanın fikrilə razılaşacaqsınız. Çünkü başqaları hamısı oldu, gördük.

**Təkrar edirəm, Uluvurd Hərəkatı yaranmalıdır**. Bütün Azərbaycanla bağlı məsələlərə aid kitablar yazılımalıdır, görüşlər olmalıdır. Xalqla ünsiyyətdə olmaq lazımdır. Bir sözlə, ümidimüzi bağلامayaq iqtidara. **Söz böyük söhbətdir!** Sözü balaca eləyiblər! Bütün İnamlar hamısı sözdür! **Söz İnsanı qaldırır da, endirir də! Söz İnsanı bəsləyir! Söz İnsanın Anasıdır!**

Zəifliyinizi rədd eləyin! Farsçılıq qəribliyini rədd eləyin. Bu, sizdən asılıdır. Güclə heç kəsi öldürə-oldürə farsçı eləyə bilməzlər. Elə şey var Sizdən asılı deyil, bu isə Sizdən asılıdır. Farsçılığı qəlbinizə qoymamaq sizdən asılıdır. Lap məktəblər azdır, institutlarda türk dili keçmirlər; tutalım deyirəm. Bunlar hamısı düzəndir, amma bunlar rədd eləmir o imkanı, o imkan hamida var. Biz də Sizin günüñüzdəyik, rus dilində oxuyurduq, rusca danışırıq; ruslaşırıq. Çoxları qaldı Moskvada, yadımdadı. Amma mən elə Moskvada oxuyandan sonra millətçi oldum. Bir az yaxşı çıxmır, adamin özü haqqında danışmayı. Ayrı misal mən hələ görmürəm. Ona görə də bunu deyirəm. Qəribliyimizdən çıxaq!

**İkinci.** Türkçülüyümüzü zahiri cəhətlərinə görə yox, Azərbaycanlılığın zahiri cəhətlərini bilirsiniz. Dərinliyinə gedin. Bilin və agah olun ki, bizim eradan əvvəl VI əsrə hələ nə İsa peyğəmbər vardi, nə Musa peyğəmbər vardi, nə Platon vardi, nə də Aristotel vardi... Bizim eradan əvvəl VI əsrə Zərdüşt vardi Midiyada, özü də midiyalıydı! Özü də sənin Cənubi Azərbaycanından – Şiz kəndindən idi! Öldürdülər onu! Vaxt yoxdur çox deməyə. Bax, bu Azərbaycanınız ayri Azərbaycan olacaq: bu elə «Mən azərbaycanlıyam» – olmayıcaq. Mən Zərdüştin azərbaycanlıyam!

Heç bir şəxs, heç bir kəs xəlifətlə döyüşmədi Babəkdən başqa! Sənin o iranlıların qaçdların birinci döyüşdə. Amma 23 il bu Babək döyüşdü ərəblərlə: Xəlifətlə – o xəlifət ki, onun başı Bağdaddaydı, ayağı Hindistanda. Busan sən! Bax, bu səviyyədə azərbaycanlı ol! Bil və agah ol ki, sənin Nəsiminin dediyini nə Platon deyib, nə də ki, Aristotel. Bunu fəlsəfə müəllimi deyir sizə. «İnsan Allahdır!» – bunu heç kəs deməyib! Ayrı-ayrı adamları Allah sayanlar olub. İnsan təbiətin nəticəsidir. Onda dağ da var, çay da var, dünya da var. Və sairə.

**Müxbir:** Ata, maraqlı söhbət üçün sizə ürəkdən təşəkkür edirəm! Çox sağ olun!

**Asif ATA:** Qaranlıqlar Yarısın!

**Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!**

**Daxilinizdəki Mütləq sizə Yar olsun!**

Söhbəti apardı: **Firuz ZƏNGİLƏNLİ**,  
Azərbaycan radiosunun «Cüney Azərbaycan»  
şöbəsinin əməkdaşı

14 Qürub ayı, 18-ci il.  
(Avqust, 1996).

## ULUYURD HƏRƏKATI

– Müqəddəs Ata, Azərbaycanın ictimai-siyasi vəziyyəti ilə bağlı Ata Fikrini bilmək istəyirəm.

**Ata:** Ürəyinizdə Ata Günəşi Olsun!

Ümumən bu seçkiyə münasibətdə müxalifət özünü idiot kimi apradı. Məyər o bilmirdi ki, onu məğlub edəcəklər? Məyər o bilmirdi ki, yüz adamin içində üç nəfər heç xoruz bani da deyil? Dünən onlar dedilər ki, seçiləri boykot eləyək, fikirləşdim ki, heç olmasa bir qeyrətləri oldu. Səhərisi İsa Qəmbər atır özünü seçkiyə. Və bilmirmi ki, hakimiyyətə də elə bu lazımdı? Burunlarından o tərəfi görə bilmirlər. Belə müxalifət olmaz ki! Niyə əl çəkmirlər? Partiyalarını niyə bağlamırlar? Bundan sonra neyləyəcəklər bunlar? Utanmaz-utanmaz çıxış eləyirlər parlamentdə. Bilmirsən ki, parlament prezident altındı? Parlament-zad yoxdu? Onu mən yazmışdım «Müxalifət»də. Cox hidətlədir Ata, müxalifət mənən çox əsəbiləşdirir. Məsələn, Sosial-Demokrat Partiyasının başqa partiyaldən fərqli bir əqidəsi yoxdur. Nəyə lazımdır o partiya? Hardadı sosial-demokratiya? Sosial-demokratiyanın canı odur ki, kapitalizmdən istifadə eləyib gec-tez sosializmə gəlib çıxmış. Bunun əvəzində bilmirlər heç nəylə məşğuldular? Yoxdu əqidə! Gah maarifçi... Maarifçilik axı sosial-demokratiyanın işi deyil! Yaxşı işdi maarifçilik, ancaq bundan ötrü xüsusi partiyalar var, hərəkatlar var. Onların bircə şöhrətpərəstliyi qalıb, başqa heç nələri qalmayıb; o da balaca.

**Azərbaycana Uluyurd hərəkatı lazımdır.** Deyəcəyəm nə üçün. Partiyamı olacaq, ya nə, hər halda Asif Ata Ocağı deyil bu. Ya da ki, bu, Hərəkatmı olacaq?.. O sizdən asılıdır. Nə üçün mən bunu deyirəm?

Azərbaycan problemi uzun illər boyu həll olunmayıcaq. Atanın işi ayrı işdir. Biz Azərbaycan Göyüyük. Yeri mən deyiləm. Nə baş verəcək Ataya görə? Qarabağ ermənilərinə muxtar respublika statusu nağditdir. Müxalifət lap zəncir gəmirsin, mənəni yoxdur. Rusiya, Amerika və Azərbaycan arasında bu, həll olunub. Erməni də bir az naz eləyəcək; özü də naz eləyir ki, biz burdan əl çəkməyək. Onun da ürəyindəndir. Muxtar Respublika, üstəlik Laçın dəhlizi – Qarabağın erməniləşməsi deməkdir. Onlar elə muxtar Respublika düzəldəcəklər ki, onun elə adı muxtar Respublika olacaq. Əslində isə addım-addım, hal-hal öz «Böyük Ermənistən» arzularına doğru yeriyəcəklər. Harda

*siyaset keçəcək – siyasət, harda keçməyəcək – silah. Sülh yalnız tənəffüs olacaq.*

**İkinci.** *Lap Qarabağ problemi həll olunsa da – Azərbaycan xariciləşib. Heç zaman biz belə qeyri-müstəqil olmamışdıq. Kapıları elə açmışıq ki, qapı özü də yoxdur. Qapısız dövlət! Bütün məsələləri xaricilər həll eləyirlər və xaricilər də müxtəlifdir. Biri-birini inkar eləyənlər burda birləşir. Cox pis haldır. Biri-biriylə rəqabətə girənlər Azərbaycanda birləşir. Azərbaycan karvansaralaşır. Elə bir ölkə yoxdur ki, onun atı karvansaraya bağlanmasın. Hədsiz dərəcədə, bəzən gülünc, bəzən faciəli bir qeyri-müəyyənlik var. İranın başçısı Vilayəti gəlir bura. Başlayırıq Vilayəti yalmanmağa, onun səhərəsi də İsrailin kitabını alırıq. Və deyirik ki, belə də lazımdı bütün ölkələrlə. Hamıyla dost olanın dostu olmaz. Hamıyla dost olanın çoxlu düşməni olur. Görəcəksiniz, beş ildən sonra Azərbaycanı çox ağır günlər gözləyir. Əvvəlki şüarlarla heç nə eləyə bilməzsən. Müstəqillik, demokratiya nədi – gördü də camaat!..*

**Üçüncüsü,** ən əsası SSRİ təhlükəsi artır. Bütün ölkələrin üstündə kölgə düşür, Azərbaycanın xüsusilə. Mütləq kommunistlər bu dəfə də olmasa, bir neçə ildən sonra hakimiyətə gələcəklər Rusiyada. O gələn kimi buradakı kommunist də... Özünüz bilirsınız də kommunist kimdi. Kommunistdə millətçilik yoxdu. Kommunist SSRİ-cidir.

Bütün bunları həll eləyən, buna qarşı duran qüvvə bu saat yoxdur...

Yurdumuzda Uluvurd Hərəkatı yaranmalıdır. Üç məsələ ilə bağlı. Onda ömür daha da mənali olacaq. Bu işin çox böyük xeyri olacaq. Ulu Yurdumuzu bərpa eləmək! Buna illər yox, əsrlər lazım olacaq! Təəssüflə deyirəm! Asan gəlirdi hamiya: meydana çıxdın, qurtardı. Ata da əlindən gələni edəcək; əgər ehtiyac hiss olunsa məsləhətə, o hazırlıdır. Bu saat bu lazımdır. Bütün partiyalar ləğv olunsun, **bircə partiya, hərəkat qalsın – Uluvurd.** Yurdumuz əldən gedir. Heç zaman Yurdun fəlakəti, Yurdun əldən getməsi indiki qədər reallaşmamışdı. Qəribə də gəlsə. Cox belə əcaib səslənsə də – sülhün bərpasından sonra Azərbaycanın vəziyyəti çətinləşəcək.

**Və dördüncü.**

Sən əgər erməniyə onun silahına görə, bir az da deyək belə – sənin zəifliyinə görə müxtariyyat statusu verirsənsə – onda bəs talişə niyə vermirsən? Taliş axı çoxdur ermənidən, Qarabağ ermənisindən. Elə bilirsən bunu deməyəcək? Yalandan vəziyyəti belə uydururlar ki, guya Heydər Əliyev gələndən sonra hər şey düzəlib. Heç nə

düzəlməyib! Əksinə, əksilib. Oradan tat: Cabir Novruz, o birilər. Nə üçün giriblər onlar Milli Məclisə? Nəyinə lazımdır onun deputatlıq? Onları tanıyıram mən! Mənimlə oxuyublar. Beyinləri çox balacdır! Zeynəb Xanlarovanın nə işi vardi orada? Bakılı qruppası yığılur. İqtidar da özünü hamiliqçi kimi aparmaq istəyir. Neylədiyini bilmir. Konsepsiya yoxdur. Müəyyən bir fundament yoxdur. Təməlsiz siyaset: nə olar-olar! Başdan-ayağa risk. Və buna qarşı kim durdu? Sosial-Demokrat Partiyası heç bilmir neyləsin; lazımsızdır, bütün partiyalar artıqdır. Uluvurd partiyasına, Hərəkatına ehtiyac var. Bu, partiyadan artıq olacaq. Bu, Hərəkat olacaq. Özü də uzun ömürlü. Azərbaycan problemi çox uzunömürlü məsəlodür. Gəl indi açıq deyək. Nəyimiz bizim müstəqil oldu? Heç nə! İqtisadiyyatı biz 30 illiyə verdik Qərbə! Özə də əməlli verdik! Özü də fundamental verdik! Hər şeyi – əsasımızı, təməlimizi verdik. Və siz bunu yaxşı bilirsiniz. Özü də otuz ildən sonra kim deyə bilər ki, onlar burdan çıxıb gedəcəklər? Nə vaxt Qərb hansı ölkədən özü çıxıb, öz xoşuya çıxıb?

... Mən 30 il müəllim olmuşam. Qərbi də xüsusi şəkildə öyrənmişəm. Qərb İrana bu cür soxulmadı? Müsəddiqin başına o gəlmədi? Elə ondan sonra başladı bütün bu inqilablar.

... Hindistani götür. Hindistanda balaca bir «Ost İndiya» kimi başladı fəaliyyətə bu şirkət. Sonra «Ost İndiya» hamısını aldı. Bundan ötrü Qandi hərəkatı lazım oldu. 40 il. Getmirdi. İntəhası bizim iqtidara bu lazımdı: Cəhənnəmə olsun məndən sonra. Hakimiyətə o lazımdı. Klinton da bu lazımdı. Bu belə. **İqtisadiyyatımız.**

Xarici siyasetimiz başdan-ayağa xariciləşmə siyasetidir. Hansı problemi özün həll eləyirsən?

**Mədəniyyətindən** danışmağa dəyməz. Hələ cəmi neçə ildi Qərbləşmə gedir bizdə, həyəsizliq, qəribə bir birləşmə alınır: islam qapalılığı, qaranlığıyla Qərb həyəsizliyi! Televizora baxmaq olmur.

Bütün buna qarşı Ocaq öz işini görür. Siz də öz işinizi görün.

Tayfaçılığa qarşı hansısa bir yerliçiliyi qoymaq tayfaçılığı əbədiləşdirməkdir. Gərək tayfaçılığa qarşı nə qədər mücərrəd görünə də, millətçiliyi qoyasan. Onda yalnız tayfaçılığa qələbə çalmaq olar. Onlar naxçıvanlıdır, bunlar ermənistənlər... Yerliçilik əsasında yaranan nə varsa, o gec-tez gedib çıxacaq istəsən də, istəməsən də tayfaçılığa... Lap içində nə olur-olsun! Üzdə bu olacaq. Aşkarla bu olacaq. Bir tayfaçılığa qarşı o biri tayfaçılıq. Naxçıvanızmə qarşı Qarabağlıq və s. Amma mən dediyim Uluvurd Hərəkatı ideyası – o ideya başdan-ayağa millətçilik olacaq. Bu ideya

çox çətin də olsa o, bu saat partiya üçün, hərəkat üçün yeganə yoldur.

**Azərbaycan əldən gedir. Azərbaycanın bərpa olunması çox uzun prosesdir.** Sülhdən sonra vəziyyət daha da çox gərginləşəcək. Mürəkkəbləşəcək. Mənim fikrim belədir.

Olan ziyanlardan nəticə alın. Siz Atadan cavansınız: niyə belə oldu? Qardaş kimiydiniz: öpüşürdünüz. Nooldu? İnsan olmadı. Əsil əqidə adamı olmadı.

...Mənə altı dəfə zəng elədilər ki, gəl meydana. İndi mən bunu açıq deyə bilirom. Altı dəfə! Dedim ki, mən meydan adamı deyiləm. Meydandan heç nə çıxmayaçaq. Görürsünüz, heç bu məsələni demirlər! Yazmırlar! Getmədim.

Əsas o oldu ki, Azərbaycan İdeyası meydanda başladı, meydandan kənardı boğuldı. Ayri ideyalar göldi: hakimiyyət, var-dövlət, özümü harada görürəm... Balaca-balaca adamlar özlərini böyük saydılar. Pənahın adı nə idi? Nə idi o? O laborant. Gəldi birdən-birə ictimai xadim oldu. Siyasət bəzən balacaları böyüdü. Amma tam yox: beş gün, on gün. Sonra nə varsa, hamisi uçub gedir.

Amma **Uluyurd İdeyası** – karyerist bura gəlməyəcək; burda vəzifə yoxdur; burda, doğrudan da fədakarlıqlıdan başqa heç nə yoxdur. Ona görə də belə bu ideya ətrafında adamlar az olsun, Atanın ətrafindakı kimi. Əməlli qaymaq olacaq: beş nəfər olacaq, amma qaymaq olacaq. Beş milyondansa beş nəfərin olması daha yaxşıdır. Və tədricən o, arta bilər. Adı da ki, çox yaxşıdır: **Uluyurd Hərəkatı**. Ağlıma gəldi, axşam gəldi. Məndə Ocaq İdeyaları birdən-birə gəlir. Amma o, illərnən hazırlanır. Bu, elə bir İdeyadır ki, çox təəssüflə onu deyirəm; bu bir ilin söhbəti olmayacaq. Beş nəsil, on nəsil, bütün nəsillərin işidir bu! **Yurd Azərbaycanda çox çətin qurulacaq, amma mütləq qurulacaq.**

**A. Hüseynov: Ata, bəs maliyyə məsələsini necə həll etməli?**

– Maliyyə məsələsi. Camaatla yaxşı dil tapmaq lazımdır. Camaatla danışmaq lazımdır. Lap kənd-kənd gəzmək lazımdır. Camaat görəcək ki, sənin ayrı heç bir imtiyazın yoxdur, sən doğrudan da Uluyurd İdeyasıyla yaşayırsan. Yeddi milyonun hərəsi 1 manat versə, bəsdir. Niyə gedib ondan-bundan almalısan? Ataya baxmayın. Ocağa olmaz belə şey. Amma Uluyurdçu bunu eləyə bilər.

**Bu mənim tam inandığım ideyadır.** Bir dəfə də ətraflı söhbət eləmək olar. Bu İdeyadan ötrü yaşamağa dəyər. Yoxsa Sosial-Demokrat Partiyası, ideologiya... O Sosial-Demokrat Partiyası iki

adamdı da ümumbəşəri mənada. Brandı verib – o da öldü getdi. Heç nə qalmadı. Bir də Palme. İsveç. Bunlardı da!..

**İkinci internasional.** 40 ildən çoxdu – nə verib, söhbətdən başqa? İsveç də həmçinin. Avstriyada da onlar möglüb oldular. Amma Uluyurd elə ideyadır ki, bunsuz bir saat da yaşaya bilməzsən.

...**Hələ ki, Ata səhv eləməyi və eləməyəcək də.** Qərb özünün öz dairəsini aşış dünyalaşmasıyla özünə çox böyük ziyan verdi. 85-ci ilə qədər Qərbin dünya ilə əlaqəsi vardi, amma bu dərəcədə də öz dairəsini aşış dünyaya sel kimi çağlamamışdı. Hər halda Qərb öz Qərbliyində qalırdı, müəyyən bir nizam vardi, müəyyən bir qanun vardi, müəyyən bir dairə vardi. O dairədən də SSRİ qoymurdu bunu çıxmaga. Və təbiidi ki, bu dairədə onun Şərqə münasibətində də müəyyən bir məhdudluq vardi. Çin kimi dağ durmuşdu bunun qabağında, sonra SSRİ adlanan imperiya durmuşdu bunun qabağında. O dövrdə İran Xomeynisi kimi çox eybəcər olsa da – güclü nəsə bir qüvvə durmuşdu bunun qabağında. İndi ki, SSRİ çökildi, bu sevindi uşaqqasına və başladı necə var, o cür yeriməyə. Özünə nəzarətsiz-filansız. Vaxtını deyə bilmərəm. **Bu, Qərbin sonudur. Atanın fikirlərinin doğruluğunu görəcəksiniz.** Qərbi bundan sonra balaca-balaca lokal möglubiyyətlər gözləyir. O lokal, balaca möglubiyyətlər böyüyüb böyük bir möglubiyyətə çevriləcək. **Cünki hər bir işin, adicə bir orqanizmin, əşyanın öz nizamı var.** Həddi var. Qalmalısan bu həddə. Hətta gözəllik də belə. **Hədd asılında adam eybəcər olur.** Elə deyilmi? Burda da həmçinin hədd aşıldı. Qərb indi heç bir müqavimətə rast gəlmədən bu gün təyyarəyə minib Çinə gedə bilər, ordan yürüüb Qazaxistana gələ bilər, ordan Türkiyəyə, nə istəyir ayağının altındadı bu dünya! **Ona görə də ayağının altından yer qaçır.** Rusiya indi ilan vəziyyətindədir. Rusiya fisildayır. Kəndçiyik, bilirik də, ilan fisildayanda deməli o, sancacaq. Əvvəl Rusiya axmaqqasına elə bildi ki, bütün bu Qorbaçovşına bunun xeyrinədir. Stalin gedəcək, totalitarizm olmayıcaq, azadlıq olacaq... Qorbaçovşinanın nə olduğunu dərk etmədilər. Qərb də yaxşıdı: orda azadlıq var, demokratiya var. Hər bir kəs özü mülkiyyət sahibi olacaq. Vauçer var. Uşaqqı o, xalq uşaqqı! Neyləyəsən?! Amma Ata o dövrdə «Qorbaçovşına əks-inqilabi» kitabını yazdı. Orda hamısı var. Və buna görə də çox sevindi, filan elədi, Qorbaçovu lap dahi saydı, yadınızdadır mı? Hər şey təzəydi, Qorbaçov həmiylə danışır, get-gəl... Çox böyük hay-həşir, çox böyük sensasiya deyirlər buna. Haykük əmələ gəldi. İndi ayılıb! İndi ilan ayılıb. Jirinovski dəlidir! Dəlidir,

amma dəlilərə qarşıdı. O səfəh qərbçiliyə qarşıdı. Bu saat əyər «Rusiya nədir?» halını desən, antiqərbdir. Hətta Yeltsin özü də hakimiyəti saxlamaq üçün yavaş-yavaş özünü başlayıb guya ki, millətçi kimi göstərməyə. Və burdan da Qərbi rus ilanı – Rusiya onu sancacaq. Kəfi istəyən kimi.

**İndi keçirik Şərqə.** Şərqi indi bax, gərək bu vəziyyətdə təhlil eləyək. Və belə olduqda Şərqsiz keçinə bilməzsən. Qərb özünü xilas eləmək üçün Şərqdən yapışmalıdır. Rusiya özünün o zəhərini tökmək üçün burdan yapışmalıdır. Və səhbət ondan gedir ki, Qərb nə qədər imkani var – Qərbləşdirsin Şərqi, rus nə qədər imkani var – ruslaşdırırsın Şərqi. Və fəlakət onدادı ki, bunlara qarşı çıxış eləyənlər olur islamçılar. Ən səfəh adamlar, ən murdar adamlar! İndi yaziq Şərq qalib islamla Qərb arasında! Zənnimcə, Şərq ölkələrində Uluylurd Hərəkatları olacaq.

Şərq həm qərbləşir, həm ruslaşır, lakin içəridən bizdəki kimi daxildən də Uluylurdculuq baş qaldıracaq. Məsələn, Türkiyədə. Türkiyədə qaldırıb yəqin ki. Cənubi Alp Arslan Türkəş bir şey eləyəmmir. **Bütün hər yerdə təzə millətçilik baş qaldıracaq.** Buna reaksiya kimi. Axi biz inanmırıq ki, orda da heç kəs yoxdu. Belə dəhşətdə, Azərbaycanda 5–6 nəfər var hər halda. Orda da yəqin var. Altdadi da – bizim kimi, qərbləşmə, ruslaşma artdıqca – bu, artıq var – iki qoçun biri-biriynən davasından üçüncü qoç qələbə çalmalıdi. Mənən görə təbiidi, bir 50–60 il bu, davam eləyəcək. Bəlkə də belə çətin olmazdı. Bir var başlayanda millətçi kimi başlayasan. Başlandı bir xaos kimi; hərə ağızından bir şey dedi. Tamam əqidəsizlik birdən-birə! Ondan sonra Heydər gəldi. Bəli, mən yenə o fikirdəyəm ki, o dövrü keçirmədik – millətçilik dövrünü – bu, bizim çətinliyimizi artırdı. Mən demirəm ki, onunla biz öldük. Yox, ölmədik. Amma daha yaxşı olacaqdı. Bir neçə il itirdik. Nə qazandıq? Elə bil ki, 85-ci ildən əvvəlki dövrdə talantlı adamlar daha çox idi...

– Ata, maraqlı səhbət üçün təşəkkür edirəm.

Ata: Qaranlıqlar Yarılsın!

Yükümüzdən Böyük Fərəhkimiz Yoxdur!

Daxilinizdəki Mütləq Sizə Yar Olsun!

Səhbəti apardı: *Abil Hüseynov.*

6 Günsəs ayı, 18-ci il. Bakı.  
(Mart, 1996).

## MÜSTƏQİL VƏTƏN SABAHI

1

Nə qədər ki, kapitalizm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.

Nə qədər ki, sosializm var – «balaca xalqların» suverenliyindən danışmaq olmaz.

**Kapitalizm** – «böyük xalqlar» dünyasıdır.

**Sosializm** – «böyük xalqlar» dünyasıdır.

«Böyük xalqlar» dünyasında «balaca xalqlara» yer yoxdur.

2

**Beynəlmiləlçilik** – Xalqlar üzərində Kapitalist Ağalığı, Sosialist Ağalığıdır.

**Millətçilik** – xalqların Kapitalizmlə döyüşü, Sosializmlə döyüşüdür.

3

Dünya İqtisadiyyatı – Qərbin Dünya üzərində İqtisadi Ağalığıdır.

Dünya Sivilizasiyası – Qərbin Dünya üzərində Siyasi Ağalığıdır.

4

**Milli Müstəqillik** – Yüksək Ruhanılık, Təcrid Qətiyyəti tələb edir.

5

İqtisadi Azadlıqdan dəm vururlar və Xalqları İqtisadi Birlik Əsarətinə sürükləyirlər.

Siyasi Azadlıqdan dəm vururlar və Xalqları Siyasi Birlik Əsarətinə sürükləyirlər.

Mədəni Azadlıqdan dəm vururlar və Xalqları Mədəni Birlik Əsarətinə sürükləyirlər.

6

«Böyük xalqlar» «kiçik xalqların» böyüməsindən qorxurlar. Bu səbəbdən də «böyük xalqlar» «kiçik xalqların» Böyüməsinə qarşı birləşirlər.

7

*Birləşmiş Millətlər Təşkilatı «Böyük ölkələrin» «kiçik ölkələr» üzərində birləşmiş hakimiyyətidir.*

8

*Adamlar İblisi İblis libasında görməyəndə onu Mələk sayırlar.*

9

*Müasir Şərq – Qərbdən özünə Ata düzəldib.*

10

*SSRİ dağıldı. Rusiya imperiyası qaldı.  
Rusiya Federasiyası Rusiya imperiyasını yaşıdır.*

11

*SSRİ dəli oldu və öz bəssizliyiylə özünü boğub öldürdü.*

12

*Totalitar Imperiya dağıldı, demokratik Imperiya yaranır.*

13

*Siyasətdə Məhəbbət olmur, mərifət olmur, mənşət olur, fürsət olur.*

14

*SSRİ-nin süqutu – Rus siyasətinin məğlubiyyətidir. Qərb siyasətinin Qələbəsidir, Dünyanın Qərbə qatılmasıdır.*

15

*Qorbaçovşına Əməlindən yeni Siyasi Dünya yaranır: Amerikanın başçılıq etdiyi Vahid, Kapitalist Qərb – Şərq də daxil olmaqla.*

16

*Kütləvi Siyasətləşmə – əslində Demokratik Alətləşmədir.*

17

*Azərbaycan Müstəqilliyi – Respublikalar Birliyi Dairəsindən çıxmaq deməkdir.*

*Rusiya dairəsindən çıxmaq deməkdir.*

*Qərb dairəsindən çıxmaq deməkdir.*

*İslam dairəsindən çıxmaq deməkdir.*

*Cənubi Azərbaycanla birləşmək deməkdir.*

18

*İnam Azadlığı – Mütləqilik deməkdir.*

*İdrak Azadlığı – Həqiqət deməkdir.*

*Mənəviyyat Azadlığı – Kamillik deməkdir.*

*İradə Azadlığı – Gerçəkliliyi ötmək deməkdir.*

19

*Diktatura – Camaatin açıq Korluğu, Kallığı, Lallığıdır.*

*Demokratiya – Camaatin gizli Korluğu, Kallığı, Lallığıdır.*

20

*Müstəqillik düsturu: Dünyadan asılı olmadığı dərəcədə Müstəqilsən.*

*Dünyaya gərək olduğun dərəcədə Müstəqilsən.*

*Özgədən asılı olmadığı dərəcədə Müstəqilsən.*

*Təcridə qabil olduğun dərəcədə Müstəqilsən.*

*Qəyyumlardan, Hakimlərdən azad olduğun dərəcədə Müstəqilsən.*

*Təqliddən azad olduğun dərəcədə Müstəqilsən.*

*Bəhrələndirməyin Bəhrələnməyinə bərabər olduğu dərəcədə Müstəqilsən.*

*Öyrətməyin Öyrənməyinə bərabər olduğu dərəcədə Müstəqilsən.*

*Özümləşdiyin dərəcədə Müstəqilsən.*

21

*Nə etməli?*

*Bu gün üçün:*

*Erməni quydurları üzərində ciddi qəlebə qazanmadan ermənilərlə danışq aparmamaq.*

*İkinci 20 Yanvara düçar olmamaq üçün əliyalılığı, silahsızlığı tez bir vaxtda aradan qaldırmaq.*

*Qarabağ münaqişesinin BMT-ləşməsi, onun əbədiləşməsi deməkdir. Buna yol verməmək.*

*Ermənilərlə münasibətdə – «çevik», «yumşaq» siyasət əvəzinə Güclü, Qəti siyasət yeritmək, «güzəşt» xülyasını rədd etmək.*

*Bazar İqtisadiyyatına dəhşətli keçidi nizamlamaq, «İnsanıləsdirmək».*

*Sabah üçün:*

*Totalitarizm Zindanı və Demokratiya Cəngəlliyyindən Ruhani Cəmiyyətə.*

*Ruhani Cəmiyyət – Zəhmətkeş Mülkiyyətinə əsaslanır.*

*Mülkiyyət Yuxarı Təbəqənin, yaxud Dövlətin yox, Əməkçinin olmalıdır.*

*Torpaq – Mülkədardan alınıb Dövlətə yox, Əməkçiyə, Kəndliyə verilməlidir.*

*Fabrik – Kapitalistdən alınıb Dövlətə yox, Əməkçiyə, Fəhləyə verilməlidir.*

*Ruhani Cəmiyyət – İmtiyazlığa əsaslanır.*

*Ruhani şəxsin İmtiyaza ehtiyacı yoxdur.*

*Ruhani üçün ən böyük İmtiyaz – Ruhaniılıkdir.*

*Ruhani – Ruhaniılıyin özünü, paklığı, əxlaqi kamilliyi, Müqəddəsliliyi ən böyük imtiyaz sayır.*

*Kamil – Zahiri imtiyazı rədd edir, çünki daxili imtiyaza malik olur.*

*Rütbə üstünlüyü – qeyri-ruhanilikdir;*

*çünki mənəvi kamilliyə əsaslanır,*

*çünki rütbədə sonlu sonsuzu əvəz etmək istəyir.*

*Maddi ruhanini əvəz etmək istəyir.*

*Süni təbiini əvəz etmək istəyir.*

*Rütbə insanı aldadır.*

*Zahiri olduğu halda – daxili görünür.*

*Mənsəbdə – İnsan itir:*

*Vəzifəyə bərabər olur.*

*Səlahiyyətə bərabər olur.*

*Rəsmi əhəmiyyətə bərabər olur.*

*Maddi üstünlüyü bərabər olur. Rəsmi hörmətə bərabər olur.*

*Özünə bərabər olmur.*

*Cəmiyyət insanlara yalan bir fikri təlqin edir: qabiliyyət mənəviyyatdan yüksəkdir.*

*İmtiyaz üstünlüğünün ləğvi insan ləyaqətinin təsdiqi deməkdir.*

*Ruhani cəmiyyət fərdi özünüdürəyə əsaslanır.*

*Fərd özünə sahib olmalıdır.*

*Ömrünə sahib olmalıdır.*

*Düşüncəsinə sahib olmalıdır.*

*İradəsinə sahib olmalıdır.*

*Duyğularına sahib olmalıdır.*

*Etiqadına sahib olmalıdır.*

*Dünyanı öz düşüncəsiylə dərk etməlidir.*

*Zora tabe olmamalıdır.*

*Ömrünü istədiyi kimi yaşamalıdır.*

*Zora tabe olmamalıdır.*

*Zorun yox, öz iradəsinin hökmünü eйтməlidir.*

*Etiqadı Zorla yox, Düşüncəsinin, İradəsinin, Qəlbinin hökmüylə qəbul etməlidir.*

*Hər bir fərd özünün hakimi olmalıdır.*

*Düşüncəsi üzərində hakimliyi rədd etməlidir.*

*İradəsi üzərində hakimliyi rədd etməlidir.*

*Duyğuları üzərində hakimliyi rədd etməlidir.*

*Düşüncəsinə cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!*

*İradəsinə cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!*

*Duyğularına cəmiyyət yox, hakim yox, özü Məsul olmalıdır!*

*Ruhani Cəmiyyət – Hakimliyi Ataqla əvəz edir.*

*Ağaliq İnsanı özünə tabe edir.*

*Hakimlik İnsanı özünə tabe edir.*

*Ataqlıq – İnsanı bəsləyir.*

*Müstəqil fərdlərdən xalq yaradır.*

*Xalqı dünyada təmsil edir və qoruyur!*

*Fərdi cəmin təzyiqindən, cəmi fərdin zoraklığından qoruyur.*

*Xalq yalnız Müstəqil fərdlərdən əmələ gəlir.*

Çünki qeyri-Müstəqil olmaq – heç olmaqdır.  
Heçdən heç törəyər – xalq törəməz!  
**Müstəqil fərdlərdən törəyən Xalq – Müstəqil Varlıq olur.**  
Ruhani Dövlət – Mənəvi qanunlara tabe olur, onları hifz edir,  
təsdiq edir.

Mənəvi qanunlar İctimai qanunlardan üstün tutulur.  
**Çünki ictimai qanunlar – qeyri-kamildir, ruhani qanunlar kamildir.**

**İctimai Qanunlar – keçicidir, ruhani qanunlar əbədidir.**  
Ruhani Cəmiyyətin başında Kamil Şəxsiyyət durur:  
Varidatsızlığın Zirvəsində dayanan.  
İmtinanın Zirvəsində dayanan.  
Əzab odunda yoğrulan.  
Həyata ən çox verən, həyatdan ən az alan!  
Mənəviyyat Zirvəsində dayanan!  
Həqiqət Zirvəsində dayanan!  
Ədalətə bərabər olan.  
İnsana bərabər olan.  
...Din əvəzinə İnam gərək Yurdumuza, Şərqimizə, Dünyamiza.  
Zorçuluq əvəzinə – İnsançılıq, Təqlidçilik əvəzinə –  
**Özümçülük.**  
Bu günə Sabahın gözüylə baxmalı, Bu günü Sabahın ölçüsüylə  
qiymətləndirməli. Bu günü Sabaha yönəltməliyik!

16.02.92

## ƏLAVƏLƏR

## **RUHANI DÖVLƏT (İDEAL)**

### **Mülkiyyət bərabərliyi**

*Mülkiyyət – Yuxarı Təbəqənin, yaxud Dövlətin yox, əməkçinin olmalıdır.*

*Torpaq mülkiyyəti əməkçilər arasında bərabər bölünməlidir, Ədalət bunu tələb edir!*

*Torpaq – Mülkədardan alınıb Dövlətə yox, əməkçiyə, kəndliyə verilməlidir.*

*Fabrik – kapitalistdən alınıb Dövlətə yox, əməkçiyə, fəhlələrə verilməlidir.*

*Zəhmətkes əməyi heç bir Qüvvə tərəfindən mənimənilməməlidir. Mülkədarın torpağa sahib olmağa haqqı yoxdur. Çünkü o, torpağı becərmir.*

*Dövlətin torpağa sahib olmağa haqqı yoxdur, çünkü o, torpağı becərmir.*

*Kapitalistin fabrikə sahib olmağa haqqı yoxdur, çünkü o, maddi nemət istehsal eləmir.*

*Dövlətin fabrikə sahib olmağa haqqı yoxdur, çünkü o, maddi nemət istehsal eləmir.*

*Torpaq mülkiyyəti kəndlilər arasında bərabər bölünməlidir. Çünkü hər bir kəsin öz maddi ehtiyaclarını eyni dərəcədə ödəmək haqqı var.*

*Təbəqələşmə – mülki bərabərsizlikdən başlayır və İnsanın əzəli haqqına qarşı dayanır.*

*Bütün İnsanlar maddi ehtiyaclarını ödəməkdə eyni hüquqa malikdirler.*

*Həmin hüququn təsdiqi Mülki bərabərlik tələb edir.*

*İnsani İnsandan fərqləndirən yalnız mənəvi, ruhani xüsusiyətləridir.*

*Maddi fərqlənmə – sünü fərqlənmədir.*

*Hamı eyni dərəcədə firavan yaşaya bilər.*

*Təbiətin buna gücü çatar.*

*Ancaq insanlar təbiət nemətlərinən ədalətlicəsinə bəhrələnə bilmirlər; biri o birindən daha yaxşı dolanmağa can atr – və beləliklə həyat uğrunda mübarizə adlanan yurticılıq peyda olur.*

*Ən kamil şəxsiyyət və ən adı İnsan maddi cəhətcə eyni səviyyədə yaşaya bilər və bu kamilin ləyaqətinə xələl götərmir.*

*Çünkü maddiyyat – ruhaniliyin qiyməti deyil!*

*İnsani ləyaqət maddi üstünlükə ölçüləndə – alçalır!*

*Maddi bərabərsizlik – İnsanlıyə ziddir!*

*Çünkü heyvandan fərqli olaraq, İnsan tək özünü yox, həm də başqasını düşünür!*

*Onun Mahiyyətində Başqalaşma ehtirası yaşayır!*

*Fərdi, Bərabər Əməkçi mülkiyyətinin bərqərar olması – Dövlətin ruhaniləşməsi yolunda mühüm addimdır.*

*Ruhani Dövlət – əməkçinin öz əməyinə Sahib olmasını tələb edir.*

### **İmtiyaz bərabərliyi**

*Qabiliyyətindən asılı olmayıaraq, bütün insanlar eyni imtiyaza malik olmalıdır.*

*Cünki qabiliyyət insanın mahiyyətini ifadə eləmir.*

*Bu səbəbdən də o, insani üstünlük yaratır.*

*İnsani üstünlük – ruhani üstünlükdür.*

*Həyatda qabiliyyət fərqi mövcuddur.*

*Ancaq həmin fərq – üstünlük yaratır.*

*Qabiliyyətli şəxs qeyri-kamil, qeyri-əxlaqi, qeyri-ülvi adam ola bilər.*

*Qabiliyyətli şəxs ruhani mənada ən naqis adam ola bilər!*

*Naqis insanın xalis insan üzərində üstünlüyü – eybəcərlilikdir.*

*Ruhani şəxsin – imtiyaza ehtiyacı yoxdur.*

*Həmin ehtiyac onun mənəviyyatına ziddir.*

*Ruhani üçün ən böyük imtiyaz – ruhanilikdir.*

*Ruhani – ruhaniliyin özünü – paklığı, əxlaqi kamilliyi,*

*Müqəddəsliyi ən böyük imtiyaz sayır.*

*Kamil – zahiri imtiyazı rədd edir, çünkü daxili imtiyaza malik olur.*

Rütbə üstünlüyü – qeyri-ruhanilikdir.

*Cünki mənəvi kamilliyə əsaslanır.*

*Cünki rütbədə – sonlu sonsuzu əvəz etmək istəyir!*

*Keçici – əbədini əvəz etmək istəyir!*

*Maddi – ruhanını əvəz etmək istəyir!*

*Süni – təbiini əvəz etmək istəyir!*

Rütbə insanı aldadır!

Zahiri olduğu halda – daxili görünür.

Kiçik olduğu halda – böyük görünür!

Bayağı olduğu halda – ülvi görünür!

Çirkin olduğu halda – gözəl görünür!

Səfil olduğu halda – zəngin görünür!

*Mənsəbdə insan itir!*

Vəzifəyə bərabər olur.

Səlahiyyətə bərabər olur.

Rəsmi əhəmiyyətə bərabər olur.

Maddi üstünlüyü bərabər olur.

Rəsmi hökmə bərabər olur.

Rəsmi hörmətə bərabər olur.

*Ruhaniliyə bərabər olmur, özünə bərabər olmur.*

*Rütbədə İnsan itir.*

Dəbdəbəyə bərabər olur. Dəbdəbədə ruhanilik yoxdur.

Təltifə bərabər olur. Təltifdə ruhanilik yoxdur.

Vəsiqəyə bərabər olur. Vəsiqədə ruhanilik yoxdur.

Mərasimə bərabər olur. Mərasimdə ruhanilik yoxdur.

Nişana bərabər olur. Nişanda ruhanilik yoxdur.

*Əxlaqa bərabər olmur.*

Həqiqətə bərabər olmur.

Ədalətə bərabər olmur.

*İmtiyaz üstünlüyü – İnsanılıyə xəyanətdir.*

*İnsani ruhanilik əsasında qiymətləndirmirlər, bununla da onun ləyaqətini tapdayırlar.*

Cəmiyyət insanlara yalan bir fikir təlqin edir: qabiliyyət mənəviyyatdan yüksəkdir!

Təbiidir ki, bu fikrə əsaslanan ictimaiyyət mənəvi kamilliyə meyil etməz, maddi nailiyyətə meyil edər.

*İmtiyaz üstünlüğünün ləğvi insan ləyaqətinin təsdiqi deməkdir!*

Bunsuz cəmiyyətdə ruhanılıyın bərqərar olması mümkün deyil!

*Yalnız imtiyaz bərabərliyinə əsaslanan cəmiyyət insanı düzgün qiymətləndirə bilər.*

Bütün ixtisaslar eyni əhəmiyyətə malikdir!

*Böyük ixtisas, kiçik ixtisas yoxdur!*

*İmtiyazlı ixtisas, imtiyazsız ixtisas yoxdur!*

*Bütün ixtisaslar bir-birinə bərabərdir. Cünki ixtisas İnsanın Mahiyyətini ifadə etmir. Bu səbəbdən də insani üstünlük yaratmır!*

*Ixtisas – insanılıyə bərabər deyil!*

*Yüksək ixtisasa malik olmaq – Yüksək İnsan olmaq deyil!*

*İnsanılık – ruhanılıyin dərəcəsi ilə ölçülür, Ixtisasın dərəcəsiylə yox!*

*Yüksək ixtisashi – aşağı mənəviyyatlı ola bilər!*

*Aşağı ixtisası – yüksək mənəviyyatlı ola bilər!*

*Ixtisas üstünlüğündə insan alçaldılır.*

*Ona təlqin edirlər ki, «Ixtisas mənəviyyatdan artıqdır!»*

*Əslində ixtisas – insani ifadə edə bilməz, cünki İnsan – ixtisas yox, əxlaq, həqiqət və ədalət deməkdir.*

*Buna görə də ixtisas üstünlüğünün ləğvi – insani ləyaqətin bərpa olunması deməkdir.*

*Yalnız ixtisas bərabərliyinə əsaslanan cəmiyyət İnsanı insana layiq qiymətləndirə bilər.*

*Minimal iqtisadiyyat...*

*Maddi tərəqqi – Mənəvi kamillik yaratmır.*

*Iqtisadi zənginlik – ruhani zənginliyə bərabər olmur.*

*Iqtisadiyyata həsr olunan cəmiyyət – insana zidd cəmiyyət olur.*

*Maddiyyatmeye çevrilir və insanılık öz meyar rolunu itirir.*

*Maddi nailiyyət əsas sayılır və insani kamillik qiymətdən düşür.*

*Iqtisadiyyat hər şey olan yerdə, əxlaq – əhəmiyyətli sayılmaz!*

*İqtisadi cəmiyyətdə insan – insan kimi yox, iqtisadiyyat aləti kimi qiymətləndirilir.*

Təbiətə qarşı yırtıcı münasibət artır, insanla təbiət arasında yadlıq çıxalır.

*İqtisadi tərəqqi – insanlıyə xidmət eləmir!*

*Tərəqqi artdıqca – insanlık azalır!*

*Xeyirə yox – gəlirə tapınırlar!*

*Mütləqə yox – məhsula tapınırlar!*

*Möhtəşəm dövlət yaranır, ancaq insana orada yer olmur.*

*İşçi gərək olur, fərd gərək olmur.*

*İnsan istehsala bərabər olur!*

*Məhsula bərabər olur!*

*Qazanca bərabər olur!*

*İnsan insanlıyə yaramır, iqtisadiyyata yarayır.*

*İnsani münasibətlər – iqtisadıləşir.*

*Dostluq – iqtisadıləşir.*

*Hörmət – iqtisadıləşir.*

*Məhəbbət – iqtisadıləşir.*

*Ləyaqət – iqtisadıləşir.*

*İnsani iqtisadiyyatın kölgəsinə çevirirlər.*

*Cəmiyyətdə iqtisadiyyati görürülər, İnsanı görmürlər!*

Bu eybəcərliklərdən qurtarmaq üçün cəmiyyət *iqtisadiyyata səcdə bəlasından* xilas olmalı və zəruri, minimal iqtisadiyyatla kifayətlənməli, *iqtisadi yürüsdən* əl çəkməli, insanı iqtisadiyyat köləliyindən azad etməlidir.

*İnsan cəmiyyətdə özünü tapmalıdır, bunun üçün o, iqtisadiyyat cəngəlliyyindən çıxmalıdır.*

Əhalinin maddi ehtiyacını ödəyən iqtisadiyyatla kifayətlənmək gərəkdir!

*İnsan iqtisadiyyatla məşğul olmalıdır, ancaq iqtisadlaşan insan – antiinsandır!*

*İnsani antiinsanlıq fəlakətindən xilas etmək lazımdır!*

*Maksimal iqtisadiyyat – minimal insanlık deməkdir.*

Cəmiyyət minimal iqtisadiyyatla razılaşmalı, maksimal *insanlıyə nail olmalıdır.*

### *Minimal əmək*

Ruhani kamilliyə yetmək üçün – İnsan özüylə, Mənəvi aləmiylə tək qalmalıdır.

*İnsan özüylə döyüşməyə, özü üzərində yüksəlməyə, özünə çatmağa imkan və vaxt tapmalıdır.*

*Əmək – İnsanı İnsanın əlindən almamalıdır!*

*Bu tələbə yalnız Minimal Əmək cavab verir.*

*İnsan ömrü – Əməyə bərabər olmamalıdır!*

*İnsan həyatı – Əməyə bərabər olmamalıdır!*

*İnsan səyi – Əməyə bərabər olmamalıdır!*

*İnsan düşüncəsi – Əməyə bərabər olmamalıdır!*

*İnsan iradəsi – Əməyə bərabər olmamalıdır!*

*İnsan özünə bərabər olmalıdır!*

*Ömür əməyə yox, İnsanıləşməyə həsr edilməlidir!*

İnsan öz mənəviyyatını dərk etməli, daxili dünyasını təmizləməli, Mahiyyət səviyyəsinə yüksəlməlidir.

*Ömrün çox hissəsini əməyə həsr edən qeyri-ruhani cəmiyyətə gərək olar, ancaq özünə, böyük «mən»inə gərək olmaz.*

Cünki özünə çatmaq – son dərəcə ciddi, çətin, mürəkkəb, gərgin işdir.

*Əslində Ruhanişmək üçün bir ömür azdır!*

*«Balaca mən»dən imtina etmək üçün bir ömür azdır!*

*Həqiqətə qovuşmaq üçün bir ömür azdır!*

*Mütləqləşmək üçün bir ömür azdır!*

Maksimal əmək – İnsanın Vaxtının, İmkانının çoxuna Sahib olur. Və bu səbəbdən də İnsanı Məqsədindən ayırir.

*Əməyin zəruriliyi və məziyyətləri təsdiq olunub.*

*Ancaq əmək – insanlıyın təsdiqi deyil.*

*O, İnsanı Mütləqə çatdırır!*

*Həqiqətə qovuşdurmur!*

*Mahiyyətə yüksəltmir!*

İnsanıləşmək üçün insan özüylə ciddi, hərtərəfli, ardıcıl şəkildə məşğul olmalıdır!

Həyatının çoxunu əməyə sərf edən insanın özüylə məşğul olmağa vaxtı və imkani qalmır.

**Əməkçi olursan – İnsan olmursan!**

Özünün kim olduğunu bilmirsən!

Həyata nə üçün gəldiyini bilmirsən!

Əməkçi olursan, ancaq əməyini sevmirsən, çünki o, hədsiz dərəcədə davamlı, yeknəsəq, üzüntülü olduğu üçün cazibədarlığını itirir.

Əmək çəkirsən, ancaq insanılık dərdi çəkmirsən!

İstehsalat alətiylə bir yerdə olursan, özünlə bir yerdə olmursan!

**İnsan özünü əməyə yox, mənəviyyata həsr etməlidir!**

Əməyin məqsədi – Mənəviyyat deyil, maddi nemətlər istehsalıdır.

**İstehsalat – mənəviyyata bərabər deyil!**

**Bu səbəbdən də əmək insanılıyin təsdiqi deyil!**

İnsanılık – mənəviyyət bərabərdir!

Əməyin insan üzərində hakimliyi – əslində insani əsarətdir.

İnsan əmək üzərində qələbə çalmalıdır.

**Onu öz Ali Məqsədinə tabe etməli, məhdudlaşdırma, özümləşdirməlidir.**

Yalnız Minimal Əmək – insana yarayır.

**Ruhani Cəmiyyət – Minimal Əməyə əsaslanır, əməyi insana tabe edir, insanıləşdirir.**

### Özünüidarə

Fərd özüne Sahib olmalıdır.

Ömrünə Sahib olmalıdır.

Düşüncəsinə Sahib olmalıdır.

İradəsinə Sahib olmalıdır.

Duyğularına Sahib olmalıdır.

Etiqadına Sahib olmalıdır.

Dünyani öz düşüncəsiylə dərk etməlidir, Zora tabe olmamalıdır.

Ömrünü istədiyi kimi yaşamalıdır, Zora tabe olmamalıdır.

Zorun yox, öz İradəsinin hökmünü eşitməlidir!

Zorun yox, öz Qəlbinin hökmünü eşitməlidir!

**Etiqadı Zorla yox, Düşüncəsinin, İradəsinin, Qəlbinin hökmüylə qəbul etməlidir.**

**Hər bir fərd özünün hakimi olmalıdır.**

Düşüncəsi üzərində hakimliyi rədd eləməlidir!

İradəsi üzərində hakimliyi rədd eləməlidir!

Duyğuları üzərində hakimliyi rədd eləməlidir!

Düşüncəsinə cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

İradəsinə cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

Duyğularına cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

Etiqadına cəmiyyət yox, hakim yox, özü məsul olmalıdır!

**Fərdiyyət – müstəqillik deməkdir!**

**Bu səbəbdən də fərd cəmiyyətə könüllü surətdə xidmət edir.**

**Ömrünü cəmiyyətə könüllü surətdə həsr edir.**

**Düşüncəsinə cəmiyyətə könüllü surətdə həsr edir.**

**Duyğularını cəmiyyətə könüllü surətdə həsr edir.**

**Etiqadını cəmiyyətə könüllü surətdə həsr edir.**

**Əsil xidmət – könüllü xidmətdir.**

**Cünki könüllülük – müstəqillikdir!**

Ömrünü könüllü surətdə cəmiyyətə həsr edən – fədakarlıqdan çəkinməz, qəhrəmanlıqdan çəkinməz!

**Xidmətdə özünü tapar, itirməz!**

Yalnız könüllü olan – Var olandır.

Zorla yaranan – Yoxdur!

**Bu səbəbdən də yalnız könüllü xidmət – Var olandır!**

**Zorla yaranan xidmət – Yoxdur!**

Yalnız könüllü fədakarlıq – Var olandır!

**Zorla yaranan fədakarlıq – Yoxdur!**

Yalnız könüllü qəhrəmanlıq – Var olandır!

**Zorla yaranan qəhrəmanlıq – Yoxdur!**

Yalnız könüllü əzabkeşlik – Var olandır!

**Zorla yaranan əzabkeşlik – Yoxdur!**

Yalnız könüllü Etiqad – Var olandır!

**Zorla yaranan Etiqad – Yoxdur!**

Yalnız Müstəqil olan – Var olandır.

**Müstəqil Düşüncə Var.**

**Qeyri-Müstəqil Düşüncə Yoxdur!**

*Yalnız Müstəqil Duyğular Var.  
Qeyri-Müstəqil Duyğular Yoxdur!  
Yalnız Müstəqil Etiqad Var.  
Qeyri-Müstəqil Etiqad Yoxdur!  
Qeyri-Ruhani dövlətdə – fərd yoxdur, çünki müstəqil səxsiyyət yoxdur!*

*Fərdi Zora tabe etmək – onu itirməkdir.  
Fərd özünü idarə edəndə – Var olur!  
Fərdin əlindən özünüidarə haqqını almaq – onu yox eləməkdir.  
Ruhani Cəmiyyət İnsanı özünün sahibi edir, bununla da  
İnsaniliyi təsdiq edir.*

**Ruhani hakimiyyət**

*Ağlıq yox, hakimlik yox – Atalıq!  
Ağlıq İnsana Sahib olur.  
Hakimlik İnsani özünə tabe edir.  
Atalıq – İnsani bəsləyir!  
Zora əl atmur.  
Fərdin müstəqilliyinə qəsd etmir.  
Müstəqil fəndlərdən xalq yaradır!  
Xalqı dünyada təmsil edir və qoruyur!  
Fərdi cəmin təziyiqindən, cəmi fərdin zorakılığından xilas edir.  
Mənəvi Qanunları yaşıdır.  
Ruhani Dövlətin məqsədi – Xəlqi Birlik yaratmaqdır!  
Xalq yalnız Müstəqil Fəndlərdən əmələ gəlir.  
Çünki qeyri-müstəqil olmaq – heç olmaqdır.  
Heçdən heç törəyər, xalq törəməz!  
Xalq – Ruhani Birlikdir.  
Qeyri-ruhani olan – heçdir!  
Heçdən heç törəyər, xalq törəməz!  
Xalq könülli Birlikdir.  
Zorla yaranan Birlik yoxdur (Yoxa bərabərdir!)  
Xalq – Müqəddəs Birlikdir.  
Zorla Müqəddəslik törəməz!  
Xalq – Mütləq Birlikdir!  
Zorla Mütləq Birlik yaranmaz!*

*Xalq – Əbədi Birlikdir.  
Zorla əbədiyyət yaranmaz!  
Xalq – Ülvli Birlikdir!  
Zorla Ülvli Birlik yaranmaz!  
Müstəqil fəndlərdən törəyən Xalq – Müstəqil Varlıq olur.  
Ruhani Dövlət xalqın müstəqilliyini qoruyur.  
Fatehliyə qarşı döyüşür.  
Əsarətə qarşı döyüşür.  
Xalqı dünyada təmsil edir.  
Ruhani Dövlət – Mənəvi qanunlara tabe olur, onları hifz edir,  
təsdiq edir.  
Mənəvi Qanunlar İctimai Qanunlardan üstün tutulur!  
Çünki ictimai qanunlar – keçicidir, ruhani qanunlar əbədidir.  
Çünki ictimai qanunlar – qeyri-kamildir, ruhani qanunlar kamildir.  
İctimai Qanunlar gerçəkliyə əsaslanır, mənəvi Qanunlar – Mütləqə əsaslanır.  
İctimai Qanunlar həyata əsaslanır, Mənəvi Qanunlar – Ali Həyata əsaslanır.  
Bu səbəbdən də İnsana əsaslanır.  
Ruhani hakimiyyət – hakimliyin Atalığa çevrilməsidir...  
Hakimiyyət özünü özündən böyükədə tapır.  
Atalıq – hakimiyyəti əvəz edir.  
Hakimiyyət Atalıqda müqəddəsləşir.*

**Başçı**

*Varidatsızlığın zirvəsində dayanan.  
Söhrətsizliğin zirvəsində dayanan.  
Səhvətsizliğin zirvəsində dayanan.  
İmtinanın zirvəsində dayanan.  
Əzab odunda yoğrulan!  
Fəlakət odunda yoğrulan!  
Həyata ən çox verən, həyatdan ən az alan!  
Mənəviyyat zirvəsində dayanan.  
Həqiqət zirvəsində dayanan.*

*İradə zirvəsində dayanan.  
Əxlaqa bərabər olan!  
Ədalətə bərabər olan!  
Xalqa bərabər olan!  
İnsana bərabər olan!  
Xalq Başçını yetirir!  
Başçı Xalqı yaşıdır!*

### *Doğmalaşan cəmiyyət*

*Ruhani dövlət İnsanla cəmiyyət arasındakı yadlılığı aradan qaldırır.*

*İnsan cəmiyyətə qovuşur, cəmiyyətlə doğmalaşır.*

*(İkinci Müqəddəs Kitaba –  
«Mütləqləşmək – Var olmaq» Kitabına  
daxil olan «Dövlət» əsərindən).*

*Şölvə ayı, 6-cı il. Bakı.  
(İyun, 1984 il).*

### *ATA-OCAQ GÜNSİRASI (TƏQVİM)*

*İmart 1979-cu ildən başlanır.  
Aylarda günlərin sayı miladda olduğu kimidir.  
I ay **Günəş** – mart,  
II ay **Çiçək** – aprel,  
III ay **İşıq** – may,  
IV ay **Şölə** – iyun,  
V ay **Od** – iyul,  
VI ay **Qürub** – avqust,  
VII ay **Ata** – sentyabr,  
VIII ay **Xəzən** – oktyabr,  
IX ay **Yağış** – noyabr,  
X ay **Sərt** – dekabr,  
XI ay **Qar** – yanvar,  
XII ay **Köçəri** – fevral.*

### *Həftənin günləri:*

*I gün **Arzu** – bazar ert.,  
II gün **Ümid** – Çərş. axş.,  
III gün **Dözüm** – Çərşənbə,  
IV gün **Mərhəm** – Cümə axş.,  
V gün **Qismət** – Cümə,  
VI gün **Murad** – Şənbə,  
VII gün **İnam** – Bazar.*

### *Günsirasının Ünlü Günləri*

- 1 Günəş – «Yeni il» Mərasim-Törəni*
- 14 Günəş – «İnsanılık» Bayramı*
- 25 Ciçək – «Ruhani İdrak Günü» Mərasimi*
- 1 Şölvə – «Evlad Günü» Mərasimi*
- 5 Şölvə – «Ata Sonevini Ziyarət Günü» Mərasimi*
- 13 Şölvə – «Xəlqilik» Bayramı*
- 1 Qürub – «Müqəddəs Ziyarətgah Günü» Bayramı*
- 12 Ata – «Şərqilik» Bayramı*
- 25 Ata – «Ata Günü» Mərasimi*
- 13 Yağış – «İnam Evi Günü» Mərasim-Törəni*
- 12 Sərt – «Bəşərilik» Bayramı*
- 27 Sərt – «Ruhani Səfər Günü» Mərasimi*
- 6 Köçəri – «Ailə Günü» Mərasimi*

## ULUYURDÇULUĞUMUZ

*İstəkli Yurdaşlarım!*

Asif Atanın mənə «Uluyurd Hərəkatı yaratmaq gərəkdir» tapşırığı artıq gerçəkləşməkdədir. Siyasi döyüşün ruhani dəyərlərdən ideya və güc aldığı bir səviyyə ilə başlamışlıq mübarizəmizə. Uluyurd Hərəkatı taktiki olaraq ictimai-siyasi, strateji olaraq ruhani quruculuğa meyil edən bir mübarizə yoludur. Bu yolu biz on illərə deyil, yüz illərə bərabər azadlıq uğrunda gedirik.

Uluyurd Hərəkatı yurdumuzun siyasi müəyyənliliyini nişan verən yeni rəmzləri bütövlükdə Azərbaycan-Türkəl dövləti üçün qəbul edib və onu burada təqdim edir: Bayraq, Herb, Himn. Uluyurd Hərəkatı Milli varlığımızı təsdiq edən başqa dəyərlərin – o cümlədən milli valyutanın, türk yazı sisteminin (Əlifbanının), dilimizin ulusun adı ilə bağlanmasının və dövlət dili kimi elan olunmasının xalq tərəfindən dərk və qəbul olunması uğrunda ciddi mübarizəyə başlayıb. Niyyətimizin yeriməsi və ümumxalq hadisəsinə çevriləməsi Milli Azadlıq mübarizəmizin yeni mərhələlərə yüksəlməsi baxımından başlıca şərtidir. Uluyurd Hərəkatı Güneyli-Quzeyli olmaqla ümumxalq azadlıq və müstəqillik hərəkatı deməkdir. İstiqlal adına Güneydə gedən proseslər azadlığımızın fəlsəfi-idraki, ideoloji, mənəvi mahiyyətini özündə daşıyan, uzunömürlü varolmanın təminatı kimi qurulan Uluyurd Hərəkatına gəlib çıxmalıdır. Azadlıq – vahid güc, vahid yön, vahid xətt tələb edir.

Ulusumuz, Uluyurdumuz Var Olsun!

*Doğu mahiyyətli, Doğu biçimli,  
Türk yanğılı, İnsan soraqlı,  
Bəşər ünvanlı Uluvardum!  
Qurul, qur!*

*Abil Ulusoy,  
Uluyurd Hərəkatının Öndəri.*

## ULUYURDUN BAYRAĞI

Bu gün Azərbaycanın başı üzərinə qaldırılmış üçrəngli Bayraq – milli varlığımızı, dövlət müstəqilliyimizi ifadə etmir. 20-ci yüzlin əvvəllərində Mütəvəkkilər bu Bayrağı məcburiyyət qarşısında qalaraq qəbul etmişdilər. Xarici təsirlərin ciddi olduğu bir vaxtda daxili qüvvələrin bölməməməsi naminə belə bir addım atmışdilar. Bu gün Azərbaycan cəmiyyəti dərk etməlidir ki, Bayraqda əks olunan üç ideya (Türkçülük, Avropaçılıq, İslamçılıq) bir-biriylə ardıcıl ziddiyət təşkil edir. Həmin Bayrağı olduğu kimi qəbul eləmək – müstəqilliyi formal bir hadisə kimi dərk etməkdir. Bayraq – dövlətin əsas rəmzlərindən biridir. O, bütünlükə milli keyfiyyətləri ifadə etməlidir. Türkçülüğün Azərbaycanda aparıcı ideya olduğu, Türk ulusunun bu Yurdun yiyəsi olduğu öz təsdiqini tapmalıdır. Bayraqdakı Türkçülük rəngi bölgəsal anlam daşıyır, əsas aparıcı ideyalar avropaçılıq və islamçılıqdır. Bunların isə mahiyyətcə Türk mənliyinə dəxli yoxdur.

Uluyurd Hərəkatı öz Bayrağını yaradır. Bu bayraq bütünlükə ulusal anlam daşıyır və Azərbaycan-Türkəl müstəqillik rəmzi kimi təsbit olunur.

Bayraq – açıq səmavi rənglidir.

Sol – başlanğıc tərəfində ortadan 70–100 mm aşağıda Günəş təsviri yerləşir. Günəşdən bayraqın əks tərəfinə yeddi işıq zolağı yönəldilib. Bu zolaqlar Azərbaycanımızın-Azərbaycanlığımızın mahiyyətindəki yeddi Ruhani Fərəhimizi ifadə edir: Zərdüştçülyümüz, Dədə Qorquduğumuz, Xürrəmdinliyimiz (Babəkliyimiz), Hürufiliyimiz (Nəimi-Nəsimiliyimiz), Füzuliliyimiz (aşıqliyimiz), Muğamlığımiz, Sazlığımız. İşıq zolaqlarının aralarındaki xətlər Günəşin ixtiyarı şüalarıdır. Günəşin içində «Azərbaycan-Türkəl Dövləti» adının baş hərflərindən ibarət rəmz verilib. Bu rəmz «Orxon-Yenisey» əsaslı yeni Türk əlifbasıyla yazılıb – bu həm də dirçəliş (intibah – pilləpillə inkişaf) rəmzidir. Rəmz od rəngində göstərilib. Bayraq 70x180 ölçüsündədir.

## *ULUYURDUN HERBİ VƏ ONUN AÇIMI*

*Uluyurdun – Azərbaycan-Türkel Dövlətinin Herbi göy (səmavi) rənglidir. Herbdə Uluyurdun və Ruhaniyyat Ocağının Bayraqları birləşib. Ortada Günsərin içərisində ATD – «Azərbaycan-Türkel Dövləti» sözlərinin baş hərfləri türk əlifbası ilə yazılıb. Günəşdən çıxan 7 şüa – 7 ruhani dəyəri əks etdirir. Herbin ortasındaki 4 alov dilimi – İnam, İdrak, Mənəviyyat, İradə Türkülüyünü bildirir. Herbin üzərində türk əlifbası ilə «Azərbaycan-Türkel Dövləti» sözləri yazılıb.*

### *Uluyurdun Başkəndi*

*Uluyurd Bütöv Azərbaycanın sabahında Başkənd kimi Təbriz səhərini görür.*

### *Uluyurdun pul vahidi və pulu*

*Uluyurd milli ödəniş vahidi kimi Altunu qəbul edir.  
Uluyurd «pul» sözü əvəzinə Axça sözünü qəbul edir.*

## *ULUYURDUN HİMNI*

*İnsandır göylərin işığı, nuru,  
İnsanla başlanır andımız bizim!  
Sənin sabahında, ey Ulu Soyum,  
Türkel ünvanlıdır Yurdumuz bizim!*

*Zəriflikdə sərtliyimiz bilinsin,  
Amalımız işimizdən görünüşün,  
Bölünmüşlük Türk Yurdundan silinsin,  
İnamçı türklərdir adımız bizim!*

*Yurdun harayıyla qalxdıq ayağa,  
Yurdçu yanğısıyla düşdük qabağa,  
And içsin ulusum bu göy Bayrağa,  
Yarsın qaranlığı odumuz bizim!*

## ULUYURD HİMNI

Sözleri: SOYLU ATALININ,  
Musiqisi: FIRUDIN ALLAHVERDININDIR

**Maestoso** ♩ = 120

## TÜRK QRAFIKASI

L A T I N	ÇAĞDAŞ ƏLİFBƏ		L A T I N	ÇAĞDAŞ ƏLİFBƏ		L A T I N	ÇAĞDAŞ ƏLİFBƏ	
	çap	əlyazma		çap	əlyazma		çap	əlyazma
A	↑↓	ᬁጀ	R	ጀጀ	ጀጀ	T	ጀጀ	ጀጀ
D	ጀጀ	ጀጀ	C	ጀጀ	ጀጀ	X	ጀጀ	ጀጀ
H	ጀጀ	ጀጀ	Ç	ጀጀ	ጀጀ	O	ጀጀ	ጀጀ
I	ጀጀ	ጀጀ	Ö	ጀጀ	ጀጀ	U	ጀጀ	ጀጀ
M	ጀጀ	ጀጀ	Ü	ጀጀ	ጀጀ	N	ጀጀ	ጀጀ
V	ጀጀ	ጀጀ	Ş	ጀጀ	ጀጀ	G	ጀጀ	ጀጀ
Y	ጀጀ	ጀጀ	S	ጀጀ	ጀጀ	J	ጀጀ	ጀጀ
F	ጀጀ	ጀጀ	L	ጀጀ	ጀጀ	Z	ጀጀ	ጀጀ
I'	ጀጀ	ጀጀ	B	ጀጀ	ጀጀ	Ə	ጀጀ	ጀጀ
K'	ጀጀ	ጀጀ	P	ጀጀ	ጀጀ	E	ጀጀ	ጀጀ
K'	ጀጀ	ጀጀ	G	ጀጀ	ጀጀ	Q	ጀጀ	ጀጀ

## İÇƏRİŞİ

*Asif Ata Vətəni (Safruh)*

*İnsanlaşmaq*

*Doğmalarıma*

*Ocaq Məramı*

### Türkçülüyüümüz

<i>Türkçülük Ruhu</i> .....	17
<i>İnam üstə</i> .....	27
<i>Azərbaycançılıq – Türkçülük birlüyü</i> .....	32
<i>Türkçülük ləyaqəti</i> .....	36
<i>Türkçülük ideologiyasının meydana çıxma səbəbləri</i> <i>barədə bir neçə söz</i> .....	42
<i>Milli İdeya və Ocaqcılıq</i> .....	45
... <i>Türk ruhu bərqərar olsun</i> .....	51
<i>Əzəli, Əbədi Türkçülüyüümüz</i> .....	53
<i>Müqəddəs zərurilik</i> .....	57
<i>Harda ki, Türkçülük yoxdu</i> .....	63

### Azərbaycançılığımız

<i>Azərbaycançılığımız – Türkçülüyüümüz – Şərqiliyimiz</i> .....	67
<i>Azərbaycanımız – Azərbaycançılığımız və ya Yeddi İçəs</i> .....	75
1. <i>Zərdüştlüyüümüz – İslaqçılığımız</i> .....	75
2. <i>Babəkliyimiz – Xürrəmdinliyimiz</i> .....	80
3. <i>Dədə Qorqudlığıumuz – Ağsaqqallığımız</i> .....	85
4. <i>Hüruşlıyimiz – Ənəlhəqliyimiz</i> .....	88
5. <i>Füzuliliyimiz – Aşıqlıyimiz</i> .....	94
6. <i>Muğamlıyimiz – Loğmanlıyimiz</i> .....	100
7. <i>Sazçılığımız – Tanrıçılığımız</i> .....	107
<i>Ocağımız – Ocaqcılığımız</i> .....	110
<i>Tarixə çatmaq</i> .....	113
<i>Azərbaycan dünyasının Müqəddəs Ocağı olacaq</i> .....	141

<i>Özümlüyüümüz – Özgəliyimiz</i> .....	146
<i>Tayfaçılıq Millətçiliyin ölümüdür</i> .....	149
<i>Azərbaycan gərək Millətçilik dövrünü keçəydi</i> .....	153
<i>Azərbaycan ölkəsi – Türk eli</i> .....	159
<i>Millətçilik əbədi ideyadır</i> .....	163
<i>Yalnız Ruhaniyyatlı bəşəri xilas edəcək</i> .....	168
<i>Ocaq və onun işığı artıq Cənubi Azərbaycana da düşüb</i> .....	171
<i>İnam yolu</i> .....	177
<i>Azərbaycanın nicatını Ruhani İntibahda görürəm</i> .....	184

### Dövlətçiliyimiz

<i>Günahkar xalq</i> .....	193
<i>28 May</i> .....	193
<i>Tariximizin Cənubi Azərbaycan dərsi</i> .....	195
<i>Siyasət həqiqət tanımır</i> .....	196
<i>Çoxmillətli millət cəfəngiyiyati</i> .....	199
<i>İnsanlaşmadan Müstəqil Vətən yaratmaq mümkün deyil</i> .....	203
<i>Asif Ata Ocağı və Dövlətçilik</i> .....	206
<i>Birliyimiz – Diriliyimiz</i> .....	216
<i>Müstəqil ölkə, Asılı iqtisadiyyat</i> .....	218
<i>Fəal gücsüzlük</i> .....	220
<i>Üzübərk özgəciliyimiz</i> .....	224
<i>Azərbaycançılıqda Cənubi Azərbaycan amili</i> .....	226
<i>Güney Azərbaycan – İngilablar məskəni</i> .....	230
<i>Siyasi xilasımız – Güney Azərbaycan</i> .....	241
<i>Ocaq və Bu günümüz</i> .....	248
<i>Vahid Azərbaycan</i> .....	253
<i>Uluyurd Hərəkatı</i> .....	263
<i>Müstəqil Vətən sabahu</i> .....	269

### Əlavələr

<i>Ruhani Dövlət (İdeal)</i> .....	276
<i>Ata – Ocaq Günsərəsi (Təqvim)</i> .....	287

### Uluyurd Hərəkatı

<i>Uluyurdçuluğumuz (A. Ulusoy)</i> .....	288
<i>Uluyurdun Bayrağı</i> .....	289
<i>Uluyurdun Herbi</i> .....	290
<i>Uluyurdun Himni</i> .....	291
<i>Türk Qrafikası</i> .....	293

*Uluyurdun Bayraqı*

*ASİF ATA - İNAM ATA*

*ULUYURD AQİBƏTİ –  
BÜTÖV AZƏRBAYCAN*

*(İzharlar, Müsahibələr, Məqamlar)*

*(Türk dilində)*

Çapa imzalanmışdır: 17.02.2007  
Kağız formatı: 60x84 1/16  
Həcmi: 18,5 ç.v.; Sifariş: 62 ; Sayı: 300

Kitab "ADİLOĞLU" nəşriyyatında  
nəşrə hazırlanmışdır.  
Ünvan: Bakı şəh., Nizami küç., 96/12  
Tel.: 498-68-25; faks: 498-08-14;  
Web: [www.adiloglu.az](http://www.adiloglu.az); E-mail: [info@adiloglu.az](mailto:info@adiloglu.az)

"TS" mətbəəsində hazır diapozitivlərdən  
istifadə olunmaqla ofset üsulu ilə çap edilmişdir.  
Ünvan: İ.Məmmədov küçəsi, 1059;  
Tel.: 418-68-25



*Uluyurdun Herbi*



